

ƏBÜLFƏZ RƏCƏBLİ

**QƏDİM TÜRK YAZISI
ABİDƏLƏRİ**

4 cilddə

II cild

GÖYTÜRK YAZISI ABİDƏLƏRİ

II hissə

Azərbaycan Respublikası Prezidentinin
Fəxri mədəniyyət işçisi

PREZİDENT FƏDƏRANSASI

Bakı – «Nurlan» – 2009

Elmi redaktoru: Nərmin Əliyeva
filologiya elmləri namizədi

Əbülfəz Əjdər oğlu Rəcəbli. Qədim türk yazılışı abidələri.
4 cilddə. II cild. Göytürk yazılışı abidələri. II hissə, Bakı: «Nurlan», 2009, 464 s.

Kitabda Orxon çayı vadisində və Şərqi Türküstanda (*Turfanada*) tapılmış göytürk əlifbası ilə yazılmış kitabələr toplanmışdır. Kitabın əvvəlində bu daş kitabələri tarixə yadigar qoyub getmiş qədim türk xalqlarının tarixi haqqında qısa məlumat verilir, sonra daş kitabələrin kəşfi, oxunması, kitabələrin özlərinin və onların dilinin araşdırılması tarixi nəzərdən keçirilir. Daha sonra Orxon və Turfan abidələri – kitabələrin faksimilesi, transkripsiyası və tərcüməsi, habelə kitabələr haqqında qısa qeydlər təqdim edilir. Lügət əsərin II hissəsinə daxil edilmişdir.

Əsər bütün türklər, o cümlədən ilk növbədə bütün azərbaycanlılar, habelə türk xalqlarının və dillərinin keçmişini ilə məraqlanan bütün əcnəbilər üçün nəzərdə tutulmuşdur.

R $\frac{4602000000 - 322}{N - 098 - 2009}$ qrifli nəşri


© «Nurlan», 2009

**YENİSEY
ABİDƏLƏRİ**

Bu abidələrin əksəriyyəti Yenisey çayı hövzəsində tapıldığı üçün bunlara bir yerdə Yenisey abidələri deyilir. Mütəxəssislərin böyük əksəriyyəti bu fikirdədir ki, Orxon abidələrinə nisbətən Yenisey abidələri daha qədimdir. Lakin qeyd etmək lazımdır ki, bu fikrin əksini söyləyenlər də vardır. Mən bu fikirdəyəm ki, Yenisey abidələrinə nisbətən Orxon abidələri xeyli cavandır. Fikrimcə, Orxon abidələrinə nisbətən Yenisey abidələrinin dil baxımından bəsitliyiunu sübut edir. Mən Orxon abidələrində hərflərin daha mükəmməl, daha qaydalı, Yenisey abidələrində isə, necə deyərlər, bir az qaba yazıldığını fikrimi təsdiq etmək üçün şahid çəkmək istəməzdim, çünki mən Orxon abidələrinin yazılışında dövlət siyasetini, dövlətin material və mənəvi qüdrətini görürem, Yenisey abidələrinin sahibləri və müəllifləri isə, nə qədər varlı olsalar da, hər halda dövlətin, xaganın qüdrətinə çata bilməzdilər. Buna görə də mən yeganə meyar kimi Yenisey abidələrində, Orxon abidələrinə nisbətən, dilin bəsitliyi məsələsini irəli sürürəm.

Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomisri Nikolay Vidzen vermişdir. O, 1692-ci ildə Verxoturye çayı sahilində qayalarda şəkillərin və naməlum hərflərlə yazıların olmasını yazdırdı.

İ.F.T.Strenberqin yazdığını görə, Yenisey abidələrindən ilk təpişanı III Uybat abidəsidir. Onu Dansiq (indiki Qdansk- Polşadadır) şəhərindən olan gənc təbiətşünas Daniel Qotlib Messerşmidt kəşf etmişdir. Birinci Pyotrın tapşırığı ilə Messerşmidt 1720-ci ildən 1727-ci ilədək Sibirə səyahət etmişdir. O, 1721-ci ildə Tomsk şəhərindən çıxmış, Abakan çayına tökülen Uybat çayı sahilində bir qəbiristana təsadüf etmişdir. Dağlar arasında yerləşən bu qəbiristanı yerlilər Suburqan adlandırırlar. Messerşmidt Uybatın qolu Bey çayına tərəf hərəkət etdikdə bir təpə üzərində sonralar III Uybat abidəsi adlandırılmış kitabəni kəşf etmişdir. Messerşmidt müşayiət edən gənc bir İsveç zabiti abidənin surətini cizmişdir, ancaq sonralar bu surət itmişdir. O zaman bu abidənin hündürlüyü 305 sm, eni 39 sm, qalınlığı isə 5 sm olmuşdur.




Yenisey kitabələrinin tapıldığı ərazi



Uybat-Beydə məzarlar

Messerşmidt Abakanda (Xakasiya) dostu İohann-Filipp Tabbet Stralenberqə rast gəlir. Stralenberq 1709-cu ildə Poltava döyüşündə ruslara əsir düşmüş və Birinci Pyotr tərəfindən Sibirə sürgün edilmişdi. O, 13 il voqullar, ostyaklar, samoyedler, yaqtular, tatarlar və monqollar arasında yaşamış, Sibirin keçmiş və indisi haqqında tədqiqat aparmış, 1722-ci il Nişstadt sülhünə görə azad edilmiş və İsvəçə qayitmışdır. 1730-cu ildə o, «*Das Nord und Östliche Theil von Europa und Asia*» adlı əsər nəşr etmişdir. Bu kitabda o, ilk dəfə göytürk əlifbası ilə yazılmış bir neçə abidənin şəklini çap etmişdir.

1721-ci ilin qışında yerlilərdən bir nəfər Misserşmidtə Tes yanında yazılı daş olduğunu söyləyir. Messerşmidt Stralenberqə bir xidmətçi, bir bələdçi və 15 yaşlı isveçli Karl Şulmanı qoşub həmin abidəni axtarmağa göndərir. 1722-ci il 24 yanvarda Stralenberqin dəstəsi Yeniseyin qolu Tes çayının sahilində, çaydan 1,5 km aralı qəbiristanda üzü şərqə doğru olan bir qocanın heykəlini tapır. Abidənin hündürlüyü 110 sm, aşağıdan eni 39 sm, ortasında eni 30 sm idi. Heykəlin qərbə olan arxasında göytürk əlifbası ilə yazı vardi, lakin yazının çox hissəsi aşınmışdı. K.Şulman 3,5 saatda abidənin surətini (heykəli də, yazını da) çıxarmışdı.



Altın göl abidəsi

Messerşmidt 1727-ci ildə səyahətini bitirib Peterburqa qayıdır və topladığı rəsmləri Elmlər Akademiyasına təqdim edir. Akademiya 1729-cu ildə həmin rəsmləri nəşr edir.

1734-44-cü illər arasında İrkutsk general-qubernatoru general Yakobi bir zabitə göytürk əlifbası ilə yazılmış beş daşın surətini çıxardılmış və imperatoriçəyə təqdim etmişdir; akademik P.S.Pallas onları nəşr etmişdir. Həmin abidələr bunlardır: Birinci abidə Yenisey çayının sol sahilində, çaydan təxminən 8 km aralı Sayan torpaq istehkamının cənub-qərbindədir, cənub üzündə üç, kiçik üzündə iki uzun və iki qısa sətir vardır. İkinci abidə Uybatın sol sahilində tapılmış başdaşıdır. Üçüncü abidə də ikincinin yanlığında tapılmışdır. Dördüncü abidə Yeniseyin sol sahilində, Tuba çayının Yeniseyə töküldüyü yerdə tapılmış baş daşıdır. Beşinci abidə Kamişa dərəsinin sağ tərəfində tapılan bir daşdır. Tapılmış və nəşr edilmiş abidələr, onların yazıldığı əlifba haqqında həmin dövrdə P.S.Pallas, Olaf Cerard Tişsen, T.S.Bayer və İ.F.T.Stralenberq müxtəlif röylər irəli sürürlər. 1818-ci ildə Qriqori Spasski də «Sibirski vestnik» jurnalında bu abidələr haqqında məqalə yazar: məqaləyə iki yeni abidənin surəti də əlavə edilmişdir. Birinci abidədə bir diş keyik şəkli çəkilmiş və 56 işarədən (hərfdən) ibarət üç sətir yazı yazılmışdır. Q.Spasskinin yazdığıma görə, bu abidə Çarış və Popereçni çaylarının sol sahilində qaya üzərindədir. İkinci abidə uzunluğu 234 sm, eni 100 sm olan daşdır; daşın üzərində 13 hərfdən ibarət olan yazı vardır.

1824-cü ildə Klaprot nəşr etdirdiyi əsərdə o vaxtadək məlum olmayan Uybat çayı hövzəsindəki bir heykəldən bəhs edir.

Təfərrüatına varmadan belə bir faktı qeyd etməyi lazımlı biləm ki, sonralar Orxon-Yenisey abidələri adlandırılan bu abidələrdən az-çox bəhs etmiş bütün tədqiqatçılar, o cümlədən P.S.Pallas, O.C.Tişsen, T.S.Bayer, İ.F.T.Stralenberq, Q.Spasski, Abel Remüzə, Klaprot onları müxtəlif xalqlara aid etsələr də onların türklərə mənsub olması haqqında bir söz belə deməmişlər.


Yenisey çayı hövzəsində tapılan bu sırlı yazınlara maraq sönməyə başlayır. Məhz bu zaman fin alimi M.A.Kastren Sibirə səyahətə çıxır, 1847-ci ildə Uybat çayı hövzəsində Pallas və Spasskinin nəşr etdikləri abidələri axtarmağa başlayır. O, kənd-kənd, oymaq-oymaq gəzərək abidələri axtarır və bir dəfə Uybatın sağ sahilində bir kənddən çıxbasaqə kəndə gedərkən yol üstündə Oznaçennaya abidəsinə kəşf edir. Bu abidə Uybatın mənsəbindən 12 km məsafədə, çayın sağında, sahilindən 4 km aralı Qara-kurqanın ətəyində yerləşmişdi. Kastren bu abidəni Şuşa kəndinə göndərir. Avqust ayında yenidən Qara-kurqana dönen Kastren burada Tuba abidəsini tapır. Bir qədər sonra Rus Arxeoloji Cəmiyyəti Oya abidəsinin surətini əldə edir. Oya abidəsi uzunluğu 32 sm, eni 23 sm, qalınlığı 18 sm olan dördguşəli daşdır: onun iki tərəfi dərin qazılmış hərflərlə örtülüdür. Bundan sonra Abakan çayının sol sahilində Açıra kəndinin 20 kilometrliyində Koybal çölündə daha bir abidə – Açıra abidəsi kəşf edilir. Kastrenin göstərişinə əsasən bu abidəni Şuşa kəndinə göndərirlər.

Kəşf edilən abidələrin sayının çoxalması ilə əlaqədar olaraq 1877-ci ildə Minusin şəhərində bir muzey təşkil edilir və tapılan abidələr həmin muzeydə toplanır.


Minusin muzeyi açılandan bir qədər sonra Yudinaya kəndindən olan Korçakov adlı bir kəndli oraya iki abidə gətirir (Altun-köl abidələri). Abidələr Altun-göl adlı kiçik bir gölün sahilində tapılmışdı. İki daşdan daha yaxşı qorunmuşu yىxili vəziyyətdə olmuşdu: yazılı üzü torpağın içində olmuşdur. Daşın birinin uzunu 138 sm, eni 43 sm, qalınlığı 18 sm, digərinin uzunluğu 195 sm, eni 40-60 sm, qalınlığı 18 sm-dir.




Uybat.
Baş daşı



Munisin muzeyindəki abidələr



Munisin muzeyindəki abidələrin ekspozisiyası



Uybat. Çirkov abidəsi



Kamışta. Baş daşı

1881-ci ildə gənc təbiətşünas Aleksandr Adrianov Sayan dağlarının cənubunda bir abidə tapmışdır. Adrianov Rus Coğrafiya Cəmiyyətinin göstərişi ilə Altay yaylasından Kemçik çayının mənbəyinədək gəlmiş, ancaq soyotların düşməncəsinə hərəkətləri üzündən geri qayıtmaya məcbur olmuş və geri qayıdarkən Qaya-başında olan abidənin surətini çıxarmışdı. Bu abidə Kemçik çayının sağ sahilində yerləşirdi. Adrianov abidənin surətini Peterburqa göndərmiş, N.M.Yadrıntsev onu nəşr etmişdir. Həmin ildə (1881) İ.P.Kuznetsov Uybat çayının sağ sahilində II Uybat abidəsini aşkar axtarır. Kuznetsov bir il sonra (1882) Uybat çayının sol sahilindən bir kilometr aralı, çöldə bir təpəciyin üzərində Messerşmidtin hələ 1721-ci ildə tapdığı III Uybat abidəsinin (yenidən) kəşf edir, həmin ili o, çayın sağ sahilində əvvəlkinə bənzəyən və yixilmiş vəziyyətdə olan daha bir yazılı daş – I Uybat abidəsini tapır. Kuznetsov hər üç daşı Minusin muzeyinə göndərir.

Fin alımları Minusin muzeyindəki abidələrin surətini çıxarmaq üçün oraya ekspedisiya göndərir və ekspedisiya abidələrin yaxşı hazırlanmış surətini çoxlar. Finlər Sibirdə hələ öyrənilməmiş çoxlu abidənin mövcud olması qənaətinə gələrək 1888-ci ildə Sibirə ikinci bir ekspedisiya təşkil edirlər. Ekspedisiya Spasskinin tapdığı əsərləri axtarmaq üçün Altaya doğru hərəkət etmiş və Kemçik çayı hövzəsində əvvəller Adrianovun üzünü çıxardığı, Yadrıntsevin isə nəşr etdiyi abidələrin surətlərini çıxarmışdı. Sonra ekspediya Çakul çayı sahillərinə gəlmiş, əvvəlcə II və VI Çakul abidələrini, sonra VII Çakul abidəsini kəşf və tədqiq etmişdi. Ekspedisiyanın verdiyi məlumatə görə, soyotlar bu daşları müqəddəs hesab edir və onların qarşısında ibadətlərini yerinə yetirirdilər, buna görə də onlar yadların bu daşları öyrənməsinə mane olurdular. Tatarlar isə əksinə, abidəleri tapmaqdə ekspedisiya üzvlərinə kömək edirlər. Məhz bir nəfər tatarın köməyi ilə ekspedisiya soyotların qarşısında dik vəziyyətdə olan iki yazılı daş – IX və X Çakul abidələrini kəşf edir. Elə bu abidələrin yanında V və XI Çakul abidələri, onlardan 150 metr şimal-qərbdə yerə yixilmiş və sinmiş vəziyyətdə olan düz, nazik və uzun bir yazılı daş – IV Çakul abidəsi tapılır. Ekspedisiya bütün bu abidələrin surətini çıxardıqdan sonra Ulu-kem-Kuli-kem abidəsini kəşf və tədqiq edir, surətini çoxlar. Ekspedisiya Ulu-kem vadisində Çakul yolu ilə hərəkət edərək Ottok-taş (güman ki, Otluq-daş, ya da Otlu-daş deməkdir) deyilən bir dağın ətəyinə gəlir və burada dik durmuş üç daşa rast gəlir; bu daşlardan biri – Ottok-taş abidəsi qısa yazılı mətnlə örtülmüşdü.




Qara-yüs abidəsi



Qara-yüs. Baş daşı.

Bu düşərgədən və üçüncü abidədən 3 km məsafədə yolun kənarında Elegeş çayının sahilindən 2 km aralı Elegeş abidəsi kəş edilir. Bu, Yenisey abidələrinin ən uzunudur: onun uzunluğu 3 m 20 sm, ortada eni 66 sm-dir. Ekspediysiya yoluna davam edərək Qarasu çayının Ulu-kem çayına töküldüyü yerdən 10 km yuxarıda Ulu-kem – Qarasu abidəsini tapır. Ulu-kemin şimalında dağ yolunun 80 kilometrliyində Sisterlik, Vayinqol, Berge və Tok çaylarının



Qara-yüs. Qaya şəkli

hövzəsində də bir neçə daş vardır. Turan çayının cıvarında Uyuğ çayından 4 km məsafədə çayın sağ sahilindən beş metr aralı üzərində keyik şəkli və yazılı olan daha bir daş təpilir. Uyuğun 2 kilometrliyində, sol sahildə daha yaxşı mühafizə edilmiş və dik vəziyyətdə olan daha bir daş – Uyuq-Arhan abidəsi təpilmişdir. Abidənin üzərində keyik və qaban şəkilləri, habelə göytürk yazılı vardır. Daşın cənubunda böyük bir təpəcik vardır, soyotlar onun üstünə cadır çəkib burada dini mərasimlərini yerinə yetirirlər.

Ekspedisiya Tarlıkda daha bir abidə tapır.

Tuba çayı yanında Tes kəndindən böyük Kinia kəndinə gedən yolun 3 kilometrliyində yolun şərqində iki böyük təpəcik vardır. Onların şimalında Tes kəndinə daha yaxın məsafədə dikinə durmuş bir yazılı daş vardır. Elə orada Tuba çayının sağ sahilində qaya üzərinə həkk edilmiş daha bir yazı mövcuddur. Fin ekspedisiyası bir tələbə tərəfindən Uybat yaxınlığında təpilmiş bir abidəni tədqiq etdikdən sonra özü də Uybat çayının 15 kilometr qərbində qısa yazılı olan iki abidə tapır. Sonra ekspedisiya Ak-yüz çayının sağ sahilində indi bu adla tanınan abidəni kəşf edir. Finlər bütün bu abidələrin surətlərini çıxarır və bununla da elm aləminə, türkologiyaya mühüm xidmət göstərmiş olurlar. 1889-cu ildə fin alımlarından Aspelin bu abidələrin surətlərindən ibarət atlas, Otto Donner isə 1892-ci ildə abidələrin lügətcəsini nəşr edir. 1892-ci ildə rus alimi V.V.Radlov rusların bu abidələrin öyrənmək üçün Sibirə təşkil etdikləri ekspedisiya nəticəsində hazırladıqları surətlərin atlmasını nəşr edir.

V.V.Radlovun təhrikli ilə rus alımları də Yenisey abidələrinin tədqiqi ilə ciddi şəkildə məşğul olmuşlar. 1891-ci ildə Clements Yenisey hövzəsinə səfər edərək tapdıçı abidələrin surətlərini çıxarmaqla yanaşı, hələ o zamana qədər elm aləminə məlum olmayan bir neçə abidə də tapmışdır. 1892-ci ildə Oşurkov Yenisey hövzəsindəki abidələrin tədqiqi ilə məşğul olmuş, sonra Yevstifeyev və Martinov bu abidələrin surətlərini çıxarmışlar. Rus alımlarından N.Popov (o, 1874-cü ildə bu yazıların qot mənşəli olması haqqında nəzəriyyə irəli sürmüştü) və İ.S.Boqolyubski də Yenisey abidələrinin tədqiqi ilə məşğul olmuşdur.




Uyuq-Arhan. Baş daşı




Ak-yüs. Baş daşı



Bey. Baş daşı



Tuva muzeyindəki abidələrin sxemi



Tuva muzeyinə son zaman gətirilmiş abidələr


Sonralar da Yenisey abidəlerinin təpilması, oxunması, tərcüməsi və nəşri ilə intensiv şəkildə məşğul olmuşlar. Bu sahədə S.Y.Malovun, İ.A.Batmanovun, L.R.Kızlasovun, H.N.Orkunun xidmətləri xüsusi qeyd edilməlidir. 1983-cü ildə D.D.Vasilyev Yenisey abidəlerinin korpusunu nəşr etmişdir.

İndiyədək Yenisey çayı hövzəsində 160-a yaxın kitabə təpilmişdir.

Mən bu abidələri nəşrə hazırlayarkən S.Y.Malovun «Енисейская письменность тюрков» (M.-L.1952), H.N.Orkunun «*Es-ki türk yazıtları*» (1987) və İ.A.Batmanov və A.Ç.Kunaanın «Памятники древнетюркской письменности Тувы» (Kızıl, I buraxılış, 1963; II buraxılış, 1963; III buraxılış, 1965) adlı əsərlərdəki mətnlərdən, habelə D.D.Vasilyevin «Корпус тюркских рунических памятников бассейна Енисея» kitabından istifadə etmişəm.



Tuva muzeyindeki abidolar



Tuva muzeyindeki abidolar
abidolar



Yenisey kitabələrində ən çox işlənən damğalar

20

1 UYUK-TARLIK ABİDƏSİ

Bu abidə fin ekspedisiyası tərəfindən Uluğ Kem çayının qolu Uyuk-Tarlıç çayı sahilində Mixaylovo kəndinin 3 kilometrliyində tapılmışdır. Boz slants daş üzərində yazılmış iki sətirdən ibarətdir. Abidənin ətraflı təsvirini D.A.Klements vermişdir. Abidə bir sıra türkoloqlar, o cümlədən V.V.Radlov, H.N.Orkun, S.Y.Malov, İ.A.Batmanov və b. tərəfindən tərcümə və nəşr edilmişdir. Daşın yuxarı hissəsində damğa işaretisi vardır.

Mətn

1. : ۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۱
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۲
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۳
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۴
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۵
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۶
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۷
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۸
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۹
۰۱۰۲۰۳۰۴۰۵۰۶۰۷۰۸۰۹۰۱۰ ۱۰

Transkripsiya

1. Siz elimə kunçuyuma oğlanıma bodunıma sizimə altmış yaşında (adırıldım).
2. Atım El Toğan tutuk. Bən teğri elimkə elçisi ertim, altı bağ bodunka bəğ ertim.

Tərcümə

1. Sizdən elimdən, xanımından, oğullarından, xalqımdan, sizdən altmış yazımızda (ayrıldım).
2. Adım – El Doğan tutuk. Mən müqəddəs elimə elçi idim, altı qəbiləli xalqa bəy idim.

Qeydlər

1. *Kunçuy* sözünü S.Y.Malov *госпожа* (принцесса), H.N. Orkun *prənəsə* kimi tərcümə edir. Məncə, *xanım* kimi tərcüməsi daha uyğundur.

2. Abidədə olmasa da sətir *adırlıdim* «ayrıldım» sözü ilə bitməlidir.
3. *Teyri* «tanrı, göylər, allah» sözünü türkoloqlar ilahi (Malov), səmavi (Orkun) və s. kimi tərcümə edirlər. Düzdür, göytürk abidələrinin dilində müqəddəs məshhumunu ifadə etmək üçün *ıduk* sözü işlənir, amma hər halda mən *el* sözündən əvvəl hər yerdə *teyri* sözünü Azərbaycan dilində *müqəddəs* sözü ilə tərcümə edəcəyəm.
4. El Toğan tutuk şəxs adındaki *tutuk* sözünü ona görə kiçik hərflə yazdım ki, bu söz vəzifə adı bildirir: *tutuk* «işgal edilmiş əraziyə təyin edilən rəis» deməkdir.
5. H.N.Orkun *bağ* sözünü müttəfiq kimi tərcümə edir, ancaq bu sözü «hissə, soy, tayfa, qəbilə» kimi tərcümə etmək daha doğru olardı.

2

UYUK-ARXAN ABİDƏSİ

Bu abidə Uyuk çayının sol sahilindən 2 kilometr aralıda tapılmışdır. Abidə çay daşından ibarətdir. Göytürk əlisbası ilə yazılmış beş sətirlik yazının üstündə maral və qaban şəkilləri vardır. Uyuk-Arxan abidəsi qədim türk run abidələrini tədqiq edənlərin bir çoxu tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

﴿ ﴿ ﴿ ﴿ ﴿ 1

﴿ :﴿ ﴿ ﴿ 2

﴿ ﴿ ﴿ ﴿ 3

﴿ ﴿ ﴿ ﴿ :﴿ ﴿ 4

﴿ ﴿ ﴿ ﴿ 5

Transkripsiya

1. Eşim, marımız, şadım.
2. elim esindim, ad(ırıltım)
3. ər ərdəmim ebimiz
4. açad bən ər ərdəmim akun...
5. Ər atım Yaş Ak Baş bən.

Tərcümə

1. Dostum, ustadımız, şadım
2. elim öyrəndim, ayrıldım
3. İgidlik, rəşadətim, evimiz
4. ... mən. İgidlik rəşadətim, hücum...
5. İgid adım – (mən) Yaş (gənc) Ak (ağ) Başam.

Qeydlər

- Dördüncü sətirdə H.N.Orkun *açden*, S.Y.Malov *açda ben* oxuyur. Orkunun oxusunu heç cür qəbul etmək olmaz: 1. Göytürk abidələri dilində saitlərin damaq ahəngi heç bir istisnaya dözmür. Buna görə də bir sözün tərkibində qalın [a] və incə [e] saitləri ola bilməz. 2. Mən göytürk əlifbası ilə yazılmış mətndə qalın *d* hərfindən sonra *b* incə hərfini, sonra isə incə *n* hərfini görürəm. Malovun oxusu ilə ona görə razılaşmaq olmaz ki, göytürk abidələrinin orfoqrafiya qanunlarına görə *a* səsi sözün sonunda işlənirsə, özünün qrafik əksini tapmalıdır. Göytürk əlifbası ilə yazılmış mətndə mən *a* səsini ifadə edən hərfi görmürəm. Bütün bunlara görə mən bu sözü *açadbən* (*bən* şəxs şəkilçisi «əm-əm» funksiyasında) kimi transkripsiya edib tərcüməsini hələlik açıq saxlayıram.
- H.N.Orkun kimi, mən də *eçindim* (2-ci sətir) oxuyuram və *doymaq* (həyatdan doymaq) məfhumunu ifadə edən *öyrəndim* sözü ilə tərcümə edirəm.

UYUK-TURAN ABİDƏSİ

Abidə Uyuk çayının sol qolu Turan çayının sağ sahilində Turan kəndinin yaxınlığında Minusin taciri Nikolay Byakovun kontoru və dəyirmanından 2 kilometr aşağıda tapılmışdır. Abidə tünd qəhvəyi rəngli əhəng daşından ibarətdir. Daşın hündürlüyü 255 sm, eni 33 sm, qalınlığı 25 sm-dir. Daşın iki enli üzü göytürk əlifbası ilə yazılmışdır: hər üzdə üç sətir yazı vardır. Daşın şimal tərəfə olan üzündə heyvan şəkli vardır: güman ki, qaban şəklidir. Həmin üzdə xaç şəkli, şəklin altında yarımdairə vardır; güman ki, damğa şəklidir. Daşın o biri üzündə dərin qazılmış xaç şəkli vardır. Qədim türklər xaçpərəst olmadıqları üçün güman edirəm ki, bunlar ya damgadır, ya da sonralar xaçpərəstlər bu yerlərə geldikdə onlar tərəfindən qazılmışdır.

Mətn

Ön tərəf

:+x#B#;J#D:J#S;J#D:+J#>:Jx#H#D>H:J#D>H 1
 #:A#J#;J#D:+A#H:H#H#N#:#A#J# 13
 :+x#B#J#;+Y#T#T#H:#A#J:J#H,Y#X:E#Z#E#Y#J# 2
 J#D:J#H#H# 14
 :H#E#Y#H:J#H:#Y#X:J#T#H:H#E#T#H:E#Y#N#:#H#A#N 3

- Kuyda kunçuyım, sizdə, oğlim, yıta (bəzi tədqiqatçılar, o cümlədən V.Tomsen və H.N.Orkun *ayıta* «deyərək» oxuyurlar), sizimə, yıta, bökmədim, adırıltım. Künim, kadaşım, yıta, adırıltım.
- Altun əlig keşig belimtə bantım. Teñri elimkə bökmədim. Sizimə yıta.
- Üçin Külig tırıq bən. Teñri elimtə yemlig bən.

Tercüma

1. Sarayda xanımım, sizdən, oğlum, əfsus, sizdən əfsus, doymadım, ayrıldım. Arxadaşlarım, yoldaşlarım, əfsus, ayrıldım.
 2. Əlli qızıl pullu kəməri belimə bağladım. Müqəddəs elimdən doymadım. Sizdən əfsus.
 3. Üçin Külük (məşhur) Tirikəm (diriyəm). Müqəddəs elimdə (yaxud elimdən) qurbanlığam.

Qeydlər

4. *Kuy* sözünü «saray» kimi tərcümə etməyi lazım bildim (bax: türkçə köy «ev»).
 5. *Yita* sözünü Orkun *ayita* «söyleye» kimi verir. Mən bu sözü nida (*əfsus*) hesab edirəm.
 6. *Künim* – hərfən «ardımcı gələn» deməkdir. Azərbaycan dilində ikinci (ümumiyyətlə, birinci arvaddan sonra gələn) arvad günü adlanır.
 7. *Altun əlig keşig* - türk dillərinin qrammatik quruluşu üçün düzgün olmayan söz sırasıdır: qanuna uyğun hal əvvəlcə sayın, sonra sıfətin işlənməsidir. H.N.Orkun bunu «altunlıq keşik» kimi oxuyur. Lakin *altun* sözündən sonra gələn işaret ince *l* səsini bildirir, sonda isə *ğ* deyil, *g* işaretisi durur. Buna görə də həmin oxunu qəbul etmək olmaz.
 8. *Yemlig* sözünü S.Y.Malov *udel* «pay», H.N.Orkun *yemlik* kimi tərcümə edir. Məncə, *qurbanlıq* daha doğru tərcümədir.

Arxa tərəf

¶ אָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא: וְאָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא
¶ אָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא: וְאָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא
¶ אָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא: וְאָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא
¶ אָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא: וְאָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא
¶ אָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא: וְאָמַרְתִּי: מֵתֶךָ תְּנַשֵּׁא

Transkripsiya

4. Üç yetmiş yaşamka adırıltım. Ögük katun yerimkə adırıltım.
5. Teñri elimkə, kızgakırın, oğlım, öz oğlım, altı bin vontım.

Tərcümə

4. Altmış üç yaşımda ayrıldım. Əgük xatun yerimdən ayrıldım.
 5. Müqəddəs elimdən, qızlarımıdan, oğlumdan, öz oğlumdan, altı min ilximdan.
 6. Xanımın ... qara camaatdan, məşhur dostumdan, sizdən, el dostum ərdən, çoxlu igidlərdən, oğlan igiddən, kürəkənlərimdən, qız-gəlinlərimdən doymadım.

Qeydlər

1. *Katun* – Sibirdə çoxlu çay adı bu sözlə ifadə edilir (bax: Ob çayının qollarından biri də belə adlanır)
 2. *Kızğakım* sözü mənə şübhəli görünür. Orkun bunu *övladlıq qızım* kimi tərcümə edir. Yumşaq desək, qəribə ifadədir; adamın başqa cür də qızı olur? Malov «*mouix дочерей*» kimi tərcümə edir. Mən də *qızlarım* kimi tərcümə etsəm də qeyd etməyi lazımlı bilirəm ki, nə sözün oxunması, nə də tərcüməsi məni təmin etmir.
 3. *Öuz oğlim* – türk dillərinin qrammatik quruluşuna görə öuz sözü ola bilməz. Bundan başqa, göytürk əlifbası ilə olan mətnində ö işarəsindən sonra açıq şəkildə *o/y* səslərini ifadə edən işaretinin yazılışı göstərilir.
 4. *Tülbəri* – S.Y.Malov «daç» kimi tərcümə edir, H.N.Orkun isə xüsusi isim, xanın arvadının adı kimi qəbul edir, hər iki fikirlə razılışmaq olmaz. Malovla iki səbəbdən razı olmaq olmaz: 1) Qədim türklər əkinçilik, xüsusən bağçılıqla məşğul olmamışlar. Buna görə də onların bağlı ola bilməzdi; 2) Bağdan doymaq ifadəsinin qəribə səslənməsi bir tərəfə qalsın, məntiq qanunlarına əsasən bağlı xalqdan, dostlardan, igidlərdən, kürəkənlərdən, qız-gəlinlərdən əvvəl sadalana bilməz. Orkunla ona görə razılışmaq olmaz ki, xanın arvadından doymamağı bu şəkildə xatırlatmaq, dünyaya car çəkmək, yumşaq desək, türkə xas xasiyyət deyildir.

Tərcümə

1. Sarayda xanımım, sizdən, oğlum, əfsus, sizdən əfsus, doymadım, ayrıldım. Arxadaşlarım, yoldaşlarım, əfsus, ayrıldım.
2. Əlli qızıl pullu kəməri belimə bağladım. Müqəddəs elimdən doymadım. Sizdən əfsus.
3. Üçin Külük (məşhur) Tirikəm (diriyəm). Müqəddəs elimdə (yaxud elimdən) qurbanlığam.

Qeydlər

4. *Kuy* sözünü «saray» kimi tərcümə etməyi lazım bildim (bax: türkçə *köy* «ev»).
5. *Yita* sözünü Orkun *ayita* «söyleye» kimi verir. Mən bu sözü nida (*əfsus*) hesab edirəm.
6. *Künim* – hərfən «ardımcı gələn» deməkdir. Azərbaycan dilində ikinci (ümumiyyətlə, birinci arvaddan sonra gələn) arvad günü adlanır.
7. *Altun əlig keşig* - türk dillərinin qrammatik quruluşu üçün düzgün olmayan söz sırasıdır: qanuna uyğun hal əvvəlcə saym, sonra sıfətin işlənməsidir. H.N.Orkun bunu «altunlıq keşik» kimi oxuyur. Lakin *altun* sözündən sonra gələn işarə incə *ı* səsini bildirir, sonda isə *ğ* deyil, *g* işarəsi durur. Buna görə də həmin oxunu qəbul etmək olmaz.
8. *Yemlig* sözünü S.Y.Malov *udel* «pay», H.N.Orkun *yemlik* kimi tərcümə edir. Məncə, *qurbanlıq* daha doğru tərcümədir.

Arxa tərəf

❖ Ա յ Կ : Ր Ֆ Գ Գ : Շ Ա Խ Բ : ❖ Ա յ Կ : Ր Ֆ Ա Դ : Ա ֆ Ի : Ծ Զ Ա Ն 4
❖ Ա) Ր Ո : Ւ Ր Ձ Ր Ա Լ : Փ Վ Ր : Կ Ւ Ն : Փ Վ Ր : Փ Ա Հ : Կ Ա : Ր Ֆ Ս Յ Ձ : Ր Մ Ի Ւ 5
: Մ Ի Ս Յ : Ր Ֆ Տ : Փ Վ Ա Հ : Ե Կ Ն :) Ա յ Ճ : Ր Կ Ա : Ր Մ Ձ Յ Ն Ի : Փ Ա Հ 6
❖ Խ Բ Ձ : Փ Վ Ա Հ Յ Ն : Բ Ի : Փ Վ Ա Ն Ե Խ Ն : Շ Ա յ Ւ : Շ Ա յ Յ Բ Ն

Transkripsiya

4. Üç yetmiş yaşımka adırıltım. Əgük katun yerimkə adırıltım.
5. Teşri elimkə, kızgakım, oğlim, öuz oğlim, altı biy yontım.

6. Kanım tülbəri, kara bodun, külüg kadaşım, sizimə, el eşim ər, üküş ər, oğlan ər, kübəgülərim, kız-kəlinlərim, bökmədim.

Tərcümə

4. Altmış üç yaşimdə ayrıldım. Əgük xatun yerimdən ayrıldım.
5. Müqəddəs elimdən, qızlarimdən, oğlumdan, öz oğlumdan, altı min ilximdən.
6. Xanımın ... qara camaatdan, məşhur dostumdan, sizdən, el dostum ərdən, çoxlu igidlərdən, oğlan igiddən, kürəkənlərdən, qız-gəlinlərimdən doymadım.

Qeydlər

1. *Katun* – Sibirdə çoxlu çay adı bu sözlə ifadə edilir (bax: Ob çayının qollarından biri də belə adlanır)
2. *Kızgakım* sözü mənə şübhəli görünür. Orkun bunu *övladlıq qızım* kimi tərcümə edir. Yumşaq desək, qəribə ifadədir; adamın başqa cür də qızı olur? Malov «*моих дочерей*» kimi tərcümə edir. Mən də *qızlarım* kimi tərcümə etsəm də qeyd etməyi lazım bilirəm ki, nə sözün *oxunması*, nə də tərcüməsi məni təmin etmir.
3. *Öuz oğlim* – türk dillərinin qrammatik quruluşuna görə öuz sözü ola bilməz. Bundan başqa, göytürk əlisbası ilə olan mətndə *ő* işarəsindən sonra açıq şəkildə *o/y* səslərini ifadə edən işarənin yazılışı göstərilir.
4. *Tülbəri* – S.Y.Malov «daç» kimi tərcümə edir, H.N.Orkun isə xüsusi isim, xanın arvadının adı kimi qəbul edir, hər iki fikirlə razılışmaq olmaz. Malovla iki səbəbdən razi olmaq olmaz: 1) Qədim türklər əkinçilik, xüsusən bağçılıqla məşğul olmuşlar. Buna görə də onların bağlı ola bilməzdi; 2) Bağdan doymaqla ifadəsinin qəribə səslənməsi bir tərəfə qalsın, məntiq qanunlarına əsasən bağlı xalqdan, dostlardan, igidlərdən, kürəkənlərdən, qız-gəlinlərdən əvvəl sadalana bilməz. Orkunla ona görə razılışmaq olmaz ki, xanın arvadından doymamığı bu şəkildə xatırlatmaq, dünyaya car çəkmək, yumşaq desək, türkə xas xasiyyət deyildir.

OTTUK – TAŞ ABİDƏSİ

Abidə Uluğ Kem çayının yanında Ottuk-taş adlanan dağın ətrafında Oşurkov tərəfindən tapılmışdır. Daşın uzunluğu 86 – 87 sm-dir. İlk dəfə V.V.Radlov tərəfindən nəşr edilmiş, sonralar da bir sıra nəşrlərə (rus atlasına, fin atlasına, H.N.Orkunun və S.Y.Malovun əsərlərinə) salınmışdır.

Mətn


ئۇيغۇرچىقىزلىك
ئىن يىلى
ئىن يىلى

Transkripsiya

Küç Kıyağan içrəki.

Tərcümə

Güç Qıyağan (yəni: doğrayan – qıymaq «doğramaq») içrəki.



Turan çayı sahilində bir abidə



Ottuk-taş yazısı

Qeyd

İçrəki – sarayın (yaxud dövlətin) daxili işlərini idarə edən məmər deməkdir. Müqayisə et: Qarabağ xanlığında M.P.Vaqif eşik ağası, yəni xarici işlər naziri idi.

BİRİNCİ BARLIQ ABİDƏSİ

Abidə Barlıq çayı sahilində D.A.Klements tərəfindən tapılmışdır (Barlıq çayı Eleqeşdən 60 km aşağıda Ulu Kem çayına töküür). İlk dəfə V.V.Radlov tərəfindən nəşr edilmişdir.

Abidə hündürlüyü 171 sm, eni 56 sm, qalınlığı 9,5 sm olan qırmızı qum daşının şərq tərəfindən yazılış üç sətir yazidan ibarətdir.

Mətn

(?ННЛН) ГФХГ: #ЯСА: #ГА: ГФХГГГ 1
 Г#ГГЕ9ЛН 1»)»>Д 8»> Г#Г:)#Г#ГИГЕГ 8Н 2
 #»Г#Г (ГНГЧД)
 #»Г#Г: Г#Г: Г#ГГЕ9 3

Transkripsiya

- Ər ərdəmi atım tabdım ərdəmi ... (üçün)
- Öz Yigin Alp Turan altı bağ bodunda üç yegirmi (yaşınka) adırıldım.
- Bəg erkimə sizsə adırıldım.

Tərcümə

- İgidlər igidi admı tapdım (qazandım). İgidliyi ... (üçün)
- Öz Yigin Alp Turan altı qəbiləli xalqdan on üç yaşında ayrıldım.
- Bəy olmağımdan sizdən ayrıldım.

Qeyd

İkinci sətirdəki *bağ* sözünü V.V.Radlov, onun ardınca H.N.Orkun *oğuz* kimi oxuyur. Orkunun verdiyi şəkildə nə *bağ*, nə də *oğuz* sözləri vardır: şəkildə *altı* sözündən sonra *o/y* səslərini bildirən işarə, sonra ince n və ince m işarələri görünür.

Bağ sözü cümlənin mənasına daha uyğun gəldiyi üçün mən də həmin sözü qəbul etməyi lazımlı bildim.

İKİNCİ BARLIQ ABİDƏSİ

Abidə Barlıq çayı sahilində D.A.Klements tərəfindən tapılmışdır. O, hündürlüyü 140 sm, eni 56 sm olan qırmızı qum daşından ibarətdir. Abidə göytürk əlisbası ilə yazılmış dörd sətir yazidan ibarətdir. Yazidan aşağıda Yenisey abidələrinin əksəriyyəti üçün səciyyəvi olan yarımdairə və ona bitişdirilmiş xaç şəkli vardır. İlk dəfə V.V.Radlov tərəfindən nəşr edilmişdir.

Mətn

#»Г>Г: #Г#О: Г#Г#ДЛН: Г#Г#Г#Н#
 Г#Г#Г: Г#Г: #Г#Г: Г#Г: Г#Г#Н#
 [#]ХГ: #Г: Г#Г: #Г#Г#О>Г
 Г#Г#Г#Г: Г#Г#Д#Г: Г#Г#Д#Г

Transkripsiya

- Küni tirig üç yaşında kaşsız boldım.
- Külüğ tutuk içim kişi kıldı.
- Buğusuz ərdə bən ərdim.
- Kuydakı kunçuyımğa adırıldım. Apama.

Tərcümə

- Küni Diri üç yaşında atasız oldum,
- Böyük qardaşım Külüğ (məşhur) tutuk (məni) adam etdi.
- Kədərsiz igidlər arasında mən də (bir) igiddim.
- Saraydakı xanımımdan ayrıldım. Böyük bacıma...

ÜÇÜNCÜ BARLIQ ABİDƏSİ

Barhq çayı sahilində D.A.Klements tərəfindən tapılmışdır: hündürlüyü 140 sm, eni 56 sm olan qırmızı qum daşının bir tərəfmədən dörd sətir run yazılı, yazının aşağısında yarımdairə və ona bitişdirilmiş xəç şəkli vardır. Bu, güman ki, damğadır. Abidə ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilmişdir.

Mətn

4>ΛΕΝΥΝ:ΤΙΓ:;)>ΟΥΓΩ 1
 ΑΦΤ>ΔΩ:Α Φ ΤΙΓ:;)>ΟΥΓΩ 2
 ΦΧΦΒΩ:ΤΖΦΥΩ:ΤΦΧΤΩ:ΤΦΗΝ:ΤΦΧΤΥΗ 3
 Φ<ΙΦΩ:ΤΗΦΙΓΩ:ΤΦΞΩ:ΤΗΦΥΩΩ>Η:ΤΦΞΩΗ 4

Transkripsiya

1. Bayna Sanjun oğlu Külüg Çor
2. Buñusuz ulğatım. Buñ, bu ermiş;
3. Teñridəki künkə, yerdəki elimkə bökmədim.
4. Kuyda kunçuyımğaka, özdə oğlmka adırıldım.

Tərcümə

1. Bayna Sanun oğlu Külüg Çor.
2. Dərdsiz böyüdüm. Dərd bu imiş:
3. Göydəki gündən, yerdəki elimdən doymadım.
4. Saraydakı xanımımdan, cəsur oğlumdan ayrıldım.

Qeydlər

1. Üçüncü sətirdə *teyri* sözünü burada «göy, səma» kimi tərcümə etməyi lazımlı bildim.

2. Dördüncü sətirdə *özdə* sözünü S.Y.Malov «собствен-ный», H.N.Orkun *vadidə* kimi tərcümə etmişdir. Hansı bir intuisiya isə mənə deyir ki, hər iki tərcümə doğru deyildir. Sözün kökü nə isə başqa mənəni ifadə edir: güman ki, Azərbaycan dilindəki *özək* sözünün kökü *özdə* bu sözdən törəmişdir; göytürk abidələri dilindəki *özlək* sözü də həmin kökdən yaranmışdır. Birinci Barlıq abidəsindəki Öz Yigin Alp Turan xüsusi ismindəki öz sözü də bunun öz şəxs əvəzliyi ilə bağlı olmadığını göstərir. Bu sözdə nə isə bir ığidlik, cəsurluq, əyilməzlik, məqrurluq məfhumu hiss edirəm, hələlik həmin sözün dəqiqlik mənasını deyə bilmərəm. Buna görə də onu hələlik (yenə deyirəm: hələlik) *cəsur* sözü ilə verməyi üstün tutdum.

DÖRDÜNCÜ BARLIQ ABİDƏSİ

Bu abidə də Barlık çayı sahilində D.A.Klements tərəfindən tapılmışdır. Daşın hündürlüyü 92 sm, eni 68 sm-dir. Daş çox aşınmışdır. Göytürk əlifbası ilə yazılmış mətn olan səthin uzunluğu 75 sm, eni 41 sm-dir. Abidədə bəzi yerləri pozulmuş cəmi üç sətir vardır. Abidə ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilmişdir.

Mətn

¶X¶B*: ۤۤۤY ...₁

¶¶JH: ۤۤۤD>H: ۤۤD[>H]₂


¶¶JH: HYO[H]₃

Transkripsiya

1. (Kanımka), elimkə bökmədim.
2. (Ku)ya da kunçuyimka adırıldım.
3. (K)añsız (kaldım)

Tərcümə


1. (Xanımdan), elimdən doymadım
2. Sarayda xanımından ayrıldım.
3. Atasız (qaldım).




I Barlık

II Barlık

ULU KEM-QARASU ABİDƏSİ



III Barlık



IV Barlık

D.A.Klements'in yazdığını görə, bu daş Qarasu çayının axlığı vadidədir. Qarasu çayı Elegeş çayının Ulu Kem çayına töküldüyü yerdən təxminən 2 km aralı sağdan Ulu Kemə qovuşur. Qarasu boyunca yuxarı getdikdə vadinin bir dağ vəsitəsilə iki yerə ayrıldığı yerdə – Saik adlanan yerdə dağın qərb tərəfində yarısı torpaqda olan əyilmiş bir daş vardır. Daşın hündürlüyü 152 sm, dairəsi 91 sm-dir. Həmin daşın şərq üzündə yarısı aşınmış iki sətir, qərb üzündə yenə də yarısı aşınmış üç sətir göytürk əlifbası ilə yazılmış mətn vardır. Oşurkov abidənin estampajını çıxarıb V.V.Radlov göndərmişdir. Klements'in retuşladığı variant isə ciddi səhv'lərlə doludur.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilmişdir.

Mətn

Şərq tərəf

❖❖JH❖ J❖S| J❖)..... 1

H❖ ❖❖Y>H..... 2

Transkripsiya

1. (oğla)nıma, sizmə adırıldım.
2. t oğdim bən

Tərcümə

- 1..... oğlanlarımdan, sizdən ayrıldım.
- Nəslə artırdım (yaxud: yüksəltdim). Mən

ՀԿԶ:ՀՅՀ *

ԽԵՏՆԳ ՕJD ԱՓԴԴN

ՀՔN ԴՓH .

Հ . * Դ

Transkripsiya

3. M..... da Bej üsü yox ermiş yılind(a) yüz əlidg(ə)
4. kmi.....üzə
5.ərm.....a

Tərcümə

3. Abidəsi yox imiş. İlində yüz əllidə....
4.
5.

Qeyd

H.N.Orkun və S.Y.Malov şərq tərəfindəki ikinci sətri *togdim ben* kimi oxuyurlar. Mətndən aydın görünür ki, o işaretəsindən əvvəl incə t işarəsi işlənir. Buna görə də həmin t sonra gələn sözə birləşə bilməz, sonra gələn söz şübhədi keçmiş zaman birinci şəxsədə işlənən *oğ* felidir; bu felin mənası mənə qaranlıq olduğu üçün təxmini mənada tərcümə etdim.



ELEGEŞ ABİDƏSİ

Elegeş abidəsi hündürlüyü 3 m 20 sm, eni aşağıdan 66 sm, yuxarıda 15 sm olan qırmızıtraq qum daşından ibarətdir. Daşda yuxarıdan aşağıya doğru qalın çatlaqlar vardır. Daşda əvvəlcə şəkillər çəkilmiş, sonra göytürk əlifbası ilə 12 sətir yazı yazılmışdır. Daşın bir tərəfində eninə dərin şırımlar vardır, onun üstündə xaç şəkli çəkilmişdir.

Fin atlasmdakı şəklə, habelə Klements və Oşurkovun estam-pajlarına əsasən Elegeş abidəsini ilk dəfə V.V.Radlov oxumuşdur. Sonralar onu V.Tomsen, H.N.Orkun, S.Y.Malov da tədqiq etmişlər.

Mətn

:*Հ ՀԿԶ:ՀԿ)ՀՀ>Ճ:ՀԿՀ:ՀՃՇ:ՀԿՄՀ:ՀԿՎՀ 12
:ՃՃՇ
*ԻՒ:ՃՇ:ՃՇՃ:ՃՇՃ:ՃՎՀԿՎ:ՃՎՀՇ:ՀՎՀՄՀ 11
:ՃՎՀ:ՃՎՇ:ՃՎԿ:ՃՎՎՃ (ՎԵՎԱ) ՎՃ:ՃՎՃ:ՃՎՃ 10
ՃՎՀՋ
...ՃՎՀՋ Վ: ՃՎՀՋ:ՃՎՀՋ:ՃՎՀՋ:ՃՎՀՋ 9
ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ 8
ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ:ՃՎՀՎՎՃ 7

Transkripsiya

1. Kuyda kunçuyıma sizə, yıta, özdə oğlim, sizimə, adırıltım.
 2. Yüz ər kadaşım uyarın üçün yüz ərən (ə)lig öküzün təgdük üçün adırıltım
 3. Kök tejriddə gün, ay azıdım, yerimə, yıta, sizimə adırılıtm.
 4. Kanim (a) elimə sizima bökmədim... (kanım (a), elim(ə) yıta adırıltım.
 5. Kört el kan al(p) uruju altunluğ keşig belimkə bantım. Yerdə elim tokuz kırk yaşım(ta).
 6. Urunu, külig Tok Bögü(t) ərkiniñə kajım bəg erdəm üçün bən ər(ki) bardım.
 7. Kara bodunım, katığlanıñ. El törüsü idmiş (?idman), yıta sizə, elim, kanim.
 8. Elim uğruna sü bolup ərlərim edküm yok çəlig (Aç əlig)də (Orkun:bildikdə) bir təgmə (Orkun-bertigimə) səkiz ər erdəm (Orkun: erdim).
 9. mn bəriyə kılunu adırılmayın un.... b ...ş yıta ər...


10. buŋ banja bat ermɪs, öldim, yita, sizimə yolukayın.
 11. Tört adak(lıg) yıldırım, səkkiz adaklıg barımım burım yok erdim.
 12. Kadaşima, keşimə, adak(lıg) atıma, yita, kara bodunıma adırıltım, yita, mən.

Tərcümə

1. Sarayda xanımından, sizdən, əfsus, cəsur oğlumdan, sizdən ayrıldım.
 2. Yüz igid dostum güclü (olduğu) üçün, yüz ərən əlli öküzə hücum etdiyi üçün ayrıldım.
 3. Mavi göylərdə günü, ayı itirdim (görmədim), yerimdən, əfsus, sizdən ayrıldım.
 4. Xanımdan, elimdən, sizdən doymadım... xanımdan, elimdən əfsus, yarıldım.
 5. Qalib elin, xanın məğrur bayrağını qızılı kəmərimi belimə bağladım. Yerdəki elimdən otuz doqquz yaşımda.
 6. Bayraqı məşhur Tok Bökü tərkinə atası bəy cəsur (olduğu) üçün mən ər...
 7. Qara xalqım, məhkəmlənin. El qanununu dağıtmış, əfsus, siz, elim...
 8. Elim uğrunda qoşun olub döyüşçülərim, bəxtim yok. Bir döyüsdə səkkiz döyüşü igidliyi
 9. Cənuba.... edərək ayrılmayın. Bars ilində igid...
 10. Kədər mənə batmış (qalib gəlmiş), öldüm, əfsus, sizi, yoluxaq.
 11. Dörd ayaqlı ilxim, səkkiz ayaqlı dövlətim (olduğu üçün) dərdim yox idi.
 12. Dostlarımdan, kəmərimdən, ayaqlı (sürətli) atlarımdan, əfsus, qara xalqımdan (camaatımdan) ayrıldım, əfsus, mən.

Qeydlər

1. İkinci sətirdə yüz ərənin əlli öküzlə döyüşməsi inandırıcı deyildir. Bu, mühabirə səhnəsinə oxşamır. Bu, torredo da deyildir, çünki torredoda bir öküzlə bir adam mübarizə edir. Bir sözlə, mən bu ifadənin yazılışından da, tərcüməsindən də şübhələnirəm. Daha doğrusu, yazılışma inanmiram, tərcümə isə məcburiyyət üzündəndir.
2. Beşinci sətirdə *Kört el kan alp urunu* ifadəsi məndə şübhə oyadır. S.Y.Malov *kört* sözünü *körklə*, *körtlə* «qəşəng, rəngarəng» sözləri ilə müqayisə edir. *Uruj* «bayraq» deməkdirsə, onda əvvəl *alp* sözünü işlətmək mənasızdır. Buna görə də S.Y.Malov bu sözün əvəzinə *al* «qırmızı» sözünü işlədir; «*Kрасивое алое знамя государства*». Onda bəs *kan* «xan» sözü necə olsun?
3. V.V.Radlov və S.Y.Malov altırıcı sətirdə *Tök Böküt* deyə oxuyurlar. H.N.Orkunun ardınca mən də ȳ hərfini sonrakı sözə aid edib *Tok Bökü* kimi oxuyuram.
4. Səkkizinci sətir çox qarışq olduğundan tərcümə də diqqəti cəlb edən alınmadı.
5. Onuncu sətirdə *səkkiz adaklıq barım* «səkkiz ayaqlı dövlətim» qəribə səslənir. Lakin S.Y.Malovun verdiyi məlumatə görə qırğızlarda *altı ayaktu ala at* «altı ayaqlı ala at» və *ceti ayaktu cerep at* «yeddi ayaqlı kəhər at» ifadələri vardır. Bunu nəzərə alsaq, onda qədim türk qəbilələrinin dilində *səkkiz ayaqlı at* ifadəsinin işlənməsini güman etmək olar.



Elegeş abidəsinin sol (yazılı) tərəfi

BERQE ABİDƏSİ

Bu abidəni Oşurkovun estampajı əsasında ilk dəfə V.V.Radlov oxumuşdur. Abidənin uzunluğu 152 sm-dir, bundan 133 sm yazı ilə örtülüdür. Daşın bütün dörd tərəfi yazılıdır. V.V.Radlovun yazdığını görə, işaretlər çox dərin qazılmışdır və avdın oxunur.

Qabaq tərəfi

Matn

Transkripsiya

1. Tör apa içrəki bən. Beş yegirmi yaşda alınmışam. Kunçuyıma buňa adırıldım. Sizimə gün, ay azıdım.
 2. Üç oğlına adırıldım, yata, bökmədəm, katıqlanğılı!

Tercüma

1. Tör apa içrəkiyəm. On beş yaşda alınmışam. Xanımından kədərlə ayrıldım. Sizi, günü, ayı görmədim.
 2. Üç oğlumdan ayrıldım, əfsus, doymadım, möhkəmlən!

Qeydlər

1. H.N.Orkun sətirlərin yerini tərsinə - 1-cini 2-ci, 2-cini 1-ci oxuyur.
 2. Berqə abidəsində sözləri bir-birindən ayırmak üçün ↗ işarəsi işlədirilir, bəzən bu işaretin yanında bir nöqtə işarəsi də qoyulur. Başqa abidələrdə sözləri bir-birindən ayırmak üçün bəzən üst-üstə iki nöqtə (:), bəzən isə ↗ işarəsi qoyulur.

3. V.V.Radlov və H.N.Orkun *alınmışım* sözünü *inim, eçim* kimi oxuyurlar. S.Y.Malovun oxusu düzdür, çünkü, əvvələn, abidədə incə n deyil, qalın n işaretisi işlənir, ikincisi, on beş yaşında olan admanın arvadı, hələ üstəlik üç oğlu da ola bilməzdi.

Sol tərəf

Matn

፳፻፲፭ ዓ.ም. በ፻፲፭ ዓ.ም. ስንጻ ከፃፈ የፌዴራል የፌዴራል የፌዴራል የፌዴራል

Transkripsiya

3. Səkkiz adaklığ barımığ üçün yıldızi tüketti bardım, anta bökmədim, yita, örənmişig, karamığ azidim a.

Tərcümə

3. Səkkiz ayaqlı dövlətim üçün ilxi tükənənə qədər getdim, orada doymadım, əfsusu, işığı, qaranlığı görmürəm.

Qeydlər

1. Daşın sol tərəfində iki sətir görünsə də əslində bir sətirdir: yazı daşın aşağıından başlayır, yuxarıya çatdıqdan sonra əyilib aşağıya doğru gəlir.
 2. *Örütümig, karamığ, azidim* ifadəsini H.N.Orkun *iyi ruh* (?), *fəna ruh* (?) *azdim*, S.Y.Malov isə *менерь я глух* (*u cleg*) və *моим снаadam* kimi tərcümə edir. Mənə elə gəlir ki, burada *örүң, kara* sözləri işığa, qaranlığa aiddir. Mən tərcümədə *ışığı* və *qara* sözləri ilə verdim, ancaq bir az sərbəst tərcümə etsə idim, *gündüz* (günün işıqlı hissəsi) və *gecə* (günün qaranlıq hissəsi) sözleri ilə verədim: *гündüzü, гечени görmədim*. Bu cümləni Yenisey kitabələrində tez-tez təsadüf edilən və bu abidənin də birinci sətrində işlədilən *gün, ay azidim* «günü, ayı görmədim» cümləsi ilə müqayisə etsək, bu, mənim fikrimi bir daha təsdiq edər: *gün* (günəş, səhər) – *örүң*, (*ışıq*), *ay* (*gecə*) – *kara*.

Arxa tərəf

Mətn

:ئۇرىدىمىز ئۆزىم (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ 4
 (ئ)ەخېبىرىنىڭ ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 5
 (ئ)ەملىكىسىز ئەپتەرىنىڭ ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 6
 ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 7
 ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 8

Transkripsiya

4. Yerimə, yıta, subıma adırıldım, buja, sizimə, yıta
5. Bodunıma, kunimə, kadaşima adırıldım, bökmədim.
6. Elimə, kanıma bökmədim. Yaşım yeti yetmiş azıdım.
7. Yatda tün ürimə adırıldım.
8. Anta aliğ adaşima, anta sizimə, edgü eşimə adırıldım.

Tərcümə

4. Yerimdən, əfsus, suyundan ayrıldım, kədərlə, sizdən əfsus
5. Xalqımdan, ardıcılardımdan, dostlarımdan ayrıldım, doymadım.
6. Elimdən, xanımdan doymadım. Altmış yeddi yaşında gözümü yumdum.
7. Yadda qohumlarımdan ayrıldım.
8. Onda süd qardaşımdan, onda sizdən, yaxşı dostlarımdan ayrıldım.

Qeydlər

1. V.V.Radlov, ondan sonra H.N.Orkun və İ.A.Batmanov altinci sətirdə *yeti yetmiş* əvəzinə *bengü tikdim* oxuyurlar. Mən S.Y.Malov kimi oxumağı üstün tuturam.

2. V.V.Radlov, H.N.Orkun və İ.A.Batmanov yeddinci sətirdəki *tünür* sözünü (şaman) baraban, təbil kimi tərcümə edirlər.

Sağ tərəf

Mətn

:ئۇرىدىمىز ئۆزىم (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ 9
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 10
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 11
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 12
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 13
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 14
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 15
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 16
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 17
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 18
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 19
 (ئ)ەملىكىسىز ئەپدىمىز ئەپتەرىنىڭ ئەپتەرىنىڭ 20

Transkripsiya

9. Beş yegirmi yaşında tabğac kanka bardım. Ər ərdəmim üçün, alpun üçün altın kümüşig əgritəb eldə küçi kazğandım a.
10. Yeti bürü öldürdüm a barsığ, kökməkig öldürmədim a.

Tərcümə

9. On beş yaşında Tabğac xanının (yanına) getdim. İgidliyim üçün, alp olduğum üçün qızıl-gümüş, xal-xalçanı, eldə gücü qazandım.
10. Yeddi canavar öldürdüm, bars, xallı maral öldürmədim.

Qeydlər

1. Abidənin doqquzuncu sətrindəki *küci* sözünü S.Y.Malov və İ.A.Batmanov *kisi* kimi oxuyurlar.
2. Onuncu sətirdəki *kökmək* (xallı maral) sözünü H.N.Orkun *yükmək* (yüklik?) kimi oxuyur.



Berqe abidəsi



Berqe abidəsi



ALDI-BEL ABİDƏSİ

Bu abidənin təsvirini D.A.Klements vermişdir. Abidə hündürlüyü 138 sm olan kvars damarlı yaşıl slans daşdır. Epitafinin hərfləri pis mühafizə edilmişdir.

İ.A.Batmanovun yazdığınıma görə, bu abidə iki daşdan ibarətdir. Birinci daş Yenisey çayının sağ tərəfində Eylik-Xemdən bir neçə kilometr aşağıdadır. Onun ölçüləri 175x27x37 sm-dir. İkinci daş birincidən 5 m qərbdədir. Bu daşın ölçüləri 95x29x13x18 sm-dir.

Mətn

>XOY:MMNQ:LA>L 1

XALAM: XATUN: X... 2

...H,D:XALAM:H... 3

XALAM:H,XATUN:H(N) 4

Transkripsiya

1. Çocuk Böri Sajun
2. un katun tarlağım
3. m tarlağ r
4. əkəm, katunım yurd

Tərcümə

1. Çocuk Böri Sənün
2. xatun tarlam
3. tarla.....
4. xalam, xatunum

Qeydlər

1. Tədqiqatçılar (məsələn S.Y.Malov, H.N.Orkun) ikinci sətirdəki *katun* və *tarlağım* sözlərini bir-birindən ayıırlar. S.Y.Malov *katun* sözündən sonra nöqtə qoyub yeni cümləni *tarlağım* sözü ilə başlayır, H.N.Orkun isə bu sözlərin arasında vergül qoyub onları həmcins üzv kimi qəbul edir. Mən bu fikirdəyəm ki, *katun* «xatun» sözü *tarlağ* «tarla» sözünün təyinidir. *Xatun* sözü yaraşıq, istəkli, sevimli məfhumlarını da ifadə edir. Məsələn, Azərbaycan dilində *xatun-xanım arvad* ifadəsi. Güman ki, *katun tarlağım* ifadəsində də *xatun* sözü göstərdiyim mənalardan birini ifadə edir.

2. V.V.Radlov və H.N.Orkun dördüncü sətirdəki *əkəm* sözünü *öküm* «anam» kimi oxuyurlar. Sonralar V.V.Radlov ilk oxudan əl çəkmiş və sözü *akam* kimi oxumuşdur. H.N.Orkun isə fikrini dəyişməmişdir. Həmin sözü *öküm* kimi («ana» mənasında) oxumaq səhvdir, çünki qədim türklərin dilində ana məfhumu *ög* (anam – ögim) sözü ilə ifadə edilir.

3. İ.A.Batmanovun oxu və tərcüməsi əvvəlki tədqiqatçılarından fərqlənir.

I daş

Mətn

XOY:MMNQ:LA>L
XALAM: XATUN: X...

Transkripsiya

1. Əkəm, katım..... y....y....ər....g
2. Çocı Böri sajun.

Tərcümə

1. Xalam, qaynatam..... igid
2. Çocı Böri sanun

BİRİNCİ ÇAXÖL ABİDƏSİ

Bu abidəni Oşurkov tapmışdır. Abidə ən möhkəm slans daşdan ibarətdir, hündürlüyü 152 sm, ən qalın yerində eni 21 smdir. İki enli və bir dar, habelə, böyük tərəfi göytürk əlifbası ilə yazılmış mətnlər örtülüdür. Daşda kobud çəkilmiş insan şəkli də vardır. İlk dəfə V.V.Radlov tərəfindən tədqiq edilmişdir.

II daş

Mətn

>D>I>I<H>A
>>J>A>>A>Y>A

Transkripsiya

1. Kiriğ iyu....
2. çu ş katun tarlağım

Tərcümə

1. Cöl, əfsus.....
2. Xanım tarlam.

Qabaq tərəfi

Mətn

:>J>A>I:>>J>A:>D>A:>D>I:>>J>A:>A>A:>
>D>I:>>J>A:
:>A>A:>>A:>E>N:>E>Y>:>>A:>J>A>Y>:>A>N ...>...
:>>X>T:>>A:>

Transkripsiya

1. Kadaşım adırıldım, iyu kuyda kunçuyım adırıldım, səkiz oğlum adırıldım, iyu.
2. m....kanım, elimkə tapdım, bilgə ögəm tapdım, kadaşım, tapdım, ərdəmim.

Tərcümə

1. Dostumdan ayrıldım, heyhat, sarayda xanımından ayrıldım, səkkiz oğlumdan ayrıldım, heyhat.
2. xanıma, elimə xidmət etdim, müdrik öyündərənimə xidmət etdim, dostuma xidmət etdim, igidliyimə.

Qeydlər

- iyu sözü mənim üçün qaranlıqdır. Güman ki, feli bağlama mənşəlidir: iy-u. Mən onu *heyhat* kimi tərcümə etdim.
- tap* sözü bəzi türk dillərində «xidmət etmək» mənasında işlənir.

Arxa tərəf

Mətn

﴿) ﴿ د : ﴿ ۱ ﴿ : ج و ت ح : ح ا و ف ر ا : ل و ي ت و : ح ا ن ا م : ح و ن ۱
 ﴿ ح ا و ل ح : ح ا و ل ح : ح ا و ل ح ... : ح ا و ل ح : ح ا و ل ح : ح ا و ل ح ۲

Transkripsiya

- Kanım üçün Bilgə Çıkşən kanına, tapdım, bodunım.
- Ər ərdəmim elimkə tapdım, teñrig... edgü kadaşım adırtıdım.

Tərcümə

- Atam üçün Bilgə Çıkşən xanına xidmət etdim. Xalqım.
- Cəsurluğumla elimə xidmət etdim, tanrıını... yaxşı dostumdan ayrıldım.

Böyük tərəf

Mətn

أَنْتَ أَنِّي .. إِنْ أَنْهَا نِي .. لَكَ : لَوْلَه

Transkripsiya

- Buña Çiksin bən beñ(g)üm ermış

Tərcümə

- Kədərli Çiksinəm. (Bu) mənim əbədi daşımdır.

İKİNCİ SAXÖL ABİDƏSİ

İlk dəfə V.V.Radlov tərəfindən nəşr edilən bu abidə 154 sm hündürlükdə olan daş üzərində yazılış üç sətirlik yazıdır. D.A.Klementsin çıxardığı və retuşlaşdırılmış surət qüsurludur. V.V.Radlov Oşurkovun çıxardığı estampajdan da istifadə etmişdir.

Mətn

أَنْتَ أَنِّي : أَنْتَ أَنِّي ۱
 أَنْتَ أَنِّي : أَنْتَ أَنِّي : أَنْتَ أَنِّي ۲
 أَنْتَ أَنِّي : أَنْتَ أَنِّي : أَنْتَ أَنِّي ۳

Transkripsiya

- Elçi çor küç Bars
- Kuyda kunçuyuma sizim oğlumka bökmədim.
- Teñri elim Ulun-Şada ərimkə adırıldım.

Tərcümə

- Elçi Çor Güt Bars
- Sarayda xanımından, sizdən, oğlumdan doymadım.
- Müqəddəs elimdən, Ulun-Şada qəhrəmanımdan ayrıldım.

ÜÇÜNCÜ ÇAXÖL ABİDƏSİ

Üçüncü Çaxöl daşı Çaxölün axarı istiqamətində 8 kilometr yuxarıda, çayın sol sahilində tapılmışdır. Abidə hündürlüyü 193 sm, eni 21 sm olan tünd qırmızı qum daşından ibarətdir. İlk dəfə V.V.Radlov tərəfindən nəşr edilmişdir.

Mətn

ئەمەن: ئۆلەپد: ئۆز: ئۆر: ئۆز: ئۆلەپد: ئۆز 1
ئەمەن: ئۆلەپد: ئۆز: ئۆر: ئۆز: ئۆلەپد: ئۆز 2
ئەمەن: ئۆلەپد: ئۆز: ئۆر: ئۆز: ئۆلەپد: ئۆز 3

Transkripsiya

- Ər atım Yaruk tigin. Bən bir otuz yaşimdə sizimə
- kitim. Bələ Tuğma erdi, oğlu bən. Edgüğə bökmədim. Sizə.
- Bodun ara bolmuş üçün əlig uyamğa adırıltım, esni.

Tərcümə

- İgir adıñ-Yaruk tigin. Mən iyirmi bir yaşimdə sizdən
- getdim. Bələ Tuğma vardi, oğlu mən (mən onun oğluyam) (həyatın) nemətlərindən (yaxşıdan) doymadım. Sizə.
- xalq arasında olduğu üçün əlli qohumumdan ayrıldım...

DÖRDÜNCÜ ÇAXÖL ABİDƏSİ

İlk dəfə V.V.Radlov tərəfindən Helsingfors (indiki Helsinki) şəhərində oian muzeydəki estampaj əsasında nəşr edilmişdir.

Mətn

: ئەمەن: ئۆلەپد: ئۆز: ئۆر: ئۆز: ئۆلەپد: ئۆز 1
ئەمەن: ئۆلەپد: ئۆز: ئۆر: ئۆز: ئۆلەپد: ئۆز 2
ئەمەن: ئۆلەپد: ئۆز: ئۆر: ئۆز: ئۆلەپد: ئۆز 3
(ئۆز) ئەن: ئۆلەپد

Transkripsiya

- Alp uruju tutuk bən. Kuyda kunçuyım, eki oğlanıma, sizimə, yanış kızıma.
- Yış eçi işim kadaşlarına adıralu bardım. Kazan ərimə bökinədim.
- Teñri elimkə başda (yaxud yaşıda) bəgimkə bökmədim, sizimə kırk yaşimdə kaçıdım.

Tərcümə

- Alp (igid) bayraq tutukam. Sarayda xanımından, iki oğlanımdan, sizdən, yalnız (təkcə) qızımdan.
- Saysız böyük dostlarımıdan, yoldaşlarımıdan ayrılaraq getdim (oldum). Kazan igidimdən doymadım.
- Müqəddəs elimdən başda bəyim (olmaqla) doymadım. Sizdən qırx yaşimdə kaçıdım (oldum).

1. S.Y.Malov birinci sətirdəki *alp* «igid, nəhəng» sözünün *p* hərfini mötərizəyə alıb *al* «al» kimi oxuyur və *Я тутук алоғо знамену* «Mən al bayraqın tutukuyam» kimi tərcümə edir. Lakin söz *al* şəklində olsa idi, yəni sıfət olsa idi, onda *uruŋ* sözü mənsubiyyət şəkilçisi qəbul edə bilməzdi və birləşmə *al uruŋ* «al bayraq» olardı. *Uruŋ* sözünə əlavə edilən *u* üçüncü şəxs mənsubiyyət şəkilçisi göstərir ki, ondan əvvəl gələn söz sıfət deyil, isimdir: *alp uruŋu* «alp(in) bayraqı». Məncə, qədim türk *al* sözünü elə *al* da yazardı, izafı zəhmət çəkib əlavə bir işarə – *p* işaretini yazmağa ehtiyac yox idi. Buna görə də mən həmin sözü olduğu kimi saxlayıb *alp* oxuyuram.

Alp uruŋu ifadəsini isə belə izah etmək olar: qədim türk qəbilələrinin dilində çox vaxt isimlər cəm şəkilcəsiz (ümumiyyətlə, şəkilçilərin ixtisarı göytürk abidələrinin dili üçün səciyyəvidir) yazılırlar, ancaq cəm nəzərdə tutulur. Burada da *alp uruŋu* «alpların (nəhənlərin, igidlərin) bayraqı» deməkdir. *Alp uruŋu tutuk bən* «Alpların bayrağını tutanam», «Alpların bayraqdariyam» deməkdir. Bayraqdar həm də qabaqda gedən deməkdir. Buna görə də belə də demək olar: *Alpların qabağında gedənəm: Igidlər igidiyəm* və s.

2. V.V.Radlovun nəşrinə görə həmin ifadəni *Alp uruŋu* oxusundan əlavə *Alp uruşu* və *Alp urundu* kimi də oxumaq olar.

3. V.V.Radlov ikinci sətirdəki *ərimə* sözünün əvvəlinə *y* artırıb *Kazan yerimə* kimi oxuyur.

4. H.N.Orkun ikinci sətirdəki *Kazan* sözünü *kızın* kimi oxuyur. Bu, iki səbəbdən doğru deyil: əvvələn, *kızın* olsa idi, onda *k* və *z* işarələri arasında *ı* səsini göstərən işarə də yazılmış idı, halbuki mətnədə həmin işarə yoxdur: ikincisi *kazm* sözü mənaca da o biri sözlərə qovuşmur – *kızın igidimdən doymadım* nə deməkdir?

5.S.Y.Malov *Kazan* sözünü toponim (yer adı) hesab edir. Mən belə hesab edirəm ki, bu antroponimdir (şəxs adıdır) və şəxs adı kimi də tərcümə edirəm.

BEŞİNCİ ÇAXÖL ABİDƏSİ

Bu abidə dağ silsiləsinin cənubunda Soyon aulunun qarşısındadır. V.V.Radlov fin atlası və Helsinki muzeyindəki estampaja əsasən nəşr etmişdir.

Mətn

СҮНГИЖАЛЫ:ДУКНН 1
Д:ЖАҢАЛЫД:•ГАР:ДАРД:•ХЕН:АЛД)•ННД> 2
•АЛНД>:ДАҢАЛД)•:•АЛНД>:ДАҢАЛД)• 3

Transkripsiya

1. Tüz Bay Küç Bars külük
2. Uyar kadının üçün ükdim yıta içim yurçimka y...
3. Uyar bəgimkə adırıltım, uyar kadaşimka adırıltım.

Tərcümə

1. Düz Bay Küç Bars məşhur
2. Məşhur arvadıma görə (mətnədə: arvadım üçün) varlandım, əfsus, böyük qardaşımdan, qaynımdan...
3. Məşhur bəyimdən ayrıldım, məşhur dostumdan ayrıldım.

Qeydlər

1. S.Y.Malov ikinci sətirdəki *kadınım* sözünü *qaynatam* kimi tərcümə edir, mən «qadın, arvad» mənasını (elə sözün öz həqiqi mənasıdır) saxlamağı üstün tuturam.
2. İkinci sətirdəki son sözü V.V.Radlov *yupçimka* kimi oxuyub tərcüməsiz saxlayır. H.N.Orkun *ayun acamka* kimi oxuyub «söyləyip ablama söyle» kimi tərcümə edir. Mahmud Kaşgaridə *yurç* «arvadın kiçik qardaşı» (yəni, kiçik qayın) kimi izah edilir. Mətnə uyğun geldiyi üçün mən də *yurçım* oxudum.

ALTINCI ÇAXÖL ABİDƏSİ

İlk dəfə V.V.Radlov tərəfindən Oşurkovun estampajı əsasında tərcümə və nəşr edilmişdir. Epitafinin birinci üç sətri əks qaydada (güzgü üsulu) yazılmışdır. Axırıcı dəfə İ.A.Batmanov tərəfindən nəşr edilmişdir. Müəllif yazır: «Çox pis mühafizə edilmişdir. Sətirlərin çoxu görünmür, hərflər əks qaydada düzülmüşdür». İ.A.Batmanovun estampajdan verdiyi şəkildə cəmi üç sətir görünürlər: müəllif iki sətrin transkripsiyasını və tərcüməsini vermişdir.

Mətn

1 ... ئەلەم: ئىزىزەم
 2 ئەلەم دىلەن: ئەلەم دىلەن
 3 ئەلەم دىلەن: ئەلەم دىلەن
 4 ... ئەلەم دىلەن: ئەلەم دىلەن
 5

Transkripsiya

1. t Çor apası barur.
2. itim, eçim yıta adırlı bardımız yıta.
3. Kuyda kişimə yıta adıralu bardımız.
4. Buğu eşim, kadaşım yıta, Oğ(hm) ...tma
5. bunda oğlanım yıta.

Tərcümə

1. Çor atası gedir (ölür)
2. kiçik qardaşım, böyük qardaşım, əfsus, ayrılaraq getdik (oldük), əfsus.
3. Sarayda arvadımdan, əfsus, ayrılaraq getdik (oldük)
4. Dərdi: dostumdan, yoldaşımdan, əfsus Oğlumdan.
5. Dərddə oğlanım, əfsus.

Qeydlər

1. Birinci dəfədir ki, *kuyda kişim* (üçüncü sətir) ifadəsinə rast gəlinir, adətən, *kuyda kunçuyım* trafareti işlənir. Kişi qədim türk qəbilələrinin dilində adam deməkdir. Lakin S.Y.Malovun arınca mən də arvadım kimi tərcümə etdim.
2. Beşinci sətirdəki *bunya* sözünü H.N.Orkun *orada* kimi oxuyur. Qeyd etməyi lazımlı bilirəm ki, göytürk abidələri mətnlərində heç yerdə *ora*, *bura* əvəzlikləri və onların törəmələri işlənmir.
3. V.V.Radlov dördüncü və beşinci sətirlərdəki *buğu* və *bunya* sözlərini *baş* və *başda* kimi oxuyur.

YEDDİNÇİ ÇAXÖL ABİDƏKİ

Abidə 157 sm hündürlükdə daşdan ibarətdir. İlk dəfə V.V.Radlov tərəfindən finlərin çəkdiyi şəkil və Oşurkovun estampajı əsasında tərcümə və nəşr edilmişdir. Yazı əks istiqamətdə yazılmışdır.

Mətn

- ¹ Ի^ՀԱԼ^ՅՇ^ՎՅ^Ն Վ^ԱՐ^ՄԻ^ՒՐ^Վ Ա^Լ
- ² Ի^ՒՐ^Վ Վ^ԱՐ^Մ Վ^ԱՐ^Մ Կ^ՈՐ^Վ Ա^Լ
- ³ Զ^ՎՔ^Վ Ա^Լ Վ^ԱՐ^Մ Ա^Լ

Transkripsiya

1. Kutluq Çıkşı bən kadir yağida
2. kara bodunima yita sizimə
3. elimə sizimə (adirültim)

Tərcümə

1. Kutluq (xoşbəxt) Çıksiyəm. Qəddar yağida
2. qara xalqımdan, əfsus, sizdən.
3. elimdən, sizdən (ayrıldım).

SƏKKİZİNCİ ÇAXÖL ABİDƏSİ

Oşurkovun estampajına görə, abidə daşının hündürlüyü 130 sm-dir. Daşın aşağısında yazının başlanğıcında damğa şəkli vardır: bir-birindən bir qədər aralı və arxaları üstə duran iki qövs ortadan xətlə birləşdirilmişdir, xətdən yuxarıya yazıya doğru bir xətt də çəkilmişdir (damşa, təxminən ż hərfinə oxşayır).

Daşın ucu sınmışdır. İlk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

- : Ա^ԽԱԿ^ՋԱ^ՋԱ^Ր Կ^ՈՐ^Վ !
 (ՂԻԳԻ) Կ Ա^ԽԱԿ^ՋԱ^ՋԱ^Ր

Hər: M ē Y N F 2

Transkripsiya

1. Tört oğlum bar üçün benignin ti(kti)
2. Külög apa bən.

Tərcümə

1. Dörd oğlum olduğu üçün əbədi daşımı tikdi
2. Məşhur apayam.

Qeyd

İkinci sətirdəki *Külög apa* sözlərini xüsusi ad kimi də götürmək olar. Onda tərcümə belə olar: Külög Apayam.

DOQQUZUNCU ÇAXÖL ABİDƏSİ

İlk dəfə V.V.Radlov tərəfindən fin atlasındaki surət və Helsinki muzeyindəki estampaj əsasında tərcümə və nəşr edilmişdir.

Mətn

﴿خَافِنْدَهْ: زَاهِلَّهْ﴾

﴿خَافِنْدَهْ: أَهْدَى إِيْرَفَهْ﴾²

....﴿بَرْ: زَاهِلَّهْ﴾³

Transkripsiya

1. Kadaşimdə bökmədim
2. ml eki əlig yaşım(da) bökmədim.
3. sizimə bökmədim.

Tərcümə

1. Yoldaşimdən doymadım.
2. qırx iki yaşimdən doymadım
3. sizdən doymadım.

ONUNCU ÇAXÖL ABİDƏSİ

İlk dəfə V.V.Radlov tərəfindən Helsinki muzeyindəki estampaj əsasında tərcümə və nəşr edilmişdir.

Mətn

﴿كَهْنَهْ: دَهْنَهْ: لَهْدَهْ﴾¹

(﴿كَهْنَهْ: زَاهِلَّهْ﴾²)

(﴿كَهْنَهْ: دَهْنَهْ﴾³)

﴿كَهْنَهْ﴾⁴

Transkripsiya

1. kuyda kunçuyım, kız oğlım.
2. bəgimkə, kadaşimka bökmə(dim)
3. üç əlig yaşım adırıl(dim) b(en)
4. Inan Uğraç bən.

Tərcümə

1.sarayda xanımım, qızım.
2. bəyimdən, yoldaşimdən doymadım.
3. Qırx üç yaşım(da) ayrıldım. Mən.
4. İnan Uğraçam.

Qeydlər

1. Qədim türklər *oğul* deyəndən həm ümumiyyətlə övladı (cinssiz), həm də kişi cinsindən olan övladı nəzərdə tuturlar. Qadın cinsindən olan övladı kişi cinsindən olan övladdan ayırmak üçün *oğul* sözündən əvvəl *kız* «qız» sözü işlədirilir: *kız oğul* «qız».
2. V.V.Radlov dördüncü sətrin son sözünü *biz* kimi oxuyur.

ON BİRİNCİ ÇAXÖL ABİDƏSİ

Abidə ilk dəfə V.V.Radlov tərəfindən fin atlasındaki surət və estampaj əsasında tərcümə və nəşr edilmişdir.

Mətn

: ۳۴۸۰۰ : ۴۴۱۸۸۰۰ ۱

۴۴۱۸۸۰۰ ۲

۴۴۱۸۸۰۰ ۳

(۴۴۱۸۸۰۰ : ۴۴۱۸۸۰۰) ۴

(۴۴۱۸۸۰۰ ۴۴۱۸۸۰۰) ۵

Transkripsiya


1. Tokuz kırk yaşında elim üçün
2. lər ... çin ...
3. öldüm.
4. İsigi ay içimkə, ka(daş)ımkə bökmə(dim)

Tərcümə


1. Otuz doqquz yaşında elim üçün
2.
3. öldüm
4. Böyük qardaşımdan, yoldaşımdan doymadım

Qeyd

Dördüncü sətirdəki *isigi* və *ay* sözlərini tərcüməyə daxil etmədim. Məncə, *isig* isti deməkdir, *ay* sözünün mənası məlumdur. Lakin *isti ay* ifadəsi bu cümləyə uyğunmur. Mən *isti ayda* kimi vermək istərdim. Onda cümlə belə olardı: «... isti ayda böyük qardaşımdan, dostumdan doymadım».



I Çaxöl abidəsi



II Çaxöl abidəsi



III Çaxöl abidəsi



VII Çaxöl abidəsi



VIII Çaxöl abidəsi

Çaxöl abidələri

KEMÇİK-QAYABAŞI ABİDƏSİ

Qaya Kemçikin sol qolu İşkem çayının Kemçikə töküldüm yerdə Kemçik çayının sağ sahilində yerləşir. Qaya qırmızı gili şifer-slansdan ibarətdir. Digər Yenisey kitabələrinən fərqli olaraq Kimçik Qayabaşı abidəsi baş daşı deyildir.

1-ci, 2-ci və 5-ci sətirlər əks istiqamətdə yazılmışdır.

Abidə Klementsin çıxardığı surət və fin atlasmadakı şəkil əsasında ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

1 XƏNİS 2 ՀԻՑՔ ԶՎԱՏ ՃԵՎԻ Ի ԽԱԼԻ ԻՐ(Ի) 3
ԻԿ(Մ)ԻՒՈ : ԴԵՒՔՌ 4 ԽԻՇ ՐԻՎՂԱՔ 5
ԵՐԱՅ : ՄԻՎ : ՀԱԿ 6
7 ՌԸՆՔԿՅԵ : ԵՐԵՎ : 8 Յ : 9 ՃՄԿ ՃՄ : 10 ԿՅ :
11 ՃԱԼՅ : 12 ՔՎԽԱ : 13 8 Կ : 14 ՃՄՃԿ ՃՎՎ :
15 9 ՃՄ : 16 Ք : 17 Ճ : 18 Ճ : 19 Ճ : 20 Ճ : 21 Ճ : 22 Ճ : 23 Ճ :
24 Ճ : 25 Ճ : 26 Ճ : 27 Ճ : 28 Ճ : 29 Ճ : 30 Ճ : 31 Ճ : 32 Ճ : 33 Ճ :
34 Ճ : 35 Ճ : 36 Ճ : 37 Ճ : 38 Ճ : 39 Ճ : 40 Ճ : 41 Ճ : 42 Ճ : 43 Ճ :
44 Ճ : 45 Ճ : 46 Ճ : 47 Ճ : 48 Ճ : 49 Ճ : 50 Ճ : 51 Ճ : 52 Ճ : 53 Ճ :
54 Ճ : 55 Ճ : 56 Ճ : 57 Ճ : 58 Ճ : 59 Ճ : 60 Ճ : 61 Ճ : 62 Ճ : 63 Ճ :
64 Ճ : 65 Ճ : 66 Ճ : 67 Ճ : 68 Ճ : 69 Ճ : 70 Ճ : 71 Ճ : 72 Ճ : 73 Ճ :
74 Ճ : 75 Ճ : 76 Ճ : 77 Ճ : 78 Ճ : 79 Ճ : 80 Ճ : 81 Ճ : 82 Ճ : 83 Ճ :
84 Ճ : 85 Ճ : 86 Ճ : 87 Ճ : 88 Ճ : 89 Ճ : 90 Ճ : 91 Ճ : 92 Ճ : 93 Ճ :
94 Ճ : 95 Ճ : 96 Ճ : 97 Ճ : 98 Ճ : 99 Ճ : 100 Ճ : 101 Ճ : 102 Ճ : 103 Ճ :
104 Ճ : 105 Ճ : 106 Ճ : 107 Ճ : 108 Ճ : 109 Ճ : 110 Ճ : 111 Ճ : 112 Ճ :
113 Ճ : 114 Ճ : 115 Ճ : 116 Ճ : 117 Ճ : 118 Ճ : 119 Ճ : 120 Ճ : 121 Ճ :
122 Ճ : 123 Ճ : 124 Ճ : 125 Ճ : 126 Ճ : 127 Ճ : 128 Ճ : 129 Ճ : 130 Ճ :
131 Ճ : 132 Ճ : 133 Ճ : 134 Ճ : 135 Ճ : 136 Ճ : 137 Ճ : 138 Ճ : 139 Ճ :

Transkripsiya

- edgüniz.....
- Oı kanım elimin bəngüsü Kara Sənir(tə)
- Anı bitigli Annin e(r)ti.
- Kişi arası isid Kara Sənir elçig.
- Inançu Külüğ Çigşi bəg ər ərdəmim üçün (Kara Sənirdə) ülkəni altı bağ, Kəşdimdə bən. Yəg erdüğim ol erinç Kara Sənirig yerlədim. Udur Çigşi sək(iz) ki(rk yaş)da

6. yig on bilgə Sajun Bodb...n tutuk bəg arkı yeri
7. (Kır)kız kanı bitimişin
8. (Tuğrak bən)
9. (Yol apa....)
10.

Tərcümə

1. yaxşınız....
2. O xanım elimin əbədi abidəsi Qara Sənirdə
3. Onu yazan Annin idi.
4. Adamlar arasında eşit: Qara Sənir elçisini
5. Inançu məşhur Çigşi bəy ər igidliyim üçün (Qara Sənirdə) ülkəni altı tayfanı Kəşdimdəyəm. Yaxşılıq etdiyim budur. Qara Səniri məskunlaşdırırdım. Udur Çigşi otuz səkkiz yaşda
6. yaxşısı on müdrik Sanun Bodb Tutuk bəy arxi yeri
7. (Qır)qız xanı yazdığını
8. (Tuğrakam)
9. Yol Apa
10.

Qeyd

1. Beşinci sətirdəki *ülkəni* sözünü tərcümə etməkdə çətinlik çəkdiyim üçün eyni ilə saxlayıram.
2. Altıncı sətirdə *arkı* sözünü *arkı* kimi tərcümə etməyi lazımlı bildim.

OZNAÇENNI ABİDƏSİ



Kemçik Qayabaşı abidəsi

Abidə Yenisey çayının sol sahilində yerləşən Oznaçenni kəndi yaxınlığında 1847-ci ildə M.Kastren tərəfindən tapılmış, sonra Şuşa kəndinə (indi rayon mərkəzidir) gətirilmişdir.

Epitafini ilk dəfə V.V.Radlov fin atlasındaki surət və Helsinki müzeyindəki estampaj əsasında tərcümə və nəşr etmişdir.

Qabaq tərəf

Mətn

¶ХАИИ: ҟНГҮД: 1 0 > 8: ¶ АЛЫН: АНДАГ 1
¶ АЛЫН: ҟНГҮД: 1 0 > 8: ҮНГҮЛ: НВ 2
¶ АЛЫН: АЛЫН: 1 0 > 8: АЛЫН: ҟНГҮД: НВ 3

Transkripsiya

1. Kunçuyım, kadaşım, adırıltım, buňa yağıka kirdim.
2. Küç Kül tutuk sizimə adırıldım.
3. Elim, kanım, sizimə adırıldım. Altun kəş adırıldım.

Tərcümə

1. Xanımmı, dostum (sizdən) ayrıldım. Xain yağıya girdim.
2. Güt Kül tutuk, sizdən ayrıldım.
3. Elim, xanım, sizdən ayrıldım. Qızıl kəmərdən ayrıldım.

Qeydlər

1. Birinci sətirdən *buňa* sözü «dərd, kədər» demədir. Ancaq cümlənin məntiqinə uyğun olaraq «xain» kimi tərcümə etdim.
2. *Küç Kül tutuk* xüsusi adını Orkun Ögü (?) Çökü Tutuk kimi oxuyur

3. Üçüncü sətirdəki kəş sözünü V.V.Radlov *kümüş* kimi oxur: Altun, gümüş adırıltı.

Yan tərəf

Mətn

(#)hT ƏDT NHMN: AQQ

Transkripsiya

4. (Bən) beş kırk ər yaş ertim.

Tərcümə

4. Mən otuz beş il ığid ömrü yaşıdım.

Qeyd

Hərfi tərcüməsi belə olar: Mən otuz beş ığid yaş idim.

Arxa tərəf

Mətn

OYZ: N3 CIZ 1

NHMN: KUZHN 401JLAHH: KUDJTD 40K 2

HAJH AHTJZ: HZJD 3

Transkripsiya

5. El Inançı bilin
6. Xanınız yüksəlir, kadaş alpiñiz, karğanur ünürüz
7. Yağım ança ermiş, adırıldım.

Tərcümə

5. El Inançı tanman.
6. Xanınız yüksəlir (hərfən: yuxarılayır), dostluq ığidliyiniz (dir), ucalır səsiniz
7. Yağım o qədər imiş, ayrıldım.

Qeydlər

1. Birinci sətirdəki *bilin* sözünü müxtəlif tədqiqatçılar müxtəlif cür oxuyur. Səbəb odur ki, bu sözdə həm incə, həm də qalın samit işarəsi işlədir. Mənim oxum da şərtidir.
2. İkinci sətri hər tədqiqatçı özünə görə oxuyur və tərcümə edir. Mən *alp* sözünü «igid» kimi tərcümə etdim, amma əslində *alp* «güclü, nəhəng» deməkdir. İkinci sətrin bütövlük də tərcüməsi də başqalarından fərqlənir.



Oznaçenni abidəsi

AÇURA ABİDƏSİ

Abidə 1857-ci ildə N.A.Kostrov tərəfinən Abakan çayının sol sahilində, Koybal çölündə, Açıra kəndinin 20 kilometrliyində, Kala kəndinin 25 kilometrliyində və Abakan şəhərinin 30 kilometrliyində tapılmış, sonralar Şuşa kəndinə gətirilmişdir. İndi Minusin muzeyində saxlanılır. Abidə daşının hündürlüyü 122 sm-dir. Yazı çox aşınmışdır.

İlk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Qabaq tərəf

Mətn

.....(JY)EYN: EYY: JYEYR: >>G: MENEYR: .. 1

.....(3)G>A: GJY: M>AYN: R: GJY: .. 2

.....RJ: EQH: HN: R: R: TH 3

.....H: JXRD: N: N: GJKA: M: N: YN: K: YR: J 4

Transkripsiya

1. il ögəsi Inanç u bilgə irig ölük ara.....
2. oğlı atı Küç urı oğlan toğ(di).....
3. əren (küç alp?) ər siz atıñız Urı bəg siz.....
4. a iliniz üçün kazğanı öz kuy yıta siz (adırıldınız).

Tərcümə

1. el müdriki (bilicisi, ağsaqqalı) Inanç u bilgə müvəqqətilər və ölülər arasında.....
2. oğlunun adı Küç Urı (nəslidən etdirən). Oğlan doğdu (doğuldu)

3. igidlər igidisiniz. Adınız – Urı bəysiz
4. Eliniz üçün qazanaraq öz sarayından, əfsus, siz ayrıldınız.

Qeydlər

1. Birinci sətirdəki *irig* sözü məndə şübhə oyadır: *tirig* olsa idi, cümlə mənalı almardı: dirilər və ölülər arasında.....
2. Dördüncü sətir tərsinə yazılmışdır.

Sol tərəf

Mətn

JHYN: HXAT: JXGMD: RXXT: RXTYQ: RHQ 1

EHDZL: JMK: RHU: SMTYQ: RH: RAKH 2

...T ... H: RAKH: ZPLH: REXTQ 3

RHU: GJY: M: RAKH: RH: NI: ATR: EH 4

Transkripsiya

5. yeti yegirmi ərdəmi yaşında ərdəm ölti
6. yerdəki tamkalığ yıldı buğs(ız erti)
7. (1) bakırı buğsız erti kara saçın təg
8. Yağıka təgmiş sü təni yeti bir oğlan erti.

Tərcümə

5. on yeddi igidlik yaşında igid öldü.
6. yerdəki damğalı (damğa vurulmuş) ilxi saysız idi.
7. pulu (dövləti, sərvəti) saysız idi qara saçların tək.
8. Yağıya hücum etmiş qoşunun sayı yeddi min oğlan idi.

Qeyd

Bu ağbidədəki və əvvəlki abidədəki yaşın göstərilmə üsuli qəribədir: *beş kirk ər yaş və yeti yegirmi ərdəmi yaşında*. Adaların göytürk abidələri mətnlərində sayla yaş sözü arasma heç bir də girmir.

Sağ tərəf

Mətn

..
..
..
..
..
..
..
..

Transkripsiya

9. Yüz ər yüzü, bəglər bəñizi, bəglig kaşı
10. altmış ər adasınız, ilig ər edgü esinjiz öziniñ ininjiz.
11. (sək)iz bağır gözüñüsü, on kara gözüñüsü
12. ökinmədiñiz görəmədiñiz (bütmə) dinjiz.

Tərcümə

9. Yüz ər üzü, bəylər bəñizi, bəylik qaşı
10. altmış ığid yoldaşınız, əlli ığid yaxşı dostunuz, özünüzün böyük qardaşınız, kiçik qardaşınız.....
11. səkkiz mis güzgüsü, on qara güzgüsü.....
12. qəmlənmədiniz görəmədiniz, inanmadınız.

Arxa tərəf

Mətn

..
..
..
..

Transkripsiya

13. Siziñ ər at Ur(1). Elin öz

Tərcümə

13. Sizin ığid adınız Uri(dır). Elin öz

OYA ABİDƏSİ

Abidəni N.A.Kostrov kəşf etmişdir. O, Yenisey çayının sol sahilində, Oya çayının mənsəbinin 20 kilometrliyində qəbir təpəsi üzərindədir. Abidənin hündürlüyü 32 sm, eni 23 sm, qalınlığı 18 sm-dir.

İlk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Qabaq tərəf

Mətn

.....ئەنەن :

.....دەزىن: ئەنەن 2

.....ئەنەن: ئەلپىن 3

.... ئەنەن: ئەنەن 4

Transkripsiya

1. Biñ eçü si(z)....
2. Kuyda kunçuy(imşa)....
3. adıriltım, sizimə.....
4. kişi kazğantım b(ən).....

Tərcümə

1. Min böyük qardaşınız....
2. Sarayda xanımından
3. ayrıldım. Sizdən....
4. adam qazandım mən.....



Açura abidəsi

Qeyd

Birinci sətrin tərcüməsi mənasız alıñır: *min əmi siz.* Bu görə də *əmi* əvəzinə *böyük qardaş* kimi tərcümə etdim.

Arxa tərəf

Mətn

- 1. ፩፻፭፻፤፩፳፭፻፤፩፭፻፻
- 2. ፩፻፭፤፩፳፭፤፩፭፻፻፻፻
- 3. ፩፻፭፻፤፩፭፻፻፻፻፻፻
- 4. ፩፭፻፻፻፤፩፭፻፻፻፻፻
- 5. ... ፩፭፻፻፻

Transkripsiya

5. İlimkə bökmədim. Siz ilimə
6. Kadir yağıda otuz ər ölü.....
7. Bağım bodunımka adırlıtm.
8. Ər beñgüsü bu ermiş
9. (on) yıta Kül....

Tərcüməsi

5. Elimdən doymadım. Siz elimə
6. Xain düşməndən otuz döyüşü öldürdüm.
7. Qəbiləmdən, xalqımdan ayrıldım.
8. İgid abidəsi bu imiş.
9. əfsus Kül....



Oya abidəsi

BİRİNCİ ALTIN-KÖL ABİDƏSİ

Abidə 1878-ci ildə Korçakov adlı bir kəndli tərəfindən Abakan çayının sağ sahilində, Yudina və Monok kəndlərindən bir az aralı, dağlar arasında Altın gölün bir kilometrliyində tapılmışdır: iki tünd qəhvəyi qum daşıdır. Ele o vaxtı Minusin muzeyinə gətirilmişdir. Daşın biri zədələnmiş, digəri iki parçaya bölünmüşdür.

İlk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Qabaq tərəf

Mətn

··�BØ 1�CYX·X·T:1�EHTA·S:17X19
:17TNQ EYH·T 4H·K·T AY·N H·Y·A·R H·T 4H·K·T:1JH·Y·A·
:1H·T D·H·J·H·S:1H·T D·H·J·H·S:1H·T D·H·J·H·S:
··�BØ 1�CYX·X·T:1�EHTA·S:17X19
:17TNQ EYH·T 4H·K·T AY·N H·Y·A·R H·T 4H·K·T:1JH·Y·A·
:1H·T D·H·J·H·S:1H·T D·H·J·H·S:1H·T D·H·J·H·S:
··�BØ 1�CYX·X·T:1�EHTA·S:17X19
:17TNQ EYH·T 4H·K·T AY·N H·Y·A·R H·T 4H·K·T:1JH·Y·A·
:1H·T D·H·J·H·S:1H·T D·H·J·H·S:1H·T D·H·J·H·S:

Transkripsiya

1. Yerdəki bar ertigimə, ərdəmliğimə bökmə(dim).
2. Atsar alp ertijiz, utsar küç ertijiz, inilik bori uça bars adırılmayı itü.
3. Bu atumız Umay bəg biz, biz uya alp ər özin eləti kılmanın özlək at özin üç ərig almadın yıta əzənçümə, közünçümə adırılma iç əlinmü iyu ərdəmim.

Tərcümə

1. Yerdəki var olduğuma (mövcudluğuma), igidliyimə doymadım.
2. Ox atmaqdə igid idiniz, güləşməkdə güclü idiniz. Kiçik qardaşlı canavar (yuvadan) qaçar, bars ayrılmaz, liey.
3. Bu, adımız – biz Umay bəyik. Biz məşhur igid döyüşçü özünü incitməyə qoymadı. Cins at özünün üç döyüşçünü almadım, əfsus. Adətlərimdən, arzularımdan ayrılmam.... Əfsus, igidliyin.

Sağ tərəf

Mətn

··�T·T·X:1·F·T·H:1·M·N·E·Y·O:1·M·L·N:1·C·H·D:1·H·A·F·H·I·R:1·M·L·A·F·T·T·T 1
··�D:1·A·H·S:1·Y·F·T:1·M·K·H:1·H·T:1·N·Y·H:1·H·T·N·H 2
:1·Y·H·J:1·G·T·A·S·A·J:1·A·J·Y·A·S:1·F·F·F:1·A·D:1·C·O·A:1·G·A·J 3
··�D:1·G·H·S:1·H·H·S

Transkripsiya

4. Ər ərdəm üçün, inim, eçim uyarın üçün benzümin tikə berti.
5. Tört inilgi ertimi(z) bizni ərklig adırtı, yıta.
6. Altun sona, yaş keyiki arıt, işlat, uglat udaçına barsım adıralu bardı, yıta (Orkun: Altun suna, yaş keyiki artıqlat, oğul (tat) eçinə barsım adıralu bardı, yıta).

Tərcümə

4. Döyüşçü igidliyim üçün, kiçik qardaşım, böyük qardaşım məşhur olduğu üçün abidəmi qoydu (tikdi)
5. Dörd kiçik qardaşlı idik, bizi qüdrət ayırdı, əfsus.
6. Qızıl sona, cavan (körpə) keyikləri axtar, ağlat, hönkürt. Bacardığı üçün barsım ayrıllaraq getdi (öldü), əfsus.

Sol tərəf

Mətn

: ՀԱՅ : ՀԱՅՆՔԽՄ : ՃՎԵՎՐ : ՌԿՐԴՅՖ : (Ջ)ՔԵՆ : ԲԽԿՅՐ : ԾՀ
(Ջ)ՔԽԵՎՐ
ՃՒԾ : ՔԱՅԿՅ : ՀԱՅԻ : ՀԱՅԴԻ : ՃԱՅԳ : ՀԱՅ : ՀՎԵՆ : ՔՅՐ :
ԿՎԻՄԱՆԻ : ՏԿՐ : ՌՎԳԱԿԻՐ : ՃՎԿՎԱՐ : ՀՎԿՎԱՐ :

Transkripsiya


7. On ay iltdi ögim, a kəlurti, ilimkə ərdəm üçün mən yerlədim.
8. İlin ökünçünə qalın yağıka kıymatın təcipən adırıltım, yıta.
9. İnisiyizkə, içiniyizkə ingən yük iniz tüşürtiriz.

Tərcümə

7. On ay keçdi, anam (məni dünyaya) gətirdi. Elimə igidlik üçün mən yerləşdim.
8. Elimin kədərinə qalın (six) yağıya qiymadan hücum edib ayrıldım, əfsus.
9. Kiçik qardaşımıza, böyük qardaşınıza dəvə yük (ağır, dözülməz yük) yüklədiniz.

Qeydlər

1. Birinci sətirdəki *bar ertigimə* ifadəsini V.V.Radlov *bars təgimə* kimi oxuyur.
2. Beşinci sətirdəki *inilükü* sözünü V.V.Radlov *önligü* kimi oxuyur.
3. Altıncı sətirdəki *uğlat*, *udaçına* sözlərinin əvəzinə V.V.Radlov *ağlatdaçına* sözünü oxuyur. Sözün nə demək olduğu məlum deyil.



Birinci Altın-köl abidəsi

İKİNCİ ALTIN-KÖL ABİDESİ

Abidə ikiyə bölünmüş tünd qəhvəyi rəngli qum daşından ibarətdir. Daşın hündürlüyü 198 sm, eni 42 sm, qalınlığı 16 sm-dir.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Qabaq tərəf

Mətn


1. ԱՅՆԻՄ ՓԱՄ : ԵՐ : ՃԱՇԱ : ԿՅԱ : ՓԱՄ
ՀԱԿԱ : ԷՓԱ
2. ՏԿԱԿԻ : ՓՅԱ ԲԽԱՄ : ԵՐ : ՃԱՇԱ : ԿՅԱ : ՓԱՄ
3. ՃԱՎԱ : ԱԿ : ԱՅԿ : ՃԱՎԱ : ՃԱՎԱ : ՃԱՎԱ : ՃԱՎԱ
· ՓԱՎԱ : ՃԱՎԱ :
..... ՃԱՎԱ : ԱԿ : ՓԱՄ 4

Transkripsiya

1. Ərdəm bolsar bodunığ ərk bodunığ ər atım Ərən Uluğ ərdəmig batur mən.
2. Ər ərdəm elim bolsar, bodun isrik yürümədi, erinçim ikizimə...
3. Kuyda kadaşima, kunçuyıma adıralu bardım. Mən oğlımka bodunımka bökmədim.
4. səkiz kırk yaşına.

Tərcümə

1. İgidliyi olsa, xalq qüdrətli xalq(dır). İgid adım-Ərən Uluğ. Şücaətli batıram (bahadıram, qəhrəmanam).
2. İgid, cəsarətli elim olsa, xalq sərəxş yürümədi.... İlkinsə...



Birinci Altın-köl abidesi

3. Sarayda yoldaşımdan, xanımından ayrılaraq getdi (öldüm). Mən oğlumdan xalqımdan doymadım.
4. otuz səkkiz yaşında....

Qeydlər

1. H.N.Orkunun nəşrində əvvəlcə 3 və 4, sonra 1 və 2-ci sətirlər verilir.
2. Mən *batur* sözünü tərcüməsiz saxladım, ancaq *batur* Azərbaycan dilində *bahadır* deməkdir.

Sol tərəf

Mətn

:**፩፪፮፭፻**:**፩፭፭**;:**፩፭፭፻**:**፭፭፭**;:**፩፭**:**፩፭፭፻**:**፭፭** 1
 (፩)፭፭፭;**፭፭፭**:**፩፭**;:**፩፭፭**;:**፭፭፭** 2

Transkripsiya

5. On ay iltdi, ögüm oğlan toğdim, ərən ulğatım.
6. İlimdə tört təgzintim. Ərdəmim üçün İnanç Alp içintə.

Tərcümə

5. On ay keçdi, anam oğlan doğdu (məni). İgidlər igidinə (ərənə) çevrildim.
6. Elimdə dörd (dəfə) səyahət etdim. İgidliyim üçün İnanç Alp arasında...

Qeyd

Hər iki Altın-göl abidəsində anasının uşağı öz bətnində on ay daşıdığı (apardığı) göstərilir. Adətən, (yazılı və şifahi) bədii əsərlərdə ya doqquz ay, ya da doqquz ay doqquz gün göstərilir. Ananın uşağı on ay bətnində gəzdirməsi haqqındaki məlumat mənə qəribə gəlir. Məlumdur ki, uşaq 40 həftədən, yəni 280 gündən sonra anadan olur. Bəlkə qədim türklər ayı 28 gündən hesablaşmışlar?

Sağ tərəf

Mətn

:**፩፭፭፻**:**፩፭፭፻**:**፭፭**;:**፩፭፭**:**፭፭፭**:**፭፭** 1
 :**፩፭፭፻**:**፭፭፭**:**፭፭**;:**፩፭፭፻**:**፭፭፭**:**፭፭** 2

Transkripsiya

7. Ərdəm bolsar, andağ ermisi. Esin mən altun kaparka kirtim.
8. Ərdəm üçün Tüpüt kanka yalabaç bardım, kəlürtim.

Tərcümə

1. İgidlik olsa, belə imiş. Esin-mən (mən-Esin) Altun Kapara girdim.
2. İgidlik üçün Tibet xanına elçi (səfir) getdim, gətirdim.

Qeyd

Yeddinci sətirdəki *kaparka* sözünü H.N.Orkun *kırka* kimi oxuyur, halbuki hətta onun nəşrində *k* və *r* işarələri arasında *p* işarəsi də aydın görünür.



İkinci Altın-köl abidəsi

İkinci Altın-köl abidəsi

BİRİNCİ UYBAT ABİDƏSİ

Uybat çayından bir qədər aralı Çirkovo adlı tatar kəndinin yaxınlığında göytürk əlifbası ilə yazılmış baş daşı tapılmışdır.

Birinci abidəni 1896-cı ildə D.Klements tapmışdır. Tapanda daş yixılmış vəziyyətdə olmuşdur. Abidənin aşağısında insan şəklidir. İnsanın saçı olan yerdə dalga şəklində üç cizgi görünür. Abidə çox yaxşı qorunmuşdur və oxunması asandır.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Qabaq tərəf

Mətn

:ئەۋەتە: ئۇمۇرلۇ: ئەن: خەن 1

Transkripsiya

1. Ərdəm kañ Altuğa bermiş

Tərcümə

1. İgid ata Altuğa vermiş

Qeydlər

1. H.N.Orkun səhv olaraq *kañ* sözünü *kan* «xan» kimi oxuyur: burunda tələffüz edilən n səsini bildirən işarə mətnində aydın görünür.
2. *Altuğa* sözünü bəziləri (S.Y.Malov) yönük halda olan (*Altu+ğa*) isim, bəziləri (H.N.Orkun) adhəq halda olan isim hesab edir. Cümlənin quruluşundan həmin sözün yönük halda olması şübhəlidir.

Sol tərəf

Mətn

:ئەنلەنەج: ئىزىز: ئەنلەنەج: 2
:ئەنلەنەج: ئەنلەنەج: ئەنلەنەج: 3

Transkripsiya

2. On ninisi, tokuz oğlu bar üçün b.....
3. Çab Şatun tarkan bejüsü tikə bertim.

Tərcümə

2. On küçük qardaşı, doqquz oğlu olduğu üçün (abidəni tikdi).
3. Çab Şatun tarkan abidəsi tikdim.

Qeydlər

1. İkinci sətirdəki ninisi sözü şübhəlidir. Mən şərti olaraq ninisi oxuyub «kiçik qardaşı» kimi tərcümə edirəm. Bu cür oxumağımın səbəbi budur ki, Yenisey kitabələrində həmişə əvvəlcə kiçik qardaşlar, sonra oğullar xatırladılır, daha sonra *bar üçün bengümin tikə berti* ifadəsi gəlir. Burada da b səsi ilə başlayan, lakin yarımcıq qalan söz *bengümin* olmalı, ondan sonra *tikə berti* sözləri gəlməlidir: *On ninisi, tokuz oğlu bar üçün bengümin tikə berti*. H.N.Orkun həmin sözü *ini inisi* kimi oxuyur və «kiçik qardaşı» kimi tərcümə edir: ancaq qeydlərində göstərir ki, *ini inisi* «kiçik qardaşın kiçiyi» deməkdir. Mənə qaranlıq qalanı budur ki, *kiçik qardaşın kiçiyi* nə deməkdir. Burada aşkar şəkildə *ini* (birinci söz) sözü artıqdır. S.Y.Malov *ninəsi* kimi oxuyub «anası, bibisi, nənəsi» kimi tərcümə edir. Cümlənin ümumi məzmunundan aydın görünür ki, bu sözlərin heç birini orada işlətmək olmaz.
2. H.N.Orkun *Çab Şatun tarkan* əvəzinə *çab sat*, *on tarkan* oxuyur. Əvvələn, göytürk abidələri mətnlərində *sat* sözü yoxdur,

sad sözü var. İkincisi görəsən, bu şəxs kimdir ki, birdən-birə «məşhur sad, on tarkana yazılı daş tikir» (tərcümə Orkunundur)?

Sağ tərəf

Mətn

:) 1 4 : : 5 2 0 : : 5 4 : : 5 x 5 4 Y T : : 5 1 N : : 5 4 X T 4
: 4 4 6 8 : 4 4 X 4 Y T : :) 1 4 : : 5 5 J D 5

Transkripsiya

4. Ərdəmin üçün il arada Kara kanka barıpan
5. Yalabaç barıpan kəlmədiniz, bəgimiz.

Tərcümə

4. İgidliyin üçün el arasında Qara xanın (yanına) gedib.
5. Elçi (səfir) gedib qayıtmadınız (gəlmədiniz), bəyimiz.

Qeyd

İl arada ifadəsi şübhəlidir.

Sağ tərəf

Mətn

Abidə 1885-ci ildə qızılxataran İ.P.Kuznetsov tərəfindən Uybat çayının sol sahilində Çirkovo adlı tatar kəndinin yaxınlığında tapılmış, Minusin muzeyinə verilmişdir. V.V.Radlovun fikrincə, tapılmış daş abidənin yuxarı hissəsidir, aşağı hissəsi isə hələ tapılmamışdır.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

..... 4 : : 5 4 8 4 Y T 8 4 : : 1
5 1 N 4 4 X T : : 5 1 N) R 1 J : : 5 1 N) R ... 2
5 X 7 N H : : 5 1 N J > S : : 5 1 N H : : 5 X 7 N H ... 3
5 H 4 4 F H 5 1 N 8 N : : 5 X 1 4
5 H Y N : : 5 Y T T R 8 : : 5 1 J > R 7 T : : 5 H R 1 S A 5

Transkripsiya

1. Oz bilgə Canşı Oz t....
2. (Kan)ın üçün, alpin üçün, ərdəmin üçün
3.tökdi, tört buluňka tökdi.
4.ndi üç kata təgzinti.
5. ta siz ər iki oğlın birlə ölti.

Tərcümə

1. Oz müdrik Çanşı Oz t....
2. Xanı üçün, igidliyi üçün, cəsurluğu üçün

3. tökdü. Dörd tərəfə tökdü.
4. üç dəfə səyahət etdi.
5. siz igid iki oğlu ilə birlikdə öldü.

32

ÜÇÜNCÜ UYBAT ABİDƏSİ

Qeyd

Kata sözü Azərbaycan dilindəki *qat* (*dəfə* mənasında sözünə uyğun gəlir).

Yazı Messerşmidtin 1721-ci ildə tapdığı obeliskin üzərin-dədir. Abidə ikinci dəfə D.A.Klements tərəfindən kəşf edilmişdir. Abidə Uybat çayının sol sahilində çaydan bir kilometr aralıda təpilmişdir. Daşın hündürlüyü 305 sm, eni aşağıda 39 sm, yuxarıda 30 sm, qalınlığı 5 sm-dir. Daşın şəkli İ.F.T.Stralenberqin əsərində (1730) də vardır.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Qabaq tərəf

Mətn

: Կ Վ Ա Ր Ա Մ : Ռ Ջ Ա : Շ Ջ Լ Վ Դ : Շ Ջ Ը Ծ : Շ (Ք Ր Ա : Ա) Ն Ա Ն Ի Խ Վ Վ 1
: Հ Փ Ա Յ Ն : Ա Ն 7

Ք Ր Ա : Կ Վ Ճ Ա Ծ : Շ Խ Ե Ւ Ք 2
Ռ Ի Ր : Մ Ր Վ Բ : Ա Վ Ր Ի Ւ : Շ Ջ Ջ Ջ : Շ Ա Հ 3
Ն Ա Հ Ա : Ա Բ 1

Transkripsiya

1. Ər ərdəmi üçün eçimə yıta yokladı kuli as tutsar küç üç eçimə
2. Bəg ərigcə Sabık Basar eçimiz
3. yağıda ... kop bodun tərjin bilir erti.
4. gn tokuz.

Tərcümə

1. İgid cəsurluğu üçün böyük qardaşım, əfsus, həlak oldu. Qulları aş versə, güclü üç böyük qardaşımı

2. Bəy igidcə Sabık Basar böyük qardaşımız
3. yağında ... bütün xalqın qüdrətini bilir idi.
4. Doqquz

Qeyd

H.N.Orkun ikinci sətirdəki Sabık Basar xüsusi ismini Səkabsar «razılaşsa», «sözü qəbul etsə» kimi oxuyur.

Sol tərəf

Mətn

..... ۱: ۳۰۷۴۰: ۱۱۴۶ ۵
 ۴۰۸: ۲۰۷۴: ۸۰: ۴۰۳۰۳: ۲۰۳۰۳: ۱۱۴۶ ۶
 ۴۰۷: ۲۰۷۴: ۶۹ ۴۰۷: ۲۰۷۴: ۱۱۴۶ ۷
 ۳۰۷۱۰: ۱۱۴۶: ۱۱۴۷: ۱۱۴۸: ۴۰۷: ۲۰۷۴: ۱۱۴۸ ۸
 : ۱۱۴۷: ۱۱۴۸: ۱۱۴۹: ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶ ۹
 ۴۰۷: ۲۰۷۴: ۶۸: ۲۰۷۴: ۴۰۷: ۲۰۷۴: ۱۱۴۷: ۱۱۴۸: ۱۱۴۹: ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶ ۱۰
 ۴۰۸: ۲۰۷۴: ۱۱۴۷: ۱۱۴۸: ۱۱۴۹: ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶

Transkripsiya

5. Üzə teñri yarılkadı k.....
6. Kara bodun ... bodunım üç oğlına bökmədim.
7. Tarkan Saçın mən ... kg bökmədi bodunuña.
8. İl Çor ilijə kazğandım mən... ər ərdəmin üçün yokladı.
9. Yoklamaz biz elin...bökmədim iltə kalmış altı bilgə bəş oğluja.
- 10.Bədizin üçün türk kan balbalı ər ara tokuz ərig udiş ər oğlır ögürip ödür altı ərdəm bəgimə.

Tərcümə

5. Üstdə tanrı buyurdu....
6. Qara xalq ... xalqım üç oğlumdan doymadım.
7. Tarkan Sanunam... doymadı. Xalqına.
8. İl Çor elinə qazandım mən. İgid cəsurluğu üçün həlak oldu.
9. Yox olmaz. Biz elin... doymadım. Eldə qalmış altı müdrik bəy oğluna.
- 10.Bəzəyi üçün türk xan balbalı el arasında doqquz əri təqib edərək igid oğlunu öldürüb digər altı cəsur bəyimə.

Qeyd

İndiyədək edilmiş tərcümələrdən fərqli olaraq beşinci sətirdəki *yoklamaz* sözünü *yüksəlməz* yox, *yox olmaz* kimi tərcümə etdim.

Sağ tərəf

Mətn

..... ۴۰۷: ۲۰۷۴: ۱۱۴۷: ۱۱۴۸: ۱۱۴۹: ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶ ۱۱
 ۴۰۷: ۲۰۷۴: ۱۱۴۷: ۱۱۴۸: ۱۱۴۹: ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶ ۱۲
 ۴۰۷: ۲۰۷۴: ۱۱۴۷: ۱۱۴۸: ۱۱۴۹: ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶ ۱۳
 ۱۱۴۷: ۱۱۴۸: (۱۱۴۹) ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶ ۱۴
 ۴۰۷: ۲۰۷۴: ۱۱۴۷: ۱۱۴۸: ۱۱۴۹: ۱۱۴۱: ۱۱۴۲: ۱۱۴۳: ۱۱۴۴: ۱۱۴۵: ۱۱۴۶ ۱۵

Transkripsiya

11. Tokuz təzginip atın eriglig
12. otuz ərig başlayu tutuğka badı erinç
13. üç eçimə adırındım.
14. bir mta (?) Taçamka adırındım. Tokuz bəg ər.... ma a(d)ırı(nd)ım.
15.Uruñ başı ertim. Inançı ertim.

Tərcümə

11. doqquz (dəfə) dolanıb atını saxla....
12. otuz döyüşçüyə başçılıq etməyə tutuk bağladı (tutuk qoydu)
13. ... üç böyük qardaşından ayrıldım.
14. bir Taçamdan ayrıldım. Doqquz bəy igid ... ayrıldım.
15. Bayraqbaşı (bayraqdar) idim, Inançı idim.

Qeydlər

1. On birinci sətirdəki *eriglig* sözünü V.V.Radlov *ərklik* H.N.Orkun isə *erglik* «güclü», «qüdrətli» kimi oxuyurlar.
2. On beşinci sətirdəki *uruj başı* ifadəsini V.V.Radlov *uruş başı* «döyüş rəisi» kimi, H.N.Orkun və S.Y.Malov xüsusi şəxs adı kimi tərcümə edirlər.

Arxa tərəf

Mətn

:**ئەد:** ئەلەن:**ەخەنەيىڭ:** **ەزىزىڭ:** ئەنەن:**ئەنەن:** ئەنەن:**ئەن:** 16
... ئەتەن:**ئەن:** ئەن:**ئەن:** ئەن:**ئەن:** ئەن:**ئەن:** ... ئەن:**ەزىزىڭ:**
ئەن: ئەن:**ئەن:** ئەن:**(ئەن)** **ەخەبى:** ئەن:**ئەن:** ئەن:**ئەن:** 17
ەخەبى: ئەن:**ئەن:**

Transkripsiya

16. Altı yaşında kənə adırdım, bilinmədim. Üç içimə yıta adırdım. Abçı ... üç eçimə kənə mən erdim, atım erti birlə.
17. İlimkə, kanımkə bökmədim ... (oqla)nıma inimə, içiinə mən əmkim (?) kərə bökmədim.

Tərcümə

1. Altı yaşında atadan ayrıldım (atasız qaldım), tanınmadım. Üç böyük qardaşından, əfsus, ayrıldım. Ovçu ... üç böyük qardaşına ata mən idim, adım idi birlikdə.
2. Elimdən, xanımından doymadım... oğlanımdan, kiçik qardaşından, böyük qardaşından mən mehribanlıq görərək doymadım.

Qeydlər

1. S.Y.Malov on altinci sətirdəki *erdim* sözünü *ərdəm* «cəsurluq» kimi oxuyur.
2. On yeddinci sətirdəki *əmkəm* sözünü V.V.Radlov və H.N.Orkun *əmkək* sözü ilə əlaqələndirib *əziyyət* kimi tərcümə edirlər.

DÖRDÜNCÜ UYBAT ABİDƏSİ

Abidə Uybat çayının mənsəbindən 15 km qərbə qərbi şimal-şərq hissəsində fin ekspedisiyası tərəfindən tapılmışdır. Abidə yerli əhali tərəfindən «Uzunoba» adlandırılır.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

) 1

..) 14:4>7 > 2

ئەئە نەئە 3

Transkripsiya



- 1. n....
- 2.ukuz alpin....
- 3. bengü erti.

Tərcümə

- 1.
- 2. igidin
- 3. əbədi abidə idi.

Qeyd

İkinci sətirdəki *ukuz* kimi oxuduğumuz söz çox şübhəlidir. V.V.Radlov və H.N.Orkun *öküz* kimi oxuyurlar. Bu oxu da şübhəlidir. İş burasmdadır ki, abidədə *k* səsini bildirən işarə incədir, deməli, ön sıra saitləri ilə işlənməlidir, onun hər iki tərəflərindəki işarələr *o* və *y* səslərini göstərən, yəni qahn saitləri ifadə edən işarələrdir. Bu da göytürk abidələri dili üçün qeyri-səciyyəvi haldır.



Dördüncü Uybat abidəsi

BEŞİNCİ UYBAT ABİDƏSİ

Abidə 1847-ci ildə Uybat çayını sağ sahilində, onun məsəbinin 12 kilometrliyində M.Kastren tərəfindən tapılmışdır. Bu daşı o yerlərdə «Qara kurqan» adlandırılan qəbrin üzərindədir.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

(ئىزىز : ئۆزىز ئەن : ئەن : ئەن : ئەن : ئەن : ...

Transkripsiya

Çit yabanıñ yerdə Kaşuk taş bal(balı).

Tərcümə


Sərhədin yabanı yerində Kaşuk daş balbalı.

Qeyd


S.Y.Malov *yabaniñ* sözünü *isti* kimi tərcümə edir. Mənə elə gəlir ki, bu söz Azərbaycan dilində *yabani*, *adam yaşamayan* məfhumunu bildirir.




Birinci Uybat abidəsi




İkinci Uybat abidəsi



İkinci Uybat abidəsi



Üçüncü Uybat abidəsi



IV Uybat abidəsi



V Uybat abidəsi

BİRİNCİ TUBA ABİDƏSİ

Bu abidəni Krasnoyar müəllimlər seminariyasının direktoru İ.T.Savenkov tapmışdır. Abidə Tes kəndindən Böyük Kinyə kəndinə gedən yolda Tes kəndində üç kilometr aralıda, yoldan təxminən 30-50 metr şərqdə tapılmışdır. Abidə Tes kəndinin şimalında məzar təpəsinin üstündədir. İlk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

ЖИРД: АЛН 4)

ДАХАХ: АЛН 2

Transkripsiya

1. r üçün yağğıka
2. Künç tutuk.

Tərcümə

1. üçün yağğıya
2. Künç Tutuk.

İKİNCİ TUBA ABİDƏSİ

Abidə Tuba çayının sağ sahilində Tes kəndinin qarşısındaki qayaya göytürk əlisbası ilə yazılmış mətndən ibarətdir. Bu abidə də Krasnoyar müəllimlər seminariyasının direktoru İ.T.Savenkov tərəfindən tapılmışdır.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

ЖИРД 4Н9 1

ДАХАХ НАЧАК 2

(ДАХАХ: АЛН 3)

Transkripsiya

1. Yüz yaşayın
2. Tanrıım öçük bizkə
3. İdil yerimə beşgü bal(balı).

Tərcümə

1. Yüz yaşayın.
2. Tanrıım örtük(dur) bizə.
3. İdil yerimdə əbədi balbal.

Qeydlər

1. Öçük S.Y.Malovun fikrincə *dam* deməkdir.
2. H.N.Orkun öçük sözü əvəzinə çök kimi oxuyur.

ÜÇÜNCÜ TUBA ABİDƏSİ

Üçüncü Tuba abidəsi ilk dəfə Stralenberq tərəfindən nəşr edilmişdir. Sonralar fin ekspedisiyası onu yenidən tədqiq etmişdir. Daha sonra V.V.Radlov bu abidəni daha ətraflı tədqiq, tərcümə və nəşr etmişdir.

M.Q.Qryaznovun məlumatına görə, abidə Yenisey çayının sol sahilində Yerba və Tesü çayları arasındadır.

Mətn

1. ҚАРА КАН: НӘЗ ТЕТЛЯГ ЧИЧАН 1

2. ҖИТ ҖЫДАР АХАЛАД 2

3. ОЛД: ҮІЕТНН: АХЫН: НӘЗ 3

4. ЕҢДАР НӘЗ ЕЗ

Transkripsiya

1. Kara kan içrəki bən. Əzgənə
2. Altı otuz yaşına erti.
3. Bən öltüm. Türgis el içintə bəg bən bitig...

Tərcümə

1. Qara xan içrəkiyəm. Özgənə
2. İyirmi altı yaşında idi.
3. Mən öldürəm. Türkşə eli içində bəyəm. Yazı...

Qeyd

Qədim türklər *içrəki* termini ilə saray daxili yaxud dövlətin daxilində olan (işgal edilməmiş) yerlərdə işləyən müəyyən əyan, rütbə anlayışını ifadə edirlər.



Üçüncü Tuba abidəsi

AK-YÜS ABİDƏSİ

Abidənin Krasnoyardan olan tədqiqatçı Proskuryakov Ak Yüs çayının sağ sahilində olan mağaranı tədqiq edərkən tapmışdır. Bu abidə Toksas adlı kəndin təxminən 4 kilometrliyində qırız rəngli qaya üzərində qara rənglə yazılmış mətndən ibarətdir. Fır ekspedisiyası da onun surətini çıxarmışdır.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən tərcümə və nəşr edilmişdir.

Mətn

1Y9:J0YYAJ 1

()AY>J:ITK:W)H:WY 2

1J)TAXEN:WAT (YJ)Y>J 3

1D4:14RHI 1Y9(W)YJ 4

Transkripsiya

1. Altu – şanta kəlip
2. Elim kanım tərəs botun
3. Bu uluğ ər atım ögdəm Inal p
4. bağım kəlip əsən enip aylanıp....

Tərcümə

1. Altu-şandan gəlib
2. Elim, xanım...
3. Bu ulu (böyük) igid adım Əgdəm Inal....
4. qəbiləm gəlib rahat enib başa düşülüb....

Qeydlər

1. Üçüncü sətirdəki sözü mən *Inal p* kimi oxuyuram, S.Y.Malov bu sözü həm *in alp*, həm də *Inal p* kimi, H.N.Orkun isə təkcə *in alp* kimi oxuyur.

2. S.Y.Malovun və mənim dördüncü sətirdə *əsən enip* kimi oxuduğumuz sözləri H.N.Orkun *seninip* kimi oxuyur.

3. İkinci sətirdə mənim *botun* kimi oxuduğum, lakin tərcümə etmədiyim sözü V.V.Radlov *budun* kimi oxuyur və «xalq» kimi tərcümə edir: *tərs xalqı*, həmin sözü S.Y.Malov *butun* kimi oxuyur və tərcüməsix saxlayır. H.N.Orkun nə üçünsə həmin sözü *banta* kimi oxuyur, halbuki mətndə aydın şəkildə görünür ki, əvvələn, *b* səsini göstərən işarədən sonra *o/u* səslərini göstərən işarə yazılmışdır, ikincisi, əvvəl *t* səsini, sonra *n* səsini bildirən işarə yazılmışdır (Orkun bunların yerini dəyişir).

QARA-YÜS ABİDƏSİ

Abidə Sulek kəndinin yaxınlığında qaya üzərində çoxlu şəkillərin arasında göytürk əlifbası ilə yazılmış mətndən ibarətdir. Şəkillər fır ekspedisiyasının əsərlərində nəfis şəkildə nəşr edilmişdir. V.V.Radlov haqlı olaraq götərir ki, şəkillərin mətnə heç bir dəxli yoxdur. Abidədəki yazılar o dərəcə aşınmışdır ki, oxumaq mümkün deyildir.

Abidə ilk dəfə V.V.Radlov tərəfindən oxunmuş, tərcümə və nəşr edilmişdir. Sonra gələn tədqiqatçılar Radlovun nəşrindən istifadə etmişlər.

Mətn

1. ۱۴۰۷۵۰

2. ۱۴۰۷۵۰

3.

4. ۱۴۰۷۵۰

5. ۱۴۰۷۵۰

6. ۱۴۰۷۵۰

7. ۱۴۰۷۵۰



Qara-yüs abidəsi

Transkripsiya

1. Beñkü kaya
2. İç sü baş antlıq ölü(ti)
3.
4. esidməkinçə barıp iç ara
5. meñkü kaya
- 6.ancağ esitip bay apam el yarayu el ancağ üküs aş alpağı

40

TAŞEBA ABİDƏSİ

Bu abidə ilk dəfə 1892-ci ildə Otto Donner tərəfindən (tərcüməsiz) nəşr edilmişdir. Abidənin ilk tərcüməsini V.V.Radlov vermişdir.

Mətn

)>M4J : NYX JEZQ : NBX : X : H) KXT

Tərcümə

1. Əbədi qaya
2. Daxili qoşunlarm baş (rəisi) şüurlu öldü
3.
4. eşitmədiyi qədər gedib (düşmənin lap) içinin arasında
5. əbədi qaya
6. eləcə eşidib bay apam elə yarayaraq elə o qədər çoxlu iş Alpağı.

Transkripsiya

Ərdəm Anar at edkü elgə Tağı bar altun.

Tərcümə

İgid Anar-adı, yaxşı elə ... daha var qızıl.

Qeydlər

1. Yazılışına görə çox qarışq abidədir. Çox vaxt lazım olmayan yerdə *a* səsini göstərən işarə yazılır, bəzən də *i/i* səsini göstərən işarə yerində *a* səsini göstərən işarə (bunlar bir-birinə çox oxşayır) yazılır. Üslubu da çox ağırdır
2. *Alpağı* qədim türk qəbilələrində rütbə bildirən sözdür. Bu sözün izlərinə Azərbaycanın bir sıra kənd adlarında rast gəlmək olar.



Qeyd

H.N.Orkun *anar* sözü xüsusi isim yox, *ol(o)* əvəzliyinin istiqamət halı kimi qəbul edir: belə olsa idi, *anar* yox, *anjər* yazılmalı idi.

KEMÇİK-CİRĞAK ABİDƏSİ

Bu abidəni 1892-ci ildə Otto Donner nəşr etmişdir. Sonra V.Tomsen onu oxumağa çalışmış, yalnız bir hissəsini oxumuşdur.

S.Y.Malovun yazdığını görə, 1908-ci ildə Minusin muzeyində yazının surətini köçürmüştər və oxumuş, 1930-cu ildə onun estampajı ilə tanış olmuş və 1936-ci ildə onu tərcümə edib «Язык и мышление» jurnalında çap etdirmişdir. Kemçik-Cirğak abidəsi 1940-ci ildə (Malovun yazdığını görə, abidənin şəkilləri onun nəşrindən köçürülməklə) türk tədqiqatçısı H.N.Orkun tərəfindən tərcümə və nəşr edilmişdir. Orkunun oxusu və tərcüməsi Malovun oxusu və tərcüməsindən bir qədər fərqlənir.

Qabaq tərəf

Mətn

a)

The transcription consists of four horizontal rows of Old Turkic characters. Above each row, there are numbers indicating the line number: 25, 35, 85, 115; 20, 50, 80, 110; 15, 45, 75, 105; 10, 30, 60, 90; 5, 40, 70, 100; 1, 35, 65, 95; 30, 60, 90, 120. The characters are written in a cursive style with some variations in stroke direction and line thickness.

Transkripsiya

- Ər ərdəmim aylar eşit biŋ, ərim sizimə basık tağım sizimə
- taýlarım ər atım yok üçün yeti aşnukı eşim taşru etilti.
- Ər atım Yola bən ər ərdəmim kuz sizim elgin kağadaşım sizim.
- Aşnukü atlارım eşintim. Bağa bən ər altı yüz tamka at
- es yat əg sərig altun əgrit əg...m ağı yədər tonım.

Tərcümə

- Ər igidliyim, anlayan dostum, min döyüşüm, sizdən, basığ dağım, sizdən.
- taylarım, igid adımlarımadığı üçün yddi əvvəlki dostum qovuldu (bayira köndərildi, sürgün edildi)
- İgid adımları – Yolayam. Ər igidliyim... sizdən, el üçün olan qohumlarım, sizdən.
- Əvvəlki atlarımı satdım. Mən igid bağayam. Altı yüz damğalı at.
- sarı qızıl, xalça... dövlət, hərbi donum (paltarım).

Qeydlər

- H.N.Orkun göytürk əlifbası ilə yazılmış mətni S.Y.Malovdan götürdüyü üçün hər iki mətn eynidir. Mən də həmin mətnlərdən istifadə etmişəm, çünkü əlimdə başqa mətn yoxdur. Lakin qeyd edirəm ki, mətn çox yerdə məndə şübhə oyadır: qədim türk belə deyə bilməzdi.
- S.Y.Malovun və H.N.Orkunun oxusu və tərcüməsi bir-birindən bir qədər fərqlidir. Mənim oxum da bəzən onlardan fərqlənir, tərcüməm isə tamamilə müstəqildir və çox vaxt əvvəlkilərdən kəskin şəkildə fərqlənir.
- Birinci sətirdə mənim *aylar* kimi oxuduğum sözü S.Y.Malov və H.N.Orkun *kalar* kimi oxuyur. Malov mötərizədə əlavə edir (*andar*), həm də qeyd edir ki, onu *anar* kimi oxumuşdur. Hər üç oxu (*kalar*, *andar*, *anar*) iki səbəbdən düz deyildir: əvvələn, metndə üç işaret: burunda tələffüz edilən *n*, qalm *l* və qalın *r* aydm görünür ki, bu da yalnız *aylar* kimi oxuna bilər; ikincisi, ifadə *kalar* *es* «qalan dost» yox, *aylar* *es* «anlayan, başa düşən

dost» olmalıdır ki, bu da ən yaxın dost, ürək dostu, sirdəş deməkdir.

4. Birinci sətirdə S.Y.Malov *basık tağ* oxuyub «челядинцы» kimi tərcümə edir, H.N.Orkun *balık tağım* «шəhərdəkilərim» kimi oxuyur. Orkunun oxusu səhvdir. Orkun burada qalın *b* işarəsindən sonra incə *l* işarəsi görür, sonra gələn işarələrin hamısı qahndır. Belə «orfoqrafiya» göytürk abidələri üçün məqbul deyildir. Malov düz oxuyur, amma yanlış tərcümə edir. Qədim türklərin təsəvvürünə görə, tanrı basık tağda yatır, buna görə də basık tağ müqəddəsdir. Türk öləndə basık tağdan ayrıldığına təəssüf edərdi. Bunu nəzərə ahb mən həmin ifadəni tərcümə etmədim.
5. İkinci sətirdə S.Y.Malov *tonlarım* «düşərgələrim», H.N.Orkun və mən *taylarım* «taylarım» oxuyuruq. Mən ona görə belə oxuyuram ki, mətnədə *t* və *ÿ* işarələri arasında heç bir işarə yoxdur, halbuki həmin mövqedə o səsini oxumaq üçün mütləq həmin səsi göstərən işarə olmalıdır.
6. İkinci sətirdə S.Y.Malov və mən *ər atım yok üçün* (sözlərin bu cür birləşməsinə göytürk abidələrində tez-tez təsadüf edilir) kimi, H.N.Orkun isə eyni işarələri *ər toyukçın* «nalbənd» kimi oxuyur. Qrafikanın incəliklərinə varmasaq da Orkunun oxusu doğru deyildir. – *nalbənd yeddi əvvəlki dostum qovuldu* nə deməkdir, bu bir. İkincisi, xatirəsinə belə böyük abidə qoyulmuş adam nə üçün təkcə nalbəndlərlə, həm də yeddisi ilə birdən (görəsən, ətrafda daha nalbənd qalmadı ki?) dostluq edirdi. Axi, bu nalbəndləri nə üçün sürgün edirdilər? və s. və i.a.
7. İkinci sətirdə S.Y.Malov və mən *eşim* «dostum» kimi, H.N.Orkun *erim* «döyüşüm» kimi oxuyuruq.
8. Dördüncü sətirdəki *bağa* sözünü H.N.Orkun *abğa* kimi oxuyur.
9. S.Y.Malovun dördüncü sətirdə *ben ər altı yüz tamka at* şəklində oxuduğunu H.N.Orkun «тarnamilə uydurma» adlandırır və onu *binər altı yüz atım ak at* kimi oxuyur. Düzü, birinci oxu şübhəli olduğu qədər ikinci oxu məntiqsizdir.
10. H.N.Orkun beşinci sətrin əvvəlinin S.Y.Malov tərəfindən *es yat ək* kimi oxunmasını «qərib bir surətdə oxu» adlandırır. Düzü, mən də bu sözləri başa düşmədim və tərcümə etməyib yerini ağ saxladım.

Arxa tərəf

Mətn

*ΜΤΡ: ΗΕΥΩΕΣ: ΓΗΨΕ: ΓΗΞΑΦΩΧΤΤΤ VI
 :ΝΗΡ: ΥΡΕ: ΙΞΩ: ΙΔΥΡ: ΓΖΛΔ: ΗΓΗΙΛΨΟΣ VII
 ΡΕΤΗ
 :ΝΗΕ: Τ: ΙΛΗΗ: ΦΗΨΙΗ: ΓΔΗΠΩΤ: ΦΗΨΧΕ: ΓΨΕΤΨΨ VIII
 ΡΕΤΗ
 ΗΚΗΘ: ΛΛΗΜ: ΙΨΗΨ: ΙΨΗ: ΦΗΨΗ: ΦΗΨΔ: ΛΕΛΡ: ΧΗΙ IX
 ΗΜ: ΙΨΗΗΗ: ΙΨΗ: ΔΨΗ: ΙΨΗ: ΤΨΧ X
 Ι: Η: ΛΙΨΗ XI

Transkripsiya

6. Ər ərdəmim adakı əgəcimə ana əgməç əgət yeriltim.
7. Baş içalarım yaş içə yel aki sizimə abda əgəyin atım ak n r g y...
8. El çəarginə əgdim eşim ərsən ayı eşim sıjarım kanta ər saýım ak n r g y
9. Səkiz yetmiş yaşım sizimə ağımğa altmış at bintim.
10. S.Y.Malov: Əd ədər orağın kabay orağın artığma altım
H.N.Orkun: Ediz el uruğın kabay uruğın ot amğa altım.
11. ağışşa tonım.

Tərcümə

6. İgid cəsurluğum, atam, bibimdən, anamdan, arvadımdan, kənizimdən ayrıldım.
7. Böyük qohumlarım, kiçik (cavan) qohumlarım, ilxim, sizdən ovda qurban verdiyim atım ağı....
8. El qoşununa qurban etdim. Dostum igidsən, çağıraraq dostum yarıml (ikidə bir hissəm) xanda...
9. Altmış səkkiz yaşında oldum. Sizdən, var-dövlətimdən. Altmış at mindim.

10. S.Y.Malov: Bahalı yəhər parçasını və beşik bələyini özümlə götürdüm.

H.N.Orkun: Ediz xalqının boyunu, kabay boyunu xəzinəsi olaraq aldım.

11. dağa qalxmaq üçün donum.

Qeydlər

- Əgəç, əmkəç, əgət sözlərini mən də S.Y.Malov və H.N.Orkun kimi tərcümə etdim. Lakin qeyd etməyi lazımlı bilirəm ki, hər üç sözün kökü əg sözdür. Bir kökdən yaxın şəkilçilərlə bir-birindən bu qədər kəskin şəkildə fərqlənən *bibi*, *arvad* (həyat yoldaşı), *kəniz* sözlərinin necə yarandığı mənə qaranlıqdır.
- Yedinci sətir, ümumiyyətlə mənə aydın deyildir. S.Y.Malovun *yel aki* kimi oxuyub *yılı* «ilxi» kimi tərcümə etdiyi ifadəni V.Tomsen, P.M.Melioranski və H.N.Orkun *yılı* kimi oxuyur. S.Y.Malovun *baş açalarım*, *yaş aça* kimi oxuduğu sözləri H.N.Orkun *başıçalarım*, *yaşıça* kimi oxuyup. Qalan sözlərin də oxusu və tərcüməsi şərtidir.
- Səkkizinci sətirin oxusu və tərcüməsi S.Y.Malov, H.N.Orkun və məndə fərqlənir, xüsusən tərcümələr arasında fərq çoxdur.
- Doqquzuncu sətrin birinci hissəsini S.Y.Malov belə tərcümə edir: *Sizin üçün və xəzinəm üçün mən altmış səkkiz yaşında oldüm*. Mən *sizdən və var-dövlətimdən* sözlərini əvvəlki cümlədən ayıram, lakin sonrakı cümləyə də qoşmuram. H.N.Orkun də həmin sözləri əvvəlki cümlədən ayırır, lakin sonrakı cümləyə qoşur və qəribə bir tərcümə yaradır: *Sizlərimə: xəzinəmdə altmış ata mindim*. Xəzinədə altmış ata necə minmək mənə qaranlıqdır. Mənim fikrimcə, bu kişi bütün ömrü boyu ümumiyyətlə altmış ata mindiyini demək istəyir.
- Onuncu sətri S.Y.Malov və H.N.Orkun necə oxumuşlar və necə tərcümə etmişlərsə (əlbəttə, rusca və türkçədən azərbaycancaya çevirmək şərti ilə), eləcə də oxucuya təqdim edirəm.

42

BAY-BULUN ABİDƏSİ

Abidə 1915-ci ildə Uluq Kem (Xem) çayının sol sahilində, Elegest çayının mənsəbindən bir neçə kilometr aşağıda Bay-Bulun deyilən yerdə A.V.Adrianov tərəfindən tapılmış və Minusinska gətirilmişdir.

Bu abidə arxeoloq M.P.Qryaznovun əllə çıxardığı surət və A.V.Adrianov, S.A.Teplouxov və S.V.Kiselyovun Minusin muzeyində çəkdikləri foto-şəkil və M.P.Qryaznovun əllə çıxardığı surət əsasında ilk dəfə S.Y.Malov tərəfindən 1936-ci ildə tərcümə edilmiş və «Язык и мышление» adlı toplunun həmin il VI-VII nömrələrində nəşr edilmişdir. Sonra Malovun nəşri əsasında türk tədqiqatçısı H.N.Orkun 1940-ci ildə bu abidəni türk dilinə tərcümə və nəşr etmişdir. S.Y.Malov 1952-ci ildə bu abidənin tərcüməsini təkmilləşdirməklə yenidən nəşr etmişdir.

Abidənin mənşəyi, haradan tapılıb Minusin muzeyinə gətirilməsi haqqında heç yerdə məlumat yoxdur.

Birinci tərəf

Mətn

И́так: я́хдо́х: #к: #ы́зах: я́х: #тэ́х: #тэ́х: (а)
#хах: #т?: тэ́х
: я́хах: #ти. я́хах: тэ́х: я́хах: #ах: тэ́х (б)
#хах: #ах:

Transkripsiya

- Öz yerim iduk yerim sizə öz elim kanım kün, ýotuz l(?) narsgür ... ərim kbr
- Yüz ər kadaşım sizimə biŋ ər bodunuma sizim katlan, bodunum edgü kaŋ.

Tərcümə

1. Öz yerim, müqəddəs yerim, sizə, öz elim, xanım, kəniz, qulluqçu... döyüşçüm....
2. Yüz igid yoldaşım, sizdən, min igid xalqım, siz, möhkəmlən, xalqım yaxşı ata...

Qeydlər

1. Birinci sətirdə *küj* sözündən sonra H.N.Orkun *ay tez? l ana eçtegü er erim kbr* kimi oxuyur.
2. İkinci sətirdə uzlaşma pozular: qanuna görə *katlanın*, «möhkəmlənin» olmalı idi.

İkinci tərəf

Mətn

۴۰ ۲۵ ۱۵ ۱۰ ۵ ۱
۳۰ ۲۰ ۱۰ ۵ ۱
۲۰ ۱۰ ۵ ۱
۱۰ ۵ ۱
۰ ۱
D:NH:SEH:H:AYEHH:D:NHH:HTHAHH:(a)
:JXTH:JKAHZ:HHZ:JZJ:HHZ:JZ:HZ:HZ:HZ:(b)
AXHB:

Transkripsiya

3. Yetmiş yaşına entim. Yetmiş ər ölürdüm b ... l ti t ...
4. üçün ağı uyar eşim sizimə adırıltım a bökmədim na elim ş z y.

Tərcümə

3. Yetmiş yaşına yetdim. Yetmiş igid öldürdüm.
4. üçün xəzinəm, nüfuzlu dostum, sizdən ayrıldım, doymadım.

Qeyd

Dördüncü sətirdə *ağı* sözündə təkcə ğ işarəsi yazılmışdır. Bu məqamda, adətən, i səsinin işarəsi də yazılır.

Üçüncü tərəf

Mətn

90 25 15 10 5 1
D:NH:SEH:H:AYEHH:D:NHH:HTHAHH:(a)
:JXTH:JKAHZ:HHZ:JZJ:HHZ:JZ:HZ:HZ:HZ:(b)
AXHB:

Transkripsiya

5. Kadaşım ərən eşükəyi yoğladıñız. Ögüs eş eki mügüz begü y g n d m a k t.
6. Şoğur bitidim biñ səkkiz adaklığ barımım bağ eşimə tərdi bökmədim.

Tərcümə

5. Yoldaşlarım, igidlər (ərənlər), məni ipək qumaşa sarıyaraq dəfn etdiniz. Gənc dost, iki buynuzlu əbədi (abidə)....
6. Şoğur yazdım. Min səkkiz ayaqlı dövlətimi (səkkiz ayaqlı mal-qaramı) ... Müttəfiq dostlarını topladı, doymadım.

Qeydlər

1. Səkkiz ayaqlı dövlət ifadəsi haqqında artıq deyilmişdir.
2. Beşinci sətirdə işlədilmiş *eşükəyi* sözü haqqında M.Kaşgarı yazar ki, hökmərlərə hörmət əlaməti olaraq qəbrə qoyarkən sarılan ipək qumaş deməkdir.

Dördüncü tərəf

Matn

Transkripsiya

7. Ərdəm üçün ənənə inünüm ə sizə əkünig ərdəmim yaşى üçün ə ləd.
 8. Ər atım Üzüt Uğdı oğlanım sizə eçim adırıltımız.

Tərcümə

7. Cəsurluğum üçün ... sizə Cəsurluğum yaşı üçün ...
 8. İgid adıñ Üzüt Uğdı. Oğlanım, dostumdan ayrıldıq.

בְּנֵי יִשְׂרָאֵל וְבְנֵי כָּל־עַמִּים
בְּנֵי יִשְׂרָאֵל וְבְנֵי כָּל־עַמִּים

אָמַרְתִּי לְפָנֶיךָ יְהוָה אֱלֹהֵינוּ וְאֶת-בְּנֵינוּ
אָמַרְתִּי לְפָנֶיךָ יְהוָה אֱלֹהֵינוּ וְאֶת-בְּנֵינוּ
אָמַרְתִּי לְפָנֶיךָ יְהוָה אֱלֹהֵינוּ וְאֶת-בְּנֵינוּ

Bay-Bulun abidəsi

BİRİNCİ KIZIL-ÇİRA ABİDƏSİ

Abidə ilk dəfə S.Y.Malov tərəfindən 1936-ci ildə oxunmuş, tərcümə və nəşr edilmişdir. Sonra onu S.Y.Malovun nəşri əsasında 1940-ci ildə türk tədqiqatçısı H.N.Orkun nəşr etmişdir. S.Y.Malov 1952-ci ildə abidəni ikinci dəfə nəşr etmişdir.

Abidə Uluğ-xem çayının sağ sahilində, Bayın qol çayı ilə yuxarıya doğru gedərkən 15 kilometr məsafədə Kızıl-Çıra yaxud Koje-Xoza adlanan yerdədir. Uluğ-xem Yenisey çayının Tuva dilində adıdır. Deməli, abidə Yenisey çayının sağ sahilində Kızıl şəhərindən 60 kilometr aşağıdadır.

Abidənin arxasında sal daşdan düzəldilmiş iki kurqan və kurqanla baş daşı arasında bir-birindən 1-2 metr aralı 2 balbal vardır. Baş daşının üz tərəfində 5 sətir (4-ü aydın görünür) və yan tərəfində bir sətir yazı vardır. S.Y.Malov ilk nəşrində yan tərəfdəki yazını görməmiş və abidədəki 5 sətri oxuyub, tərcümə və nəşr etmişdir. Buna görə də H.N.Orkunun nəşrində də 5 sətir vardır.

S.Y.Malov birinci nəşrdə A.V.Adrianovun çıxardığı surətdən, ikinci nəşrdə isə N.A.Kosmanın (qızlıq familyası Serkinadır) çıxardığı surətdən istifadə etmişdir.

Mətn

Жиғайт: Жиғайт: Жиғайт (1)
 Жоғарыт: Жиғайт: Жиғайт (2)
 Жиғайт: Жиғайт: Жиғайт (3)
 Жиғайт: Жиғайт: Жиғайт (4)
 Жиғайт: Жиғайт: Жиғайт (5)
 Жиғайт: Жиғайт: Жиғайт (6)

Transkripsiya


1. Bodunuşa, oğluma, yotuzuma
2. adırlıtm, seçləntim, eşim yıta buňa
3. ər ərdəmim üçün sü əgir, ... ur adırlıtm.
4. Kulum alp üçün bir ərig ok bir el bir eli s
5. ni üm
6. bukun iki isik yaşı sizimə.

Tərcümə

1. Xalqımdan, oğlumdan, arvadımdan
2. ayrıldım, seçildim, dostum, əfsus, kədər
3. İgid cəsurlüğüm üçün qoşun mühasirə ... ayrıldım.
4. Qulum alp üçün bir döyüşünü ox bir el bir eli
5.
6. xalqın yarası, isti göz yaşı sizdən.

Qeydlər

1. Dördüncü sətirdə *ərig* sözündən sonra qalan hissəni S.Y.Malov və H.N.Orkun oxumur.
2. Dördüncü sətirdəki *Kulum alp* sözünü H.N.Orkun *tolmis* kimi oxuyur. Mən S.Y.Malovun oxusunu və tərcüməsini saxlayıram.
3. S.Y.Malov belə hesab edir ki, ikinci sətirdəki *bukun* sözü *budun* (mənim transkripsiyamda:*bodun*) sözünün təhrif edilmiş şəklidir, buna görə də onu *xalq* kimi tərcümə edir.
4. S.Y.Malov bu abidəni 1936 və 1952-ci illərdə nəşr edəndən sonra onun bir neçə surətini və estampajını almış və yeni material əsasında abidənin mətninin oxusunu təkmilləşdirmişdir. Belə ki, ikinci sətirdə *adırlıtm* sözündən sonra oxuya bilmədiyi işarələrin yerində *seçləntim*, dördüncü sətirdə *kolmis* sözü əvəzində *kulum alp*, ikinci sətirdə *sık yıta* əvəzinə *isik yaşı* oxumuşdur. S.Y.Malovun düzəlişləri mənim oxumda və tərcüməmdə nəzərə alınmışdır.



Birinci Kızıl-Çira abidəsi

İKİNCİ KIZIL-ÇIRA ABİDƏSİ

İkinci Kızıl-Çira abidəsi birinci abidədən 200 m şimal-qərbdə yerləşir.

N.A.Kosmanın çıxardığı surət əsasında ilk dəfə S.Y.Malov tərəfindən oxunmuş, tərcümə və nəşr edilmişdir.

Mətn

1) ՀԱՅ. չ... չ ՇՄԵՔԽԴ. Կ ՀԱ
 2) Ա Խ Տ Հ Յ Շ Վ Ե Ր Ւ Հ. Ա Խ Ո Ր Ա (յ) Ո Շ Վ Ի Ւ Վ Յ Յ Ա
 3) Փ Ի Ւ Յ Ն. Դ Ի Ա Հ Ա. Փ Ի Ս Ա. Հ Վ Ի Վ Ո Ր Մ Դ Կ Ի
 4) Հ Ա Դ. (Վ Ի Վ Վ Վ =) Ո Ր Ջ. Ո Խ Ա Խ Վ Ն Զ. Հ Վ Ո Ւ. Փ Ո Խ Ո Ւ Վ Զ
 5) Փ Վ Վ Վ Վ Վ: Վ Վ Ն Վ Ն: Վ Վ Ե Ր Ի: Փ Վ Ա Վ Կ: Հ Վ Ր Ծ: Վ Վ Ա Խ Ն Վ: Վ Վ Ա Վ Վ Վ
 6) Փ Վ Ա Վ Վ Վ: Վ Վ Ա Վ Վ Վ: Վ Վ Ա Վ Վ Վ: Վ Վ Ա Վ Վ Վ: Վ Վ Ա Վ Վ Վ
 7) Ա Խ: Ո Ր Վ Ե Յ Ն Վ: Ա Խ Ո Ր Վ Ե Յ Ն Վ: Է Մ Ի Ւ: Է Մ Ն Վ (հ յ ն -) Վ Հ Կ

Transkripsiya


1. Alp kulum, ərdəm yurəkim, sizə, yıta!
2. Kadaşım sizimə yolçı bən, təzik keyikdə alp bən.
3. Teñri elimkə tusum: tokuz ər ölürtim.
4. Elim, kamm sizə bökmədim, gün, ay azıdım, yıta!
5. Kadaşım, künim, yıta, adırıltım, sizimə, yüz kümüş bodunıma, yıta, adırıltım.
6. Ər ərdəmimdə bökmədim, kırk yaşimdə adırıldım.
7. Arslan Külük Tirig oğlu bən, Külük Toğan bən.

Tərcümə

1. Alp qulum, mərd ürəyim, sizə, əfsus!
2. Yoldaşım sizə yolçuyam, qaçan keyiklərdə igidəm.
3. Müqəddəs elimə töhfəm: doqquz döyüşü öldürdüm.
4. Elim, xamm, sizdən doymadım, günü, ayı görməz oldum, əfsus!
5. Yoldaşım, arxamca gələnim, əfsus, ayrıldım, sizdən, yüz gümüş (parlaq) xalqımdan, əfsus, ayrıldım.
6. İgid cəsurluğumdan doymadım, qırx yaşımda ayrıldım.
7. Arslan Külüg (məşhur) Tirik (diri) oğluyam, Külüg Toğanam (məşhur doğanam - şahinəm).

Qeyd

Bu abidənin 1952-ci il nəşrindən sonra S.Y.Malov yeni əldə etdiyi surət və estampajlar əsasında abidənin oxusu və tərcüməsini təkmilləşdirmişdir. Birinci sətirdə əvvəlki *Ak kulum ər ediz kork d...z yita* əvəzinə *Alp kulum, ərdəm yürəkim sizə yita*, beşinci sətirdə əvvəlki *öz* sözü əvəzinə *yüz*, yedinci sətirdə *üçin* sözü əvəzinə *Arslan* kimi oxuyur. Bu düzəlişləri göytürk əlifbası ilə olan mətndə təcəssüm etdirmək mümkün olmadı, lakin mətnin oxusunda (transkripsiyada) və tərcümədə həmin düzəlişlər nəzərə alınmışdır.



İkinci Kızıl-Çira abidəsi

KEJİLİK-XOBU ABİDƏSİ

Abidə N.A.Kosmanın çıxardığı surət əsasında ilk dəfə S.Y.Malov tərəfindən oxunmuş, tərcümə və nəşr edilmişdir.

Abidə Yenisey çayından qərbə 3 kilometr məsafədə Ejim çayının sağ sahilində Uluqhan rayonunun Kejiliq-xobu adlanan yerindədir.

Mətn

:JƏN:YN+N7:+A:Jh...J)R:AJ>A:+A)J>(1)
 :JY+A+JD:R+T+T+E9:4+1+A:1JH:MR+H:J+A+JD:A+J9(2)
 :+A+J>J:JEM:Y+A+JD:4+1+A:1JY+H:AJ>(3)
 :Y+YD:A+J+A:+A+J+A:+1+A+A:YX(4)+JD+H+H(4)
 +XY:+A+J+YD
 :+A+J+D+H+H7:J+X+T+A+H+H7:J+A+JD:A+T+H+H9+T+T(5)
 :J+H+H7:
 :J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7... (6)
 J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7... (7)
 J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7... (8)
 J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7:J+H+H7... (9)
 ...B8:+H+H7:+A+J+M+B+X+H+H7+Y+H7+H+H7+H+H7(10)

Transkripsiya

- Oğlan atım Şubuş Inal...tə atım Kümül öge.
- Beş yaşında kañsız kalıp tokuz yegirmi yaşımğa öksüz
- bolt(um), katığlanıp otuz yaşımğa ögə boltım.
- Kırk yıl bolar el tutup bodunım başladım, taş yağıq yağıldım, ələdim.
- Bir yetmiş yaşımğa kök teñridə gün, ay azıdım, sizimə.
- ...şürsi yamda elim, sizimə, yerim, subum, sizimə, kuyda kunçuyum bən, yıta, sizim.
- Künim, kadaşım, sizimə, oğlanım, sizimə, örürjüm, karam siz yüz beş igirmə sizimə.

- bıj bodrak yont, sizimə.
- Elim siz...əri...y yü...kümiş bodunım sijirinç (?) siz kümüşüm ük...
- yabızıq Kümül bən. Edgü iltüm, sizim bökmə(dim).

Tərcümə

- Oğlan adım Şubuş Inal ... adım Kümül Ögə.
- Beş yaşında atasız qalib on doqquz yaşında anasız oldum. Möhkəmlənib otuz yaşında müdrik oldum.
- Qırx il olar el tutub xalqa başçılıq edirəm. Sərhəddən bayırda olan yağı ilə mübarizə apardım (yağıladım), seyrəldim (təmizlədim, ələdim).
- Altmış bir yaşında mavi göylərdə günü, ayı görməz oldum. Sizdən.
- elim, sizdən, yerim, suyum (vətənim), sizdən, sarayda xanımım, mən, əfsus, sizdən.
- Arxamca gələnim, yoldaşım, sizdən, oğlanım, sizdən, parlağım (qızıl-gümüşüm), qaram (ilxim, qaramalı), sizdən, yüz on beş, sizdən.
- min harin ilxim, sizdən.
- Elim siz ... döyüşü... parlaq xalqım...siz gümüşüm...
- Pis Kümüləm. Yaxşını aldım, sizdən doymadım.

Qeydlər

- Abidənin əvvəli yaxşı mühafizə edildiyi üçün yaxşı da oxunub tərcümə edilir, axıra doğru aşınma çox olduğu üçün oxu və tərcümə çətinləşir.
- Dördüncü sətirdə S.Y.Malovun *la/r* və *tutuk* kimi oxuduğu sözləri mən *bolar* və *tutup* kimi oxuyuram: belə oxu cümlənin məntiqinə uyğun gəlir və fikri tamamlayır. Bunu tərcümədən də aydın görmək olur.
- Altinci sətirdə *yer-sub* qədim türkün təsəvvürüne görə vətən məfhumunu əhatə edir.
- Kuni* arxaca gələn deməkdir. Azərbaycanlılar birinci arvadin üstünə gələn (birinci arvaddan sonra alınan) arvada «günü» deyirlər.
- Səkkizinci sətirdəki *bodrak* sözü, məncə, *bod*, «boy» kökündən və *rak* sıfət şəkilcisindən ibarətdir. Mən *harin* (*at*) mənasında tərcümə etdim.

TƏLE ABİDƏSİ

Abidəni ilk dəfə S.Y.Malov oxumuş, tərcümə və nəşr etmişdir. N.A.Kosmanın verdiyi məlumatə görə, abidə Uluxan rayonunda Təle çayının sağ sahilində yerləşir. Təle çayı Ejim çayına tökülür. Ejim çayından 3 kilometr aralı və Təle çayının 3 kilometrliyində bir sira kobud yonulmuş sütunlar vardır: bu sütunlar şimaldan cənuba doğru düz xətlə uzanır. Axırıncı (şimaldakı) daşda yazı vardır, qalan daşlarda yazı yoxdur. Daşlar bir-birindən 2 metr məsafədə yerləşir; güman ki, balballardır.

Mətn

﴿**بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ**﴾ (1)
 ﴿**إِلَيْكُم مِّنْ حِلٍّ لَّكُمْ وَمِنْ حِلٍّ لِّلَّهِ**﴾ (2)
 ﴿**أَنْتُمْ تُنْهَا وَأَنَا أَنْهَاكُمْ**﴾ (3)
 ﴿**أَنْتُمْ تُنْهَا وَأَنَا أَنْهَاكُمْ**﴾ (4)

Transkripsiya

1. Elim, sizimə ... kuyda ku(nçu)yum, sizim(ə)
2. Ögün at otağ ər ərdəmi üçün...elimə tapdim.
3. Eldə ekişim, əgritəbim, tört biŋ atlарım, yıldım.
4. Buňum p k

Tərcümə

1. Elim, sizdən sarayda xanımım, sizdən
2. ... at, otağ ığid cəsurluğu üçün ... xidmət etdim.
3. Eldə şaxtam, xalçam, dörd min atım, ilxım.
4. Kədərim...

Qeydlər

1. İkinci sətirdəki *ögün* sözünü (atla əlaqədə) tərcümə edə bilmədim.
2. Üçüncü sətirdəki *ekisim* «şaxtam» sözü mənə şübhəli görünür. Mənə elə gəlir ki, o dövrə qədim türk şaxta saxlamamışdır. Bundan başqa, at saxlamaqla şaxta saxlaməq bir araya sığdır. Bu sözdəki *ş* işarəsi əvəzinə *n* işarəsi qəbul etsək, onda *əkinim* sözü alınar, bu da cümlənin ümumi məntiqinə uyğundur.
3. Üçüncü sətirdə tört *biŋ atlارım...* göytürk abidələrinin dilində miqdar sayından sonra ismin cəmdə işlənməsi qəribədir.


XERBİS-BAARI ABİDƏSİ

Abidə hürdürlüyü 160 sm, eni 46 sm, qalınlığı 85 sm olan qəhvəyi rəngli qum daşıdır. Birinci sətir aşağıdan yuxarı, ikinci sətir yuxarıdan aşağı (birinci sətrin davamı kimi yuxarıdan aşağıya doğru əyilir), qalan sətirlər aşağıdan yuxarıya doğru yazılmışdır. Şimal-qərb tərəfindən yazının aşağısında xaça bənzər damğa vardır.

Abidə İ.A.Batmanov tərəfindən oxunmuşdur.

Şimal-qərb tərəfi

Mətn




Transkripsiya

- Üç oğlanımın ulğaturu umadım
- Sizimə, bujuma, kuyda kunçuyuma bökmədim.
- Ər atım Külög Yıkə. Kağım bodun bəgi Inal ögə
- Yeti otuz yaşında elim üçün tokuz tatar.

Cənub-şərq tərəfi

Mətn




Transkripsiya

- El əri üçün üç aşağı t(aptım)
- Elim, kanım, teñri etigmə, yıta bökmədim.

Şimal-şərq tərəfi

Mətn



Transkripsiya

7. Uri kadaşım, üç künim, kız kadaşım, üç yançı

Cənub-qərb tərəfi

Mətn

Transkripsiya

8. Kalan kadaşımka bökmədim, ay, ebig, elim, eçi, el, ab.
9. Ögünkə bökmədim.

Tərcümə

Şimal-qərb tərəfi

1. Üç oğlanımı böyütməyi bacarmadım.
2. Sizdən, kədərimdən, sarayda xanımimdən doymadım.
3. İgid adım-Külög Yikə. Atam xalq bəyi-Inal Öğə.
4. İyirmi yeddi yaşında elim üçün doqquz tatar.....

Cənub-şərq tərəfi

5. El igidləri üçün üç nemət tapdım.
6. Elimdən, xanımdan, müqəddəs əməllərimdən, əfsus, doymadım.

Şimal-şərq tərəfi

7. Nəсли artıran yoldaşım, üç ardıcılım, qız yoldaşım, üç hərbi rəis...

Cənub-qərb tərəfi

8. Çoxlu yoldaşımdan doymadım. Ay, evi, elim, böyük qardaşım, el, ov.
9. Anamdan doymadım.

Qeydlər

1. İkinci sətirdə *bökmədim* sözündə niətnədə ş işarəsi də görünür: *bökişmədim*. Lakin mən göytürk abidələrində *bökişmədim* sözünə rast gəlmədiyim üçün *bökmədim* «doymadım» kimi oxudum. İ.A.Batmanov *bökişmədim* kimi oxuyur.
2. Altıncı sətirdə *etigmə* «etdiyim» sözünü mən «əməl» kimi tərcümə etdim.
3. Səkkizinci sətirdə İ.A.Batmanov *kalin* kimi oxuyur. Göytürk abidələri dilinin orfoqrafiyasına görə onda i işarəsi yazılmalı idi. Mətnədə mən belə bir işarəni görmürəm. Buna görə də *kalan* oxudum.

ABAKAN ABİDƏSİ

Abidə qum daşındandır, hündürlüyü 2,5 m, eni 70 sm, qalımlığı 22 sm-dir. Daşın yan tilleri səylə hamarlanmışdır. Yazı aşağıdan yuxarı yazılmışdır. İşarələr geniş, lakin dərin olmayan şırımlarla çəkilmişdir. Qabaq tərəfində altı, sol tərəfində bir, sağ tərəfində iki, arxa tərəfində dörd sətir yazı vardır.

Abidə Abakan çayının sol sahilində Pokoyakov ulusunun 2 km aşağısında Tutatçikovların yurtunun yanında tapılmışdır. Tapılarkən abidə arxa tərəfi torpaqdan azacıq çıxmış üzü üstə yixilmiş vəziyyətdə olmuşdur, buna görə də, arxa tərəfindən başqa, qalan üç tərəfi yaxşı mühafizə olunmuşdur. Abidə tapılan yerdə gözəl seçilə bilən qəbirlər müşahidə edilməmişdir.

Abidə hələ 1913-cü ildə Minusin muzeyinə gətirilmiş və 44 nömrə altında qeyd edilmişdir.

Abidəni ilk dəfə S.V.Kiselev oxumuş, tərcümə və nəşr etmişdir. Sonra S.Y.Malov öz tərcüməsi ilə onu nəşr etmişdir.

Qabaq tərəf

Mətn

شات(؟)هئىدىخا(?)ي(?)ئەختۇزۇرۇ:(?)ئەلەمەس:ئىيى (1)
...ئ: ئەنەنەك: ئەلەلەنەن: ئەلەنەنەن (2)
ئەلەنەن (3)
ئەلەنەن (4)
ئەلەنەن (5)
ئەلەنەن (6)

Transkripsiya

- ... Alçıñız bar üçün tikə berdimiz. Kişdə ay ig tikirbiz.
- Ərdəmi bar üçün Kanita Aza tutuk toka təgmiş bəgim siz ər... ayılma.
- Tokuz əlig yaşda tokuz almiş ər ölürmüş.... Ər başı sajun olurup bilgəm, yıta.
- İç yer ilki artzun atçıl ap(?) tutuk yok yok (?) kadaş ilki sizim (ə?) atağ (?) öküz, at yok, yıta.
- Toğdı, turzun, artzun. Kuşladaçı bilgə tutuk yok artzun alp Köğsin oluru kaltı.
- Orizka, anizka, bökmədim öldim alp (?) kuşça çablı tüşürmiş ertijiz. Buňka taşm, beňkün tikər bən, yıta.

Tərcümə

- Bəxtiniz olduğu üçün tikdik. Kəmərdə ay iy tikirik.
- Cəsurluğu olduğu üçün bəyim Kanida Aza tutuka hücum etmiş. Siz döyüşçüler...
- Qırx doqquz yaşında əlli doqquz döyüşçü öldürmiş. Qoşun başçısı sanun öldürüb müdrikim, əfsus.
- Daxili yer ilk artsın. Şöhrəti alp tutuk yoxdur, yoxdur. Yoldaş ilk sizə ataq öküz, at yoxdur, əfsus.
- Doğdu, dursun, artsın. Kuş ovlayan müdrik tutuk yox artsın (artmasın). Alp Köğsin oturdu.
- Səadətdən, tarlalarından (?) doymadım, oldum. Kuş kimini şahin düşürmüş idiniz. Kədər daşını əbədi abidə tikərəm, əfsus.

Qeydlər

- Abidənin transkripsiyası (oxusu) bizdə də, təxminən, S.Y.Malovda olduğu kimidir, lakin tərcümələr bir-birindən fərqlənir.
- S.Y.Malovun birinci sətirdə *alçıñız* kimi oxuduğu sözü mən *alçıñız* kimi oxuyuram. Azərbaycan dilindəki *bəxti alçı durmaq* ifadəsi ilə müqayisə et.
- S.Y.Malov ikinci sətirdəki *kanita* sözünü *kan «xan»* sözündən törəmə hesab edir. Mən bu sözü Kani yer adının yerlik

halda işlənən şəkli kimi qəbul edirəm. İkinci sətrin tərcüməsi də bizdə kəskin şəkildə fərqlənir.

4. Dördüncü sətirdə S.Y.Malov haradansa *ceyran* sözünü gətirir və tərcüməyə salır; mən mətnədə *keyik* «ceyran» sözünü tapmadım. Ümumiyyətlə, bu sətrin S.Y.Malov tərəfindən edilən tərcüməsi həddindən artıq sərbəstdir. Düzdür, ikinci sətrin tərcüməsi də qənaətləndirici deyil, lakin hər halda mətnəki sözlərdən çıxış edilir; bu sözlərə necə yanaşmaq isə başqa məsələdir. Sözə yanaşma deyəndə mən nəyi nəzərdə tuturam. Bunun üçün altıncı sətrin axırmacı cümləsinə baxaq: *Buğka taşın bejkün tikər bən*. Qısa cümlədir. S.Y.Malov bunu belə tərcümə edir: В печали я вечный памятник ставлю «Кедр içinde мən əbədi abidə qoymaram». Mən həminin cümləni belə tərcümə edirəm: «Kedər daşımı əbədi abidə tikirəm». Əminəm ki, həm düzgün tərcümədir, fikir eynilə verilir, həm də poetik (əlbəttə, abidənin özündən gələn poetik) səslənir. S.Y.Malovun tərcüməsi səhv deyil, amma düz də deyil. Yanaşma deyəndə mən bunu nəzərdə tuturam. Və mən hər yerdə belə hərəkət etməyə çahışmışam.

3. *Orız* sözünün «səadət», *anız* sözünün «tarla» olmasından şübhələnirəm.

Sağ tərəf

Mətn

﴿مَنْ يَرْجُوا نِعَمًا لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾
﴿إِنَّمَا يَرْجُو إِلَيْهَا مُؤْمِنًا﴾
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾

Transkripsiya

- Təlisi bilgə atım ... bən altı yegirmi yaşıma alınmış, kunçuy, siz, bökmədim əgəcim.
- Ərdəmlik elintə bökmədim öldim. Tutuk işinə ə(?) mdə(?) yt, tzkn, siz, yıta, çığ.

Tərcümə

- Təlisi müdrik – adım ... mən on altı yaşında alınmışam. Xamm, siz(dən) doymadım, bibim.
- Cəsurluq elindən doymadım, öldüm. Tutukun işinə ... siz, əfsus.

Sol tərəf

Mətn

﴿مَنْ يَرْجُوا نِعَمًا لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾
﴿إِنَّمَا يَرْجُو إِلَيْهَا مُؤْمِنًا﴾
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾

Transkripsiya

9. Ər ərdəm atım bar üçün bejkü tikə bertim. Yeti urı oğul üçün tikə bertimiz.

Tərcümə

9. İgid cəsur adım olduğu üçün əbədi abidə tikdim. Yeddi nəсли davam etdirməli oğul üçün tikdik.

Arxa tərəf

Mətn

﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾ (10)
﴿إِنَّمَا يَرْجُو إِلَيْهَا مُؤْمِنًا﴾ (11)
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾ (12)
﴿لَا يَرْجُوا إِلَيْهَا مُؤْمِنًا﴾ (13)

Transkripsiya

10. m sinə (yaxud sizə)
11. r el bay mr siz
12. r ... taş
13. üç iti

Tərcümə

10.
11. ... el varlı... siz...
12. daş
13. üçün ... əfsus.

BİRİNCİ TUVA ABİDƏSİ

Abidə hündürlüyü 3,7 m, eni aşağıda 70 sm, yuxarıda 45 sm, qalıqlığı 23 sm olan qum daşından ibarətdir. Enli üzlərindən birində (qabaq tərəf) göytürk əlifbası ilə üç sətir yazı vardır. Yazının altında ucları aşağı olan qövs şəkli vardır. Qövsün üstünə yuxarıdan xaç işarəsi birləşdirilmişdir. Belə damğalar Yenisey abidələri üçün səciyyəvidir. Sağ dar tərəfində göytürk əlifbası ilə bir sətir yazı vardır. Abidə Minusin muzeyində 22 nömrəli inventar kimi saxlanır. Güman edildiyinə görə, onu Tuvalan buraya 1915-ci ildə A.V.Adrianov gətirmişdir.

Abidə ilk dəfə S.V.Kiselev tərəfindən oxunmuş, tərcümə və nəşr edilmişdir. Sonra S.Y.Malov onun təkmilləşdirilmiş oxusunu və tərcüməsini vermişdir.

Qabaq tərəf Mətn

❖ ئىپسى: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە (1)
 ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە (2)
 ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە (3)

Transkripsiya

1. Sizimə, yüz kadaşima, altı bodunıma, sizimə adırlıtm.
2. Ər atım Akbaş Atik, Inal ögə bən, yetmiş yaşimdə.
3. Ər ərdəm iki ələg tokum yağında otuz ərig ölürtim esni.

Tərcümə

1. Sisdən, yüz yoldaşımdan, altı xalqımdan, sisdən ayrıldım.
2. İgid adım Akbaş (ağbaş) Atik (atılmış), Inal ögəyəm, yetmiş yaşimdə.
3. İgid cəsurluq qırx iki toxum yağından otuz döyüşünü öldürdüm ...

Qeydlər

1. Adətən, sayla *bodun* sözü arasında numertativ söz işlənilir. Bu abidənin birinci sətrində belə söz yoxdur: *altı bodun*. Sağ tərəfdəki dördüncü sətrdə birinci sətrdə buraxılmış *bağ* sözü artıq bərpa edilir: *altı bağ bodun*.
2. İkinci sətrdə S.Y.Malovun dörd söz kimi oxuduğu və təəccübləndiyi (xüsusi addakı sözlərin çoxluğununa görə) *Ak-baş-at-ik* əvəzinə mən *Akbaş Atik* oxuyuram. Həm sadə, həm də təbiidir. *Akbaş* sözü ilə məsələ aydınlaşdır. *Atik* sözünə gəlinçə, göytürk abidələrinin dilində fel kökü üstə *gəl-ik-ik,-uk,-ük* şəkilçisi düsturu ilə düzələn kifayət qədər söz vardır. *Tapdıq* (Azərbaycan dilində) adı varsa, *Atik* adının olması təəccüb doğurmur.
3. Üçüncü sətrdə *tokum* sözünü mən *toxum* kimi tərcümə etməyi lazımlı bildim.

Sağ tərəf Mətn

ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە: ئەپلە (4)

Transkripsiya

4. Altı bağ bodunım küçligin (ü)çün arkak elim taşın bunataktı.

Tərcümə

4. Altı qəbiləli xalqım güclü olduğu üçün ... elimin daşını burada qoydu.

Qeyd


Arkak sözü mənə aydın deyil: *akrak* olsa idi, aydın olardı: ağ təhər.

İKİNCİ TUVA ABİDƏSİ

Yazı yonulmamış qeyri-düzgün formalı massiv daşa həkk edilmişdir. İndiki vəziyyətdə iki bərabər olmayan hissəyə parçalanmışdır. Daşın ümumi hündürlüyü 2 m 15 sm, eni yuxarıda 90 sm, aşağıda 25 sm, qahnlığı 20 sm-dir. Yastı tərəflərdən birində göytürk əlifbası ilə beş sətir yazılmışdır. Yazının çox hissəsi daşın böyük parçasımdadır. Daş Minusin muzeyində 42 və 42-a nömrələri ilə saxlanır.

Abidə ilk dəfə S.V.Kiselev tərəfindən oxunmuş, tərcümə və nəşr edilmişdir. Sonra onu S.Y.Malov da tərcümə və nəşr etmişdir.

Birinci parça Mətn



Transkripsiya


1. Teñri
2. Kök Amaş Tutuk
3. tört kadaş
4. Buğa ər atı
5. Ətrük bən.

Tərcümə

1. Tanrı
2. Göy Amaş Tutuk
3. dörd yoldaş

4. Buğa-ər adı
5. Ətrükəm

İkinci parça Mətn



Transkripsiya

6. m, sizimə
7. m, üçün s r d(m) d
8. sizə adırıl(dım)
9. ködik
10. ki

Tərcümə

6. sizdən
7. üçün....
8. sizdən ayrıldım
9. iş (?)
10.

ÜÇÜNCÜ TUVA ABİDƏSİ

Abidə dördkünc massiv qırmızı qum daşından ibarətdir. O, uzununa iki hissəyə bölünmüştür. Abidənin hündürlüyü 1m 65 sm-dir. Enli tərəflərdən birində aydın işaretlərlə dörd üfüqi sətirdə göytürk əlibası ilə yazı həkk edilmişdir. Yazının aşağısında quşun pəncəsi şəklində damğa çəkilmişdir. Parçalanma xətti daşı iki elə hissəyə bölmüşdür ki, birinci hissədə iki sətir və şəkil, ikinci hissədə digər iki sətir və birinci hissədəki ikinci sətrin sonu qalmışdır. Abidə Minusin muzeyində 36 və 36-a nömrələri ilə saxlanır.

Bu abidəni ilk dəfə S.V.Kiseley oxumuş, tərcümə və nəşr etmişdir. Sonra onu S.Y.Malov tərcümə və nəşr etmişdir.

Mətn

«...
 (1) 1
 (2) 2
 (3) 3
 (4) 4

Transkripsiya

1. ... rüg bən, sizimə, kadaşima, sizə, oğlanım mi... d
2. Elim kanıma, sizimə, ər ərdəmi tokuz oğdamdımı
(adırıldım), yerim sizə
3. Yəniç eşimə, sizə, eşimə, sizə.
4. Tamğa ana altı ər blbrm (balbalım?)

Tərcümə

1. ... mən sizdən, yoldaşımdan, sizdən, oğlanım....
2. Elim xanımdan, sizdən, igid cəsurluğumu doqquz ox
yaramdan ayrıldım, yerim sizdən.

3. Dostlarımdan, sizdən, dostlarımdan, sizdən
4. Damğa, ana, altı döyüşçü....

Qeydlər

1. Abidə pis mühafizə olunduğu üçün oxusu və tərcüməsi çətindir.
2. S.Y.Malov ikinci sətirdəki *oğdamdımı* sözünü «*моях месч раненыи от супротивника*» kimi tərcümə edir.
3. *Yəniç* sözünün mənasını anlaya bilmədim.

BİRİNCİ ELEGEST ABİDƏSİ

Abidə Elegest kəndindən 2 km şərqdə Elegest çayının sağ sahilində hündür təpənin üstündədir. Daşın hündürlüyü 135 santimetrdir. Dördkünlü daşın üç tərəfində göytürk əlifbası ilə yazılmış yazı vardır. Abidə Kızıl şəhərindəki muzeydə saxlanılır.

Abidəni ilk dəfə S.Y.Malov nəşr etmişdir. O, birinci sətri oxumuş və tərcüməsini vermişdir, qalan ikinci sətri oxumamışdır.

Abidəni İ.A.Batmanov da oxumuş, tərcümə və nəşr etmişdir.

Mən əvvəlcə göytürk əlifbası ilə yazılmış mətni, sonra S.Y.Malovun oxuduğu sətri və tərcüməsini, daha sonra İ.A.Batmanovun oxusu və tərcüməsini, axırdı öz oxumu və tərcüməmi verirəm.

Mətn

S.Y.Malov

⊗(ANANΛAN⊗) > ⊗YJYHTNF

) > ⊗YJHΛ(YHO:ΛΛ

JXAHXHXTTANFTHIΓE⊗

Transkripsiya

1. Körtlə sajun ben, elim kanım

Tərcümə

1. Я главнокомандующий kortla (?) мое государство, мой хан.

Transkripsiya

1. Kürtle sajun ben. Eçim alınmış
2. Eçi əçen gr Şuqra sajun
3. Beq, ük! Erkin, er, aqi, edimin u de...

Tərcümə

1. Я Куртле-полководец. Мой старший брат был взят (в плен)
2. Старший брат, расстанься с героем Шугра – полковедцем.
3. Бег, богатей! Свободу, богатырь, богатство, мое добро учеличивай.

Ə.Ə.Rəcəbli

Transkripsiya

1. Körtlə sajun bən, elim, kanım.
2. Çaç (a) Anar Şoğra sajun
3. Bəgi ərkən ər ərdəmimdə.

Tərcümə

1. Körtlə sanunam, elim, xanım.
2. Çaç (a) Anar Şoğra sanun
3. Bəyi erkən igid cəsurluğunda.

53
İKİNCİ ELEGEST ABİDƏSİ

Bu abidə birinci abidədən 5 m cənubda yerləşir. Bu yerlərdə «maral daşı» (yaşla çalan daşdır) adlanan qum daşıdır. Daşın hündürlüyü 2,76 m, eni 65-67 sm-dir. Abidənin ön tərəfində göytürk əlifbası ilə iki sətir, arxa tərəfində isə bir sətir yazılmışdır.

Abidə ilk dəfə S.Y.Malov tərəfindən oxunmuş, tərcümə və nəşr edilmişdir.

Ön tərəf

Mətn

ԱՐԴԻԿԱՆ ՀԱՅՈՒԹ ԱՐԴԻԿԱՆ ՀԱՅՈՒԹ

ԱՐԴԻԿԱՆ ՀԱՅՈՒԹ ԱՐԴԻԿԱՆ ՀԱՅՈՒԹ

Transkripsiya

1. Kök teğridə boltum, ər alkınur törəmiş.
2. Elimdə biş kata təgzintim, əp ərdəmim üçün

Tərcümə

1. Mavi göylərdə oldum. İgid ölümlü törəmiş.
2. Elimdə beş dəfə səyaliət etdim. İgid cəsurluğum üçün

Arxa tərəf

Mətn

(Ա) ԽԱԲՋԱ (Ա) ԿԱ ԿԱ ԿԱ ԿԱ ԿԱ ԿԱ

Transkripsiya

Bəg tarkan bilgə tirig (?) bən. Siz, elim, kanıma bökmədim.

Tərcümə

Bəy Tarkan Müdrik Diriyməm. Sizdən, elimdən, xanımdan doymadım.

Qeyd

Alkinur sözünün kökü *al* felidir, *kan* şəkilçisi ilə *alkin* sözü yaranır. *Alkin* sözünə böyük Orxon abidələrində *alkin-arıl* cüt sözündə rast gəlinir (*altintığ-arıltığ*). Bu abidədə tək, həm də indiki zaman feli sıfəti kimi işlənir. Mənim fikrimcə, indiki məqamda, o, «allah üçün alınmalıdır» mənasını ifadə edir. Buna görə də onu *ölümlü* kimi tərcümə etdim.


SARQAL-AKSI ABİDƏSİ

Abidə hündürlüyü 150 sm, eni 15 sm olan boz daşdır. Yazı aşağıdan yukarı yazılmıştır. Abidə Kızıl şəhərindəki muzeydə saxlanılır.

Abidəni İ.A.Batmanov oxumuşdur.

Mətn

ئەلەمەن ئەن ئەن ئەن ئەن ئەن
ئەن ئەن ئەن ئەن ئەن ئەن ئەن



İkinci Elegest abidəsi

Transkripsiya

1. Siz ökünç eb bökmədim.
2. Tokuz yaşda toğlıq kanka tapdım, ərdəm
3. Bilmədim bıjım on ermış

Tərcümə

1. Sizdən, kədər evimdən doymadım.
2. Doqquz yaşda Toğlıq xana xidmət etdim. Cəsurluq.
3. bilmədim. Kədərim on imiş.

Qeyd


1. İ.A.Batmanov ikinci sətirdə *toğlıq* oxuyur. Mən mətndə *toğlıq* görürəm.
2. Üçüncü sətri İ.A.Batmanov belə tərcümə edir: Я не знал советской печали. Десять было... Belə tərcümə türk dili sintaksisinə ziddir: türk dilində xəbər birinci, cümlənin digər üzvləri sonra gələ bilməz.

BİRİNCİ QARA-BULUN ABİDƏSİ

Abidə Yenisey çayının sağ sahilində Eylik-Xem qəsəbəsinin şimal-şərqində tapılmışdır. Qonur qum daşından ibarətdir. Daşın hündürlüyü 115 sm, tərəflərinin eni 21 sm, 14 sm və 16 sm-dir. Üç tərəfi göytürk əlifbası ilə yavzılmış yazı ilə örtülüdür.

Abidə İ.A.Batmanov tərəfindən oxunmuşdur.

Mətn



Transkripsiya

1. Sizimkə yakılığ bin, eçi yaza ür...
2. Sizim... yüz inal kadaşım...
3. Ər atum Kara Yaş.... erdi.

Tərcümə

1. Siz ... minböyük qardaş...
2. Sizim, yüz inal yoldaşım....
3. İgid adım Qara Yaş (gənc) ... idi....

Qeyd

Qara-bulun abidəsinin yanında ölçüləri 16x10 sm olan daş parçası tapılmışdır. Daşın rəngi qəhvəyi olduğu üçün Qara-bulun abidəsinin bir hissəsi ola bilməz.

Abidəni ilk dəfə İ.A.Batmanov oxumuş və nəşr etmişdir.


Transkripsiya

M r ü

Qeyd

Mən göyтурk əlifbası ilə yazılmış mətnin birinci sətrində təkcə ç işarəsini görürəm. Bunu göyтурk abidələri orfoqrafiya qanununa görə yalnız aç kimi oxumaq olar.

Mətn




İKİNCİ QARA-BULUN ABİDƏSİ

Yaşılı çalan slans daşın yalnız aşağı hissəsi mühafizə edilmişdir. Birinci abidədən 25-30 m şerqde yerləşir. Daşın hündürlüyü 80 sm, eni 50 sm-dir. Yalnız bir tərəfində yazı vardır. Yazının aşağısında ağızı yazıya doğru çevrilmiş qövs şekli, qövsün altında düzbucaqlı bucaq şekli (bucağın bir tərəfi qövsə təxminən paralel, digər tərəfi ondan düzgün aşağı istiqamətdədir) aydın görünür.

Abidəni İ.A.Batmanov oxumuşdur.

Mətn



Transkripsiya

1. Eb eçim, sizə...
2. Ər ərdəmi ton....
3. Ər atım Bağır....
4. Yüz ər...

Tərcümə

1. Ev böyük qardaşım, sizə...
2. İgid cəsurluğu don...
3. İgid adım-Bağır....
4. Yüz döyüşçü....

İYME ABİDƏSİ

Abidə Dzun-Xemçik rayonunun İyme qəsəbəsinin cənub-qərbində qəsəbədən 10 km aralıda İ.A.Batmanov və A.Kunaə tərəfmədən tapılmışdır. Daşın hündürlüyü 175 sm, eni 34 sm, qalınlığı 14 sm-dir. Daş qonur rəngdədir. Yuxarı hissəsi sindirilmiş və itirilmişdir. Yazı pis mühafizə edilmişdir.

Abidə İ.A.Batmanov tərəfindən oxunmuşdur.

D.D.Vasiliyev abidədə 7 sətir yazı olduğunu göstərir, lakin İ.A.Batmanovun nəşrində 5 sətir yazı görünür.

Mətn

The image shows two separate pieces of paper with handwritten text in Karabakh script. The top piece of paper contains several lines of text, while the bottom piece contains a single long sentence.

Transkripsiya

Yan tərəfi

- gş. Beniğ bitigim eki bağlığa bəgimə, iyu (k)....
- Teñri elimkə ər ərdəmim üçün uyğur kanda berü kəl....

Ön tərəf

- bök(mədim)....
- s kapı
-t el əri öz etip ərim... elimdə sü türk... m k el...

Tərcümə

Yan tərəf

- Mənim yazım iki tayfalı bəyimə, heyliat....
- Müqəddəs elimə igid cəsurluğum üçün uyğur xanına verildim.

Ön tərəf

- doymadım.....
- qapı.....
- el döyüşcüsü öz edib döyüşçüm...elimdə qoşun türk ... el....

The image shows a single piece of paper with handwritten text in Karabakh script. The text is written in a cursive style and appears to be a continuation of the text from the previous page.


The image shows a single piece of paper with handwritten text in Karabakh script. The text is written in a cursive style and appears to be a continuation of the text from the previous page.

EL BAJI ABİDƏSİ



Qırmızı-qəhvəyi qum daşı ölçüləri 98x40x10 sm, 84x40x10sm və 31x38x7sm olan üç fragmentdən ibarətdir. Daşın səthi cilalanmışdır. Abidə 1902-ci ildə Barık çayının Yluq-Xem çayına töküldüyü yerdə Barık çayının sol sahilində Xayıräkan dağından 3 km yuxarıda Kon tərəfindən tapılmışdır. Əvvəlcə 4 fragment tapılmışdır; Kon 1903-cü ildə onlardan ikisini Minusin muzeyinə gətirmişdir.

Abidənin bütün dörd üzündə 29 sətir yazı vardır: enli üzdə 20 sətir üfüqi yazı, yenə həmin üzdə 3 sətir şaquli yazı. Üfüqi yazıda XIV və XV sətirlər kiçik işaretlərlə yazılmışdır. Türk mətninin içində 2 Çin heroqlifi yazılmışdır. Şaquli sətirlərin altında damğa işaretsi çəkilmişdir.

Mətn



ئەل باجى ابىدەسى
ئەل باجى ابىدەسى



KEZEK-XÜRES ABİDƏSİ

Abidə ilk dəfə L.R.Kızlasov, sonra İ.A.Batmanov tərəfindən nəşr edilmişdir. Abidədə yalnız dörd işaretni oxumaq mümkündür. Lakin müəyyənləşdirmək olur ki, abidədə iki sətir olmuşdur.

Mətn



Transkripsiya


Ər atı k.....

Tərcümə

Igid adı K.....

BİRİNCİ OVUR ABİDƏSİ

Abidə 1955-ci ildə A.D.Qraç tərəfindən Tuva respublikasının Ovur rayonunun Saqla qəsəbəsinin 10 km şimal-şərqində tapılmışdır. 1961-ci ildə İ.A.Batmanov tərəfindən nəşr edilmişdir. Abidədə göy türk əlifbası ilə yazı yoxdur: bəzi işaretlər hərfə oxşayır.



İKİNCİ OVUR ABİDƏSİ

1956-ci ildə Kızıl-ool tərəfindən Tuva respublikası Ovur rayonunun Kızıl-Tey qəsəbəsi ətrafında tapılan bu abidə ölçüləri 150x18x20 sm olan boz slans dirəkdən ibarətdir. Dirəyin təpəsi dairə şəkildədir.



İKİNCİ OTTUK TAŞ ABİDƏSİ

Abidənin ölçüləri 85x18x21sm-dir, kvadrat şəklindədir, daşın səthi kobud yonulmuşdur. Abidəni 1915-ci ildə Adrianov tapmış və Yenisey çayında salsa Minusin muzeyinə gətirmişdir.

Bir sətirlik yazı geniş şırimla yazılmışdır. Minusin muzeyində saxlanır. İlk dəfə İ.A.Batmanov tərəfində «Yükün Tirig abidəsi» adı ilə nəşr edilmişdir.

Mətn



D.D.Vasilyevin nəşrində isə mətn belə göstərilir:


Түкүн Тириг

Transkripsiya

Yükün Tirig

Tərcümə

Yükün Tirig (xüsusi isimdir).




BORBAK ARIĞ ABİDƏSİ

Abidə Y.L.Arançın tərəfindən 1951-ci ildə tapılmış və həmin ildə də nəşr edilmişdir.

Abidə

Mətn



Transkripsiya
Beñü çor




Tərcümə
Benü çor (hərfi tərcümə:
əbədi marşal)

SAMAQALTAY ABİDƏSİ

Abidə 1963-cü ildə Samaqaltay qəsəbəsinin 4 km cənub-qərbində İ.A.Batmanov tərəfindən tapılmış və ilk dəfə onun tərəfindən nəşr edilmişdir.


Abidənin şəkli

Mətn



Transkripsiya

Şl nu



178

65

ORTAA TEY ABİDƏSİ


Abidə 1963-cü ildə Samaqaltay qəsəbəsinin 3 km şimal-şərqində Orta Tey dağında İ.A.Batmanov tərəfindən tapılmışdır. Abidədə şəkillər arasında göytürk əlifbası ilə yazılmış işarələr seçmək olur. Abidəni ilk dəfə İ.A.Batmanov nəşr etmişdir.

Abidənin şekli

Mətn



179



BİRİNCİ TEPSEY ABİDƏSİ

1904 və 1907-ci illərdə A.V.Andrianov Tuba çayının Yenisey çayına töküldüyü yerdə Tepsey dağında skif və türk dövrünə aid şəkillər və göytürk əlifbası ilə yazı kəşf edir. O yazır: «Tuba çayının sağ sahilində Tepsey dağının qayalarında, fasilələrlə, bir neçə kilometr məsafədə yazılar uzanır; onun bir hissəsi, yalnız cüzi bir hissəsi Titovun materialları əsasında Spasski tərəfindən təsvir edilmişdir. O, 251 qazılmış fiqurdan, 186 qazılmış və çərtilmiş işarədən və 353 rünabənzər hərfdən ibarətdir... Runabənzər yazı müxtəlif yerlərdə 13 sətir tapılmışdır. Hərflər olduqca nazik səthi strixlə edilmişdir, güclə seçilir».

1904-cü ildə A.V.Andrianov Tepsey dağı yaxınlığında run yazılı ikiyə parçalanmış bir lövhə tapır. O həmin lövhəni və Tepsey dağındaki qayalarda olan yazılarından birini qoparıb Krasnoyar muzeyinə göndərir; hər iki abidənin sonrakı taleyi məlum deyildir. 1907-ci ildə A.V.Andrianov Tepsey dağının öyrənilməsi haqqında yazır: «Az qala əlçatmaz yüksəklikdə, Tepsey dağının sərt yamacında Tuba çayının mənsəbindən yarım verst aşağı, Tepsey dağının, demək olar ki, lap təpəsində, Yenisey çayından ən azı yüz sajen yüksəklikdə kifayət qədər böyük olan bir mağara – qeyri-düzgün formalı oyuq vardır. Onun divarlarından birində 166 runabənzər işarədən ibarət olan 4 sətir yazı oyulmuşdur, daha doğrusu çərtilmişdir. Üç sətir üfüqi vəziyyətdə, hərfləri eyni boyda olmaqla paralel şəkildə, dördüncü sətir solda, ayrıca hərfləri iki dəfə böyük olmaqla çərtilmişdir. Yuxarı sətirdə 62, orta sətirdə 49 aşağı sətirdə 47 hərf vardır, ayrıca duran dördüncü sətirdə isə 8 işarə vardır. Hərflər o qədər də dərin olmayan strixlərlə edilmişdir, bu, necə deyərlər, dövri yazıdır».

A.V.Andrianov abidələrin bəzilərinin estampajını çıxarmış və şəklini (əllə) çəkmişdir, lakin onlar bizə qədər gəlib çatmayışdır. Onun gündəliyində Tepsey dağındaki on abidənin (13 sətir) şəkli vardır, lakin bu yazıları oxumaq olmur.

İKİNCİ TEPSEY ABİDƏSİ

Bu abidə də Tuba çayı sahilində Tepsey dağındadır. Abidənin və eləcə də sonra təqdim edilən digər Tepsey abidələrinin kəşfi və nəşri tarixi haqqında artıq yuxarıda danışılmışdır.

1966 – 1968-ci illərdə Tepsey dağındaki yazılar Y.A.Şer və S.Q.Klyastornı tərəfindən tədqiq edilmişdir. S.Q.Klyastornın yazdığını görə, A.V.Andrianovun nəşr etdiyi abidələrdən böyüyü, Tepsey dağının zirvəsindəki abidədə tapılmışdır, görünür, uçqun nəticəsində məhv olmuşdur. Yenə də o yazır ki, A.V.Andrianovun tapdığı on abidədən yeddisi qorunub mühaizə edilmişdir.

Tepsey dağı boz qumdaşından ibarətdir. Göytürk əlifbası olan yazı dağın hamarlanmamış səthində yazılmışdır. Bəzi istisnalarla, hərflərin hündürlüyü 2-5 mm-dir (S.Q.Klyastornının yazığına mən bir qədər şübhə edirəm, çünkü hətta qələmlə kağız üzərində yazılmış hərfin ucalığı 2 mm-dən böyük olur). Yazımı oxımaq çox çətirdir; yalnız günəş şüaları çəpinə düşdükdə onları oxımaq olur. İşarələrdən bəzisini indi oxumaq olmur, eroziya nəticəsində yazıların bir hissəsi pozulmuşdur.

Mətn

:1DNF YXXA


Transkripsiya

Bədizlig kaya

Tərcümə

Naxışlı qaya

Yazının aşağısında dairə və onun altında xaçabənzər işarədən ibarət olan damğa şəkli çəkilmişdir.



182

Mətn

f 17:9A 1 h

Transkripsiya

Terşey kiçig.

Tərcümə


Kiçig Terşey

Qeydlər

- Belə bir fikir mövcuddur ki, yazı dağın adını göstərir: Kiçig Tepsey dağı. Lakin qəribə burasıdır ki, burada söz sırası türk dillərinin qrammatik quruluşuna uyğun gəlmir; ister müasir, isterse qədim türk dillərində əvvəlcə təyin, sonra təyinlənən işlənir. Burada isə əksinədir: əvvəlcə təyinlənən, sonra təyin işlənir. Adətən, göytürk Orxon-Yenisey yazısında sözün birinci hecasında i, i, o, u, ö, ü saitlerini göstərən işarə (hərf) yazılır. Bu abidədə və dördüncü Tepsey abidəsində iki yerdə k və ç hərfləri arasında saiti (mütəxəssislərin i kimi oxuduğu səsin yerində) göstərən işarə yoxdur. Həmin mövqedə altıncı Tepsey abidəsində də i saitini göstərən işarə yazılmamışdır. Bu hal inəndə şübhə oyadır. Bəlkə bu sözdə i əvəzinə e oxumaq daha yaxşıdır: Tepsey keçig – Tepsey keçidi. Qeyd edim ki, analoji sözə Tonyukuk abidəsinin 35-ci sətrində də təsadüf edilir. *Ertis ügüzüg keçigsizin keçdimiz* – İrtış çayına keçidsiz (yəni, bərəsiz) keçdi. Belə olarsa, türk dilinin qrammatik quruluşu üçün xas olan söz sırası da pozulmur.

2. Abidənin yuxarıda sağ küncündə qalın *k* samitini bildirən işarə görünür, ancaq sətrin sonrakı işaretləri dağılmışdır.

68



ÜÇÜNCÜ TEPSEY ABİDƏSİ

Abidə yalnız bir sözdən (4 işaretdən) ibarətdir.

Mətn

ئەلە

Transkripsiya

Çigşى



Tərcümə

Çigşى

ALTINCI TEPSEY ABİDƏSİ

Bu abidənin də əvvəli və sonu yoxdur. Göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış mətnin altında dağ keçisi şəkillər çəkilmişdir; mütexəssislərin fikrinecə, belə şəkillər bizim eradan əvvəl III minillikdən bizim eranın erkən orta əsrlərinə qədər çəkilirdi. Dağ keçisinin baş tərəfində damğa şəkli aydın görünür. Dağ keçisi və damğa şəkilləri müxtəlisf dövrlərdə çəkilmişdir.

Mətn



Transkripsiya

Tebşey keçigsiz (sonra ş, ç, r, l, ğ hərfləri gəlir) teşrimə, öükə, yerim(ə bökmədim).

Tərcümə

Tebşey keçidsiz ... tanrımdan (göylərdən), damımdan (evim-dən), yerimdən (torpağımdan) (doymadım).

Qeyd

S.Q.Klyastorni bu abidəni belə oxuyur və tərcümə edir: tebisey kiçik siz eşi eçi erim teşrim a! yerim a! – O, Tebisey Kiçiq! О вы, (его) сотоварищи, (его) старшие родичи (братья) и мужи-воины! О, мое небо, крыша (защита) (для нас)! О, моя страна!...

Çox olmadımı?

Əvvələn, mən ş və ç işarələrini eşi və eçi kimi oxuya bilmərəm; bu hərflərdən əvvəl e səsi gələ bilər, lakin bunlardan sonra i saiti gəlsə idi, mütləq yazılımalı idi, çünkü göytürk Orxon-Yenisey abidələrində söz sonunda bütün saitlərin işarəsi yazılır. Göytürk orfoqrafiyası söz sonunda işarəsi yazılmayan saiti oxumağa icazə vermir. İkincisi, qədim türk qəbilələrinin dilində *ilo*, -*la*, -*la* qoşması olmamışdır (məlumdur ki, qədim türklər bu qoşmam *birlə* fonetik tərkibdə işlətmişlər), buna görə də *r*, *l* (hər ikisi ince saitin işarəsidir) və ə işarələrini *ərilə* (yaxud *erilə*) kimi oxumaq olmaz. Buna görə də mən onların transkripsiyasını vermədim və tərcümə də etmədim.

Mənim etdiyim tərcümə də S.Q.Klyastornının tərcüməsin-dən öz ruhuna görə fərqlənir.

YEDDİNÇİ TEPSEY ABİDƏSİ

Abidə bir sözdən üç işarədən ibarətdir)

Mətn

Kut

Transkripsiya


Bəxt

Tərcümə

SƏKKİZİNCİ TEPSEY ABİDƏSİ

S.Q.Klyastornı yazır ki, A.V.Andrianovun Tepsey dağında kəşf etdiyi abidələrin sayı ondur. Əslində isə, sonra məlum olmuşdur ki, Tepsey dağında on bir abidə vardır. Bunlardan yeddisini 1976-ci ildə S.Q.Klyastornı kəşf etmişdir (həmin abidələr yuxarıda təqdim edilmişdir). D.D.Vasiliyev 1977-ci ildə Tepsey dağında olan daha üç abidəni nəşr edir. Onun yazdığını görə göytürk əlifbası ilə yazılmış bu mətnlər Tuba çayının səthindən 1-3 metr yüksəkdədir. Hərflər nazik tiyeli alətlə dərinlənmişdir, lakin işarələrin bəzi ünsürləri dağıldığından mətni oxumaq çətindir. Abidələr rəssamlardan V.F.Kopelsko, V.İ.Jukovski və M.M.Biryukov tərəfindən 1975-ci ilin may ayında polietilen plynokada çəkilmiş şəkillər əsasında çap edilir.

Mətn



Transkripsiya

Əg ay külüğ az irbis a

Tərcümə

(Əg ay) məşhur Az İrbis (irbis – yəni: vaşaq)

Qeydlər

1. Mətnin yuxarı sağ küncündəki işarə, güman ki, damğa şöklidir.
2. D.D.Vasiliyev bu mətni belə transkripsiya və tərcümə edir: əgo «ayı külüğ az a! irbis a! – Владыка (дух, хозяин),


славиый! О, горностей! О, ұрысь!» İrəlidə S.Q.Klyastornının etdiyi kimi, həddindən artıq sərbəst transkripsiya və tərcümədə həm də istər transkripsiyada, istərsə də tərcümədə türk orfoqrafı yasının və türk dili qrammatikasının qanunları pozulmuşdur. Mən şəkildə *g* və *y* işarələrindən sonra sait səsləri bitirməli ola (D.D.Vasilyevin transkripsiyasında *ə* və *i* saitləri) işarələri görmürəm. Buna görə də belə hesab edirəm ki, həmin sözləri *əgə* və *ə* kimi oxumaq olmaz. *Z* və *r* hərfələri arasındaki işaretni D.D.Vasilyev *a* səsinin işaretisi kimi qəbul edir və sözü *aza* kimi oxuyur. Belə olduqda sonrakı söz *irbis* kimi oxuna bilməz, çünki *i* səsin bildirən işaret söz başında mütləq yazılımalıdır. Şəkildən aydın görünür ki, bu *i* səsini bildirən işaretdir; mətnin sonunda gələn *ə*, *ə* səsini bildirən işaret ilə müqayisə etsək, bu işaretinin altında xəttin təsadüfi olduğu aydın olar. *Aza* sözünü D.D.Vasilyev «qrənostay», yəni *sincab* kimi tərcümə edir. Mən mətndə *a* səsinin işaretisi yox, *i* səsinin işaretisi gördüğüm və onu sonra gələn *irbi* sözünün ilk hərfini kimi qəbul etdiyim üçün həmin sözü *az* kimi oxuyur və belə hesab edirəm ki, Az İrbis antroponim, yəni şəx adıdır: *külüğ* «məşhur» sözü də onun təyinidir. Qədim türk abidələrinəndə *külüğ* sözü tez-tez antroponimdən əvvəl işlənib onu təyin edir. D.D.Vasilyevin oxu və tərcüməsində *külüğ* sözü *əgə* və *ayı* (qəribədir ki, müəllif iki sözü təkcə «өләдүйкә» sözü ilə tərcümə edir) sözlərindən sonra gəlir və onları təyin edir. Məlum olduğu kimi, belə söz sırası türk dilinin qrammatik quruluşu üçün yabançıdır.

74

DOQQUZUNCU TEPSEY ABİDƏSİ

Bu abidəni də, yuxarıda (səkkizinci abidədə) adlarını çəkdiyim rəssamların şəkli əsasında, D.D.Vasilyev nəşr etmişdir.

Mətn



Transkripsiya

Siz ər (damğa şəkli)

Tərcümə

Siz ər (görünür sonra işlənməli olan şəxs adı əvəzinə onun nəsil damgasının şəkli çəkilmişdir)


Qeydlər

1. Mətni D.D.Vasilyev *sizə ər* kimi oxuyur. Mən *z* və *r* hərfələri arasında heç bir işaret görmürəm.
2. *r* səsini bildirən işaret daha çox incə *l* hərfinə bənzəyir.

ONUNCU TEPSEY ABİDƏSİ


Bu abidəni də D.D.Vasiliyev nəşr etmişdir. Mətn çox aşındığı üçün oxumaq və deməli, tərcümə etmək çətindir.

Mətn



Transkripsiya

Ay.... Tuğsı yanısı...



ON BİRİNCİ TEPSEY ABİDƏSİ

Abidə 1967-ci ildə Y.A.Şer tərəfindən Tepsey dağının Tuba çayına baxan yamacında, dağın zirvəsinə yaxın yerdə təbii mağarada tapılmışdır. Mətn bir sətirdən ibarətdir, mayılı şəkildə yazılmışdır. Aşağıda sol tərəfdə damğa şəkli, mətnlə qonşuluqda petroqliflik təsvir vardır.

Mətn

ئەلەمەن مەن ئەمەن بىلەن ئەمەن بىلەن

Transkripsiya

Üzrə uyuşı siy urıŋ silmə alsırı üç yüz bitigin

Tərcümə


Üstündə üç yüz yazının



ONUNCU TEPSEY ABİDƏSİ


Bu abidəni də D.D.Vasilyev nəşr etmişdir. Mətn çox aşındığı üçün oxumaq və deməli, tərcümə etmək çətindir.

Mətn



Transkripsiya


Ay.... Tuğsı yanısı...



ON BİRİNCİ TEPSEY ABİDƏSİ

Abidə 1967-ci ildə Y.A.Şer tərəfindən Tepsey dağının Tuba çayına baxan yamacında, dağın zirvəsinə yaxın yerdə təbii mağarada tapılmışdır. Mətn bir sətirdən ibarətdir, mayili şəkildə yazılmışdır. Aşağıda sol tərəfdə damğa şəkli, mətnlə qonşuluqda petroqliflik təsvir vardır.

Mətn



Transkripsiya

Üzrə uyuşı sij urıq silmə alsırı üç yüz bitigin

Tərcümə

Üstündə üç yüz yazının



TURAN ABİDƏSİ

Bu abidəni 1907-ci ildə A.V.Andrianov Yenisey çayı sahilində Turan dağında tapmışdır. Onun yazdığını görə, abidə onlarla metr məsafədə uzanır. 182 fiquidan, 29 işarədən, 37 runabənzər hərfdən ibarətdir. Göytürk əlifbası ilə yazılmış mətnlər hərəsində iki sətir olmaqla iki qrupa (abideyə) ayrılır. Turan abidələrinən birini 1976-ci ildə S.Q.Klyastorni nəşr etmişdir. O, abidənin VIII-IX əsrə aid olduğunu qeyd edir.

Mətn



The photograph shows a dark, textured rock surface with two distinct rows of runic inscriptions. The top row consists of approximately 182 characters, while the bottom row has about 37 characters. The script is a variation of the Göktürk runic system.

ᛒᛖᚱ: 4) 11. 0' 4) 1 γ ፩
γ ፩ ፩ ፩ ፩ ፩


Transkripsiya

1. Təmir çorlu Yağ çor (S.Q.Klyastornıda: Yağı çor) ekigü
2. İşbar bınlıq

Tərcümə

1. Dəmir çorla Yağ çor ikisi (ikilikdə)
2. İşbar minlik.


BİRİNCİ YUR-SAYIR ABİDƏSİ



Abidə Xemçik çayının sol sahilində onun mənsəbindən altı kilometr aşağı, Yır-Sayır adlı mədən sularından 1,5-2 km məsafədə yerləşir. Boz qum daşından ibarət olan bu abidənin hündürlüyü 76 sm, eni 48 sm-dir. Yazı daşın cənub üzündədir.

Abidə ilk dəfə 1973-cü ildə S.Q.Klyastornı və D.D.Vasiliyev tərəfindən nəşr edilmişdir.

Mətn



Transkripsiya

Ər (sonra damğa şəkli)

Tərcümə


Ər (sonra damğa şəkli)

İKİNCİ YUR-SAYIR ABİDƏSİ

Birinci Yır-Sayır abidəsindən 30 m aralı hündürlüyü 125 sm cənub tərəfinin eni 38 sm, cənub-qərb tərəfinin eni 23 sm olur. Daha bir abidə vardır. Cənub və cənub-qərb tərəflərinin hərəsində iki sətir yazı vardır. Cənub üzündə yazının üstündə damğaya oxşar bir şəkil vardır. Həmin üzdə solda aşınmış dağınık damğanın izləri görünür. Hərflərin hündürlüyü orta hesabla 15 mm-dir. Məsə aşınmış dağıldığı üçün oxumaq çətindir; çoxlu əlavə cizgiler vardır.

Abidə ilk dəfə 1973-cü ildə S.Q.Klyastorm və D.D.Vasiliyev tərəfindən nəşr edilmişdir.

Mətn



Transkripsiya

Cənub üzü

1. Süləp ertij yan... Yaş Eş Açı bən ejitdim... də kün, ay
(adırıldım)
2. ... yış... baş bən...

Cənub-qərb üzü

1. sebinç.... sana bir....
2. (alp) ər (damğa şəkli) ... bag

Tərcümə


Cənub üzü

1. Qoşun çəkib qalib gəldim. Gənc Eş Açı mən diz çəkdürdüm...
(göydə) günəşdən, aydan (ayrıldım)
2. ... meşəli dağ.... Baş mən....

Cənub-qərb üzü

1. ... sevinc.... sənə verdim
2. (igid) döyüşcü (damşa şəkli) bəy.





ALTINCI UYBAT ABIDESİ

1964-cü ildə Borqoyakov tərəfindən Uybat çayının mənsəbindən 15 km məsafədə Çarkov qəsəbəsinin ətrafında, dəmir yoluñdan 200 m aralıda tapılmışdır. Bu abidə ölçüləri 260x60x18 sm olan boz qum daşından ibarətdir. Abidənin iki enli üzündə hər birində üç sətir olmaqla altı sətir yazı vardır. Yazının altında yarı pozulmuş damğa şəkli görünür.

Mətn

ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن : ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن
ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن : ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن
ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن : ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن

ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن : ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن
ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن : ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن
ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن : ئۆزىيەن ئۆزىيەن ئۆزىيەن


Transkripsiya

1. Ər ojuun... kazgandıñız; bökmədiñiz, bəg ər əkəm, bəg
2. Anta adak aldiñız çıga aki ər ak ərig konışka al
3. Orkun yeriñə udukda azğılıghtuñuz təg tərt g bəg siz
4. anca barıñ ək ... ərig yaşı ər edəmim sizə
5. elçi... ertim ... şk öksiz bəgə
6. ölürtim. Kök böri, kara bağın ölürtim.

1. Ər ... qazandınız, doymadımız, bəy igid qardaşınız bəy
2. Orada ayak aldınız...
3. Orxon yerində yatdıqda ... tək igid ağ igidi olduğu yerdə al...
4. Elə gedin... igidi cavan igidi... sizə
5. elçi... idim... nəsilsiz bəyə
6. ölürdüm. Gøy qurd, qara bağan öldürdüm.

Qeyd

İkinci sətirdəki *ayaq almaq (aldınız)* ifadəsini başa düşmədim.

**YEDDİNÇİ UYBAT ABİDƏSİ**

O qədər də böyük olmayan gümüş qabdır. 1921-ci ildə Teplosov tərəfindən Uybat çayı yaxınlığında kurqanda qazıntı aparıllar kənə tapılmışdır. Sankt-Peterburq dövlət etnoqrafik muzeyində saxlanır.

Qabın dibində göy türk əlifbası ilə yazılmış iki sətir yazı vardır. Mətn tam deyildir. Buna görə də oxusu çətin və şərtidir.

Mətn

X > H F X
R O Y J
X > H I X & O X

SƏKKİZİNCİ UYBAT ABİDƏSİ

Bu qumdaşından ibarət olan abidə 1847-ci ildə M.A.Kastren tərəfindən Uybat qaya-tasında tapılmışdır. Abidə indi də oradadır. Həddindən artıq aşındıqtı üçünq oxumaq mümkün deyildir, iki işarə sezilir.

DOQQUZUNCU UYBAT ABİDƏSİ

Abidə 1976-ci ildə Xakasiyada Uybat çayı vadisində L.R.Kızlasov tərəfindən tapılmışdır. 1987-ci ildə İ.L.Kızlasov tərəfindən nəşr edilmiş, ilk dəfə İ.L.Kızlasov, sonra S.Q.Klyastornı tərəfindən oxunmuşdur. S.Q.Klyastornının oxusu daha dəqiqdır. Hər iki müəllif abidənin tarixi şəraiti haqqında fikir söyləyir. İ.L.Kızlasov (həmişə olduğu kimi) abidəni etnoqrafik məlumat hesab edir və kırkızların (qədim xakasların) əkinçilik və qurban mərasimi ilə əlaqələndirir; S.Q.Klyastornı isə abidəyə tarix baxımından yanaşır, hətta onun IX-X yüzilliklərdə yazılıması etimalını irəli sürür.

Abidə eni 2,36 m, qalınlığı 18 sm olan daşdır. Onun şərq üzündə aşağıdan yuxarıya oxunmaqla dörd sətir yazı vardır. Mətnin sahəsi 42x36 sm-dir.

Mətn

Transkripsiya

1. tatar (y)ağ eli
2. (y)ig üçün berür
3. ekimiz
4. külür

Tərcümə


1. Tatar yağı cli
2. yaxşılıq (rifah) üçün (xərac) verir
3. ikimiz
4. gülür (sevinir).

OZERNOY ABİDƏSİ

Abidə 1975-ci ildə N.V.Leontyev tərəfindən tapılmışdır. O, Xakasiyanın şimalında Suley dağlarında «Sulfat» adlandırılan gölün sahilində, sahilindən 1,5-2 km aralı «Озерной» adlanan sopkadadır. Yazının üst hissəsində qayada üxtəlif şəkillər vardır.

Mətnin 35 işaretə vardır, bundan 6-sı ayıricı işaretdir. Mətn bir sətirdən ibarətdir, sətrin uzunluğu bir metr, hərflərin hündürlüyü 3,6-5,3 sm-dir.

Mətn



Transkripsiya

Kəziş kaya: Uçum kayaka bitidim. Yalt kaya bitigi atı

Tərcümə


Gəzrnəli qaya. Uçurumlu qayada yazdım. Sərt qaya yazılı
adı.

FIRKAL ABİDƏSİ

Abidə Xakasiyanın şimalında Şirin rayonunda Firkal gölünün 1,5 km qərb – şimal-qərb tərəfindən Ağ Üyüş çayının 2,5 km cənub-qərbində Kres xaya (qaya) dağında, 25-30 m ucalıqdadır. Abidə 1940-ci ildə K.İ.Karalkin tərəfindən tapılmışdır. 1959-cu ildə Lipoki onu yenidən kəşf etmişdir. 1975 və 1978-ci illərdə L.R.Kızlasov onun surətini köçürüb A.M.Şerbaka vermişdir. Abidə haqqında mətbuatda ikl dəfə o danışmışdır. Abidə 1981-ci ildə İ.L.Kızlasov tərəfindən nəşr edilmişdir.

Abidə bir sətirdən – yeddi işarədən ibarətdir. Sətrin uzunluğu 17 sm, hərflərin hündürlüyü 2-3 sm-dir. Mətnin 8 sm sol tərəfə diametri 9 sm olan dairə, dairənin üstündə ortasından ona bitişik iki yarımdairə şəkli vardır (qanada oxşar bu yarımdairələrin birlikdə ümumi uzunluğu 15,5 sm-dir). Bu üç ünsür birlikdə damğa təşkil edir. Damğanın ümumi hündürlüyü 13,5 sm-dir.

Mətn



Transkripsiya

Baram Çorın yaxud Barmaç Uruñ


Tərcümə

Baram Çorın yaxud Barmaç Urun

İKİNCİ GÜZGÜ

Minusin muzeyində o yerlərdə tapılmış və kənarlarında göy-türk əlifbası ilə yazı olan bir güzgü saxlanır. Yazı qismən pozulmuşdur, lakin bərpa edilə bilir.

Mətn V.V.Radlov, O.Denner, H.N.Orkun, D.D.Vasilyev tərəfindən nəşr edilmişdir. H.N.Orkun və D.D.Vasilyevin nəşrlərində yazının mətni fərqlənir.




Mətn

Transkripsiya
Ər Ankas Tösek – küzküm, üzük.

Tərcümə

Ər Ankas Tösek – mənim güzgündür, üzük.



ÜÇÜNCÜ GÜZGÜ

Minisun ətrafında tapılmışdır, dördüncü güzgü fragmənti həmin şəhərin muzeyində saxlanır.

Abidə iki sətirdən ibarətdir. Güzgünün kənarları boyu dərin qarvirləşdirmə üsulu ilə yazılmışdır, tam bərpa edilir.

Mətn



Transkripsiya

1. təsi
2. sarı sinig yağız yerig

Tərcümə

1.
2. sarı(?) Sinig qonur yeri


Qeyd

Sarı sözü məndə şübhə oyadır. Qədim türk qəbilələrinin dilindjə bu söz *sarığ* kimi işlənir.

DÖRDÜNCÜ GÜZGÜ

Bu güzgü də Minusin vadisində tapılmışdır və Abakan muzeyində saxlanır. Abidə iki sətirdən ibarətdir. Aşağıdakı sətir, demək olar ki, silinmişdir, yuxarıdakı sətri isə qismən bərpa etmək olur.

Mətn



A handwritten fragment of a couplet. It consists of two lines of cursive script. The first line starts with '(1' and ends with 'x)'. The second line starts with '2' and ends with a short horizontal line under a mark resembling 'z'.

Transkripsiya

1. Beç güzgüsi
2.


Tərcümə

1. güzgüsü
2.

BEŞİNCİ GÜZGÜ

Bu güzgünün foto şəkli Minusin muzeyində saxlanır. Güzgü ağ büründən olmuşdur. Çində hazırlanmışdır. Şəkildə «Minusin, 1905-ci il» sözləri oxunur. Mətn beş işarədən ibarətdir.

Mətn



Transkripsiya


Aşur, kaç

Tərcümə

Aşur, qaç.

ALTINCI GÜZGÜ

s¹(ş¹) u(ə) r¹ qč



214

215

Düzungün olmayan şekilli güzgü Minusinsk düzündə tapılmışdır. Minusin muzeyində saxlanır. Mətn nazik qaravirləşdirmə üsulu ilə güzgünün kənarına yazılmışdır. Sonuncu iki işarə mühafizə edilmişdir.


Mətn



Transkripsiya

..... nis

Tərcümə



YEDDİNCİ GÜZGÜ

Minusin yaxınlığında Monok kəndində tapılmış bu güzgü iki parçadan ibarətdir, trapesiya şəklindədir. Yazı bir sətirdə ibarətdir: güzgünün kənarlarına yazılmışdır. 6 işaretni seçmək olur, qalanlarını bərpa etmək mümkün deyildir.

Mətn

↖ ↘ Y> NR

Transkripsiya

Ükü o l ŋ ç

Tərcümə

.....




SƏKKİZİNCİ GÜZGÜ

Minusin çökəyində tapılmış bu kvadrat şəkilli güzgü Minusin muzeyində saxlanır. Güzgünün bir künçü sınmışdır.

Mətn üç qrup yazidan ibarətdir. Hərflər sürtülsə də asan bərpa edilir.

Mətn

↖ ↗ { ^ ʌ
 } }



Transkripsiya

1. atanç eñü
2. d
3. ørig


Tərcümə

Birinci iki sətri tərcümə etmək mümkün deyildir. Üçüncü sətri «igidi» yaxud «döyüşünü» kimi tərcümə etmək olar.

DOQQUZUNCU GÜZGÜ

Güzgü 1974-cü ildə B.B.Ovçirnikova tərəfindən Çoa-Xol qəsəbəsinin bir neçə kilometr cənubunda Aymırlıq qəbiristanlığının da tapılmışdır. Ural universitetinin arxeologiya kabinetində saxlanılır.

Abidə bir sətirdən - cəmi 4 işaretdən ibarətdir.

Mətn**Transkripsiya**

Alpin u

Tərcümə

Alpin

BAYAN QOL ABİDƏSİ

Abidəni 1971-ci ildə Uyuk dağlarının cənub yamaclarında, Bayan kolun şimal-sərq tərəfində D.D.Vasiliyev tapmışdır. Abidə tapılarkən ondan iki parça sıniş abidə daşından 1-2 m aralı düşübüş. D.D.Vasiliyevin yazdığını görə o, bu parçaları daşa yapışdirmişdir.

Abidə hündürlüyü 2 m 30 sm olan açıq boz daşdır. Şərq və cənub tərəfləri böyük, şimal tərəfi kiçik və zəif cızılmış hərflər yazılmışdır. Görünür, mətnləri mahir adam yazmışdır: sətirlər düzdür, hərflərin hündürlüyü bərabərdir, əlavə cizmalar yoxdur, hərflərin arasındaki məsafələr bərabərdir. Şimal üzündə iki damğa və dağ keçilərinin şəkli də vardır.

Abidə indi Kızıl şəhərindəki diyarşünaslıq muzeyində saxlanır. O, 4 parçaya bölünmüştür.

Abidəni 1976-cı ildə D.D.Vasiliyev nəşr etmişdir.

Mətn

Алпин (базальт)
Хан узю
Северный
Кызыл город музей

Cənub üzü (foto 1)

Şərq üzü (foto 2)


Şimal üzü (foto 3,4)

Хан узю
Северный
Кызыл город музей


Cənub üzü



Şərqi üzü



Şimal üzü



Cənub üzü

Beñgü taş

Şərq üzü

Elim altı azım öküncüg bökmədim.

Şimal üzü

Al uğruna tuzum kızığım anta kantım, ünum kızığım
özənimip konatmadım.

Tərcümə

Cənub üzü

Əbədi daş

Şərq üzü

Elim, altı azım (az bodunım), əfsus ki, doymadım.

Şimal üzü

İndi uğrunda sədaqətə can atmağımı orada qandım (başa
düşdüm), şöhrətim, sədaqətim qəbul edilib məskunlaşdırmadım
(yerləşdirmədim).

Qeydlər

1. Abidənin cənub üzündə g və e işarələri arasındaki işaret D.D.Vasiliyev tərəfindən oxunmur, buna görə də o həmin sözü *begü* kimi oxuyur.
2. Şərq üzədəki *ökünç* sözü «dərd, qəm, qüssə» deməkdir, mən «əfsus ki» kimi tərcümə etmişəm.
3. Şərq üzündə *altı az* (xalqı) ifadəsinə birinci dəfə rast gəlirəm, indiyədək həmişə *az bodun* «az xalqı» kimi təsadüf edilmişdir. Buna görə də *elim*, *altı azım* ifadəsindən şübhələnirəm. Bu ifadədən bir də ona görə şübhələnirəm ki, mənsubiyyyət kateqoriyası iki dəfə işlənir (*elim*, *azım*). Bəlkə bunu *əlin*: *altızım* «elimi aldirdim» kimi oxumaq daha yaxşı olardı.
4. Üçüncü sətir aşağıdan yuxarı yazılmış daşın təpəsinə çatanlıq sonra yuxarıdan aşağıya davam etdirilmişdir. Bu sətir daha ox zərər çəkmişdir. D.D.Vasiliyev mətni kifayət qədər düzgün bərpa etdiyini yazsa da bu sətir heç xoşuma gölmir. Buna görə tərcümə də qəribə səsləndi.

QARA İYAŞ ABİDƏSİ

Abidə 1947-ci ildə Qara Iyaş (Malinovka) yaxınlığında S.V.Kiselyev tərəfindən təpilmüşdür. Sonra E.R.Rıqdılın və L.R.Kızlasov tərəfindən tədqiq edilmişdir. L.R.Kızlasovun fikrinə, abidə XI əsrin sonu XII əsrin əvvəllerinə aiddir.

Abidə göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış iki sətirdən ibarətdir. Daş aşındığı üçün mətn çox yerdə oxunmaz olmuşdur. Mətni İ.L.Kızlasovun 1977-ci ildə etdiyi nəşrdə olduğu kimi (bərpa edilmiş şəkildə) verirəm. Lakin bərpanın bir sıra yerləri ilə razılışmaq çətindir (daha doğrusu, olmaz).

Mətn

... 80..... : > x ∫: □ 3) M (2)

↗ 1 C) X ^ & 8 Y Y A X > M , & : X Y (1)

(& X &) B X N : > x ∫: □ 3) M (2)

& 1 ⊗ X ^ & 8 Y Y A X > M & : X Y (1)

Transkripsiya

1. Ər atım gut Aş (yaxud Tutaş). Ər ərdəmim əs edim.
2. Əgadaş sizimə bök(mədim)

Tərcümə


1. İgid adımlı Tut Aş (yaxud Tutaş). İgid cəsurluğum qazandığım var.
2. Arxadaşlarım, sizdən doy(madım).

Qeydlər

1. Birinci sətirdə *Tut Aş* (*yaxud Tutaş*), ikinci sətirdə *ǵadaş* sözlərinin *ǵ* səsi (hərfi) ilə başlanması qədim türk qəbilələrinin dilinə uyğun deyildir. Mənə məlum olduğuna görə, nə Orxon, nə Yenisey, nə Talas, nə də Altay abidələrində *ǵ* səsi ilə başlayan söz vardır. Abidənin özünü görmədiyim üçün həmin mövqedə işlənən işaretin necə olması haqqında mühakimə yürüdə bilmərəm. Mətni İ.L.Kızlasovun nəşrində olduğu kimi saxlasam da, qeyd etməliyəm ki, həmin işaretlər, güman ki, düz bərpa edilmişdir.

2. *es edim* ifadəsi də mənə yabançı görünür. Həm də burada iki məsələ mənə aydın deyil: a) mətridə *ş* səsini bildirən işaret olduğu halda söz nə üçün *es* kimi oxunmalıdır? b) *edim* kimi oxunan sözdə (dörd səsin dördünün də işaretisi göstərilmir) *d* və *m* səslərini göstərən işaretlərin arasında *i* səsinin *yox p* səsinin işaretini yazılmışdır.

3. *ərdəmim* sözünün yazılışında mən *d* səsini bildirən işaretini görmürəm.



BAYKAL ABİDƏSİ

Abidə Abakandan şimalda, Krasnoyar su hövzəsinin sahilində Baykalovo adlanan yerin yaxınlığında qayadadır. 17 işarədən ibarət olan yazı bir sətirdə yerləşir, nazik tiyəli alətlə yazılmışdır. İşarələrin orta hündürlüyü 5-6 sm-dir.

Abidə 1978-ci ildə D.D.Vasilyev tərəfindən nəşr edilmişdir.

Mətn

XNN Yx1AH >D ǵFD N VV / Y1H

Transkripsiya

Sizə ak kaya yurt eş edgü öd

Tərcümə


Sizə, ağ qaya, yurd, dost – yaxşı zaman (günlər).

İKİNCİ OZNAÇENNOYE ABİDƏSİ

Abidə səthi cilalanmış yastı daş parçasından ibarətdir, 1972-ci ildə Oznaçennoe qəsəbəsi yaxınlığında S.Q.Klyastomı və M.I.Borqoyakov tərəfindən tapılmışdır. İndi Abakanda saxlanır. Yazı daşın üç tərəfinə hakk edilmişdir; dar üzlərin hərəsində bir, enli ön hissədə altı sətir və bu sətirlərin altında damğa şəkli vardır. Yazı mahir nəqqəş tərəfindən yazılmışdır; sətirlər ciddi surətdə paraleldir, işarələr eyni hündürlükdədir, dəyirmi hissələr və hərflərin kəsişən ünsürləri düzgündür, işarələr dərin yazılmışdır. Yazını texniki baxımdan ən yaxşı göytürk mətnləri ilə yanaşı qoymaq olar.

Abidə 1978-ci ildə D.D.Vasilyev tərəfindən nəşr edilmişdir.

Mətn



Transkripsiya

Sağ tərəf: ağıla ş s....

Sol tərəf: ər...

Ön tərəf: 1. ozat apat...

2.tir (ig)....

3. yüz...
4. əgitin siz kö(k)....
5. ozat apam
6. yak...

Tərcümə

Sağ tərəf: ağıla...

Sol tərəf: igid....

Ön tərəf: 1. böyük qohumum Ozat...


2.diri ...

3. yüz ...

4. tabe olun. Göy ...


5. böyük qohumum Ozat...

6. yax(ınlaştı).




KIZIL MUZEYİNDƏN BİR ABİDƏ

Tuva respublika muzeyində (Kızıl şəhəri) üzərində göytürk Orxon-Yenisey əlifbası ilə yazı olan ikiyə bölünmüş «baş daşı» vardır. Parçalar kifayət qədər böyükdür və bir-birindən xeyli aralıdır. Əvveller elə güman edirdilər ki, parçalardan biri Aldı Bel abidəsinin hissəsidir, çünki bəzi işarələr, daşların rəngi (mavi-yaşıl qurğuşaşı) və «baş daşı» ölçüləri oxşardır, lakin hissələr birləşdirildikdə məlum olmuşdur ki, bu, tamamilə ayrı abidədir.



Abidə 1978-ci ildə D.D. Vasilyev tərəfindən nəşr edilmişdir.

Mətn




Transkripsiya

1. Kadaşımka bögmədim ... m
2. Külüg sü ... kəsdim

Tərcümə

1. Dostlarımdan doymadım ...
2. Məşhur qoşun ... kəsdim (qarşısını)



MİNSUSİN MUZEYİNDƏN GÜZGÜLƏR

86

BİRİNCİ GÜZGÜ

Dördkünc güzgünen kənarında yazılmış bu abidə Abakan şəhəri yaxınlığında təpılmışdır və 1722-ci ildə Messerşmidtə verilmişdir. Dəfələrlə nəşr edilmişdir, lakin indi itmiş hesab edilir. F.I.T.Stralenberqin əsərində üzərində göytürk əlifbası ilə mətn olan bir güzgündən də bəhs edilmişdir. Sonralar O.Donner həmin güzgünü öz əsərinə daxil etmiş, V.V.Radlov isə onu oxumuşdur. Cəmi bir sətirlik yazıdır.

Mətn

ئۈرۈنلۈك كەنەنەن

Transkripsiya


Küd Aruk bök güzgüsü

Tərcümə

Düz Aruk bəy güzgüsü....

Qeyd

Burada *bök* sözü məndə şübhə oyadır, çünki bu söz bütün göytürk abidələrində *g* hərfi ilə, yəni *bəg*





MÌNUSÌN MUZEYİNDƏN KƏLƏFBƏND



İyin, təxminən 4 sm diametrlı və deşiyi olan yəşəm daşından hazırlanmış çarxi (kələfbəndi) arxeoloji qazıntı zamanı Levaşora tərəfindən tapılmış, üzü çıxarılıb 1948-ci ildə S.E.Malova göndərilmişdir.

Minusin muzeyində saxlanan bu kələfbənddən göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış mətn qismən 1953-cü ildə E.R.Rıqdlıon tərəfindən, tam halında isə 2 dəfə – 1978-ci ildə və 1983-cü ildə D.D.Vasiliyev tərəfindən nəşr edilmişdir. Bütün nəşrlərdə mətnin transkripsiyası və tərcüməsi verilmir.

Mətn



ЗИИТ{{>ЗИИ+И+•►И□■ИДНО·►^И^



TUQUTYUP ABİDƏSİ


Abidəni 1904-cü ildə A.V.Adrianov kəşf etmişdir. A.V.Adrianov tapdıığı abidələri nömrələyərdi; bu abidəni XXII nömrə ilə göstərir.

Onun yazdığını görə, bu abidə haqqında ona məlumat V.N.Turov vermişdir. Abidə Yenisey çayının sol sahilində Yanovo kəndindən Kuqunek kəndinə gedən yolun 10 kilometrliyində Tuqutyup adlanan yerdə tapılmışdır. Onun uzunluğu 309 sm, en aşağıda 70 sm, yuxarıda 46 sm-dir. Daşın qalınlığı daş boyu dəyişir: 11 sm-dən 15 sm-ədək dəyişir. Daşın enli üzləri təmizdir: yazı hər üzdə bir sətir olmaqla daşın dar üzlərinəndərdir. Daşın şərq tərəf dar üzündə 59 işarədən ibarət 2 m uzununda bir sətir vardır. Hərflərin boyu 3,5 sm-dən 5-6 sm-dəkdir. Hərflər yaxşı yazılılığı üçün yazı aydın oxunur. Daşın qərb dar üzündə 66 işarədən ibarət 205 sm uzunluqda bir sətir yazı vardır. Bu üzdəki yazı o qədər də səhiqəli yazılmamışdır. A.V.Andrianov abidənin həm foto-şəklini, həm də əllə üzünü çıxarmışdır. Abidəni Krasnoyar muzeyinə gətirərkən daş iki hissəyə parçalanmışdır.


İndi abidə Krasnoyar muzeyində saxlanır.

Arxeoloq L.R.Kızlasov da Tuqutyup kitabəsinin üzünü əllə çıxarmışdır.

Mətn



| X 14 > X > D I H A N K > X > H | X > X > T A L T A > A > H > H > H > H > H > H |



| X T A H U Y T A > H | D M M Y M G > H > X > Y P > H > T A > H > H > H > H |

Transkripsiya

Şərq üzü: ...k (incə) kaş kılıp atıp es kan bodunıma: yıta: kalın kadasımkə bökmədim a sizə oğlumka, yotuzumka bö- (kmədim)

Qərb üzü: d (qalın) cəcum: ev (bir işaret) ecümökə yıta: adırlıtm (bir işaret) ər ərimə aşunama (bir işaret) bökmədin Sizə yaljaras elinə, ər yağır yerkə arat ança erdi.

Tərcümə

Şərq üzü: ... ata qılıb atıb dost xalqından, əfsus, varlı (və ya çoxsaylı) dostlarımdan, sizdən, oğlumdan, xanimimdan doymadım.

Qərb üzü: çoxsaylı dostum, ev ... dostum, əfsus ayrıldım ... igid döyüşçülerimden, dostlarımdan ... doymadım ... climə, igid (?) qonuz yerə arat eləcə idi.

Qeydlər

1. Mən kitabənin transkripsiya və tərcüməsini A.V.Andrianovun əllə çəkdiyi şəkli əsasında etmişəm. İ.R.Kazlasovun da transkripsiya və tərcüməsi vardır, ancaq onun transkripsiyası da, tərcüməsi də xoşuna gəlmədi.

2. Azərbaycan dilində *xan nəslim* ifadəsi möveuddür. Qədim türk *kan bodunım* «xan xalqım» ifadəsini işlədə bilməzdimi?

Üçüncü Ottuk-tas abidəsi

Ölçüleri 100x27x25 sm olan kvadrat daşdır. 1961-ci ildə tapılmışdır. Ottuk-daşdan 2 km şərqdə yolun ləp kənarındadır. Bərk aşınmışdır, üstü mineral yaranmalarla örtülmüşdür. Yazı, demək olar ki, görünmür: bəzi işarələri oxumaq olur; damğa görünür. İlk dəfə İ.A.Batmanov tərəfindən nəşr edilmişdir. İ.A.Batmanov və başqaları onu II Ottuk-tas abidəsi adlandırır. L.R.Kızlasov abidənin tapılması və tədqiqi tarixini dəqiqləşdirir.

İ.A.Batmanov abidəni oxumağa təşəbbüs做过 mi göstermiş və *mal* sözünü oxumuşdur. Lakin men mətndə bu çözümü görmürəm.


Mətn





Transkripsiya

l ç i n p: u b n u l n ...

Birinci sözü *elçi* kimi oxumaq olar.



E III-E III E125-E126




Yenisey abidələrində işlənən damğalar

YENİSEY HÖVZESİNDƏ TAPILMIŞ ABİDƏLƏRİN ALBOMU

Albomda əvvəlcə abidənin nömrəsi, sonra adı, abidənin
adından sonra gələn birinci rəqəm abidənin korpusunun səhifəsi,
ni, ikinci rəqəm abidənin şəklinin səhifəsini göstərir.

- Y1.Uyuk-Tarlak 238,261
- Y2.Uyuk-Arjan 238,262
- Y3.Uyuk-Turan 238,262-263
- Y4.Ottuk-Daş 238,265
- Y5.Birinci Barik 238,266
- Y6.İkinci Barik 238,266
- Y7.Üçüncü Barik 239,266
- Y8.Dördüncü Barik 239,266
- Y9.Kara Suq 239,267
- Y10.Birinci Elegest 239,267-268
- Y11.Beqre 240, 271
- Y12.Aldı-Bel 238, -
- Y13.Birinci Çaa Xöl 240,271
- Y14.İkinci Çaa Xöl 240,272
- Y15.Üçüncü Çaa Xöl 240, -
- Y16.Dördüncü Çaa Xöl 240,272
- Y17.Beşinci Çaa Xöl 241,272-273
- Y18.Altıncı Çaa Xöl 241,272-273
- Y19.Yedinci Çaa Xöl 241,273
- Y20.Səkkizinci Çaa Xöl 241,274
- Y21.Doçquzuncu Çaa Xöl 241,275
- Y22.Onuncu Çaa Xöl 241,273
- Y23.On birinci Çaa Xöl 241,275
- Y24.Qaya Uju 242,276-279
- Y25.Birinci Oznaçennoye 245,280
- Y26.Oçra 243,281
- Y27.Oya 243,281
- Y28.Birinci Altın-köl 243,281-282
- Y29.İkinci Altın-köl 244,282
- Y30.Birinci Uybat 244,283
- Y31.İkinci Uybat 244,284
- Y32.Üçüncü Uybat 245,284
- Y33.Dördüncü Uybat 244, -
- Y34.Beşinci Uybat 244,284
- Y35.Birinci Tuba 245, -
- Y36.İkinci Tuba 244, -
- Y37.Üçüncü Tuba 246,285
- Y38.Ak-Yüs 245, -
- Y39.Kara-Yüs 246, -
- Y40.Taşeba 246, -
- Y41.Xemçik-Çırğak 246,285
- Y42.Birinci Bay-Bulan 246,285
- Y43.Birinci Kızıl-Çıraa 246,285
- Y44.İkinci Kızıl-Çıraa 247,285
- Y45.Köjəelig-Xovu 249,282
- Y46.Telo 247,288
- Y47.Süci -
- Y48.Abakan 249,289
- Y49.İkinci Bay-Bulun 248,286
- Y50.Birinci Tuva 248,290
- Y51.İkinci Tuva 248,290
- Y52.İkinci Elegest 249,270
- Y53.Üçüncü Elegest 249,270
- Y54.Üçüncü Ottuk-Daş 249, -
- Y55.Üçüncü Tuva 249,292
- Y56.Malinovka 249, -
- Y57.Sayğın 250,290
- Y58.Kızık-Xurəə 250,290
- Y59.Xerbis-Baarı 250,291
- Y60.Sarqal-Aksı 250,291
- Y61.Suqluq-Adır-Aksı 250,291
- Y62.Kanmıldıq -Xovu 250,291
- Y63.Ortaa-Xem 250, -
- Y64.İkinci Ottuk-Daş 251, 266
- Y65.Birinci Kara-Bulun 251,291
- Y66.İkinci Kara-Bulun 251,291
- Y67.Üçüncü Kara-Bulun 251
- Y68.El-Bayı 251,292-293
- Y69.Çır-Çarık 251,293
- Y70.Dördüncü Elegest 251,261


- Y71.Podkunin 252,
- Y72.İkinci Aldı-Bel 252,
- Y73.İyme 252, -
- Y74.Samaqaltay 252,
- Y75.Kutin-Buluk 252,
- Y76.Birinci güzgү 252, 294
- Y77.İkinci güzgү 252, 294
- Y78.Birinci sikkə 252, 294
- Y79.İkinci sikkə 252, 294
- Y80.Bürüne toqqa 252, 299
- Y81.Birinci Kopön qızıl qabı 252, 299
- Y82.İkinci Kopön qızıl qabı 253, 294
- Y83.Yeddinci Uybat 252,
- Y84.Üçüncü güzgү 253, 294
- Y85.Dördüncü güzgү 253, 294
- Y86.Oçuradan çay daşı 253, 295
- Y87.Birinci kələsbond 253, 295
- Y88.Kələsbond-möhür 253, 296
- Y89.Birinci Ovür 253, 296
- Y90.İkinci Ovür 253, 296
- Y91.Bedelig daşı 254, 296
- Y92.Dəmir-Suq 254, 296
- Y93.Birinci Yır-Sayır 254, 297
- Y94.İkinci Yır-Sayır 254, 297
- Y95.Birinci Xemçik-Bom 254, 297
- Y96.İkinci Xemçik-Bom 254, 297
- Y97.Üçüncü Xemçik-Bom 254, 297
- Y98.Altıncı Uybat 255, 285
- Y99.Ortaa Tey 255, 298
- Y100.Bayan-Kol 255, 299-300
- Y101.Baykal 255,
- Y102.Arjan kurqanından zəbür 256
- Y103.Arjan kurqamından pilok 256
- Y104.İkinci Oznaçennoye 256, 280
- Y105.Tuva kolleksiyasından
lövhə 256, 300
- Y106.Çerbi 256, 300
- Y107.Xadınınq 256, 300
- Y108.Birinci Uyuk-Oorzak 256, 284
- Y109.İkinci Uyuk-Oorzak 256, 2
- Y110.Üçüncü Uyuk-Oorzak 257, 265
- Y111.Birinci Tepsey 257, 301
- Y112.İkinci Tepsey 257, 301
- Y113.Üçüncü Tepsey 257,
- Y114.Dördüncü Tepsey 257, 302
- Y115.Beşinci Tepsey 257,
- Y116.Altdinci Tepsey 257, 302
- Y117.Yeddinci Tepsey
- Y118.Turan 257,
- Y119.Caqlı 258, 303
- Y120.Tuqutyup - 303
- Y121.Krasnoyar muzeyindəki
- Y122.İkinci İyme 258, 293
- Y123.Səkkizinci Tepsey 257,
- Y124.Döqquzuncu Tepsey 257,
- Y125.Onuncu Tepsey 257, 301
- Y126.On birinci Tepsey 259, 302
- Y127.Beşinci güzgү , 294
- Y128.Altıncı güzgү 258, 294
- Y129.Yeddinci güzgү 258, 294
- Y130.Səkkizinci güzgү 258, 294
- Y131.Bürünç maska 258, 303
- Y132.Səkkizinci Uybat
- Y133.Kopön çaa-tas daşı
- Y134.Ust-Sos 258
- Y135.Ust-Kuloq 258, 305
- Y136.Birinci Muğur-Sarkol 258, 304
- Y137.Firkal 258
- Y138.İkinci Kara-Yüs 259,
- Y139.Çaltıkov daşı 259,
- Y140.İkinci Muğur-Sarkol 258, 304
- Y141.Aymarlıq mözarında
kaman bəndi 260, 305
- Y142.Aymarlıq mözarında
kaman bəndi 260,
- Y143.Döqquzuncu güzgү 260,
- Y144.Novoselova 260,
- Y145.Üçüncü Muğur-Sarkol 305

1. 


1

2. 

2


3. 

3


4. 

4

238

5. 


5

6. 

6

7. 

7

8. 


8

9. 

9

10. 


10

11. 








11


12. 

12

13. 


239

- 1000
- THE HABAKKUK CODEX
13.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
14.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
15.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
16.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
17.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
18.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
19.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
20.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
21.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
22.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.
23.  A page from the Habakkuk Codex containing dense handwritten text in two columns.



24

242




25


1812



26




27



28

243



卷之三

41

SONNEN

ΤΗΣ ΙΟΩΝΙΚΗΣ

54.12.124 n. 378 x

SONNEN

2471^07 1437DHDY>1202~1h14m

39

$\forall x \exists y (y \in x \wedge \forall z (z \in y \rightarrow z \in x))$

40

43

1

37

ପାତ୍ର କିମ୍ବା କିମ୍ବା

四百一

۱۷۰

42

99


~ ~: 14.2x99y1)(Eh9

34

卷之三

46

44. トマトの葉の裏面に現れる白い粉状の物質




44

45. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



45

46. ベジタブルの葉の裏面に現れる白い粉状の物質




46

47. ベジタブルの葉の裏面に現れる白い粉状の物質




47

48. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



48

49. ベジタブルの葉の裏面に現れる白い粉状の物質




49

50. ベジタブルの葉の裏面に現れる白い粉状の物質




50

51. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



51

52. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



52

53. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



53

54. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



54

55. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



55

56. ベジタブルの葉の裏面に現れる白い粉状の物質



56

64. *Leptostomum* sp. (L.) (Fig. 64) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.



65. *Leptostomum* sp. (L.) (Fig. 65) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.



66. *Leptostomum* sp. (L.) (Fig. 66) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.



67. *Leptostomum* sp. (L.) (Fig. 67) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.




68. *Leptostomum* sp. (L.) (Fig. 68) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.



69.


70. *Leptostomum* sp. (L.) (Fig. 70) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.




71. *Leptostomum* sp. (L.) (Fig. 71) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.




72. *Leptostomum* sp. (L.) (Fig. 72) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.




73. *Leptostomum* sp. (L.) (Fig. 73) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.




60. *Leptostomum* sp. (L.) (Fig. 60) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.




61. *Leptostomum* sp. (L.) (Fig. 61) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.




62. *Leptostomum* sp. (L.) (Fig. 62) - A small, irregularly lobed, yellow-green moss, with a dense layer of trichomes on the upper surface.





91



91



92



96




97



99

1




101



102




103



104



105



106



107



108



109



110

111

112

113

114

115

116

117

118

119

110

111

112

113

114


115

116

117

118

119




119

W. T. X. S. A. :> / A
122



131

N. T. Y. Y. " A. X. M. D. H. X.
134



135

140

H. S. *
133

130

128

T. Y. Y. N. R.
129

3. O. J. D. S.
137

N. T. Y. Y. A. C. T. A. & O. P. A. M.
141

Y. M. A. S. P. A. H. A. M. D. S. U. I. A. M. D. S. I. E. P.

126

A. X.

A. T. H. A. M. A. G. D. D. X. H. A. M. A. G. D. D. X. H. A.

138



139

A. H. A. J.
A. L. A. J. X.
P. P. O. X. N. D.
E. L. U. Y. A. J.
(Sparsely)

) = < > 2. J. V.
U. P. H. A. Z. A.
(Sparsely)

L. X. T. 9. 4. N
W. C. D. P. F.

34 (Sparsely)



N. H. Y. L. B. T. Y. O. F. E. A. E
(Sparsely)

X. H. S. S. I. Z. Z. I. X.
H. V. X. O. Y. N. A. H. A. X. S. R. K. S. X. A. X. Y.

X. V. P. (O. J. X.) L. V. H. A. I. D. Q. ↑ O
A. M. H. Y. D. S. I. Y. A. Y. H. A. Y. H. A. Y. H. A. Y. H.

(Sparsely)

259




141-142


1 2 3cm




143




144




1




1



1




2




3





3













3



3(2)








53(5)



70(1)




70(2)



14




17



16



18




18

17

19



20



21



21



22(1)




22(2)



23










23





21



23






24(21)



25



25



25




25



27



28(2)




28(3)



27




104




104

104



27




28(2)




28(3)



28(1)




28(4)




29



30










29




30(1)



30(1)





42



42



42




42



42



43



15








49



43




45










48(5)




46(2)








77




84



130




86




85




78




79



127




129




128




88



87(1)












87(2)









87(3)





87(8)










97







136



Skala Tepsey




Tepsey



112




Tepsey








Tepsey



Tepsey



Tepsey



1932-ci ildə Açıktas adlı kükürd kolçedanı mədənlərində 5 m dərinlikdə təsadüfən dörd tərəfi göytürk əlifbası ilə yazılmış kükñar çubuğu tapılmışdır. Hələlik dünyada yeganə olan və türkologiyada «Talas çubuğu» adlanan bu abidənin tapılması, oxunması, nəşri və tərcüməsində M.Y.Masson və S.Y.Malovun xidmətini (bu haqda ayrıca bəhs ediləcəkdir) qeyd etmək lazımdır. Sonralar bu abidəni H.N.Orkun, habelə Ç.Cumaqulov (S.Y.Malovun tərcüməsində) və Ə.Ə.Rəcəbov da nəşr etmişdir.

1961-ci ilin payızında arxeoloq P.N.Kojemyako Kırk Kazıkda əvvəllər də yazılı daşlar tapılmış Ayırtam-Oy deyilən yerdə sonalar səkkizinci Talas abidəsi adlanan yazılı daşı tapır. Bundan sonra arxeoloq D.R.Vinnikin rəhbərliyi ilə Talas vadisində göndərilən ekspedisiya elə həmin il bu ərazidə daha 3 yazılı daş – doqquzuncu, onuncu və on birinci Talas abidələrini tapır. Ekspedisiya artıq unudulmuş ikinci Talas abidəsini də kəşf edir. On birinci abidə daşın aşınması və yazının silinməsi səbəbindən hələ də oxunmamışdır. Ekspedisiyanın materialları nəşr edilmişdir. Abidələrin tapılması haqqında D.F.Vinnik və P.N.Kojemyakonun məqaləsi çap edilmiş, İ.A.Batmanov doqquzuncu və onuncu abidəni oxumuş və tərcümə etmişdir. Ç.Cumaqulov ikinci abidə haqqında məqalə nəşr etdirmişdir.

1962-ci ildə D.F.Vinnik Ayırtam-Oyda daha bir yazılı daş – on ikinci Talas abidəsini kəşf edir. Büyyük çay daşının üstündə oxunması çətin olan göytürk əlifbası ilə mətn vardır. Abidə İ.A.Batmanov tərəfindən nəşr edilmişdir.

1926-ci ildə P.İ.İvanov İssik-kölün cənub-şərq sahilində Goy-Sarı deyilən yerdə uzunluğu təxminən 1 metr, hündürlüyü 60 sm olan bir daş tapır. Daşın bir üzündə bir neçə göytürk və ərəb hərfləri vardır. Daş uzun müddət su altında qaldığı üçüq üzü kirəclə örtülmüşdür. P.İ.İvanov öz kəşfi haqqında 1929-cu ildə V.V.Bartolda xəbər verir, o isə öz növbəsində bu xəbəri S.Y.Malova çatdırır. S.Y.Malov daşın üzərində göytürk yazılı olduğunu müəyyənləşdirir. Abidə bir neçə dəfə nəşr edilsə də hələ oxunmamışdır. Onu da qeyd etmək lazımdır ki, abidə itirilmişdir.

1961-ci ildə Qırğızistanın cənubunda Batkən rayonunun Ak-Təpə məskun yerində Y.D.Baruzdin adlı bir arxeoloq qazıntı apararkən üzərində göytürk işarələri olan küp parçası tapır. İ.A.Batmanov burada

....) >) > işaretlərini görüb bunu ... *ani içi unun* kimi oxuyur. Mən bu oxunu tam səhv hesab edirəm, çünki burada n işarəsindən sonra da, ç işarəsindən sonra 1 və i səslərini göstərən işaret yoxdur, halbuki qədim türk orfoqrafiyasının qanunlarına görə, xüsusən söz sonunda bu səslərin işarələri yazılımhıdır. 1961-ci ildə Y.D.Baruzdin Alay vadisində Sarı-Taş qəsəbəsindən bir qədər aralı Kara-Beyit qəbiristanında şaquli vəziyyətdə duran baş daşı tapmışdır. Baş daşında bəzi işaretlər ... Talas çubüğündəki işaretləri xatırladır, lakin hələ indiyədək inüyyənləşdirilməmişdir ki, baş daşındakılar yazıdır, yaxud təsadüfi xətlərdir.

1977-ci ilin may ayında Ç.Cumaqulov Tımbas adlanan yerdə üzərində göytürk əlifbası ilə yazı olan daş tapır. Daş on birinci Talas abidəsi adı ilə 1978-ci ildə nəşr edilir.

Talas vadisində qum daşı üzərində kişi portretinin çənəsində göytürk əlifbası ilə yazı olan bir abidə də tapılmışdır.

1981-ci ilin payızında Talas Ala-Toosunda Kuru-Bakayır dərəsində dəniz səviyyəsindən 2500 m hündürlüyüdə İ.Kojomberdiyev və Ç.Cumaqulovun rəhbərlik etdiyi ekspedisiya üç abidə – qayaüstü yazı kəşf etmişdir; bunlardan biri soğda yaxud uyğur yazısı ilə, ikisi isə göytürk hərfləri ilə yazılmışdır.

1898-ci ildə Kallaurun kəşf etdiyi dördüncü Talas abidəsi 1982-ci ildə yenidən kəşf edilir.

Qırğızistan abidələrinin tapılmasımda V.A.Kallaurdan başqa fin arxeoloqlarından Q.İ.Heykel, M.Munk və O.Donnerin xidmətlərini də qeyd etmək lazımdır. Abidələrin ilk nəşri Q.Heykel tərəfindən edilmişdir. Q.Heykelin başlılıq etdiyi fin arxeoloji ekspedisiyası abidələrin surətini çıxarmış yə nəşr etmişdir. Talas abidələrinin oxunması, tərcüməsi və nəşr sahəsində Q.Heykeldən başqa V.V.Radlov, P.M.Melioranski, Y.Nemet, H.N.Orkun, S.Y.Malov və İ.A.Batmanovun da xidmətləri böyük olmuşdur.

Son zamanlar qırğız tədqiqatçıları, xüsusən Ç.Cumaqulov Talas çayı hövzəsində və Qırğızistanın bir neçə rayonunda daha bir neçə abidə tapmışdır. Elmi ədəbiyyatda göstərilir ki, Qırğızistanda tapılan göytürk abidələrinin sayı 27-ə çatmışdır.

BİRİNCİ ABİDƏ (T - 1)

Birinci Talas abidəsi üzərində göytürk əlifbası ilə yazı olan daşdan ibarətdir. Abidə 1896-cı ildə V.A.Kallaur tərəfindən Kalba dərəsi ilə gedən yolun kənarında Dmitriyevski kəndinin 8 kilometrliyində Ayırtam-oy deyilən yerdə tapılmış, sonralar Övliya-Ata (indiki Talas) şəhərinə gətirilmişdir.

Abidəni ilk dəfə V.V.Radlov tədqiq, tərcümə və nəşr etmişdir. Sonra Q.Heykelin çıxardığı surət əsasında macar dilçisi Y.Nemet onu tərcümə etmişdir. Daha sonra S.Y.Malov abidənin daha dəqiqləşdirilmiş surəti əsasında onu yenidən tərcümə və nəşr etmişdir. Nəhayət, H.N.Orkun 1939-cu ildə (yeni nəşri: 1987-ci ildə) birinci Talas abidəsini türk dilinə tərcümə və nəşr etmişdir. Bu abidə 1963-cü ildə S.Y.Malovun transkripsiyası və tərcüməsi ilə qırğız dilçisi Ç.Cumaqulov tərəfindən «Эпиграфика Киргизии» adlı əsərə daxil edilmişdir.

Mətn

ئەلەن ئەن ئەن ئەن ئەن ئەن ئەن ئەن
ئەلەن ئەن ئەن ئەن ئەن ئەن ئەن ئەن
ئەلەن ئەن ئەن ئەن ئەن ئەن ئەن ئەن
ئەلەن ئەن ئەن ئەن ئەن ئەن ئەن ئەن

Transkripsiya

1. Atımız itip ər atım Uduñ (a) sizə
2. Katunu (a) ağırarında tulı (a) kalmış (a)
3. imiləri (a) Kara bars (a), Oğul bars (a)
4. Özüntə işintə (?)


Tərcümə

1. Adımızı (təşkil) edib igid adım Uduñ. Sizdən
2. xatunu (onun) xəstələnməsindən dul qalmış
3. kiçik qardaşları Qara bars, Oğul bars
4. özündə dostlarından.

İKİNCİ ABİDƏ (T - II)

Bu abidə də Dmitriyevski kəndi yaxınlığında Alta-bay adlanan yerdə tapılmışdır. Abidə 1898-ci ildə P.M.Melioranski tərəfindən tərcüməsiz nəşr edilmişdir. Onu ikinci dəfə, yenə də tərcüməsiz Q.Heykel nəşr etmişdir (1918). İkinci Talas abidəsi 1926-ci ildə Y.Nemet, 1936-ci ildə S.Y.Malov və 1939-cu ildə H.N.Orkun tərəfindən tərcümə edilmişdir. 1963-cü ildə qırğız dilçisi Ç.Cumaqulov abidənin oxunuşunu təkmilləşdirmiş və yeni (rusca) tərcüməsini vermişdir. Biz S.Y.Malov, H.N.Orkun və Ç.Cumaqulovun nəşrlərini tutuşdurmuş, abidənin əsil mətni ilə müqayisə etmiş (abidə Frunze - indiki Bişkek - şəhərində saxlanılır), oxunmásında bəzi təkmilləşdirmə aparmış və bunun əsasında transkripsiya və tərcümə etmişik.

Mətn



Transkripsiya

1. otuz oğlan (a) sağdıçları piçin(a) altı igirmi (a)
2. ər atım Kara Çor (a). Ayağ atı Kar(a) yazmaz
3. Altı uyalı ebimi ibirə kizə sinjil mal olmuş
4. Kara Çor(a) atum kula Kar (a) yazmaz (a)
5. Kara Çor (a) sizə sinin, özgə (a) uyalarına adırılmış (a)

6. Atası (Malov eblik; Orkun:oğlu)(a) atı Tuçayan; Cumaqulov: Tuğan), oğlu atı Kara Çor.
7. Malov: oğlu atı Ağult; Orkun: oğlu adı Sağu; Cumaqulov ər oğlu, at sü ağış.
8. Malov, oğuratı (a); Orkun oğurtı; Cumaqulov Oğam atı Şa...


Tərcümə

1. Otuz oğlan sağdışları meymun ili on altısında
2. İgidlik adım Qara çor, fəxri adım Qara yazmaz
3. Altı tayfalı evimi dolanaraq, gəzərək, kiçik bacım Inai ölmüş
4. Qara çor. Atım kula Qara yazmaz.
5. Kara çor sizdən... özgə tayfalarndan ayrılmış
6. Evli adı Tuçayan, oğul (subay) adı Qara Çor
7.
8.

ÜÇÜNCÜ ABİDƏ (T III)

Bu abidə ilk dəfə Q.Heykel tərəfindən tərcüməsiz nəşr edilmişdir. Onu Y.Nemet (1926), S.Y.Malov (1936) və H.N.Orkun (1939) tərcümə etmişlər.

Mətn



Transkripsiya

1. tasına, osına ulatı bardım.
2. Bəg çor (a) oğul asuğ
3. (adiriltı)m. Oğlı ulatı ka-
4. lmış (a) kara tulı (a) kalmış
5. ğ
6. niks

Tərcümə

1. bayırına, içində daim getdim.
2. Bəy çor oğul nemət...
3. ayrıldım. Oğlu əbədi qal-
4. müş. Qarı dul qalmış.
5.
6.

DÖRDÜNCÜ ABİDƏ (T IV)

Göytürk əlifbası ilə yazılmış daşdır. 1898-ci ildə V.A.Kalaur tərəfindən Özliya –Ata qəzasının Ayirtam-oy adlanan yerində tapılmışdır. Abidəni P.M.Melioranski, Y.Nemet, S.Y.Malov və H.N.Orkun tərcümə və nəşr etmişlər.

Mətn

ئەزىزىل
ئەزىزىل ئەزىزىل ئەزىزىل ئەزىزىل

ئەزىزىل
ئەزىزىل ئەزىزىل ئەزىزىل

[ئەزىزىل] ئەزىزىل ئەزىزىل

ئەزىزىل ئەزىزىل ئەزىزىل ئەزىزىل ئەزىزىل (1)
ئەزىزىل ئەزىزىل ئەزىزىل ئەزىزىل ئەزىزىل ... (2)
ئەزىزىل ئەزىزىل ... (3)

Transkripsiya

Atı çor (a) otuz oğlan açıq asığ adırılmış, sizə, talçıq ərən, sizə, oğlan çor ulayı kalmış, katunu tulı kalmış (a).

Tərcümə


Adı-Çor. Otuz oğlandan, dünyanın nemətindən ayrılmış. Sizə, etibarlı ərənlərə, sizə Oğlan Çor varis qalmış. Xatunu dul qalmış.



BEŞİNCİ ABİDƏ (TV)

Abidəni Q.Heykel nəşr etmiş, Y.Nemet (1926), S.Y.Malov (1936) və H.N.Orkun tərcümə etmişlər.

Mətn



Transkripsiya

1. Oğramış (a) katun (a) ağlayurçı (a) sizə...
2. Umaç oğlu (a) it bert (a) örүүн ку(müş)... ü...luğ...
3.ia it bert (a) گum t iniləri kul bert (a) s übe

Tərcümə

1. Oğramış xatun ağlayıcıları sizə
2. Umaç oğlu hədiyyələri parlaq gümüş....
3. ... hədiyyələr..., hədiyyələr, kiçik qardaşları qul....

TALAS ÇUBUGU

Mənim məlumatıma görə, Talas çubuğu S.Y.Malov tərəfindən (1936 və 1959-cu illər), H.N.Orkun tərəfindən (1940 və 1987-ci illər), Ç.Cumaqulov (1963) və Ə.Ə.Rəcəbov (1993) tərəfindən nəşr edilmişdir. Ç.Cumaqulovun nəşri S.Y.Malovun nəşri ilə eynidir, daha doğrusu, Ç.Cumaqulov S.Y.Malovun nəşrindən Talas çubuğunun şəklini, abidənin transkripsiyasını və tərcüməsini götürmüş, buna abidənin transliterasiyamız əlavə edib nəşr etmişdir. S.Y.Malovun abidəyə verdiyi izahları Ç.Cumaqulov öz kitabına (Эпиграфика Киргизии, Фрунзу 1963) salmamışdır.

Talas çubuğu 1971-ci ildə İ.A.Batmanov tərəfindən də nəşr edilmişdir. İ.A.Batmanov da öz nəşrində S.Y.Malovun oxu və tərcüməsini eynilə verir.

H.N.Orkun da 30-cu illərin sonundan S.Y.Malovun nəşrindən istifadə etmişdir. Material hissə (çubuğun şəkli, S.Y.Malovun verdiyi mətn) S.Y.Malovdan götürülmüş, S.Y.Malovun tərcüməsi ruscadan türkçəyə çevrilmişdir, lakin bəzi işaret və sözlərin oxusu və tərcüməsi bu iki tədqiqatçıda fərqlənir, lakin nədənsə H.N.Orkun Talas çubuğu mətninin ümumi tərcüməsini vermir.

1936-ci ildə S.Y.Malov M.Y.Masonla birlikdə Qırğızistanın Talas vadisində tapılmış digər yazılı abidələrlə birlikdə Talas çubuğunu da nəşr edir. Bu çubuğun nəşri tarixini S.Y.Malov belə göstərir: «1932-ci ilin noyabrında mən Daşkənddən M.Y.Massondan 19 noyabr tarixli məktub aldım. Məktubda o yazırıdı: «...mən bütün Orta Asiya respublikaları ərazisində dağ-kəşfiyyat işləri zamanı təpilan maddi mədəniyyət abidələrinin qeydiyyatını aparıram. Budur, Qırğızistanda, Talas vadisində Aleksandr silsiləsinin cənub yamaclarında, Açıqdaşda bizim axtarış partiyamızın (Orta Asiya geoloji kəşfiyyat tresti) işi zamanı şurf qazarkən dağılmış mikali şistdə, divarlardan birində, quru çubuq aşkar edilmişdir. Əvvəlcə onun bayırına çıxmış ucu smdı; onda onun haçansa yuyulmuş şistin kiçik hissələrinin dərinliklərinə gedən o biri ucunu çıxarmağa cəhd etdik. Lakin bu, uçğun təhlükəsi yaratdı, belə ki, tapıntı yer səthinin beş metr dərinliyində aşkar edildiyi üçün, baş verə biləcək bədbəxtliyin qarşısını almaq üçün şurfun

divarlarını bərkidik, çubuğun kiçik bir parçasını da çıxartdıq
qalan hissəsi isə şurfun çıxarmaq üçün əlçatmaz olan yan
hissəsində qalmaqdadır. Mənə gətirilən iki parça çubuğun əsas
marağı bundadır ki, onun bütün dörd tərəfinin səthi nə isə çox
bir şey, ola bilər ki, ülgüclə kəsilmiş qədim türk əlifbası hərfləri
ilə örtülüdür. Bu çubuğ üçün material görünür küknar ağacını
budağıdır. Hələlik bütün dörd səthin natural böyüklükdə surətin
Sizə göndərirəm, surətləri mən ardıcıl qaydada düzmişəm. Ək
parça bilavasitə birləşdirilə bilməz və olsun ki, birləşən yeri
ucları çubuq tapılandan sonra bir az sızmışdır. Xətlərin qeyri-adı
nazikliyi ucbatından estampaj hazırlamaq haqqında söhbət bək
ola bilməz. Mənim yazdığını hərflər naturadakından xeyli qala
çıxdı. İlişib qalmış parçanı çıxarmağa elə bir ümidiym yoxdu
ancaq mümkün ölçüləri götürəcəyəm».

Nəhayət, SSRİ Elmlər Akademiyasının özbək konfransında (dekabr 1932-ci il) gəlmış M.Y.Masson vasitəsilə 1933-cü yanvarın lap başlangıçında mədəniyyət abidələrinin qorunması və öyrənilməsinin Özbəkistan komitəsindən bu çubuğun iki fotoqrafik şəklini aldım; çubuğun özünü M.Y.Masson Dövlət Ermitajında vermişdi. Orada mən K.V.Trever və A.N.Bernştamin vasitəciliyi ilə onu görmək imkanı əldə etdim».

A.M.Şerbak Talas abidələri arasında bu çubuğa xüsusi əhəmiyyət verərək onun oxusu və tərcüməsini verir. Talas çubuğundakı işarələrlə Avropa (peçeneq) türk runları arasındaki bəzi oxşarlığı nəzərə alaraq o yazıır ki, Talasın qədim abidələrinin tədqiqi istər peçeneq runlarının tarixi, istərsə ümumiyyətlə türk run yazısının tarixi üçün böyük əhəmiyyətə malikdir.

60-cı illərin əvvəlində Q.F.Turçaninov Talas çubuğunu tədqiqi ilə məşğul olur. O, Talas çubuğu ilə Mayats qədim şəhəyerindəki daş üzərindəki yazılar arasında çoxlu ümumi cəhətlə tapmışdır. O belə bir fərziyyə irəli sürür ki, Talas çubuğu göytürk əlifbası ilə deyil, orta əsrlər osetin (alan) yazılışı ilə yazılmışdır və bu abidəni yanan türk deyil, mənşəcə osetin (alan) olan, lakin artıq çoxdan türkləşmiş Siyaq (Siaq) adlı bir nəfər yazmışdır. Q.F.Turçaninov öz məxsusi tədqiqatları əsasında, B.İ.Pankratov isə Q.F.Turçaninovun oxuduğu etnonimləri təhlil edərək abidənin XI yüzillikdən erkənə aid ola biləcəyini istisna edir.

Qazax alimi T.Süleymenov da Talas çubuğunu oxumağa təşəbbüs göstərmışdır. O, abidənin bizim eradan əvvəl III-II əsrədə yazıldığını iddia edir. Onu qeyd etmək lazımdır ki, T.Süleymenov Talas çubuğunu oxuyarkən onunla istədiyi kimi rəftar edir, özündən mətnə işarələr (hərflər) əlavə edir, elmdən daha çox fantaziya ilə məşğul olur.

Talas çubuğuna qədər Orxon-Yenisey əlifbası ilə yazılmış abidələr, əsasən, daş və qranitdən idi. Düzdür, Duxanda kağız üzərində yazılmış abidələr də tapılmışdı. Talas çubuğunun elm üçün əhəmiyyəti ondadır ki, ilk dəfə olaraq Orxon-Yenisey əlifbası ilə ağaç üzərində yazılmış yazı tapırdı.

S.Y.Malov yazıır ki, Talas çubuğu yolgöstərən çubuqdur, yolgöstərən jezldir. H.N.Orkun yazıır ki, bu çubuq bir xəbəri ehtiva etməkdədir və türk tarixində gördüyüümüz vəchlə bir başbura (sərkərdəyə) göndərilən xəbərdir. Mən hər iki fikirlə razı deyiləm və bu haqda fikrimi sonra bildirəcəyəm.

İndi əvvəlcə çubuğun şəkli və ondan mətnin əllə çıxarılmış surəti ilə oxucunu tanış etmək istəyirəm.

Burada elmi mübahisə açmadan əvvəlcə S.Y.Malovun oxusunu, sonra H.N.Orkunun oxusunu (Azərbaycan əlifbası ilə), sonra S.Y.Malov tərcüməsini (ruscasını və mənim ondan Azərbaycan dilinə etdiyim tərcüməni), daha sonra H.N.Orkunun tərcüməsini (Azərbaycan əlifbası ilə) oxuculara təqdim edirəm.

Mətn

Transkripsiya

S.Y.Malov

1. ağıp aşu baş altım eb eşig ... am idış açu...
2. əg opa baş açışip ağu igip inçip g n ç u p (?) s k s u g ç (?)
3. ağıltım na yazı iç ağızığ aşa ... ağış ed...
4. açu egiz aşu az.

H.N.Orkun

1. erip aşu baş altım beşig ... am idış açu
2. Ağup baş açışip ağu igip mçıp g nç u p s k m u g ç
3. er altmış yağıç er az er ağış ed(gü)...
4. İç oğuz aşu az.

S.Y.Malovun tərcüməsi:


1. Поднявшись, я перевалил через вершину горы. Своих домашних товарищей... Теперь открывая сосуды....
2. Крайняя (на изгибе, на краю находящаяся) равнина (или каменная насыпь, жертвенная гора камней). Помогая друг-другу на новом пути через вершины горы и поднимаясь выше, огибая таким образом.....
3. Я подошел: вот-равнина. Переваливая через внутреннее ущелье (устье горы), восхождение хор(ошо)....
4. Открывая (дорогу) и высоко переправляясь, немного....

Rusdan Azərbaycan dilinə tərcümə

1. Qalxaraq mən dağın başım aşdım. Öz ev yolsdaşlarımı... İndi qabları açaraq....
2. Kənar (döngədə, kənarda yerləşən) düzən (yaxud daş təpə, qurbanlıq daş təpəsi). Dağın başından keçən yeni yolda bir-biriinizə kömək edərək və yuxarı qalxaraq, beləliklə, dolanaraq....
3. Mən gəlib çatdım; budur – düzən. Daxili dərədən (dağın döşündən) aşaraq, qalxma yax(şı)....
4. Açıraq (yol) və yüksəkdən aşaraq, bir az....

H.N.Orkun Talas çubuğundakı mətni bilavasitə türkçəyə tərcümə etmir, S.Y.Malovun rus dilinə etdiyi tərcüməni türkçəyə çevirir:

1. Kalkarak, ben dağın tepesini aşdım. Kendi ev arkadaşlarımı, şimdi kapları açarak....
2. en kenar (donemeçte , kenarda bulunan) ova, vadi (yahut: taş yığını, kurqan, kurbanlık taş yığını) yeni yolda dağın tepesindən aşarak, bir-birine yardım ederek yukarı tırmanak, çıkarak, bu suretle egerek çevirerek....
3. Ben yanastım. İşte – ova, düzlük (dağın ağızı) iç deresinden keçerek, çıkışma iyi....
4. (yolu) açaraq ve yüksege aşaraq, azıcıq...



Dedim ki, elmi mübahisə açmaq, bu işaretni belə, o işaretni elə oxumaq lazımdır, bu söz belə, o söz elə tərcümə edilməlidir, demək fikrində deyiləm. Onu demək fikrində də deyiləm ki, hər iki tədqiqatçı bəzi işaretləri, məsələn, dördüncü sətrin əvvəlindəki gözlə aydın görünən işaretni, heç oxumurlar. Tərcümənin hətta həcmi göstərir ki, o nə qədər sün, qondarmadır. Bəzi ifadələrin oxunması və tərcüməsinin süniliyi o qədər qabarlıqdır ki, bunları uşaq belə görə bilər. Məsələn, *свои домашние товарищи* (birinci sətir) nə deməkdir? Məgər ev yoldaşı (ev arkadaşı) da olur? *Ev* sözü *daxili* mənasında başa düşülürsə, onda qədim türk iç sözünü işlədərdi. Yaxud bu ifadə nə deməkdir? *Переваливаясь через внутреннее ущелье.* Əvvələn, *внутреннее ущелье* nə deməkdir? Məgər xarici dərə də olur? Dərə elə daxili olur, iki hündürlük, iki qayalıq, iki dağlıq arasında olur. İkincisi, mən eşitmışəm ki, dağı aşarlar, dərəni keçərlər. *Dərə aşmaq* ifadəsini dilindən asılı olmayaraq birinci dəfə eşidirəm.

Tədqiqatçılar hətta düzgün oxuduqları sözlərin mənasını düzgün başa düşməmiş, fantastik tərcümələr yaratmışlar. Məsələn, S.Y.Malov birinci sətirdə *eb eşig* ifadəsi oxuyur. Burada *eb* sözü ayındır, *ev* deməkdir. *Eşig* sözünü müəllif *eş* «*dost*» sözünün təsirlik halı hesab edib «*ev dostlarını*» kimi tərcümə edir. Burada *eşig* sözü *eş* sözünün təsirlik halı deyil, *eb* sözü kimi *eşig* sözü də adlıq haldadır və hərfən «bayır, binadan kənardə olan, lakin ev məfhumuna daxil olan hissə» deməkdir. *Ev-eşik* ifadəsi (*həyat-baca* ifadəsi kimi) indi də, məsələn, Azərbaycan dilində işlənir.

Belə nümunələri çox gətirə bilərdim. Ancaq elmi mübahisə mövzusu olduğu üçün bunu başqa vaxta saxlayıram: Talas çubuğuun oxusu və tərcüməsi haqqında elmi nəşrlərdən birində çıxış etmək lazımdır.

Qeyd etdiyim kimi, S.Y.Malov Talas çubوغunu yol göstərən jezl, H.N.Orkun isə bir sərkərdəyə göndərilmiş xəbər (məlumat) hesab edir. Mən belə bir fikirdə tam əminəm ki, Talas çubuğu bunların heç biri deyil, adı məişət təsviridir; çubuqda nə hərbi yürüşlər, nə dərə keçmək – dağ aşmaq, nə ev (daxili) dostlar və xarici düşmənlər.... vardır. Talas çubوغunu indi ədəbiyyatşunaslıqda xatırə janrı adlandırılın memuar ədəbiyyatına aid etmək olar. Fikrimi sübut etmək üçün heç olmasa bunu göstərə bilərəm: mən

Talas çubuğuun birinci sətrini belə oxuyuram: *Ağ Apaş Ubaş altım. Eb eşig ... am idış açu...* Bu sətri belə tərcümə edirəm: *Ağ Apaş Ubaşı aldım* (yəni: *Ağ Apaş Ubaşla evləndim*). *Ev-eşik* (*düzəltdim*), *indi qablari açaraq...* Göründüyü kimi, tərcümədə həm Talas çubuğundakı mətn tam və düzgün əhatə edilmiş, həm sünə artrırmalar yoxdur, həm də tərcümə təbii, məntiqi çıxır. Sətrin məzmununa gəlinəcə, adı məişət təsviridir.


Abidənin materiyası da mənim fikrimi təsdiq etməyə əsas verir. Çağırış tipli abidələr kütləyə müraciətlə tərtib edildiyindən və çöldə, düzəldə, dağda, daşda qoyulduğundan qara, yağışa, küləyə, istiyə davam gətirmək üçün mütləq daşda yazılmalı idi. Xatırə janrında olan yazı isə ev şəraiti üçün nəzərdə tutulmuşdur və burada, bir tərəfdən, böyük həcmli materiya əlverişli deyil, digər tərəfdən, təbiətin sərt qüvvələrinə qarşı davam gətirməli olan materiyaya ehtiyac da yoxdur.

SƏKKİZİNCİ ABİDƏ (T VIII)

Çay daşıdır. Enli üzlərindən biri göytürk əlifbası ilə yazılışdır. Bışkek şəhərində muzeydə saxlanılır.


İ.A.Batmanov tərəfindən oxunmuşdur.

Mətn



Transkripsiya

- n b ü ēr k g iz
səniñ, öz ögə g
- l g k u s
inal...Küç ögə n
- Otuz oğlan asığ uda
çıga... alp
- Oğul uza.... ögə



Tərcümə


- Döyüşçü....
Sənin öz müd-
rik.....
-Inal....Güç
müdrik.....
- Otuz oğlan nemət
izleyərək...igid
- Oğul....mudrik.

DOQQUZUNCU ABİDƏ (T IX)

Abidə çay daşının enli tərəfminin kənarlarında göytürk əlifbası ilə yazılmış iki sətir yazidan ibarətdir. Daş Bışkek şəhərindəki muzeydə saxlanır.

Abidəni İ.A.Batmanov oxumuşdur.

Mətn



Transkripsiya

- Kutluğ Özsin süsiz özügə
- Kutluğ oğlanın ulatik.

Tərcümə

- Kutluğ Özsin qoşunsuz özünə
- Kutluğ oğlanı ilə qovuşdurduq.



ONUNCU ABİDƏ (T X)

Abidə çay daşının bir üzünə göytürk əlifbası ilə yazılmış mətnindən ibarətdir. Bişkek şəhərindəki muzeydə saxlanılır. Abidə İ.A.Batmanov tərəfindən oxunmuşdur.

Mətn

گاپ>)(گىل>
سەرەپ>)(<ش<
پ<ش<ش<ش<
(ئ<ش<ش<ش<
(ئ<ش<ش<ش<
(ئ<ش<ش<ش<
(ئ<ش<ش<ش<

Transkripsiya

1. Sü çor Ağuş atı.
2. Inal Ağuş atısı
3. Otuz oğlan asığ
4. mg g atı Kıyağan
5. Tas iti ... ü ögə... n ...

Tərcümə

1. Qoşun Çor Ağuş-adi
2. Inal Ağuşun kiçik qohumu
(nəvəsi?)
3. Otuz oğlan neməti
4. adı Qıyağan
5. Daş göndərdi.... müdrik....



ON BİRİNCİ ABİDE (T XI)

Abidə böyük çay daşı üzərində göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış altı sətirlik yazıdan ibarətdir. Onu 1977-ci ildə Ç.Cumaqulov və Q.Karakulov Talas şəhərinin bir neçə kilometr- liyində Ayrtam-Oy deyilən yerdə, altıncı Talas abidəsinin yanında tapmış və 1978-ci ildə nəşr etmişlər. Abidə ikinci dəfə Ç.Cumaqulov və S.Q.Klyastornı tərəfindən 1982-ci ildə nəşr edilmişdir.

S.Q.Klyaştornının fikrinə görə, bütün Talas abidələri, o cümlədən on birinci abidə türqış xaqqanlarından Suluk Çabış çor (716-738) və onun oğlu Tukvarsen Kut çorun (738-739) hakimiyəti illərinə aiddir.

Şekildən göründüyü kimi, çay daşının üz (ön) tərəfi qismən böyürlerinə tərəf keçən yazı ilə örtülüdür. Dairəvi yazı ilə paralel sonu daşın arxa tərəfinə keçən daha bir sətir görünür. Müəlliflərin yazdığını görə, abidə kifayət qədər yaxşı mühafizə edilib qorunmuşdur.

Mətnin sahəsi 95 sm x 40 sm, işaretlərin hündürlüyü 5-6 sm, bəzi yerlərdə 13 santimetrə qədərdir.

Metn

לְמִזְבֵּחַ תְּמִימָה
לְמִזְבֵּחַ תְּמִימָה
לְמִזְבֵּחַ תְּמִימָה
לְמִזְבֵּחַ תְּמִימָה

Transkripsiya

1. kumar çor a ø atum
2. kiçig kışım a tul kaldi a
3. tursuk oğlim a
4. eş kuli a siz özüm a
5. uyalar umadı
6. at aç a öküz aç a

Tərcümə




1. Kumar çor-igid adım
2. kiçik arvadım dul qaldı.
3. (məndən sonra) qalan oğlum.
4. dostları, qulları, siz, özürün
5. qohumlarım bacarmadı.
6. At(lar) ac (dır), öküz (lər) ac(dır).



330

ON İKİNCİ ABİDƏ (T XII)

Abidə 1962-ci ildə arxeoloq D.F.Vinnik tərəfindən Talas vadisində əvvellər də qədim türk abidələri tapılan yerin yaxınlığında tapılmışdır. Bişkek şəhərində tarix muzeyində saxlanır. İlk dəfə İ.A.Batmanov tərəfindən nəşr edilmişdir (1971), lakin hələ də oxunmamışdır. Abidə böyük çay daşından ibarətdir. Daşın yuxarı hissəsi nisbətən hamardır. Bu hissədə pis mühafizə edilmiş yazı vardır. Bəzi işarələr Talas çubuğundakı və beşinci Talas abidəsindəki işarələrə uyğun gəlir. Ç.Cumaqulov belə hesab edir ki, bu abidə digər Talas abidələrinə nisbətən daha qədimdir.




331

KULANSAY ABİDƏSİ

1936-cı ildə S.Y.Malov və M.Y.Masson Talas abidələri haqqında risalə nəşr etdirirlər. Bu risalədə S.Y.Malov yeni bir abidəni exucalarara təqdim edir.

Abidəni 1931-ci ilin avqust ayında M.Y.Masson S.Y.Malova göndərmişdir. Abidə Qırğızistan Respublikasının Dmitriyev şəhərindən şimalda Kulansay adlanan bir yerdə tapılmışdır.

M.Y.Massonun çıxardığı surət əsasında S.Y.Malovun nəşr etdiyi mətn belədir.



S.Y.Malov birinci sətri *ərildi ər* kimi oxuyub *ər pozuldu, cizdi, əsəbiləşdi* kimi tərcümə edir. Mənçə, *ərildi* sözü *pozuldu, cizdi, əsəbiləşdi* mənalarından daha çox *utandi, ərindi* mənalarını yaxındır.

İkinci sətri S.Y.Malov *ər alinta əy* kimi oxuyur. Burada mənə bir məsələ qəribə gəlir. Sətrin birinci işarəsi tərsinə çevrilmiş (qalın) I hərfidir. S.Y.Malov onu nə üçün a səsi kimi oxuyur. Diğər tərəfdən, mənə məlum olunduğuna görə, göytürk abidələrində indiyədək *ər* sözündə başda ə səsini ifadə edən işarənin yazılımasına heç yerdə təsadüf edilməmişdir. Tədqiqatçı bu sətri belə tərcümə edir: *Ər alındadır (öndədir). Ən.*

S.Y.Malov üçüncü sətri *əlim öpl...* kimi oxuyur və *əlim dəyişdi* kimi tərcümə edir.

Tədqiqatçı dördüncü sətri *yarıp* kimi oxuyur. Bu *parmaq* felindən yaranmış feli bağlamadır, mənası *yarib* deməkdir.

S.Y.Malovun yazdığını görə, onda abidənin rəsmi, şəkli de vardır. M.Y.Masson da öz növbəsində yazar ki, bu abidədə daha xeyli işarə (hərf) vardır.

QAYA ÜSTÜ YAZILAR






1981-ci ilin payızında Qırğızistan SSR EA Dil və Ədəbiyyat və Tarix İnstitutlarının birgə ekspedisiyası Talas vadisinin qərb hissəsində Bakayır kəndindən 15 km cənubda Kuru-Bakayır dərəsində əvvəllər məlum olmayan qədim türk yazılısı kəşf etdi.

Dərənin orta hissəsində Suuluu-Bakayır çayından 2,5 km aralı üzü cənub-şərqə olan o qədər də hündür olmayan qayanın üstündə uzunluğu 14 sm, hündürlüyü 3 sm olan qədim türk (göytürk) yazılısı vardır. Abidə cəmi 6 hərfdən ibarətdir. Yazının altında qədim türk pektografiyası üçün səciyyəvi olan şəkillər vardır. Şəkillərdə it və dağ keçisi aydın görünür. Həmin bu qayanın ətəyində beş hərfdən ibarət daha bir yazı vardır. Yazının yanında it və dağ keçisi şəkli çəkilmişdir. Bu iki yazı və şəkil qrupundan başqa qaya üzərində xeyli müxtəlif heyvan şəkli vardır.

Birinci yazılı belə oxumaq olar: Burada birinci işarənin başayaq yazılığını qəbul etsək (S.Q.Klyastorni və Ç.Cumaqulov məhz belə təklif edir), onda yazılı *kut çor* kimi transkripsiya etmək olar. Lakin mən bu fikirdəyəm ki, qədim türk bu hərflə başayaq yazmamışdır, çünki sonuncu hərf də ilk hərfə eynilik təşkil edir; ola bilməz ki, qədim türk k hərfini başayaq yazsın və o, r hərfinə oxşasın, r hərfini isə düz yazsın. Buna görə də mən yazılılığı kimi oxumağı üstün tuturam: *Arut çor*. Burada *Arut* xüsusi addır, *çor* sözü isə hərbi rütbə bildirir.

İkinci yazı uzunluğu 11 sm, hündürlüyü 6 sm olan bir sətidir. Yaziların qrafikası fərqlidir. Ç.Cumaqulovun fikrinə, bu yazı IX əsrin sonu X əsrin əvvəllərinə aiddir. Yazının qrafikası belədir: S.Q.Klyastorni bunu *şarğa* kimi oxuyur. Onun fikrinə, bu soğda dilində *şarğav* «arslan» sözünün türkçə yazılışıdır (sonuncu v düşmüşdür).

Həmin qayada soğda əlisbası ilə yazılmış daha dörd sətir yazı vardır.



DAŞ PORTRET ABİDƏSİ

Abidə daş üzərində ölçüləri 13x10 sm olan kişi portretini çənəsində yazılış yeddi hərfdən ibarət mətdir. Abidə müəllim V.D.Serdyukov Talas şəhərinin qərbində arxin kənarında dağlıqdaşdağında tapmışdır. Daşın portret çəkilmiş və cıalanmışdır.

Yazını belə oxumaq olar:

Ç.Cumaqulov bunu *uşul kan tas* yaxud *uşul kan ata* (o, bu *uşul kan atası* kimi transkripsiya etməyi də təklif edir, lakin bəzən oxu türk dili qaydalarına uyğun deyildir) kimi transkripsiya edəcək birinci oxunu *bu, xan daş(dir)*, ikinci oxunu *bu, xan atası* kimi tərcümə etmək olar.




180 NIVAS

AK-TƏPƏ ABİDƏSİ

Abidəni 1961-ci ildə Qırğızistan respublikasının Batken rayonundakı Ak Təpə deyilən yerdə Y.D.Baruzdin tapmışdır. Abidə xumun çəmbərinin bir parçasından ibarətdir. Abidəni 1971-ci ildə İ.A.Batmanov nəşr etmişdir.

Şəkil

Mətn



Transkripsiya


.... Anı içi unun.....

Tərcümə


..... onun içi unla....

KARA BEYİT ABİDƏSİ

Abidəni 1961-ci ildə Qırğızıstan respublikasının cənubunda İrkeştamın yaxınlığında Kara Beyit kəndində aparılan qazıntılar zamanı Y.D.Baruzdin tapmışdır. Abidədəki çizgilər Talas abidələrindeki göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış mətnləri xatırlaşdır. Abidəni 1971-ci ildə İ.A.Batmanov nəşr etmişdir. Onun yazdığını görə, abidəni oxumaq mümkün olmamışdır.



Abidə daşında işarələr



Abidə daşının yandan görünüşü



Yazının çizgiləri


KOYSARI ABİDƏSİ

S.Y.Malov 1929-cu ildə İssik köl sahilində Karaköl qəsəbəsindən 30 km aralı Koy Sarı adlanan yerdə üzərində 5 sotir yazı olan bir daş tapmışdır. Malovun aldığı məlumatə görə, daş uzun zaman su altında qalmış və buna görə də daşın üstünü kirəc təbəqəsi örtmüştür; kirəc yazını da örtmüştür. Daş bir evin xərabəsindən tapılmışdır. Güman ki, bu daş tapılmazdan 3-4 il əvvəl sudan çıxarılmışdır.

Daşın üstündə həm göytürk, həm də ərəb əlifbası ilə yazılmış yazı vardır. S.Y.Malov bundan belə bir nəticə çıxarıır ki, görünür, ərəblər Orta Asiyani tutandan bir müddət sonra da orada ərəb əlifbası ilə yanaşı göytürk əlifbası da işlənmiş, sonra da bu əlifba ərəb əlifbası tərəfindən sıxışdırılıb işləkdən çıxarılmışdır. H.N.Orkun da onun bu fikri ilə razılaşır. Mənə elə gəlir ki, bu daşın üzərində iki əlifba ilə yazının olması heç də hər iki əlifbanın yanaşı işlənməsini sübut etmir; ola bilər ki, daşın üzərində göytürk yazılı olsun, sonra kimsə həmin daşı tapsın və üzərində ərəb əlifbası ilə yazı yassın.

Abidə belədir:

1. Yarım sotir göytürk hərfləri
2. 𐰃𐰄𐰄 𐰃 𐰃 𐰃 𐰃 𐰃
3. Yarım sotir ərəb hərfləri
4. Yarım sotir ərəb hərfləri
5. سارش بکو ای



S.Y.Malov bunu *mujar ağitung kut* kimi, H.N.Orkun isə *men ağır atım kut* kimi oxuyur. H.N.Orkunun fikrineč, bu mətni belə tərcümə etmək olar: *Mənim həqiqi (= təmiz) adım Kutdur*. O belə bir nəticə çıxarıır ki, islami yeni qəbul etmiş bir adamın əsil adını göytürk əlifbası ilə, yəni gizli yazması adı haldır.

Hər iki transkripsiya ilə razılışmaq olmaz. S.Y.Malovla ona görə razılışmaq olmaz ki, sözün *mujar* kimi transkripsiya edilməsi üçün *m* səsinin işaretindən sonra qədim türk orfoqrasiyası qanununa görə *u* səsinin işaretini qrafik şəkildə hökmən göstərilməlidir; mətnində isə *m* səsinin işaretindən sonra *ŋ* səsinin işaretini gəlir (*u* səsinin işaretini yoxdur). H.N.Orkunun transkripsiyası (və tərcüməsi) ilə ona görə razılışmaq olmaz ki, əvvələn, qədim türk *men ağır atım yox, meniŋ ağır atım* deyərdi (və yazardı), ikincisi, *m* səsinin işaretindən sonra mətnində adı *n* səsinin yox, burunda tələffiz edilən *n* səsinin işaretini verilmişdir ki, bunu da *men* kimi transkripsiya etmək olmaz.

Mən də bit səsi – başdakı *m* səsindən sonra gələn *u* səsini *a* səsi ilə əvəz etmək şərti ilə bu mətni, təxminən S.Y.Malov kimi oxuyuram: *Mayar ağitung. Kut (bolzun)*. Bu mətni mən belə tərcümə edərdim. *Özüm qədər yüksəldim. Bəxt (xosbəxt) (olsun)*.

KURU-BAKAYIR ABİDƏSİ

Abidə 1981-ci ilin payızında Talas vadisinin qərbində Bakayır kəndindən 15 km cənubda Qırğızistan EA tarix, ədəbiyyat institutlarının əməkdaşları tərəfindən tapılmışdır. Suuluu-Bakayır çayından 2,5 km aralı qayanın yuxarı hissəsində cəmi altı Oxon-Yenisey işarəsindən ibarət olan uzunluğu 14 sm, hündürlüyü 3 sm olan yazı vardır. Həmin işarələr bunlardır:

圉 > 𠂇 > 𠂇

Transkripsiyası və oxusu:


Kut cor

Tərcüməsi


Bəxt cor



Abidənin ümumi görünüşü



Yazının və şəkillərin cizgiləri



Həmin qayanın aşağı hissəsində uzunu 11 sm, hündürlüyü 6 sm olan daha bir yazı vardır. Yazı dörd Orxon-Yenisey işaretindən ibarətdir.

Mətn

Transkripsiya

şarğā

S.Q.Klyastornının fikrinçə, bu, türk dilləri fonetik qanunlarına görə, sonuncu samiti düşmüş, *sarğaw* «arslan» soğdi sözündən başqa bir şey deyildir.



Abidənin ümumi görünüşü



Yazının və abidənin cizgiləri

ALTAY ABİDƏLƏRİ



İmi ədəbiyyatda Altay dağları türklərin vətonı hesab edilir. Lakin buna baxmayaraq Altay bölgəsində göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış abidələr elin aləminə, demək olar ki, məlum deyildi. Düzdür, hələ XIX əsrin əvvəllərində Q.İ.Spasski Çarış çayı hövzəsində kəşfi edilmiş qayaüstü yazını çap etmişdi. 1958-ci ildə E.P.Tenişev həmin abidəni tərcümə və nəşr etmişdir. XIX əsrin ikinci yarısında V.I.Verbitski Altayda Çü çayının mənsəbində qədim türk Orxon-Yenisey əlifbası ilə yazılmış qaya yazılarının mövcud olduğunu yazmışdır.

1951-ci ildə kinooperator A.İ.Minorski Dağlıq Altayın (Qara Köl vadisinin Baçiktu Boom adlanan yerində) qayaüstü şökillərini təsvir edərkən yazırkı ki, şökillərdən birinin yanında işarələri bir-birindən şaquli vəziyyətdə aralı olan yazı vardır.

Biy diyarşuraslıq muzeyinin elmi işçisi B.K.Kadikov Çarış çayının sol sahilində Möndür Sokkon kəndindən 3-4 km aralı göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış dörd abidə (üçü qayaüstü yazıdır, biri daş parçasında yazılmışdır) tapmış, onların üzünü köçürüb K.Seydakmatova vermişdir. K.Seydakmatov həmin yazıları 1964-cü ildə nəşr etmiş. E.P.Tenişev isə onları 1966-ci ildə oxumuşdur.

1964-cü ilin yayında K.Seydakmatov Qara Köl vadisində Biçiktu Boom adlanan yerdə Ursul çayının sahilində (Qara Köl çayıının Ursul çayına qovuşduğu yerdən bir az aralı) daha üç qayaüstü yazı tapmış və elə həmin il onları nəşr etmişdir. Mətnlər şaquli şökillər yazılmışdır. Soldakı abidə üç sotirdən, ortadakı- bir sotirdən (8 işaro), sağdakı - bir neçə sözdən ibarətdir. Mətnlər 1966-ci ildə E.P.Tenişev tərəfindən oxumuşdur.

İndiyədək, mənə məlum olduğuna görə, Altayda on dörd abidə tapılmışdır.

Altay abidələri öz yazılış dəst-xettinə görə Taş abidələrini xatırladır; onlar xüsusi hazırlanmamış material üzərində qayalarda, daşlarda, həm də texniki baxımdan o qədər də yüksək olmayan hərflərlə yazılmışdır. Əlbəttə, həcmində, məzmununa və yazılış texnikasına görə bu abidələri Orxon abidələri ilə

tutuşdurmaq belə olmaz. Altay abidələri möşət məzmunuludur, bunlarda tarixi hadisələr, qəhrəmanların şücaətləri təsvir edilmir, ümumiyyətlə, şəxs adlarına, demək olar ki, təsadüf edilmir. Buna görə də bu abidələri müəyyən bir tarixi hadisə ilə bağlamaq olmur. E.P.Tenişev yazır ki, hərflərinin və yazının səciyyəsini görə Altay abidələrini, təxminən, VI-VIII əsrlərə aid etmək olar.

ÇARIŞ ABİDƏLƏRİ

BÖYÜK ŞƏQÜLİ ABİDƏ

A. Üst mətn
Transkripsiya

1. Kəşdimim kəzi etig esi, ərəni, elim, ər, eb, ed, yəş
2. Et eriki anta etdim. Yəgen et el anta etdim.
3. Anta nə az eçi anı ok əgil, etig esi ərəni anı ok egimi id (id?)

Tərcümə

1. Kəşdimim - stra ilə: öməl dostlarım, oronlörüm, elim, ığidlörüm, evim, əmlakım, cavanlarım.
2. Azuqə ehtiyatımı orada etdim. Kiçik qohumlarım, mülküm, elimi crada qaydaya saldım (mətndə: etdim)
3. Orada böyük qohumlarım nə qədər az olsa da onlara əyil (yonı, tabe ol), əməl dostların, ərənlörüm onlara tabe olub ardına get.

B. Aşağı mətn

Transkripsiya

1. Ər atı atarpa əlös, anta - adan (ən?) ölüñ (?) ar(a) orgını əlig adaçım adıra(an) az bəki təzədти
2. at eriki el et bunta etigim etip.

Tərcümə

1. İgid adı -Atarpa Əlös, orada qəhrəmanlıq şöhrötini (ar orgını) itirdi; əlli dostumdan ayrıldı.
2. şöhrəti -eli, əmlakı burada yaratdığını yaradıb.

ÜRFÜOI ABİDA

Transkripsiya

Ərira alıpan əy açıpar il edim.

Tərcümə

Döyüşçülərimi götürüb, ova başlayıb (ov açıb), elim dövlətim.

BİY MÜZƏYİNĐƏKİ ABİDA

Mətn

Transkripsiya

Sü eşи kəzиг səkkiz ər (?)

Tərcümə

Qoşun dostu, nəsil, səkkiz döyüşçü (?)

KİÇİK ŞAOULI ABİDA

Mətn

Transkripsiya

Ak arkığ söz ələs aş əntan (?) i söz elçig

Tərcümə

Ağ arxı təmizlə, oradan qalxıb kolları təmizlə (kəs), elçini.

QARA KÖL ABİDALARI

Sol abidə

Mətn

Transkripsiya

Sənjar kaya ebi

Tərcümə

Dağ silsiləsi, qaya evi

Orta abidə

Mətn

Transkripsiya

1. Nə erig ögə
2. Ev etdim i (ə?)
3. Kişi oğul eñ og

Tərcümə

1. Hənsi kişiyyə alqış
2. Ev düzəldim (etdim)
3. Arvad, oğul, ov, paltar.

Qeyd

İkinci sətri *bitidim* «yazdım» kimi də oxumaq olar.

Sağ abidə

Mətn

Transkripsiya

1. yəg eñ
2. yəg etmiş ə kəş əlig kəg eli ə ctig ə səni ə ança ma yana kig azad

Tərcümə

1. Yaxşı ov
2. Yaxşı etmiş. Ox qabı, əlli qısam (düşmənlik?), eli, dəs səni yenə beləcə düşmənlik azal(mışdır).

BİÇİKTÜ BOM ABİDƏSİ

Abidə 1962-ci ilin yanında Dağlıq-Altay respublikası Onqurday rayonu Biçiktü-Bom kəndi yaxınlığında A.P.Okladnikov tərəfindən təpiilmişdir.

Abidə iki sətirdən ibarətdir: birinci sətirdə 40, ikinci sətirdə 3 Orxon-Yenisey işarəsi vardır. Hərflərin hündürlüyü 1 sm-dən 3 sm-ə qədər dəyişir.

Mətn



Transkripsiya

Ediz tol tuk ən yarı m inç qıl şık inak bar kıl Öl küsəgiç, şat qıl bay olur köy al köy

Y.I.Ubryatovanın tərcüməsi

Yüksəl, qalx bərəkət;
Əsas düşmənim, sülh et;
Uğur – dostluq, bərqərar ol (hərfən: əyani et);
(Hər halda) ən çox doymağdı dilə;
Bolluq et;
Varlı qüdrətli Köy (Bol?);
Müqəddəs Köy (Bol?).

GÜZGÜ ÜZƏRİNĐƏ YAZI

Mis güzgü 1969-cu ilin yayında Şərqi-Qazaxıstan vilayətinin Semonaixi rayonunun Zevakino kəndi yaxınlığında İrtış sayının sağ sahilində F.X.Arslanovanın rəhbərliyi ilə aparılan arxeoloji qazıntı zamanı 146 nömrəli kurqanda tapılmışdır. Güzgü diametri 10 sm, qalılığı 1 sm olan disk şəklindədir. Güzgünün bir üzü təyin edildiyi məqsədə xidmət edir – safdır, təmizdir. Onun ikinci üzü (yəni arxası) şırımla dörd dairəyə bölünür; yazı birinci (kənar, böyük) və ikinci dairədə yazılmışdır. Hərflərin hündürlüyü 1,2-1,5 sm-dir. Birinci dairədə 20, ikinci dairədə 11 Orxon-Yenisey işarəsi vardır. Güzgü uzun zaman istifadədə olduğu üçün işarələr sürtülmüşdür.

Kənar zonanın mətninin transkripsiyası

İsi künisin səsər küt basar

Tərcümə

Xanım qısqəncılıqdan azaddır. Xoşbəxtliyi başlanır.

Daxili zonanın mətninin transkripsiyası

Yəbçi yogron (soldan üçüncü işaretni «ince» *t* kimi də, «qalın» *r* kimi də oxumaq olar; mən onun yerinə üç nöqtə qoyuram) ... lü.


Tərcümə

Yəbçi - kürən (sarı-qırmızı) ... əjdaha

Qeydlər:

1. *İsi* sözü «məşhur qadın, bəyin arvadı» deməkdir; mən *xanım* kimi tərcümə edirəm.
2. Səs ~ səş feli «(nəji isə) açmaq», «nədənso azad olmaq», «(paltarı) soyunmaq» mənalarını verir.
3. *Küni* sözü «sonra gələn» mənasındadır. Azərbaycan dilində «sonra gələn arvad» mənasında da işlənir. Mən bu cümləni belə tərcümə edərdim: *Xanım günüdən azaddır*.

Koş-Ağac abidəsi



Qayaüstü yazıdır. Dağlıq Altayın Koş-Ağac rayonunun Köküre kəndindən 70 km məsafədə Yustid çayının vadisində 1971-ci ildə D.Q.Savinov tərəfindən tapılmış, şəkli (əllə) çəkilmiş və D.D.Vasiliyevə verilmişdir. D.D.Vasiliyevin yazdığını görə, Y.M.Toşakova da hələ 1969-cu ildə abidənin şəklini əllə çəkibmiş və 1973-cü ildə D.D.Vasiliyevin abidə haqqında məqaləsi çıxdıqdan sonra 1975-ci ildə həmin şəkli ona göndərir.

D.D.Vasiliyev ilk oxusunda düzəlişlər edir və abidənin aşağıdakı oxusu meydana çıxır.

Mətn

2881-1 YN
M Y.. Y: N K Y {E S H T -
S H Y Y {E Z Y A T Y , I X D

Transkripsiya

öro sizimo
iki tiz adırtı: kök ü...
yidə kişiço adırlıtm

Tərcümə

Öro sizdən
iki nəsil ayırdı. Götü ü...
(yidə?) adamlardan ayrıldırm.

Qeydlər

1. Siz əvəzliyinin mənsubiyyyət (I şəxsin təki) şəkilçisi və yönük hal şəkilçisi qəbul etmiş şəklinə (*sizimə*) Yenisey abidələrində tez-tez təsadüf edilir.

2. İkinci və üçüncü sətirlərdə *adırtı* və *adırıltım* sözlərinin yazılışı (ɔrfoqrafiyası) məndə şübhə oyadır. Hər iki sözdə *d* səsinin yalnız qalm saitlərlə işlənən işarəsindən sonra *r, l* və *t* səslərinin yalnız incə saitlərlə işlənən işarəsi gəlir. Bu, bütün göytürk yazılışı abidələrində mənim rast gəldiyim yegane halıdır. Diişünürəm ki, burada yanlışlıq var. Mənim bu məqama şübhələrimi bir də bələ bir fakt artırır ki, hər iki sözdə arxasında saitlərlə işlənən *d* səsinin işarəsi tərsinə yazılmışdır. Lakin bütün bunların səbəbəni izah edə bilmirəm.

3. *Yidə* sözünün yazılışı haqqında da cyni sözləri demək olar burada da *y* samitinin arxasında (qalm) saitlərlə işlənən variantından sonra *d* samitinin incə saitlərlə inlənən variantına rast gelirik.

4. D.D.Vasilyev *yidə* sözünü *göylər*, yəni *tanrı* kimi tərcümə edir. Mənə elə gelir ki, bu söz *yita* kimi oxunmalıdır: ... *yita kişiyyə adırıltım* «... əfsus, adamlarımdan ayrıldım».

Hər şeydən görünür ki, mətni yazan adamın savadı lazımi səviyyədə deyilmiş.

5. *Tiz* sözünü mən *nəsil* kimi tərcümə etdim. Nəzərə alıram ki, Azərbaycan dilində *bel* sözü də «nəsil» mənasında işlənir. Buna görə də qədim türklərin dilində *tiz* «diz» sözünün «nəsil» mənasında işlənməsi qəribə görünür. Lakin ... mən bu fikrimin üstündə təkid etmirəm.

MÜXTƏLİF ABİDƏLƏR

İKİ İY ABİDƏSİ

Bu abidələr Manastrua və Petrua tərəfindən tapılmış və professor Pedri onları nəşr etmişdir. 1931-ci ildə M.Rəsənen və O.Donner onları tədqiq və nəşr etmişlər. Abidələrin mətnləri çox kiçikdir, buna görə də dil baxımından elə bir əhəmiyyət daşıdır lakin onlar elə bir yerdə tapılmışdır ki, göytürk əlifbasının göytürk yazısının yayılma sahəsini müeyyənleşdirmək baxımından böyük əhəmiyyətə malikdir. Hər iki abidə Baykal gölündə Olohon adasının cənub-qərb tərəfində tapılmışdır. 1912-ci ildə Utu-Yelqa kəndində bir sıra yazılı əsərlərə təsadüf edilmişdir Göytürk əlifbası ilə yazılmış bu iki abidə də onların içində olmuşdur.

Hər iki abidə iplik bükülən iyələrin təkərlərindən ibarətdir. Hər iki iyə təkəri daş kömürdən düzəldilmişdir və diametrlər təxminən 6 sm qədərdir.

Abidələrin ilk tədqiqatçısı professor Pedriyə görə, bunlar Kurumçı dəmirçilərinə, yəni yaqtılara (saxalara) aiddir. Donner isə belə hesab edir ki, dəmirçilik mədəniyyəti Baykal gölü ətrafında yaşayan kurikanlara mənsubdur və deməli, abidələr də onlara mənsubdur. 1933-cü ildə abidələri yenidən tədqiq edən Q.Ksenofontov da abidələri yaqtılara aid edir və onları yaqtı dili vasitəsilə izah etməyə çalışır.

Mən bu mübahisənin mənəsini başa düşmürəm. Mən məlum olduğumu görə kurikanlar, hər halda göytürk abidələrində adları çəkilən üç kurikanlar (üç qəbilədən ibarət olan kurikanlar müasir yaqtıların (saxaların) ulu əcədəldərdir. Belə olduqda bəzən abidələrin yaqtılara yaxud kurikanlara mənsub olması haqqında mübahisə etməyə nə cəhiyac vardır??

Birinci iyədə bu hərflər oxunur:

Ա Խ Կ Ւ Շ Ա

M.Rəsənen bunu *kadirik ağırcak* kimi oxuyur. *Ağırcak* sözləndi də bəzi türk dillərində işlənir və iyə təkəri mənəsini ifadə edir. *Kadirik* sözü güman ki, qədim türk dilində və bəzi müasir türk dillərində işlənən *kadir* felindən törəmişdir. *Kadir* feli «çevirmək


bükmək, döndərmək» mənalarını ifadə edir. Buna görə də *kadirik ağırcak* ifadəsini *bükülən iyə təkəri* kimi tərcümə etmək olar.

İkinci abidədə daha çox işaret vardır. Deşiyin tam ətrafindakı işaretləri *edgü ər* kimi oxumaq olar ki, bu da yaxşı adam deməkdir. İyə təkərinin kənarlarında bu işaretləri seçmək olur:

Ա Խ Դ Կ Խ Կ Ե Վ Վ

M.Rəsənen birinci üç işaretini *erig*, sonrakı üç işaretini *arkar* kimi oxuyur. M.Kaşgarinin lüğətində *arkar* sözünün dişi dağ keçisi mənasını ifadə etdiyi göstərilir. M.Rəsənen sonrakı dörd işaretini *ay beş* kimi oxuyur. Bütöv ifadə belə olur:

Erig arkar ay beş. *Erig* sözünün varlıq, mövcudluq mənasını ifadə etdiyini əsas götürsək, onda bu ifadəni iyə təkərinin hazırlanması tarixi kimi qəbul etmək olar. O halda ifadənin tərcüməsi belə olur: *Hazırlanması arxar ayının beşi*.



Qeyd

M.Rəsənenin oxusunda ikinci abidənin ikinci (I) və sonuncu (ç) işaretləri öz əksini tapmamışdır.

BİR NEÇƏ TÜRK PULU

Qədim dövrlərdə hələ pul ixtira edilməzdən əvvəl qədim türk qəbilələrində tədavül vahidi, yəni pul rolunu dəri oynamışdır. Qədim türklərin xəzdən pul kimi istifadə etmələri haqqında əlimizdə çoxlu faktlar, sənədlər vardır. Məsələn, Yordan 551-ci ildə yazdığı əsərində onoqurların xəz ticarəti ilə məşğul olduğunu söyləyir. Daha sonra İstəxri əsərində yazır: «....Bulqarların səvətlərinin ən böyük qismi xəzdir. Qızıl və gümüş əşyaları yoxdur onların arasında pul indi də xəzdir. Bir xəzin qiyəməti yarım dirhəmdir. Onların ölkəsinə yuvarlaq gümüş dirhəmlər islam diyarından gəlməkdədir!». Buradan görünür ki, bulqarlar xəzdən pul kimi istifadə etmişlər.

Bizim eradan əvvəl üçüncü əsrə Okut qəbiləsindən qərbə Çin mənbələrinin tin-lin adlandırdıqları bir ölkə olmuşdur. Yenə mənbələrin verdiyi məlumatata görə, bu ölkənin 60 minlik qoşunu olmuşdur. Bu ölkə ağ və gəy rəngli xəzələr ixrac etmişdir. Macar alimi Y.Nemet Çin mənbələrinin məlumatlarını lokallaşdıraraq həmin ölkənin İrtış çayının orta və aşağı axarında olduğunu göstərir. Onun fikrincə *tin* sözü türk dillərində sincab mənasını verən *tin* sözündən başqa bir şey deyildir. Həmin ölkə xəz ticarəti ilə məşğul olduğu üçün bu adı almışdır.

Təəssüf ki, qədim türk dövlətlərinin buraxdığı pullar haqqında geniş tədqiqat işi aparılmamışdır. H.N.Orkunun yazdığını görə, Kont Stroqanovun mühüm türk pullarından (hansı dövrün?) ibarət kolleksiyası vardır; Tisenhauzen həmin kolleksiya haqqında 1880-ci ildə əsər yazmışdır.

V.V.Radlov məlumat verir ki, Çində üzərində göytürk əlifbası ilə yazı olan pullar (sikkələr) kəsilmişdir. Minusin ətrafında tapılan bu sikkələr Droinə görə, 713-742-ci, yaxud 780-ci illərdə, Lakouperiye görə isə 612-656-ci illərdə kəsilmişdir. Daha bir qədim türk sikkəsi mövcuddur. Bu sikkəni ilk dəfə Otto Donner nəşr etmiş, sonra V.V.Radlov onu oxumuşdur. Sikkə Tan sülaləsi dövründə 841-ci ildə kəsilmişdir; üzərində bu yazı vardır:

V.V.Radlov bunu belə oxumuşdur:


Ben çayan bir akça.

V.V.Radlovun oxusu iki səbəbdən məni təmin etmir. Əvvələn, *ben* «*mən*» sözü, mənə məlum olduğuna görə qədim türk abidələrində, bir dəfə də olsun, burunda tələffüz edilən n səsi ilə yazılmır. Mən bu sözü *bij* kimi oxumaq istərdim, bu halda da qədim türk abidələrində orfoqrafiya qanunlarına görə i səsini ifadə edən işaret yazılmalıdır. İkinci, mətnində r səsini bildirən işaret yoxdur və Padlov onu özündən əlavə etmişdir. Bəlkə bu söz *bir* deyil, *eb* sözüdür. Onda mətni belə oxumaq olardı:

Bij çayan eb akça.

Bu mətnində *çayan* sözünün mənası mənə aydın deyildir (mən onu heç lügətə də salmamışam). Qalan sözlər belədir: *bij* – min, *eb* – ev, akça – pul.

Minusin muzeyində saxlanılan bir sikkəni də V.V.Radlov və O.Donner nəşr etmiş, lakin oxumamışlar. Həmin mətn belədir:



H.N.Orkun yazır ki, burada bütün hərflər zahirdə olduğu üçün onu oxumaq olar və mətni sağdan sola deyil, soldan sağa oxumağı, həm də s səsini bildirən işaretni oxumamağı təklif edir; onun fikrincə, bu işaret ayırıcı işaretdir. H.N.Orkunun oxusunda bu mətn belə alınır:

Bir [e] l li en [c] barım.

Mətnin soldan sağa oxusunu qəbul etmək olar; belə yazı tərzinə göytürk abidələrində nadir hallarda da olsa rast gəlirik. Düzdür, sikkədə yazının bu tərzdə verilməsi məndə şübhə oyadır; sikkə çöldəki daş deyil ki, naşılığa yol verilsin. Hətta mətni soldan sağa oxusaq belə H.N.Orkunun oxusunu qəbul etmək olmaz, çünki bu oxuda «*qalın*» və «*incə*» samitlər (bütün mətn boyu) bir sözə daxil edilir. Göytürk orfoqrafiyasında, xüsusən sikkədə buna heç cür yol verilə bilməzdi.

H.N.Orkun *akça* sözünün etimologiyasını da aydınlaşdırır. O yazır ki, *akça* sözü *ağica* sözündən törənmışdır. Qədim türk dillərində *ağı* «ipək» deməkdir (xatırladıram ki, Kül tigin abidəsində belə bir cümlə vardır: *Tabğac bodun ağısı yimsak ermış*).

Görünür, türk qəbilələrinin erkən tarixində Sibirdə və onun hündürlərində – xəzin bol olduğu yerlərdə – xəz pul vahidi **kimi işlənmiş**, Çinlə həmhädüd yerlərdə isə inək pul vahidi **funksiyasını** yerinə yetirmişdir. Zaman keçdikcə, vəzifə oxşarlığına görə, **ağı-ça-ağça -akça** pul mənasını kəsb etmişdir.

Mahmud Kaşgarinin lügətində **ağı** sözünün əşya, **xəzinə**, dəfinə, hədiyyə mənalarını ifadə etdiyi göstərilir (I cild, səh.83, türk nəşri). Yenə həmin lügətdə (yenə o səhifədə) **ağıçı** sözünün xəzinədar mənası ifadə etdiyi göstərilir.

QAYIŞ TOQQASI

Yenisey çayı hövzəsində Kopyan kəndində üzərində üç göytürk hərfi olan bir qayış toqqası tapılmışdır. O. Donner həmin hərfələri  kimi, V.V.Radlov isə  kimi oxuyur.

NAQY-SZENT - MİKLOS DƏFİNƏSİ

1799-cu ildə Avstriya-Macarıstan imperiyasının Torontal vilayətində Maros çayının cıvarında Açanyaka dərəsi yanında Naqy-Szent-Mikloş adlanan yerdə Vuin adlı bir kəndli həyətində çuxur qazarkən iyirmi üç ədəd qızıl əşya tapır. Sonralar bu əşyalara Atilla dəfinəsi adı verilir. Dəfinəni iki rum taciri alıb Peş şəhərinə (indiki Budapest şəhərinin bir hissəsi) gətirir. Dəfinə haqqındaki söz-söhbət imperator Fransın qulağına çatır. O, dəfinəni almağı əmr edir.

İndi bu əşyalar Avstriyanın paytaxtı Vyana şəhərində muzeydə saxlanır. Əşyalar iyirmi dörd və on səkkiz əyarh (problu) qızıldan hazırlanmışdır. Həmin əşyalar bunlardır: yeddi müxtəlif sürəh (qədəh), bir uzun yumurta şəkilli düz boşqab, dörd dairə şəkilli boşqab, iki qədəh, iki yumurta şəklində boşqab (bunlardan birinin ucu buğa başlıdır), bir buğa başlı boşqaba bənzəyən içki camı, bir buynuz şəklində içki camı, bir kiçik cam, bir-birinə bənzəyən iki qədəh, iki yuvarlaq boşqab.

Bu dəfinə haqqında ilk dəfə Stefan Šoenvisner danışmışdır. O, dəfinənin bağda, dəmir sandıqda tapıldığı yazır (1801-ci il).

Dəfinənin saxlandığı muzeyin direktoru Ştaynbüxel 1827-1829-cu illərdə dəfinədəki əşyaların şəkillərini hazırlamış, lakin ölüm ona bunları nəşr etməkdə mane olmuşdur. Şəkillər onun xələfi Arnet tərəfindən 1850-ci ildə nəşr edilmişdir.

Osmanlı tarixi üzrə məşhur mütəxəssis Hammer də bu dəfinədən bəhs etmişdir (1828), lakin dəfinədəki rum yazılı olan bir əşyanı tədqiq etmiş və bir də dəfinənin Saros vilayətində tapıldığı göstermişdir.

1847-ci ildə adı bizə məlum olmayan bir nəfər yazırkı ki, macar alimi Yerney Yanos bu dəfinədəki əşyaların tədqiqi ilə məşğuldur. Fransız dilçisi Koen də 1848-ci ildə, qısa şəkildə də olsa, bu dəfinədən bəhs etmişdir.

Dəfinədəki əşyaların tədqiqi ilə məşğul olanlar, əsasən, Ştaynbüxelin hazırladığı və Arnetin nəşr etdiyi şəkillərdən istifadə edirlər.

Dəfinədəki əşyalar haqqında Böhm (1861), Romer Floris (1865), Saken-Kenner (1866), Henszlmann (1876), Rilszki Fenets

(1878), Rilszki Karol (1884), Raldisik Jenö (1884), Cozef Hampel (1884), Kondakov (1892), Simmerman (1923), Tomsen, Bruno Keyl, Mesaroş Qyula, Mladenov (1922-1925), Beşevliyev (1922-1925), Feher, Geza, Supka, Nemet Qyula (1932) qısa yaxud müfəssəl şəkildə fikir söyləmişlər.


Tədqiqatçılar belə bir fikirdədirlər ki, əşyalar Sasani və Bizans motivləri əsasında hazırlanmışdır, lakin onlarda Orta Asiya motivlərinin də təsiri duyulur.

Dəfinədəki əşyaların hazırlandığı tarix haqqında fikir birliyi yoxdur. Hampel əvvəlcə bu əşyaların IV-V əsrlərə aid olduğunu söyləmiş, sonra fikrindən dönerək onların VIII əsrə aid olduğunu sübut etmişdir. Kondakov və Tomsen bunları IX əsrə aid hesab edirlər. Onlarm fikrincə, əşyalar bulqar türklərinə aiddir, bulqar türkləri isə xristianlığı IX əsrə qəbul etmişlər. Əşyalarda xristian motivləri əsas yer tutduğu üçün onlar IX əsrənə əvvələ aid ola bilməz.

Feher Geza belə hesab edir ki, dəfinədəki əşyalar 820 – 906-ci illər arasında hazırlanmışdır.

Nemet əşyaların bulqarlara aid olmasına etiraz edir. O, aşağıdakı amillərə əsaslanaraq dəfinənin peçeneq türklərinə aid olduğunu sübut edir: 1. İstər yunan hərfləri ilə türkcə yazılın ibarələr və istər Nemetin oxuduğu kəlmələr bu dilin peçeneq – kuman dili olduğunu göstərir. 2. Dəfinədə rast gəldiyimiz Botaul Çoban adı və Konstantin Porfirogennetin əsərində adı çəkilən peçeneq qəbilə başçısının adı eyni şəxslə əlaqədar ola bilər. Kərdizi və Əl Bəkri də peçeneqlərin qızıl və gümüş qab-qacaqdən istifadə etdiklərini yazırlar. 4. Dəfinənin tapıldığı yerdə Arpad sülaləsi dövründə peçeneqlər məskun olmuşlar. Həqiqətən də Konstantinin əsərində adı çəkilən Bata 889-cu ildə peçeneqlərin hökməti olmuşdur, onun oğlu Bota-ul (*ul* «oğul» sözündən törəmişdir, tuvalılar indi də familiya göstərmək üçün *ool* sözündən istifadə edirlər) isə 900-920-ci illərdə yaşamışdır.


Dəfinədə 9 və 10 nömrə altında saxlanan iki camda dairəvi şəkildə yunan hərfləri ilə yunan dilində (hər ikisində) eyni ibarə yazılmışdır:




Yunanca mətnin cam üzərindəki vəziyyəti

Yazının türkcə tərcüməsi belədir: İsa insanları su ilə qurtararaq (içindən) yeni müqəddəs ruhu göndərir.

21 nömrə ilə qeyd edilən camın içində yunan əlifbası ilə, lakin türk dilində yazılmış mətn vardır:



Yunan əlifbası ilə türkcə yazılmış mətn



Transkripsiya


Boyla Zoapan tesi düzügü Botaul Zoapan tağruğı **ıtz**

Tərcümə

Boyla Çoban(ın) sifarişi ilə düzəldilən cam. Botaul qulpunu qoydu, (bu onun) camıdır.

Dəfinənin əşyaları üzərində də on səkkiz yazı var. bunların işarələri göytür hərflərinə bənzəyir. Mətnlərin bəzəyi eynidir, buna görə də hərflərin sayı azdır. Bu da öz növbəti mətnləri oxumağı çətinləşdirir.

Bunlardan ən uzun mətn 8 nömrə altında saxlanan abidə



Nemet bunu belə transkripsiya edir:
Boyla Çoban çərəz kaş

Tərcümə

Boyla Çobanın çərəz qabı (boşqabı)

2, 3, 4, 5a, 6a nömrəli mətnləri yazılı eynidir və Nemet bunları *iç ayak turuk* kimi transkripsiya edir. Burada *iç* sözü *içmək* fəlinin köküdür, *ayak* sözü qədəh mənasını verir. İfadənin tərcüməsi belə olur:

Turukun içki qədəhi

Nemet 5b mətnini *boyla çoban* kimi transkripsiya edir; bu da yuxarıda gördükümüz kimi, xüsusi isimdir.

11 və 12-ci mətnlər də eynidir. Nemet bunları *bakraç* kimi transkripsiya edir. *Bakraç* «misidən hazırlanmış qab» deməkdir.


14 nömrəli əşya sürahıdır. Nemet onun üzərindəki mətni *ilbek* kimi oxuyur və onun şəxs adı (xüsusi isim) olduğunu göstərir: bu da əşyanın İlbekə aid olduğunu göstərir.

Nemet 7 nömrəli mətni *sevinüg biçə* kimi oxuyur və belə tərcümə edir: *Sevinüg şahzadə (xanım)*. Qabdakı *ağı* sözü «hədiyyə» deməkdir.

13 nömrə altında təqdim edilən mətndə Nemet n z g s hərflərini görür və onu belə oxuyur: *eniz egis*. O, həmin ifadəni belə tərcümə edir: *geniş ağız*.

15-ci əşyadakı işarələri Nemet *sen* kimi oxuyur. Burası da məlumdur ki, Mahmud Kaşgarinin lüğətində *senek* sözünün *sürahi* mənasını verdiyi göstərilir.


6a və 9 nömrə altında verilmiş mətnlər oxunmamışdır.




Naqy – Szent – Mikloş dəfinəsi




Naqy-Szent –Mikloş dəfinəsi




4 nömrəli əşya. Yazısı: boyla




3 nömrəli əşya. Yazısı: boyla




5 nömrəli əşya. Yazısı: ekiz egiz «geniş ağız» və İlbek.



6 nömrəli əşya




7 nömrəli əşya. Yazısı: Sevinüg biçə.
Ağı; tərcüməsi: Sevinüg şahzadə. Hədiyyə




8 nömrəli əşya. Yazısı: Boyla Çoban çəriz kaş
Tərcüməsi: Boyla Çobanın çərəz qabı.




10 nömrəli əşya: Yazısı: Turum (yaxud Turuk) iç ayak. Tabak.
Tərcüməsi: Durumun (yaxud Durukun) içki qədəhi. Boşqab




11 nömrəli əşya: Yazısı: sen «sən»



15 və 16 nömrəli əşyalar.
Hər ikisində eyni mətn vardır: barkaç «barkac»



17 nömrəli əşya. Yazısı: Turum (yaxud Turuk) iç ayak.
Tərcüməsi: Durumun (yaxud Durukun) içki qədəhi.




22 və 23 nömrəli əşyalar. Hər ikisində eyni mətn vardır:
Turum (yaxud Turuk) iç ayak.
Tərcüməsi: Durumun (yaxud Durukun) içki qədəhi.

Bundan başqa 23 nömrəli əşyada ayrıca olaraq **(۰۴۱۸۰۷)** yazılmışdır. Mətn hələ oxunmamışdır.

KARATAL ABİDƏSİ


1927-ci ildə Məhəmmədcan Timşbey Taldı Kurğan qəzasında Kora və Karatal çaylarının qovuşduğu yerdə Karatal qəsəbəsindən üç kilometr aralı bir daş tapmışdır.




Şəkildən də göründüyü kimi burada fantastik bir heyət təsvir edilmişdir. Şəklin altında göytürk əlifbasına oxşar hərflik iki sətr mətn yazılmışdır: yazı, az qala, tam surətdə aşındığı üç onu oxumaq qeyri-mümkündür; tək-tük seçilən hərflər bu göytürk yazısı olduğunu söyləməyə imkan verir.

Rus alimlərindən biri bu heyvanın fo köpəyi, digəri meynə olduğunu söyləyir.


GÖYTÜRK ABİDƏLƏRİNİN
TAPILDIĞI REGIONLARIN
PLANLARI




Baykalyanı və Lena çayı hövzəsi




Yenisey çayı hövzəsi




Monqolustan



Altay




Şərqi Türküstan



Şimali Qırğızistan və Qazaxıstan

XÜSUSİ İSİMLƏR

1. İnsan adları



- | | |
|--------------------|---|
| Ağult | Bayna |
| Ağuş Inal | Bayna Sajun |
| Ak Baş | Baz kağan |
| Alanı İçrəki | Beçə Apa |
| Alp Yürək | Beñü Çor |
| Alp Uruňu | Bəg |
| Alp Uruňu Tutuk | Bəg Tarkan |
| Alp Şalçı | Bəg Çor |
| Altuğa | Bəgni |
| Altun Tay Sajun | Bilik Köñül Sajun |
| Altun Tamğa Tarkan | Bilgə İşbara Tamğan Tarkan |
| Amaş | Bilgə kağan – İstəris xaganın
böyük oğlu, Kapağan xa-
qandan sonra türk xaganı
olmuş (716), 734-cü ildə
ölmüşdür. |
| Ajar | Bilgə Küli Çor |
| Ajkas | Bilgə Tamğacı |
| Anjin | Bilgə Baçam |
| Apa Tarkan | Bilgə Toýukuk |
| Arslan Külüg Tirig | Bilgə Tuğma |
| Aruk (qadın adı) | Bilgə Çanşı |
| Asuğ | Bilgə Çanşı |
| Aza Tutuk | Bilgə Çığşın |
| Azğanaz | Bilgə Şarjun |
| Az Tutuk | Bindir |
| Bağça Tarkan | Biñ Ecü |
| Bağtatur Çığşı | Boyla Bağça Tarkan |
| Bağır | Boyla Kutdışg Yarğan |
| Bala Çor | Bögü |
| Bars bəg | Bölən |
| Bars kağan | Böri |
| Bars Uruňu | |
| Basar | |
| Başğu | |
| Bay Apa | |

Buçur
 Buğa
 Buğak Tutuk
 Bukağ Tutuk
 Bumim kağan – Birinci türk
 xaqanlığının banisidir; ta-
 rixdə Yamı və Tumin ad-
 ları ilə də tanınır.
 Buja Çıksin
 Buzaç Tutuk
 Çab Şatun Tarkan
 Çaça Anjar
 Çaça Səjün
 Çan Səjün
 Çansı
 Çık Bilgə Çigsi
 Çıksın
 Çigil Tutuk
 Cinər
 Çikan Toğukuk
 Çoçı Böri
 Çokuk Böri Səjün
 Çökül
 Edçü Sajun Tirə
 El İnançı
 Elbilgə (İlbilgə – İltəris xaqa-
 nın arvadı, Bilgə xaqan
 və Kül tiginin anası)
 El Çor Küç Bars
 Elçi Çor
 Eletmis
 Eləgül
 Eltəris (İltəris kağan – İltəris
 xaqan)
 El Toğan Tutuk
 Enik Səjün

Erkin
 Esin
 Etrük
 Əzgənə
 Ələgül
 Ər Ankas Toşak
 Ərdəm Kan Altuğa
 Ərən Uluğ
 İl Çor
 İltəris
 İnəl Kağan – Kapağan xaq-
 nın kiçik oğlu
 In ÖZ İnançu
 İrlün
 İsiyi Likən - Çin səfiri Lüi-Huang
 İsig Sajun
 İstəmi – Bumim xaqanın qar-
 daşı İstəmi xaqan; 0
 Qərbi Türk xaqan İş-
 nın xaqanı idi.
 İt Bert
 İtə – çuk
 İnal Öğə
 İnal Uruju
 İnançu
 İnançu Alp
 İnançu Apa Yarğan Tarkan
 İnançu Bilgə
 İnançu Çor
 İnançu Külög Çigsi
 İnan Uğraç
 İşbara
 İşbara Bilgə Küli Çor
 İşbara Çikan
 İşbara Tamğan Çor
 İşbara Tamğan Tarkan
 İşbara Tarkan

İşbara Yamtar
 Kədim Uruju
 Kəglinç
 Kəni Tirig
 Kənsig
 Kənig
 Kök Ön
 Kögsin
 Körtlə
 Kul Tudun
 Kü Çakul Tutuk
 Küç
 Küç Bars
 Küç Kül
 Küç Kara
 Küç Kriyagan
 Küç Kul
 Küç Öğə
 Künd Aruk Bəg
 Kül Bilgə
 Kül Cişgi
 Kül Çor
 Kuli Çor
 Kül tigin – İltəris xaqanın ki-
 çik oğlu, Bilgə xaqanın
 kiçik qardaşı, məşhur
 türk sərkərdəsi və pəhlə-
 vanı. Onun şərefinə qo-
 yulmuş abidə Orxon abi-
 dələri içərisində ən məz-
 munsu və ən yaxşı mü-
 hafizə edilənidir. Kül ti-
 gin 731-ci ildə ölmüşdür.
 Kül Tudun
 Külög
 Külög Apa
 Külög Çigən

Külög Çigsi
 Külög Çor
 Külög Sajun
 Külög Tuğan
 Külög Tutuk
 Külög Uruju
 Külög Yigə
 Kümük Toğan
 Künç Tutuk
 Kuni Tirig
 Kürə
 Kürəbir Uruju Sajun
 Kanita Aza
 Kapağan kağan – İltəris ka-
 ganın kiçik qardaşı, Çin
 dilində Me-çüe, türkçə
 Moçur. Kapağan azər-
 baycanca Fateh demək-
 dir. Türk xaqanlığı sər-
 hədlərinin genişlənmə-
 sində və dövlətin qüdrəti-
 nin xeyli artmasında bö-
 yük xidməti olmuşdur.
 716-ci ildə bayırkuluları
 məglub etmiş, lakin geri
 qayıdarkən pusquda dur-
 muş bayırkulular tərəfin-
 dən öldürilmişdər.
 Kara
 Kara Bars
 Kara Buluk
 Kara Çor
 Kara İnançu Çor
 Kara Yazmaz
 Kara Kan
 Kara Səjir
 Kara Yaş

Kiyağan
 Kiyağan Uruju
 Koşu Tutuk
 Ku Səjün
 Kuğ Səjün
 Kul Apa Uruju
 Kul Bert
 Kuni Səjün
 Kunu Səjün
 Kuthğ - İlteris xaqanın taxta çıxmazdan əvvəlki adı
 Kuthğ - Kutluğ
 Kutluğ Bağa Tarkan
 Kutluğ Çigşi
 Kutluğ Uruju
 Kutuz
 Kuşu Tutuk
 Laçın Bayduk
 Likən
 Lüsün Tay Səjün
 Makraç Tamğaçı
 Nəj Səjün
 Nomiş Baş
 Oğlan Çor
 Oğramış (qadın adı)
 Oğuz Bilgə
 Oğul Asuğ
 Oğul Bars
 Oğul Tarkan
 Oğut
 On Tutuk - Çin valisi Vanq-tu-tu (k); On-Vanq, Tutuk-vali.
 Ormast Otka Konmuş Kılıç
 Otuz Oğlan

Ozmış tigin - 742-ci ilə aid Çin mənbələrində si-mi-şə adı ilə verilir. Sonuncu göytürk xaqanı olmuşdur. 744-cü ildə (Çin mənbə-lərinə görə) basmıllar tə-rəfindən öldürülmüşdür. Lakin uyğur xaqanı Mo-yun Çor deyir ki, Ozmış tigini o öldürmüştür (Mo-yur Çor abidəsi)
 Ög Baş İn Alp
 Ögdəm Inal Alp
 Ögə Bert Tutuk
 Ögünə Tutuk
 Örün Bəg
 Öz Apa Tutuk
 Öz Bilgə Büyin
 Özin
 Özüt Oğdi
 Öz Yigən Alp Turan
 Sabık Basar
 Sağu
 Sajjun
 Sarığçır
 Səbig Kül İrkin
 Səm Tojra
 Səpinlig
 Soğur
 Şalçı
 Şoğur
 Şubuş Inal
 Şuğra
 Tadık Çor
 Taman tarkan
 Tamğan

Tarduş Inançu Çor
 Tarkan Sajjun
 Taçam kağan - adı Ongin abidəsində çəkilən na-məlum xaqan
 Tay Bilgə Tutuk
 Tay Ögə
 Tay Sajjun
 Tay Ügə
 Tensi - Çin hökmədəri
 Təkəş
 Təşlik Apa
 Tinəsi oğlu
 Toğan
 Toğluk
 Toýukuk - 650-ci ildə Çinəd anadan olmuş, orda təhsil və təlim almış, sonralar üç göytürk xaqanının - İl-teris xaqan, Kapağan xa-qan və Bilgə xaqanın və-ziri olmuş türk dövlət xadiyi. Tonyukuk abidəsi onun şərəfinə qoyulmuşdur (Toýukuk Azərbay-canca qatırın sərt dirnağı deməkdir). 725-ci ildən sonra vəfat etmişdir.
 Tok Bögüt
 Tolmuş
 Tojra tigin - 714-cü ildə Beş-balıkdə edam edilmişdir; Çin mənbələrində adı Thonq-o-te-kin şek-lində yazılır.
 Tojra Səm
 Torğul
 Tök Bögü
 Töliş Bilgə
 Töliş Tirig
 Tör Apa
 Töşəg
 Tuçayan
 Tudun
 Tudun Yamtar
 Tuğan
 Turan
 Turğul / Torğul
 Tutuk Aş
 Tüz Bay Küç Bars Külüg
 Türk Bilgə kağan
 Türqi Yarğun
 Tüzmiş
 Uğraç
 Udar Səjün
 Uduñ
 Udur Çigşi
 Uluğ Erkin - Yer Bayırku xani
 Uluj Şad
 Umay - ailə səadəti və uşaq-ları himayə edən ilahı
 Umay bəg
 Umaç
 Umsuğ
 Unağan Çor
 Unun
 Ur
 Ur bəg
 Urı bəg
 Urmızıt
 Uruju
 Uruju Külüg Tok
 Uruju Səjün

Usın Buntatu
 Ut Sajun
 Uz
 Uz Bilgə Çanşı
 Üzüt Uğdı
 Üçin Külüg Tirig
 Yabaş Tutuk
 Yağlakar kan ata
 Yağmiş Tutuk
 Yalsaka bəy
 Yami – Bumin xaqanın digər adı
 Yamtar
 Yaruk tigin
 Yaşak
 Yaş Ak Baş

Yatığma
 Yəegin Silik bəg
 Yəlgək
 Yigən Çor
 Yırqınjə
 Yoğa
 Yola
 Yol Ana
 Yoliğ tigin – Kül tigin
 Bilgə xaqan şərəfinə
 qoyulmuş abidələri ya-
 zan şəxs, Bilgə xaqan
 oğlu, gələcək xaqan.
 Yula
 Yüz Kumul

Baybalık – şəhər adı, *varlı şəhər* deməkdir. Uyğur xaqanı Moyun
 Çorun göstərişi ilə 756 – 757-ci illerdə soğdalılar və çinlilər
 tərəfindən Selenqa çayı sahilində salınmışdır.
 Beñlügək tağ – dağ adı
 Berçəgər – yer adı
 Besbalık – şəhər adı
 Bes Keçin – yer adı
 Beşbalık – şəhər adı *beşşəhər* deməkdir. Adı M.Kaşgarinin əsə-
 rində də çəkilir, indiki Urumçi şəhərinin (Çinin qə-
 bində, Uyğurustanda) yerində olmuşdur, nə vaxt salin-
 diği məlum deyil, lakin VII əsrən başlayaraq türklərin
 həyatında mühüm rol oynamışdır.

Bəñligək – yer adı
 Bərçəgər – yer adı
 Birkü – yer adı
 Bolçu – yer adı
 Buxara – Buxara
 Buluk – yer adı
 Buntatu – yer adı
 Burğa – yer adı
 Burğu – yer adı
 Bükəgük – yer adı
 Çigil – yer adı
 Çiyiltir köl – göl adı
 Çoğay – yer adı
 Çorak – yer adı
 Çuğay – Hanqay dağları
 Çuğay küz – yer adı
 Çuş – çay adı
 Çuşbaşı – yer adı
 Egük katun – çay adı
 Ertis – İrtış çayı
 Özgənti Kadaz – yer adı
 Ər Kamiş – yer adı
 Ərsəgün – yer adı
 İçüy – yer adı
 İrlün – yer adı

2. COGRAFİ ADLAR

Açıq Altır – göl adı
 Ağrı – yer adı
 Ağılığ – yer adı
 Ağult – yer adı
 Ağuş – yer adı
 Ak Tərməl – çay adı
 Altun Kanar – yer adı
 Altun Kır – yer adı
 Altun köl – göl adı
 Altun yış – yer adı
 Altu Şan – yer adı
 Amğa Kurğan – yer adı
 Amğı Kurğan – yer adı
 Am sub – Anı çayı
 Antarğu – yer adı
 Arkar – çay adı
 Arkar Başı – yer adı
 Arkuy – yer adı
 Balıklı – çay adı

İrtış – çay adı, İrtış çayı
 I bar baş – yer adı
 Iduk Baş – yer adı
 Keyrə başı – yer adı
 Kem – Kem çayı; Yenisey çayının qədim türk adı
 Keçin – yer adı
 Keşdim – yer adı
 Kənərəs – yer adı
 Kəñjü Tarban – şəhər adı, sonralar Otrar adlanmışdır
 Kəñjü Tarmən – şəhər adı, sonralar Otrar adlanmışdır
 Kərgün – çay adı
 Kök Öj – yer adı
 Kök Üj – yer adı
 Kögmən – Sayan dağları
 Kökür – Qaraqumda yer adı
 Kömür tağ – dağ adı
 Kadaz – yer adı
 Kadırkan – Xinqay dağları
 Kazan – yer adı
 Kazluk köl – göl adı
 Kara Buluk – yer adı
 Kara Yota – yer adı
 Kara Yotalıq – yer adı
 Kara Yotuğan – çay adı
 Kara köl – göl adı
 Kara kum – yer adı
 Kara sənəjir – dağ adı
 Karluk köl – göl adıdır
 Kasuy / Kaşuy – çay adıdır
 Kitaý – yer adı
 Koçu – Şərqi Türkistandan Hoço şəhəri
 Koşu – yer adı
 Koşuy – çay adıdır
 Kuşlağak – yer adı
 Kuşuy – yer adı
 Mağı Kurğan – yer adı
 Oğrak – yer adı

Orkun balık – şəhər adı
 Orkun ügüz – yer adı
 Öňük – yer adı
 Örpən – yer adı
 Ötükən – Göytürk xaqanlığının paytaxtinın yerləşdiyi yer
 Purum – Apa Urum (Böyük Roma) – Roma, Bizans, Vizantiya
 Sakış – yer adı
 Santur balık – şəhər adı
 Santur yazı – yer adı
 Sələrjə – Mongolustandan başlayıb Baykal gölünə tökülen Selcəqä çayı
 Sənəjir – dağ adı
 Sokak – yer adı
 Sonja – meşəli dağ adı
 Suğçı balık – şəhər adı
 Şəntun – Çindəki Şan-tunq dağları
 Şip başı – yer adı, gümən ki, dağlıq yerdər
 Şokak – yer adı
 Tabar – yer adı
 Tabğaç – Çin
 Talakım – yer adı
 Taluy – çay adı (*taluy* «dəniz» deməkdir)
 Tamağ Iduk Baş – göytürkləri karluklarla döyüşdüyü yerin adı
 Tarmən – yer adı
 Tayğan köl – göl adı
 Tayğuntan - saray adı
 Təmir Kapığ – Orta Asiyada Bəlxdən Səmərqəndə gedən yolun
 üstündə Keş şəhərindən 90 kilometr cənubda eni 12-20
 metr, uzunluğu 3 kilometr olan Buzqala keşidi
 Təzə – yer adı
 Toğla – Tola çayının qədim türk adı
 Toğu Balık – Tola çayının sahilində şəhər adı
 Toğurcu – yer yaxud çay adı; mətndən ayırmaq mümkün deyil
 Tokar – dövlət adı (Toxaistan)
 Tok Böküt – yer adı
 Tokuz Ərsin – yer adı
 Tögültün yazı – yer adı

Töjkəş – dağ adı
 Tukuş – çay adı
 Tün – yer adı
 Tüngər – yer adı
 Tüpüt – Tibet, dövlət adı
 Türqi Yarğun – göl adı
 Urğu – yer adı
 Usın Buntatu – yer adı
 Üç Birgü – yer adı
 Üç Birgü – Ulan-Batorun şimal-qərbində çay adı
 Yabaş – çay adı
 Yarğun – yer adı
 Yarık yazı – Yarık düzü
 Yaris – yer adı
 Yarış Ağuluk – yer adı
 Yarış ügüz – Yar çayı
 Yaşıl ügüz – Hoanq-ho çayı
 Yer Bayırku – yer adı
 Yılun kol – çay adı; *kol* monqolca «çay» deməkdir
 Yinçü ügüz – Zərəfşan və ya Sır-Dərya çayı
 Yit – çay adı
 Yoğra Yarış – yer adı
 Yula köl – göl adı

3. ETNONİMLƏR

Az – Kögmən dağlarda yaşayan xalq. V.V.Bartoldun yazdıına görə, az xalqlı Sayan dağları ilə Altayın arasında yaşamışdır. Az xalqı uyğurların da daxil olduğu tələ qəbilə ittifaqına daxil olmuşdur. Uyğur dili göytürk dilinə çox yaxındır. Az dili uyğun dilinə yaxındırsa, deməli, göytürk dilinə də yaxındır. Az xalqı haqqında Çin qaynaqları da, Avropa mənbələri də məlumat vermir.

Altı Çub Soğdak bodun – bu ifadə haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri bunu Soğda (Soqdiana) dövləti hesab edir, digərləri isə Çinin Şofan (Ordos) əyalətində

soğdalıların saldığı altı şəhər kimi qəbul edir. Hər hələdə hərfi tərcüməsi altı hissəli (tayfali) soğda xalqı deməkdir.

Apar – avar; göytürklərdən qərbədə yaşayan xalq. Bunlara həqiqi avarlar da deyirlər (yalançı yaxud saxta avarlar da vardır). Avarlar İli çayı hövzəsində yaşamış və sonralar türqişlərin tərkib hissəsinə daxil olmuşlar.

Apurım – Kül tigin abidəsində bu ad *apar* «avar» etnonimin-dən sonra çəkilir, deməli, o, avarlara nisbətən qərbədə yerləşir. Buna görə də mən onu Apa Urum-Böyük Roma kimi oxuyuram. Mən belə güman edirəm ki, bu, Bizans (Vizantiyaya) verilən addır. Buradan mən belə nəticəyə gəlirəm ki, Bumin xaqanın dəfnində Vizantiya nümayəndə heyəti də iştirak etmişdir.

Bayırku – türklərdən şimalda yaşayan xalq, turkdilli qəbilədir; Çin dilində pa-ye-ku adlanır. Bayırku qəbilələri gah göytürk qəbilə ittifaqına daxil olmuş, gah da türklərlə düşmənlik etmişdir.

Basmıl – Çin dilində pa-si-mi; turkdilli qəbilədir. Basmillar 40 bölmədən ibarətdir, lakin bölmə nə tayfa, nə də qəbiləyə bərabərdir. Onlar kiçik xalqdır və şərqi Tarbağataydə təşəkkül tapmış, sonralar Cunqarayaya köcmüşlər. Lakin köcmə tarixi məlum deyildir. Basmillar Cənubi Cunqariyanın şərqində Orta Asiya hunlarının qalıqları olan şato qəbilələri ilə qonşuluqda yaşamışlar. Basmıl xalqı uyğurlarla birlikdə tələ qəbilə ittifaqına daxil olmuşdur. Basmilların dili göytürklərin dilinə çox yaxındır.

Berçəkər – Kül tigin abidəsinin şimal tərəfinin 12-ci sətrində berçəkər ylısının adı çəkilir. Güman edirəm ki, bu, qədim türk peçeneq qəbiləsinin türkçə adıdır.

Bersil – Terxin (17-ci sətir) və Bögü xagan (10-cu sətir) abidələrində bersil xalqı haqqında xəbər verilir.

Bukarak – Orta Asiyada Buxara ulusu. Buxaralılar, güman ki, soğd dilində danışmışlar.

Buluk – Moyun Çor abidəsində (22 və 35-ci sətirlər) buluk xalqı haqqında danışılır.

Çik – Kökmən mənşəli dağlarında yaşayan turkdilli qəbilənin adı. Güman ki, çiklər müasir tuvalıların ulu babalarıdır.

Çigil – turkdilli qəbilənin adı.

Ediz – oğuz xalqına daxil olan bir qəbilə.

Edizkər – ediz qəbilə ittifaqına daxil olan soy.

İgdir – Terxin abidəsində (cənub, 3-cü sətir) igdir xalqından danışılır. Düşünürəm ki, igdirlər turkdilli xalqdır. Ehtimal ki, Türkiyədəki İgdir regionunun da qədim igdirlərlə hansıa əlaqəsi var.

İzgil – oğuz xalqına daxil olan bir qəbilə.

Yağma – turkdilli qəbilədir. M.Kaşgarinin yazdığına görə, yağma dili ən düzgün türk dilidir.

Kəngərəs – kəngər qəbiləsinin adı. Turkdilli qəbilədir. Rus mənbələrində kanqı termini ilə verilir. Kəngərlərin eramızdan əvvəl II əsrədə Sır-Dərya çayının orta və aşağı axarında güclü dövlətləri olmuşdur. Çin səfiri Çjan Tsyan eramızdan əvvəl 128-ci ildə Kəngər dövlətinin paytaxtında olmuşdur. Kəngərlərin hakimiyyəti qərbi Xəzər və Volqa çayınadək yayılırdı. Eramızın I əsrində kəngərlər Qafqazda da möhkəmlənirlər. Sonralar kəngərləri peçeneq adlandırmışlar. Bizim eranın VI-IX əsrlərində kəngərlər Sır-Dərya çayının orta və aşağı axarında yaşamışlar.

Kök türk – göy, mavi türk; eramızın VI əsrində Monqolustanın şimalında qüdrətli xaqanlıq yaratmış türk qəbilələrinin başında duran qəbilə ittifaqı. Elmi ədəbiyyatda türkləri iki ölçüdə tədqiq edirlər: 1. VI-VII yüzillikdəki türkləri türküt adlandırır, bunların monqoldilli siyənbi qəbilələri arasından çıxdığını, türkləşdiyini və monqoloid irqinə aid olduğunu göstərilər; 2. VII əsrin sonu – VIII əsr türklərinin artıq irqi baxımdan da, dil baxımdan da xeyli dəyişdiyi, Orta Asiya irq tipinə yaxın olduğu, dillərinin isə qədim uyğur və müasir oğuz qrupu dillərinə yaxın olduğu qeyd edilir. Elmi ədəbiyyatda bu türklər göytürk adlandırılır. Türk xaqanlığının sərhədləri şərqdə Mancuriyadan qərbdə Don çayının

arxasmadək, şimalda Baykal gölü sahillərində cənubda Tibetdək böyük bir ərazini tuturdu.

Kürt – turkdilli qəbilədir.

Kabay – dil mənsəbiyyəti məlum olmayan qəbilə.

Kara – türqış – qərbi göytürklərə daxildir.

Karluk – Altayda İrtış çayı sahillərində yaşayan türk xalqı.

Karluklar 650-ci ildə türkutlərdən ayrılmış və Tan imperiyasına tabe olmuşlar. Çin qaynaqlarında qelolu adlanırlar. Üç böyük qəbilədən ibarətdir (Üç karluk). Karluklar Qara İrtış çayı hövzəsində yaşamışlar.

Kasar – Moyun Çor (7-ci sətir), Terxin (17-ci sətir) və Bögü xagan abidələrində (10 və 19-cu sətirlər) kasar xalqından danışılır. Güman ki, bu, turkdilli xəzərlərdir.

Kay – Terxin (qabaq, 3-cü sətir) abidəsində kay xanlığından danışılır. Dil mənsəbiyyəti mənə bəlli deyil.

Kıpçak – turkdilli qıpçaq qəbiləsi. Ərəb mənbələrində kıpçak, rus mənbələrində poloves, qərb mənbələrində kuman adlanır. Kıpçakların ilkin vətəni Qara İrtış və Sır-Dərya çayları arasında yerləşən geniş çöldür. İndi bura Dəştı Kıpçak (Qıpçaq çölü – Qazaxıstanın şimalındadır) adlanır. Sonralar qıpçaqlar Altay dağlarından Dunay çayının mənsəbinədək Qazaxıstan, Volqaboyu və Şərqi Avropa düzənliyində yaşamışlar. Qıpçaqlar bir sıra türk xalqlarının təşəkkülündə böyük rol oynamışlar.

Kırkız – Yenisey çayının yuxarılarında Kem və Kemçik çayları hövzəsində yaşamış türk xalqıdır; Çin mənbələri onları xyakas adlandırır, VII-VIII yüzilliklərdə qırğızların dili və yazılı göytürk və uyğurlara yaxın olsa da, mədəniyyətləri onlardan fərqlənmişdir. Bəzi parametrlərdə bu üç xalq arasında kəskin ferq nəzərə çarpır. Qaynaqların xəbər verdiyinə görə, qırğızlar cənub-qərbdə karluqlar, qərbdə kurikanlar (Baykal gölünün şimalında Anqara çayının aşağı axarında yaşayırdılar) şimalda isə boma xalqı ilə qonşu idilər. Onlardan şərqdə çik qəbilələri yaşayırdı. Deməli, qırğızların şimal sərhədi indiki Krasnoyar şəhərindən bir qədər şimaldan, şərq sərhədi Şərqi Sayan dağlarının ətəklərindən,

qərb sərhədi Tom və Biy çaylarında Salair silsiləsinə dək keçirdi. Qırğızların ərazisi cənubda Karaşarla hündürləndir. Qırğızlar hündür boyladur, saçları kürəndir, əl yanaqlı və mavi gözlüdürərlər. Onlar şamanizm dininə biyət edirlər. Kırızıclar 840-cı ildə uyğurları (Uyğur xaqanlığını) məğlub edib Mərkəzi Asiyada qüdrətli dövlət - Kırğız xaqanlığını yaratmışlar.

Kıtaý - Mərkəzi Asiyada xalq, 405-ci ildən belə adlanır; rus mənbələrində kidanı adlanan bu xalq müasir tanqutların ulu babalarıdır. Çin qaynaqları yazır ki, kıtaylar və türkler eyni mənşədən deyildir.

Kurikan - türkdilli xalqdır. Çin mənbələri onları qılıqan adlandıır və telə qəbilə ittifaqına daxil edir. Kurikanlar müasir yaqtıların (saxaların) ulu babalarıdır. Kurikanların torpaqları şimalda dənizdək (görünür, Şimal Buzlu Okeanı nəzərdə tutulur) uzanır. Kurikanların torpaqlarında günlər uzun, gecələr qıсадır (Çin qaynağı yayı nəzərdə tutur). Onların ərazisi o qədər genişdir ki, bir tərəfdən günəş batanda, o biri tərəfdən günəş doğur.

Oğuz - oğuzlar Şərqi Hun ittifaqına daxil olmuşdur. Orxon abidələrində oğuzlar gah Bilgə xaqanın öz xalqı, gah da düşməni adlandırılır. Oğuzlar müasir azərbaycanlı, türk və türkmənlərin ulu babalarıdır.

On ok - Qərbi göytürklərə verilmiş addır. Əslində on oxlar bütün qərbi göytürklər deyildir. Qərbi türk xaqanlığında yaşayan beş qəbilə dulu qəbilə ittifaqı və beş qəbilə nüshibi qəbilə ittifaqı on oxları təşkil edir.

On uyğur - On boydan ibarət olan uyğurlar

Otuz tatar - Türk xaqanlığı dövründə monqoldilli qəbilə olmuşdur. Sonralar bu qəbilə türkləşmişdir

Səkkiz oğuz - səkkiz boydan ibarət oğuz qəbiləsi

Soğdak - soğd xalqı. Türklər Soqdianada yaşayan və güman ki, həm türkdilli, həm də İrandilli olan xalqları bu adla adlandıırlar

Suğd // soğd - soğd xalqı; Orta Asiyada yerləşən Soğdiana dövləti

Tağbaç - türklerin çinlilərə verdiyi ad. Əslində tabğaçlar çinli olmamış, türkdilli müstəqil xalq olmuşdur. Tabğaçlar şimali Çini işgal etmiş, onlara qarışmış və Çin dilini qəbul etmişlər. Türklər də çinliləri onların öz həqiqi adı ilə deyil, tabğaçların adı ilə tanımişlar.

Taňut - rus mənbələrində tanqut adlanır; türk qəbilələrindən birinin adı

Tarduş - Şərqi Türk xaqanlığının qərbində yaşayan türk qəbiləsinin adıdır. Türk xaqanlığında tarduşlar mühüm rol oynamışlar. Türk xaqanlığının taxtına oturmamışdan tarduşların şadı olmaq lazımdı. Bilgə xaqan da taxta çıxmazdan əvvəl 19 il tarduşlar üzərində şad olmuşdur.

Tat - türklerin yaddilli, yəni türk dilində danışmayan qəbilələrə verdiyi ad

Tatar - monqoldilli qəbilənin adıdır. Orxon-Yenisey abidələrində adları tez-tez çəkilir. Çin mənbələrində tatarların adı IX əsrin ortalarından ta-ta şəklində çəkilir. Tatarlar sonralar türkləşmişlər.

Tatabı - üç hissəyə ayrılan kıtayların sonralar çinlilər tərəfindən hi adı verilmiş ki-mo-hi qəbiləsi

Tezik - türklerin ərəblərə yaxud ümumiyyətlə müsəlmanlara verdikləri ad; fonetik tərkibinə görə tacik sözünə də yaxındır. Buna görə də mən onu tacik kimi qəbul etməyə məyləndim.

Tokar - toxarlar. Toxarlar Şərqi Türküstanda yaşamışlar. Tokar dili hind-Avropa dilləri ailəsinə daxildir. Həmin ailəyə daxil olan 12 dil qrupundan birini təşkil edir. Hazırda bu dildə heç kim danışmir (ölü dildir).

Tokuz oğuz - göytürklərdən şimalda yaşayan qəbilənin adıdır. Türkəlli qəbilədir. Sonralar tarix səhnəsinə uyğur adı ilə çıxmışdır.

Tojra - türk qəbilələrinin bir boyu; oğuz qəbilə ittifaqına mənsub olduğu da güman edilir.

Töliş - türkdilli qəbilədir, göytürk xaqanlığına daxil olmuşdur. Çin dilində The-le şəklində yazılır.

Tüpüt - tibet xalqı və Tibet dövləti; türklərdən cənubda yerləşir.

Türgiş – qərbi göytürkləri təşkil edən türkdilli qəbilə. Türgislər Mərkəzi Tyan-Şanda İli çayının sahillərində (Çü və İli çaylarının arasında) yaşamışlar. Onlardan qərbdə şunişi xalqı yaşamışdır.

Türk – Kül tigin və Bilgə xaqan abidəsini qoyanlar özlərini türk, kök türk, kök sir türk bodun (xalq) adlandırırlar. Güman ki, tərkibi yekcins olmamış, tez-tez dəyişmişdir. Belə ki, Bilgə xaqan eyni bir qəbiləni gah öz türk, gah yağısı adlandırır.

Uyğur – Monqolustanın şimalında yaşayan qəbilənin adı: türkdilli qəbilədir. Çin mənbələrində veý-ho, hui-ho və veý-vu-rh şəklində yazılır. Uyğurlar əvvəllər göytürklərə tabe olmuşlar, sonra göytürkləri məglub edib Selenqa və Tola çayları hövzəsində yaşamışlar. Onlar 630-cu ildə Çinə tabe olmuşlar.

Üç karluk – Altay dağları və İrtış çayı hövzəsində yaşayan türkdilli qəbilənin adıdır. Abidələrdə olduğu kimi, Çin mənbələri də onların üç soydan ibarət olduğunu yazır.

Üç kurikan – Baykal gölü ətrafında yaşayan türkdilli qəbilənin adıdır. Üç kurikanlar sonlara uyğurlara tabe olmuşdur. Güman ki, üç kurikanlar müasir yaqtuların ulu babalarıdır.

Üç oğuz – üç soydan ibarət olan oğuzlar.

Lügət

A

ab (KÇ 9; IB 17, Y 41) – ov
abinç (IB 57) – rahat, təsəlli
abinçu (IB 57) – dözümlü, səbirli
abçı (Y 32) – ovçu
abla (KÇ 9) – ovlamaq
aç¹ (T 28) – açmaq
aç² (BKŞ 37) – ac
aç³ (KTc 8; Tl 6) – acmaq
aça (Y 17) – yaxın qohum
Açıq Altır köl (MÇ 18) – yer adı
açıqın (SS) – aydın, anlaşıqlı
açsık (KTc 8) – achiq
adak (KTSM 7; BKŞ 30, c 7; Y 41) – ayaq
adaklıq (Y 10, 11, 42) – ayaqlı
adarlu (Turfan) – təhlükəli
adas (Y 26) – yoldaş, adaş
adaş (Y 11) – yoldaş, adaş
adğır (KTŞ 35, 36; BKŞM 11; IB 8, 86) – ayğır
adğırlıq (IB 7) – ayğırlıq
adığ (IB 10) – ayı
adincığ (KTc 12; BKŞM 14) – xüsusi, layiq, adına layiq
adir (Y 32) – ayırmaq
adiril (O 11; BKŞM 13; T 2; İA 1,2; Y 8, 9, 10, 11, 13, 14, 17, 22, 25, 27, 28, 33, 42, 43, 44, 49; Tl 2, 4) – ayrıılmaq
adırın (Y 32) – ayrıılmaq, təcrid edilmək
ağ (BKŞ 37; IB 29, 96, T 25; Tl 7) – qalxmaq, yüksəlmək
ağan (IB 29) – cəza, cərimə, tövbə
ağar (ağır) (İA 1) – ağır, qiymətli; hörmətli
ağrı (O 12 KTc 5, 6, 7, şm 12, çq; BKŞM 13; T 48; Y 12, 42) – bəxş, hədiyyə
ağıl¹ (Tl 6) – yaxınlaşmaq, yiğişmaq
ağıl² (Süci, IB 72) – ağıl (qoyun saxlanan yer)

ağılığ (BKş 11; SS 43) – ipəkdən qiymətli hədiyyə
 ağır (BK ş 2, c 15; KÇ 5; İA 1) – hörmətli, qüdrətli
 ağırı (BK c 9; TI₁) – ağrıməq, xəstələnmək
 ağıt (KTşm 7; BK ş 31; KÇ 19) – dağıtməq, qovmaq, qalxmaq, qaldırmaq
 ağış (Y41; TI 6) - yüksəliş, yüksəlmə, qalxma, qalxış
 ağız (IB 40, 100; TI 6) – ağız
 ağla (TI 5) – ağlamaq
 ağrı (BK c9) – ağrımaq, xəstələnmək
 ağtur (T 25) – qaldırmaq, yuxarı çıxarmaq
 Ağuş (BK ş 34) – yer adı
 Ağulığ (MÇ 45) – yer adı
 ağuılığ (Turfan) – zəhərli, ağılı
 Ağuş (TI 10) – şəxs adı
 Ağuş Inal (TI 10) – şəxs adı
 ak¹ (KT ş, 35, 36, 40, şm 2, 3; IB 7, 28, T 25) – ağ
 ak² (KT şm 2) – at adı
 Akbaş Atik (Y 49) – şəxs adı
 Ak Tərməl (T 25) – çay adı
 akin (Y2) – axın, hücum, həmlə, basqın,
 akinla (O 4) – axınlamaq, hücum etmək
 aksırak (BK ş 8, MÇ 19) – ağtəhər, ağımtıl
 akun (Y2) – axın, hücum
 akunla (BK ş 8, O 9) – axın etmək, hücum etmək
 al¹ (O 9; KT ş 2, 8, 36, 38, 40, şm 2, 6; BK 26, 27, 28, 29, 32, 34, 38; T
 32; KÇ 22; MÇ 5, 29, 42; HT 7, Turfan, IB 44; Y 28; T 6) - almaq
 al² (O 4; KT c 7, 9; BK ş 24) – eşitmək, qulaq asmaq
 ala (IB 2) – ala, alabəzək
 alçı (Y 48) – alçı, bəxt
 aldzız (KT ş 38) – aldırmaq, götürmək
 ahğ (Y 11) – çox, xeyli
 alın (Y11) – alınmaq
 alka (KT şm 1) – yaratmaq, tərifləmək
 alkin (KT c 9; T 3) – zəifləmək, azalmaq, əldən düşmək, ölmək
 alkış (SS 20) – alqış, tərif
 alku (IB 101) – hər kəs, hamı, müxtəlif

alp (O 3, 12; KT c 6, § 3, 4; BKc 7; T 10, 13, 14, 21, 29, 39, 49; KÇ 4,
 12, 17; HT 2, 3, 4; IB 15, 60, 84; Y 10, 11, 25, 28, 31, 33, 43, 44,
 48; TI 8) – alp, iigid, qəhrəman
 alpağu (KT şm 7; Y 39) – rütbə adı
 Alp Uruju (Y 10, 16) – şəxs adı
 Alp Şalçı (KT ş 40, şm 2, 3) – şəxs adı
 alt (MÇ 25) – alt, aşağı hissə
 altı (KT ş 31, 34, şm 5; BK s 28, c 10; T 16, MÇ 4, 9, 29, 43, 46; Y 1, 5,
 24, 32, 41, 49, TI 2) – altı
 altı yegirmi (KT ş 31, MÇ 46; Y 41) – on altı
 Altı çub soğdak (KT ş 31) – altı hissəli soğda xalqı
 altı otuz (KTş 34; BK ş26; c 10; MÇ 4, 29; Y 37) – iyirmi altı
 altı yüz (Y41) – altı yüz
 altın (SS76) – aşağı, alt
 altınç – altınçı
 altız (KTş38) – aldırmaq
 altmış (Y 1, 26, 41) – altmış
 Altuğa (Y 30) – şəxs adı
 altun (KTC 5, şm 12, cq; BK c 11, şm 11; T 48; IB 1, 4, 7, 8, 12; Y 3, 11
 25, 28, 39,41) – qızıl, pul
 Altın yış (KT ş 36; BK ş 27; T 20, 31, 32, 35, 37) – Altun məşəli dağlar
 (indiki: Altay dağları)
 Altun Kapar (Y 29) – yer adı
 Altun Tamğan (YA 1) – şəxs adı
 altunluğ (Y 10) – qızılı
 Amğa Kurğan (KT şm 8; BK şm 11) – yer adı
 amrak (IB 101) – sevimli, istəkli
 amtı (O 7; KT c 3, 11, 13, § 9; BKş 1, c 13, şm 13; IB 101) – indi
 ana (Y 41, 51) – ana
 Anar (Y 10) - şəxs adı
 anda (KT sq) – onda, orada, o zaman
 andağ (andak) (IB 5, 15, 32, 60, 68, 93; Y 29) - elə, o cür
 ani (KT ş 3, 34; BK ş 28, 41; T 21, 24, 31, 34; MÇ 22, 30; Y 24) – onu
 Anı (T 24,27) – çay adı
 Anjın (Y 24) – şəxs adı
 anta (O 5, 6; KT c 7, 9, § 4, 5, 13, 14, 21, 28, 32, 33, 38, 39, 40, şm 6, 8;
 BK ş 25, 26, 27, 28, 29, 31, 32, 34, 37, 38, 39; T 6, 12, 16, 21, 42,

46, 49, 51; KÇ 4, 16, 19; MÇ 2, 4, 7, 10, 13, 16, 18, 19, 20, 21, 25, 26, 27, 29, 31, 32, 33, 34, 35, 41, 42, 43, 45; HT 1, 2, 9; Y 11) - onda, orada, o zaman
 antağ (andağ) (KT c 8, § 4; T 9, 36) - elə, o cür, onun tək
 antak (KÇ 17) - elə, o cür
 Antarğın (BK § 30) - yer adı
 ança (O 8, 11; KT c 2, 5, 7, 13, § 3, 9, 21, 22, 27, 30, 31, şm 11; BK § 33, 34, c 10; T 2, 6, 8, 9, 12, 14, 17, 19, 21, 22; KÇ 20; MÇ 14; HT 9, IB 1, 3, 5, 7, 11, 12, 13, 14, 15, 16, 17, 19, 22, 24, 26, 30, 32, 33, 34, 35, 37, 38, 39, 41, 43, 45, 46, 48, 49, 50, 52, 54, 55, 56, 57, 58, 60, 62, 64, 65, 68, 69, 70, 72, 74, 76, 77, 79, 80, 82, 84, 86, 88, 91, 92, 94, 95, 96, 100, 101; Y 25) - elə, o cür, o qədər
 ançağ (Y 39) - elə, o cür, o qədər
 aŋçıp (MÇ) 19, 20, 40, 43; IB 102 - elə hərəkət edərək
 aŋçula (KT § 32; MÇ 26) - təqdim etmək
 ajar (KTc 11, 12; BK şm 14; T 24) - ona tərəf, ona doğru
 ajaru (T 20) - ona tərəf, ona qarşı
 aŋla (T 34, Y 11) - anlanmaq, başa düşülmək
 aŋlan (Y 38) - anlanmaq, başa düşülmək
 apa¹ (BK c 13; T 34) - rütbə
 apa² (O 1, 4; KT § 1, 13, 19, q; BK c 13; Y 6, 11, 17, 39) - böyük qohum, ulu, əcdad
 apa tarkan (T14) - rütbə; şəxs adı
 apar (KT § 4) - avarlar (qəbilə adı)
 apit (KT c 1; BK c 13, 14) - apalar (rütbə)
 ar¹ (KT c 5) - aldatmaq, yoldan çıxarmaq, şirnəkləndirmək
 ar² (IB 25, 53) - yorulmaq
 ar³ (KT c 8, IB 25) - arıqlamaq
 ara¹ (O 5, 10; KT § 1; T 41; MÇ 2, 45; HT 4, 5; IB 15, 57, 80; Y 15, 24, 26, 30, 32, 39) - arasında
 ara² (Y 28) - aramaq, axtarmaq
 aralı (IB 92^x) - aralı, uzaq
 arığ (T 37) - arı, saf, təmiz
 arik (KT c 8) - arıq
 arıl (KT c 8) - zəifləmək, arıqlamaq
 arıt (Y 28) - axtarmaq, aramaq
 ark (arık) (Y 24) - arx

arka (T 5; HT 7) - arxa
 Arkar Baş (MÇ 25) - yer adı
 arkış (KT c 6; BK § 41) - karvan
 Arkuy (T 53) - yer adı
 armakçı (KT § 6) - yalançı, fırıldaqçı, hiyləgər
 Arslan (Y 15) - aslan (şəxs adı)
 art¹ (IB 10) - aşırım, keçid, dağ keçidi
 art² (Y 18, 41) - artmaq
 art³ (KT § 22) - dağıtmaq, məhv etmək
 artat (KT § 22, IB 91) - pozmaq, zəiflətmək, xarab etmək, dağıtmaq, məhv etmək
 artuk (KT § 15, 33; BK § 28, 34, c 1, 2, 9, cq; T 20, 40; KÇ 25) - artıq
 artur (KT c 6) - aldatmaq, cəlb etmək, aldadılmaq
 as¹ (Y 32) - aş, yemək, xörək
 as² (T 26, 35, 37) - aşmaq
 aşağı (IB 49; Tl 8, 10) - fayda, qazanc
 asra (KT ş 1, 22; BK şm 10; IB 20, 31, 84, 93) - aşağı, aşağıda
 asuğ (Te 3, 4) - fayda, qazanc
 aş¹ (KT § 26; Y 32) - aş, yemək, xörək
 aş² (KT § 17, 21; BK § 27; MÇ 8; T 6) - aşmaq, keçmək
 aşşa (KT § 17, 21; BK § 27) - aşaraq
 aşnukı (MÇ 32; Y 12) - əvvəlki
 aşsız (KT § 26) - aşsız, ac
 aşu (Tl 3) - aşırım
 at¹ (O 3, 6, 11; KT § 7, 20, 25, 26, 31; BK § 36, 41; KÇ 1; MÇ 19; HT 3; IB 85; Y 1, 2, 5, 15, 26, 28, 29, 38; Tl 2, 4, 10) - ad, ad-san
 at² (KT § 32, 33, 37, 39, 40, şm 2, 4; BK c 12, şm 11; T 25, 27, 54; KÇ 4, 15, 19; IB 23, 25, 28; 76, 100; Y 28, 32, 40, 41, 43) - at (heyvan)
 at³ (Y 28) - atmaq
 at-kü (KT § 25, 26) - şöhrət
 ata¹ (Süci) - ata, tərbiyəçi, vəzir
 ata² (MÇ 12) - adlandırməq
 atan (IB 85) - ad çıxarmaq, şöhrətlənmək
 atı (O 4; KT c 13, cş; BK cq; Süci) - kiçik qohum
 atlat (T 25) - atlardırmaq, atlara mindirmək
 atlığ¹ (BK § 41, c 1; T 4, 24; MÇ 4; IB 2, 16, 54, 55) - atlı
 atlığ² (MÇ 17) - adlı, məşhur

ay¹ (O 12; KT şm ş; BK cq; MÇ 9, 15, 16, 17, 18, 19, 21, 25, 29, 30, 31, 35, 40, 41, 45, 46; HT 2, 5, 7, 10; IB 91, 103; Y 10, 23, 28, 29, 44, 45, 47) – ay

ay² (T 31, 32; KÇ 14; MÇ 27, 33; Y 41) – demək

ay³ (SS) – müraciət bildirən ədat

ayağ (Tl 2) – hörmət, fəxr

ayak (IB 62, 63) – qədəh

ayğuci (T 10, 21, 29, 49) – məsləhətçi, vəzir

ayın¹ (IB 29) – qorxmaq, çəkinmək

ayın² (IB 29) – dua

ayıt¹ (BK ş 41; T 34; MÇ 20) – demək, söyləmək, əmr etmək

ayıt² (BK ş 41) – cəzalandırmaq

aŷığ (KT c 3, 5, 7; T 34; IB 9, 16, 28, 34, 55, 86, 100) – pis, bəd (aŷığ biliq – bəd eməl)

ayhğ (IB 2) – ayhq

az¹ (O 6, 7; KT c 10, ş 16, 20, 29, 40; BK 32; IB 89) – az

az² (KT ş 19, 38, şm 2, 3; BK ş 26, şm 12; T 23, 24; MÇ 23) – türk qəbiləsinin adı

az bodun (KT şm 3) – az xalqı

az³ (O 11; KT ş 19; KÇ 20) – azmaq, yanılmaq, xəyanət etmək

az⁴ (KT şm 5) – at adı

Aza tutuk (KT ş 38) – şəxs adı

azça (T 43) – azca, azacıq

Azğanaz (IA 1) – şəxs adı

azı (Y 10, 11, 44) – azmaq, yanılmaq, səhv etmək

aziğ (IB 10) – azi diş, qlinc diş, köpək diş

Az yağız (KT 5, 8) – at adı

azküya (KT ş 34; T 9) – azacıq

Azman ak (KT şm 5, 6) – at adı

azu (KT c 10) – məgər (ədat)

azuk (KT ş 39) – ərzaq, azuqə

B

ba (T 27, 41; IB 19, 41, 50; Y 32) – bağlamaq

bağ (Y 1, 5, 14, 27, 38, 41, 49, 52) – bağ, hissə, dəstə, böyük, qəbilə

bağa (O 5; T 6; Süci; Y 10) – bağa (titul, rütbə)

Bağır¹ (Y 51) – Bağır (şəxs adı)

bağır² (Y 26) – mis

bağış (IB 28) – bağ, ip, kəndir, bugum

bakır (Y 26) – pul

balbal (O 3; KT ş 16, 25; BK c 7, 9; Y 34, 36) – balbal (daşdan yonulmuş kodub heykəl)

balık (O 9; KT ş 12, şm 4, 8; BK ş 28, 30; T 18, 19) – şəhər

balıkdaklı (KT ş 12) – şəhərdəki

ban (Y 3, 10) – bağlamaq

barja (T 31; Y 10) – mənə

barjaru (T 34) – mənə, mənə təref

bar¹ (O 10; KT c 9, ş 29; T 10, 14, 26, 30; Süci; Turfan; IB 28, 49, 89; Y 28, 30, 40, 43) – var, mövcud, mövcudluq, dövlət

bar² (O 3, 11, 12; KT c 7, 8, 9, 10, ş 16, 23, 24, 28, 34, 39, şm 1, 8, cs; BK ş 32, 35, 40, 41, c 1, 10; T 24, 26, 27; KÇ 16, 20,; MÇ 2, 11, 14, 16, 28, 29, 30, 31, 41, 42, 44; IA 1; HT 1, 7, 10; Süci; IB 7, 8, 17, 23, 26, 40, 44, 46, 47, 51, 52, 58, 63, 65, 67, 68, 71, 75, 84, 91; Y 10, 11, 16, 18, 38, 29, 30, 39; Tl 3) – getmək

barça (MÇ 38) – olduğu qədər, hamısı

bağırlıma (O 11; KT ş 24) – gediş, hərəkət, səfər

barım (KT şm 1, cq; BK ş 24, c 3; MÇ 15; Y 10, 11, 41) – əmlak, var-dövlət

bark (KT şm 13; BK ş 32, 34, 37, c 14, 15, şm 13, cq; MÇ 14, 24) – sərdabə, saray, türbə

bars (KT ş 20; MÇ 19; IB 15, 44, 74, 103; Y 11, 28) – bars, bəbir, qar pələngi

Bars kan (St 1) – şəxs adı

Bars Uruju (St 1) – şəxs adı

bas (KT ş 22, 35, 37, şm 8; BK 27, 32; T 27, 38; MÇ 24; O 1, 9) – basmaq, hücum etmək, məglub etmək

basik (Y 40) – oyuq, batıq

basın (T 39, 53; IB 70) – basılmaq, məglub olmaq

basit (T 34) – basqın etmək

başlıq (T 46) – başlı, başçılıq

basmil (BK ş 29; MÇ 28, 31, 36, 37, 41) – basmil (qəbilə adı)

baş (KT ş 33, şm 1, 6; T 26; MÇ 6, 7, 20, 21, 23, 25, 26, 29; IB 13, 15; Y 16, 41; Tl 6) – baş

- başad (BK c8) – başçılıq etmək, rəhbərlik etmək
 Basğu (KT § 37) – şəxs adı
 başla (KT § 16, 25, şm 8, 11; BK § 33, c 13, 14; Turfan; Y 32, 40) – başlamaq, başçılıq etmək, qorumaq
 başlıq (KT § 2, 15, 18; BK şm 10; IB 12) – başlı, məğrur, baş əyməyən tabe olmayan
 bat¹ (O 7; Y 10) – pis, yağı
 bat² (Y 10) – tez, iti, sürətli
 bat³ (BK şm 11; MÇ 13) – batmaq
 batım (KT § 35; BK § 26) – batım; sünjüg batımı – süngü batan qədər
 batışık (KT c 2) – batış, batan; kün batsık – günbatan, qərb
 batsıkdakı (KT şm 12) - qərbdeki
 batur (Y 29) – bahadır, qəhrəman, igid
 bay (KT c 10, § 16, 29; Suci; IB 40; Y 39, 58) – varlı, zəngin
 Baybalık (MÇ 44) – şəhər adı
 Bayırku (KT § 35, 36) – yer adı
 Bayna Cañun (Y 7) – şəxs adı
 baz (KT § 2, 15, 30) – məğlub etmək, tabe etmək
 Baz kağan (KT § 14, 16) – şəxs adı
 Beçə Apa (St 1) – şəxs adı
 bel (IB 56; Y 3, 10) – bel
 belgü (MÇ 20, 21; Turfan) – nişan, nişanə
 belqülüg (Turfan) – əlamətli, nişanlı, bildirən, göstərən
 beltir (MÇ 21, 34) – çayın qolu, qıraqı, sahili
 ben (T 1, 4, 5, 7, 10, 11, 15, 21, 30, 31, 34, 37, 47, 50, 52, 55, 58, 59; MÇ 27, 28, 30, 39, 49; Y 2, 3, 6, 9, 10, 11, 13, 15, 16, 19, 20, 22, 24, 25, 37, 45, 48, 49, 50, 52) – mən
 bengü (KT c 8, 11, 12, 13; BK şm 15; Y 33, 36, 39, 58) – əbədi, daimi, abidə
 beñigü (Y 21, 27, 28) – əbədi, abidə
 Benlügək (T 44) – yer adı
 beňü (Y 9, 13, 14, 30, 52) – əbədi, abidə
 ber (O 5, 6, 10, 11; BK c 7; T 2, 6, 52; KÇ 1; IA 2; IB 72, 74; Y 30, 58) – vermək
 Berçəkər (KT § 12) – xalq və ölkə adı (peçeneq qəbiləsi)
 bes (KÇ 17) – bes
- bes yetmiş (O 4) – altmış beş
 Besbahık (BK § 28; KÇ 11; HT 1, 2, 7) – şəhər adı
 Bes Keçin (BK c8) – şəxs adı
 beş (Y 65) – beş
 beş kirk (Y 25) – otuz beş
 beş tümən (BK § 28) – əlli min
 beş yegirmi (IB 103; Y 11, 45) – on beş
 bədiz¹ (KT c 11, 12; BK şm 114, cq; KÇ 24; Y 32) – bəzək, naxış
 bədiz² (KT c 11, şm 13; BK cq; KÇ 24; IA 2) – tikmək, bəzəmək, naxış vurmaq
 bədizçi (KT c 11, 12) – bəzək vuran, naxış vuran
 bədizlə (IB 43) – bəzəmək, bəzək vurmaq
 bəg (O 5, 6, 7, 9, 10; KT c 1, 2, 11, § 3, 6, 7, 8, 19, 20, 22, 24, 34, şm 11, cq; BK § 1, 2, 33, c 13, 14, 15, şm 12, 13; T 36, 42, 43; KÇ 6; MÇ 22, 32; HT 6, 9; IB 7, 9; Y 1, 5, 10, 16, 22, 24, 42, 48, 52, 53; TI 3) – bəy
 bəgdemək (Turfan) – cennat, behişt
 bəgli-bodunlıq (KT § 6) – bəyli-xalqlı
 bəqlik (KT § 7, 24; IB 88; Y 26) – bəylilik, bəyliyə layiiq, bəy olmalı
 bəgnı (St 4) – çaxır, şərab
 Bələ Tuğma (Y 15) – şəxs adı
 bəniz (Y 26) – bəniz, üz
 bəntəz (KÇ 27) – təki
 bəri (T 11, 14, 17; MÇ 15) – bəri, sağ
 bəridəki (T 17) – bəridəki, sağdakı, cənubdakı
 bəridənyən (T 11) – bəridən, bəri tərəfdən, cənubdan
 bərigərü (BK şm 11) – sağa, bəriyə, cənuba
 bəriyə (O 2; KT § 14; T 14, 17; Y 10) – bəriyə, sağa, cənuba
 bi (IB 7) – madyan
 biç (IB 7) – biçmək, kəsmək
 biçin (KT şm §) – meymun
 bidgüci (MÇ 27) – avanqard, qoşunun irəlidə gedən hissəsi
 bil (KT c 7, 11, 12, § 18, 21, 24, 34; BK § 33, şm 15; T 6, 24; KÇ 28; MÇ 38; IB 1, 3, 5, 7, 11, 12, 13, 14, 15, 16, 17, 19, 22, 26, 28, 30, 32, 33, 34, 35, 37, 38, 39, 41, 43, 45, 46, 48, 49, 50, 52, 54, 55, 56, 57, 58, 60, 62, 64, 65, 68, 69, 70, 72, 74, 76, 77, 79, 80, 82, 84, 86, 87, 89, 91, 93, 94, 95, 96, 98, 100, 101; Y 4, 25, 32) – bilmək

bilig (KT c 5, 7; T 6, 7; KÇ 28) – bilik
 Bılıg Köyül sərjün (St 4) – şəxs adı
 biligsiz (KTş 5) – biliksiz, ağılsız
 biliç (Y 32) – tanınmaq, bilinmək
 bilgə (O 4, 10, 11, 12; KTc 1, 6, § 3, 23; BKc 33; T 1, 5, 6, 15, 17, 29, 31, 34, 47, 50, 58, 61, 62; KÇ 7, 8, 14, 17, 19, 22, 24; MÇ 1, 5, 11, 17, 47; Y 13, 24, 32, 48) – bilici, bilikli, müdrik, hakim
 bilgəlik (St 3) – müdriklik
 Bilgə Çıkşı (St. 1) – şəxs adı
 Bilgə Çığsən (Y 13) – şəxs adı
 Bilgə kağan (KTc 1, § 23, q; BKş 1, c 13, q) – şəxs adı
 Bilgə Tamğaçı (KT şm 13) – şəxs adı
 Bilgə Tirig (Y 53) – şəxs adı
 bin (KTş 32, 33, 36, 37, 40, şm 2, 3, 5, 6, 8, 9; T 57; KÇ 15, 19; Y 41) – minmək.
 Bindur (St. 1) – şəxs adı
 bintür (T 25) – mindirmək, ata mindirmək
 biň (BKc 1; T 14, 16, 18; MÇ 42, 48; Y 3, 42) – min
 biňə (MÇ 42) – minlik qoşun, alay
 bir¹ (KTc 6, § 32, 33, 36, şm 2, 4, 5, 7, 12; BKş 30, 31, 40, c 1, 8, 9; T 23, 24, 33; MÇ 17, 25, 31, 32, 33, 35, 42, 45; HT 6; IB 37, 48, 56; Y 10, 15, 32, 43, 45) – bir
 bir² (KTc 5, 7, § 1, 8, 9, 10, 12, 14, 20, 21, 25, 30, şm 9, q; BKş 29, 31, c 10, 11, şm 9, 10; T 15, 38; MÇ 4, 14, 17, 19, 26, 33, 43, 44; HT 4; Süci, Y 28) – vermek
 biri (KTc 1, 2, 3, 6, § 28; BK ş 36, 40, şm 11; T 7) – bəri, sağ, cənub
 bir kırk (KTşm 2) – otuz bir
 bir otuz (KTş 32) – iyirmi bir
 birik (KTc 1, § 27) – birləşmək, qovuşmaq, qoşulmaq
 biriki (KTc 1, § 27) – birləşmiş, qovuşmuş, qoşulmuş
 bir təmən (KTşm 12) – on min
 bir yegirmi (MÇ 32) – on bir
 bir yegirminç (MÇ 25, 35) – on birinci
 bis yetmiş (Y 15) – altmış beş
 bis¹ (IB 7) – madyan
 bis² (KTş 31; BKc 11; MÇ 18, 27, 33) – beş
 bisinç (KT şm 7; BKc 9, 10; MÇ 15, 16, 21, 29) – beşinci

bis yigirmi (MÇ 18, 27,) – on beş
 bisük (KTc 6) – nəsil, nümayəndə
 biş¹ (KTş 18, şm 4; Y 3) – beş
 biş² (IB 81) – bişmək, yetişmək
 biş otuz (KTs 18, şm 4) – iyirmi beş
 biti (KTc 13, cş, cq; BK sm 15; KÇ 28; MÇ 39; IB 104; Y 24, 42) – yazmaq
 bitig (KTc 13, şm 13, cş; BKcq; KÇ 28; MÇ 21, 29; IB 101; Y 37, 57) – yazı
 bitig taş (KTc 13, şm 13) – abidə, yazılı taş, yazılı abidə
 bitigli (Y 24) – yazılı
 bitit (T 58) – yazdırmaq
 bitgəçi (St 3) – katib, mirzə, yazan
 biz (O 7; KTş 19, 20, 39, 40; BKş 32; T 8, 13, 16, 18, 20, 29, 30, 40, 44; HT 1, 5; Y 28, 32, 36, 48) – biz (şəxs əvəzliyi, şəxs sonluğu)
 biç (BKc 12) – biçmək, kəsmək
 biň (MÇ 21, 23) – min
 biňa (MÇ 21, 23, 36; Y 5) – minlik qoşun, alay
 biňa başı (MÇ 6) – minbaşı
 bod (T 4, 60; MÇ 22, 40) – boy, qəbilə, tayfa
 bodun (O 2, 3, 8, 9, 11; KTc 1, 2, 4, 5, 6, 8, 10, 11, ş 1, 2, 3, 4, 6, 7, 9, 10, 11, 13, 14, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 29, 30, 35, 38, 39, 40; şm 1, 2, 3, 4, 7, 11, 12; BKş 1, 2, 24, 25, 26, 27, 29, 30, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, c 4, 7, 10, 12, 15, şm 9, 11, 12, 13; T 1, 2, 3, 8, 9, 11, 17, 21, 22, 28, 30, 42, 43, 46, 54, 56, 60, 61, 62; KÇ 4, 6, 14; MÇ 1, 5, 8, 10, 12, 14, 17, 18, 19, 26, 32, 33, 34, 43, 47; IB 81; Y 1, 3, 5, 10, 11, 19, 27, 29, 33, 42, 43, 45, 47, 49) – xalq
 bodunlıq (KTş 6) – xalqlı
 bodrak (Y 14) – dağıniq, harun
 boğaz (T 8) – boğaz
 boğazlan (T 26) – boğazlanmaq, asılmaq
 bol (O 1, 3, 5, 6, 10; KTc 1, § 4, 5, 7, 9, 10, 11, 12, 13, 19, 20, 21, 24, 25, 26, 30, 34, 39, şm 1, 2, 3, 4, 9, 10, 11; BK ş 29, 30, 31, 32, 36, 37, 40, q 3; T 2, 3, 4, 7, 13, 14, 18, 20, 31, 56; KÇ 2, 3, 9, 23; MÇ 1, 9, 10, 27, 30, 41; HT 1, 2, 3, 7; Süci; Turfan; IB 36, 37, 39, 41, 48, 49, 57, 61, 72, 74, 80, 82, 92, 100; Y 6, 15, 29, 45, 53) – olmaq
 Bolçu (KTş 37; BKş 28; T 35; MÇ 25) – yer adı

boluğ (IB 25) – varlıq, mövcudluq; doğuluş, yaranış
 bolun (KÇ 5) – əsir
 bor (KTş 37; BKş 27) – çaxır, şərab
 borça (KTş 37) – çaxır kimi, şərab kimi
 borç (Xovd somon) – boru, şeypur
 borçcu (Xovd-Somon) – şeypurçu
 bosanç (IB 80) – qəm, kədər
 bosuşluğ (busuşluğ) (IB 79) – qəmli, kədərlı
 boş (IB 44) – boş
 boşan (MÇ 19) – boşanmaq, azad olmaq, sərbəst olmaq
 bosğur (KTc 7, § 13) – öyrətmək, yol göstərmək
 boyla (Süci; BKc 14; T 6; MÇ 4) – rütbə
 Boyla Bağa Tarkan (BK 14, T 6; MÇ 4; Süci) – şəxs adı
 Boyla Kutluğ Yarğan (Süci) – şəxs adı
 boz¹ (KTş 32, 33, 37; KÇ 4; IB 81) – boz (rəng)
 boz² (O 9; BKş 24, 25, 27, 34, 37, 39; HT 3) – pozmaq, dağıtmaq
 bozağa (IB 61) – buzov
 böd (KTc 11; BKş 2) – taxt
 bödük (O 6) – böyük
 bökl¹ (Y 3, 7, 8, 10, 11, 14, 15, 16, 21, 22, 23, 27, 29, 32, 42, 44, 45, 47, 48, 54, 57) – doymaq
 bökl² (büük) (IB 14) – bucaq, künc
 Bökli çöl (KTş 4, 8) – yer adı
 bögü (T 34, 50) – qəhrəman
 Bögü kağan (T 34, 50) – şəxs adı
 Böllön (KTşm 12) – şəxs adı, rütbə adı (Tibetdə)
 böri (KTş 12; Y 11, 18) – qurd, canavar
 bu (O 5; KT c 1, 2, 4, 10, 13, cs, cq; BK § 36, şm 12, 13, 15; T 12, 23, 32, 54, 57; KÇ 22, 23, 25; IB 89, 101; Y 7, 27, 28, 38) – bu
 Buçur (St 1) – şəxs adı
 budluluğ (IB 8) – burunitoraqlı
 Buğa (Y 50) – şəxs adı
 bugra (IB 30) – erkək dəvə, nər
 buğralıq (IB 8) – erkək dəvəlik
 buka (T 5) – buğa, öküz
 bukalı (T 5) – buğalı, bugası olan
 Bukağ tutuk (BK c 10) – şəxs adı

Bukarak (KT şm 12) – Buxara (şəhər və ölkə adı)
 bukarsı (IB 37) – buxarı
 bukun (Y 43) – xalq
 bul (KT § 31; T 23; IB 23, 35, 47, 64; Y 10) – tapmaq, qazanmaq, almaq
 bulğa (KÇ 11; MÇ 28) – bulamaq, qarışdırmaq, qarışılıq salmaq
 bulğak (KT şm 4; BK § 29) – qarışılıq, qiyam, üsyən
 bulğarıç (T 22) – qarışdurma, qiyam, üsyən
 bulit (IB 81) – bulud
 bulitliğ (IB 8) – buludlu, dumanh
 Buluk (BK § 10) – yer adı
 buluj (O 1; KT § 1, 29; BK § 9; IB 18, 42; Y 31) – tərəf, cəhət
 bulundakı (KT § 2; BK § 2) – tərəfdəki
 buluraltı (IB 42) – tərəfdəki
 Bumın kağan (O 1; KT § 1) - Bumın xaqan, Yamı kağan, İl kağan
 bunça (KT c 4, § 4, 10, 14, 30, şm 9, cs; BK c 10, 14, şm 9, cq; KÇ 12, 27, 28; MÇ 39) – bunca, bu qədər, belə, beləcə
 bunta (KT c 10, 11, § 20; Y 49) – bunda, burada, bu zaman
 buŋ (buŋı, buŋu) (KT c 3, 8; BK şm 12, 14; T 57; Y 6, 7, 10, 11, 18, 25, 43, 44, 53, 54) – qəm, dərd, kədər, çətinlik
 Buŋa Çiksin (Y 13) – şəxs adı
 buŋad (T 26) – qəmlənmək, kədərlənmək
 buŋısız (buŋısız) (BK § 29, şm 12, 14) – dərdsiz, qəmsiz, qayğısız
 buŋısız (KT c 5; T 48; Y 26) – hədsiz, bol-bol, çox
 Buntatu (T 19) – yer adı
 Burğa (MÇ 15) – yer adı
 Burğa ġuru (IB 103) – abbatlıq adı
 busuşluğ (IB 79) – qəmli
 butula (IB 8) – balalamaq, erkək bala doğmaq
 buyuruk (KT c 1, § 3, 5, 19, 38; BK c 14; Süci) – buyuruqru
 buz (KT § 31, 34) – pozmaq, dağıtmaq, məğlub etmək
 bükl¹ (bökl) (Y 3, 7, 15) – doymaq
 bükl² (KT § 4, 8; BK § 5) – ağaclıq, meşəlik
 bükə (KÇ 17) – igid, qəhrəman, cəsur
 Bükədük (MÇ 13) – yer adı
 bütütüg (T 57) – avara, sərsəri
 büt (Y 26) – inanmaq, bitmək (?)

C

çab (T 7; KÇ 17) – şan-şöhrət
 çablı (Y 48) – şanlı, şöhrətlə
 Çab Şatun (Y 30) – şəxs adı
 Çaça Añar Koğra (Y 2) – şəxs adı
 Çan şəjün (KT şm 13) – şəxs adı
 çəlig (Y 10) – dolaşmaq
 çərig (KÇ 9; MÇ 15; Y 10) – qoşun
 çık bodun (BK § 26, MÇ 19, 22, 23, 26; St 1) – çık xalqı (indikatör)
 Tuva xalqı
 Çıksi (St 1) – şəxs adı
 çit (Y 34) – sərhəd
 çıg (Tl 8) – çıxmaq
 çıgaý (KT c 10, § 29, cq) – yoxsul
 çından (çintan) (BK c 11; IB 6) – səndəl ağacı
 çintan (BK c 11, IB 6) – səndəl ağacı
 sit (MÇ 20, 21, 26) – üzlük, obelisk
 Çocuk Böri səjün (Y 12) – şəxs adı
 Çoğay (Çügay) (KT c 6, § 16; BK § 30; T7) – yer adı
 çolug (çoluk) (KÇ 5) – ailə
 çor¹ (çur) (O 4; KT § 32; BK c 13; KÇ 2, 3, 5, 6) – hərbi rütbə
 Çor² (Tl 4) – şəxs adı
 Çorak (BK cs) – yer adı
 çöl (T 23) – çöl
 çölgə (T 23) – çöldəki
 çölib (KT § 4) – çölli
 çub (BK § 24) - hissə, qəbilə
 Çuğay kuz (T 7) – yer adı
 Çügay yış (KT c6) – yer adı (Çuğay məşəli dağları)
 çuk (IB 35) – qadınların baş geyimində lələk
 cur (KT § 32; BK c 13) – hərbi rütbə
 Çuş başı (KT şm 5) – yer adı

D

də (KT şm 11) – də

E

eb (O 10; KT şm 1, 8; BK § 32, 34, 37, şm 14; T 30; KÇ 3, 20; MÇ 14, 24, 28, 29, 31, 34; IB 8, 13, 85; Y 54, 56; Tl 2) – ev
 eb-bar (KT şm 1) – ev, var-dövlət
 eb-eşig (Tl çubuğu) – ev-eşik
 ebir (T 26, 28; Tl 2) – dolanmaq, dövr etmək
 eblə (Süci) – evləndirmək, əre vermək
 eçi (O 1; KT § 5; BK şm 9) – yaşılı qohum, əmi, dayı, böyük qardaş
 eçin (Y 2) – hörmət etmək
 eçü (O 1, 4; KT § 1, 5, 6, 13, 16, 17, 19, 21, 24, 26, 31, şm 3; BK şm 9; Y 16, 27, 28, 32, 52) – böyük qohum, əmi, dayı
 eçü-apa (O 1; KT § 1) – əcdad
 Edcü Saçun Tırə (St 1) – şəxs adı
 ediz (KT şm 5, 6) – xalq adı
 edgü (O 6; KT c 2, 6, 7, § 23, 24, 39; BK c 12, şm 14; T 34; KÇ 3; HT 10; IB 1, 3, 5, 9, 11, 12, 16, 22, 26, 28, 30, 32, 35, 39, 41, 43, 45, 46, 48, 52, 54, 57, 60, 62, 64, 72, 76, 80, 82, 84, 86, 87, 89, 91, 92, 94, 96, 98, 100, 101) – yaxşı
 edgüti (KT c 2; T 34; IB 19, 29, 30, 63; Y 11, 13, 15, 24, 26, 41, 42) – yaxşıca
 edük (Y 10) – başmaq, ayaqqabı
 egid (BK şm 13; T 62) – yüksəltmək, ucaltmaq
 eki (O 10; KT § 1, 2, 16, 27, 28, 38, şm 2, 8, 11; BK § 32, 34, 38, 41; T 10, 14, 16, 18, 40; KÇ 26; MÇ 2, 17, 18, 19, 33, 42, 44; IA 1; Y 16, 31, 42) – iki
 eki əlig (Y 21) – qırx iki
 eki yegirmi (KT § 28) – on iki
 ekin (KT § 1; BK § 32) – ikisinin
 ekinti (KT § 39, şm 5; BK § 34, c 1; T 39; MÇ 9, 19, 43, 46) – ikinci
 eki otuz (BK § 25; HT 9) – iyirmi iki
 eki-üç (BK § 41; T 14) – iki-üç
 el (O 1, 4; KT c 3, § 4; BK § 34; KÇ 22, 34; MÇ 2, 34; HT 3; IB 42; Y 1, 3, 7, 8, 10, 11, 13, 14, 16, 19, 24, 25, 28, 29, 32, 37, 38, 39, 40, 41, 42, 44, 46, 49, 52, 53, 55, 57; Tl 2) – el, xalq, ölkə, dövlət
 elçi (Y 1, 24) – elçi, səfir
 Elçi çor (Y 14) – şəxs adı

Eletmiş (O 4) – şəxs adı
 Eləgül (St 1) – şəxs adı
 ellig (KT § 29, 9) – elli
 elsirə (KT § 13) – elsiz, dövlətsiz etmək, elini dağıtmak
 elsirət (KT § 13, 15, 18) – elsiz, dövlətsiz etdirmək
 elt (KT § 23; T 32) – aparmaq, sürüb aparmaq, zorla aparmaq
 elteber (KT şm 3; BK 37, 38, 40; KÇ 21; HT 9) – rütbə adı
 El Tuğan tutuk (Y 1) – şəxs adı
 en (Y 38) – enmək
 er (ir) (O 3, 6, 7, 9, 10, 12; KT c 4, 5, 6, 7, 11, 13; ş 2, 3, 4, 5, 9, 10, 12, 14, 17, 18, 21, 22, 23, 39, şm 1, 2, 4, 7, 9, 10, cş; BK § 25, 29, 31, 32, 33; T 1, 4, 5, 6, 8, 10, 13, 14, 16, 18, 19, 21, 24, 43, 44, 47, 51, 57, 59, 60; KÇ 4, 9, 17, 18, 22; MÇ 2, 17, 22, 24; IA 1; HT 4, 5 Süci; IB 9, 10, 60, 85; Y 1, 6, 7, 9, 10, 13, 15, 24, 25, 26, 27, 28, 29, 32, 33, 48, 50) – naqis fel
 er-bar (BK § 29) – sərbəst, azad yaşamaq
 erig (KT c 13) – görümlü, dayanmalı (yer), dayanacaq
 erikli (KT şm 1; BK § 29; T 8, 13; MÇ 13; IB 85) – etməli, edilmiş
 erinç (O 10; KT § 3, 5, 11, 24, 26; BK § 35; T 2, 3, 38; Y 24, 32) – yəqin, güman ki, mümkün, olmalı
 Erkin (KÇ 21) – şəxs adı
 erklig (BK şm 12; IA 2; IB 17, 102) – güclü, qüdrətli
 erksiz (Toy) – gücsüz, qüvvətsiz
 Ertis (Ertış) (KT § 37; BK § 27; T 35, 37; MÇ 25) – İrtış çayı
 ertür (KT şm 1; BK c 10, şm 10) – etdirmək, düzəldirmək, təşkil etdirmək
 es (es) (T 7, 48; KÇ 7, 17, 21; Y 26) – dost, yoldaş
 eşid (KT c 1, 2, 10, ş 12, 22; BK şm 11; T 12, 15, 17, 22, 23, 30, 33, 35, 36, 42; Y 39) – eşitmək, dinləmək
 eşidü bir (T 15) – eşitmək
 Esin (Y 29) – şəzs adı
 eş¹ (Y 2, 3, 11, 18, 41, 42, 43, 51) – dost, yoldaş
 eş² (IB 2) – eşmək, eşələmək, sürünmək
 eşid (IB 83, 93, 103) – eşitmək
 eşidiçi (IB 103) – dinləyici
 eşig~eşüg (Talas çubuğu, Turfan divar yazısı) – eşik
 eşin (Y 41) – minmək, surmək

eşükə (Y 42) – sarımaq, bükmək, dolamaq
 et (MÇ 1; IB 73; Y 57) – etmək
 eti (KT şm 11; BK c 15) - daha
 etig (Y 47) – yaradan, yaradıcı
 etil (Y 41) – edilmək, çıxarılmaq, qovulmaq
 Eträk (Y 50) – şəxs adı

Ə

ək (BK şm 11) – əkmək
 əgeç (Y 41, 48) – böyük bacı, xala
 əegot (Y 41) – qulluqçu qadın
 əgir (KT şm 6, 7; BK § 31; Y 53) – çevirmək, əyib-yıxməq, əyirmək
 əgirtəb (T 48; Y 11, 41, 46) – hürküclü dəvə (S.Y. Malov: xalça)
 əgməc (Y 41) - arvad, qarı, qohum
 Əgük katun (Y 3) – şəxs adı
 əkə (KT şm 9; Y 12) – böyük bacı
 əkin (BK şm 11) – əkin
 əkinlik (BK şm 11) – əkinlik
 ələ (Y 45) – ələmək, səpələmək, dağıtmak, azaltmaq
 əlig¹ (KT § 32, 38; KÇ 6) – əl, qol
 əlig² (KT § 8; BK c 7; T 42; MÇ 4; Y 3, 9, 10, 15) – əlli
 əlig³ (IB 97) – əlik, vəhşi, əhliləşdirilməmiş heyvan
 əmgə (BK şm 13) – əzab çəkmək
 əmgək (KT § 19) – əzab, əziyyət, zəhmət
 əmgət (BK şm 13) – əzab vermək, incitmək
 əmig (IB 36) – məmə, əmcək
 əmsi (IB 40) – əmmək
 ən (KT § 32, şm 4; BK § 30; MÇ 9) – ən (ədat)
 ən ilk (KT § 4; MÇ 30) – ən ilk, ən əvvəl, birinci
 ən ilki (KT § 32; MÇ 9) – birinci, ən əvvəl
 əŋj (IB 47) – ov, ovlamalı heyvan
 əŋlə (IB 74) – ovlamaq
 ər (O 3, y 6; KT § 11, 12, 31, 34, 36, 39, 40, şm 1, 2, 5, 7, 8, 9; BK § 1, 37, c 7; T 23, 25, 32, 42; KÇ 15, 20, 21; MÇ 16, 18, 22, 23, 24, 25, 27, 28; IA 1; HT 4, 5; Süci; IB 9, 11, 17, 40, 43, 45, 52, 53, 71, 79, 84; Y 2, 5, 10, 11, 13, 14, 15, 16, 22, 25, 26, 27, 28, 29, 31, 32, 38, 41, 42, 43, 44, 45, 46, 47, 48, 50, 57; TI 1, 2) – ər, igid, döyüşçü, kişi

ər başı (Y 47) – sərkərdə, qoşun başçısı
 ərdəm – (KÇ 4, 12; Turfan; Y 5, 10, 11, 13, 24, 26, 28, 29, 30, 31, 32,
 40, 53, 57; IB 15) – cəsarət, ləyaqət, ədəb, mərd
 ərdəmlik (IB 15; Y 43) – ləyaqətli, cəsarətli, ədəbli
 ərən (O 5; BK c 11; Y 10, 26, 29, 42; Tl 4) – ərən, igid, cəsur
 Ərən Uluğ (Y 29) – şəxs adı
 ərig¹ (KT c 13) – möhkəm şey, əşya
 ərig² (Y 32) – bacarıqlı, çalışqan
 ərk (Y 10, 29) – güc, qüdrət, nüfuz, ərk
 ərklik (BK § 14, şm 12; KT q; IB 17; Y 28) – güclü, qüdrətli, nüfuzlu
 Ər-kamış (MÇ 25) – yer adı
 ərksiz (Toy.) – gücsüz, qüdrətsiz
 əsən (IB 21, 41, 63; Y 38) – sağ, salamat
 əsnə (IB 15) – əsnəmək
 əsnəgən (IB 15) – xallı
 əsri (IB 6, 60, 61, 75) – iki rəngli, alabəzək
 əş (IB 2) – sürüüb getmək
 əşən (Y 24) – minmək, surmək
 ərtən (BK c 14, 15, şm 9, 10) – saymaq, hörmət etmək
 əzənc (Y 18) – adət, dəb
 Əzgənə (Y 37) – şəxs adı
 Əzgənti Kadaz (KT şm 7; BK § 31) – yer adı

G

gü (KT c 11) – axı (ədat)

Ğ

ğu (KT c 10) – ədat

I

iç¹ (KT c 12; BK c 14, şm 13, 14; MÇ 23; IB 97; Y 29, 37, 39, 48) – iç,
 daxil
 iç² (IB 26) – içmək
 içi (Y 6, 17, 23, 32) – böyük qardaş
 içik (KT § 10, 38; BK § 37; T 2, 3, 28; MÇ 17, 19, 20, 34, 44) – tabe
 olmaq, təslim olmaq
 içili (KT § 6) - böyük qardaşlı

içigir (icçigir) (BK § 26; MÇ 28) – tabe etmək, daxil etmək, birləşdirmək
 içrə (KT § 26; T 34) – içəri, daxili, içərisinə, daxilinə
 içrəki (KT c 2, 12; BK § 28, şm 14; Y 11, 37) – içindəki, daxilindəki
 İçüy (MÇ 29) – yer adı
 id (O 2) - göndərmək, yola salmaq
 idi (KT c 4, § 3, 19, 20; T 11, 47, 60; IB 101) – sahib, yiye
 İdil (Y 36) – çay adı (indiki: Volqa)
 idisiz (KT § 19, 20; BK § 17) – sahibsiz, yiyesiz, hökmərsiz
 idış (IB 62, 63; Tl 6) – qab, qədəh, bardaq
 ig (T 6) – əymək, dövrəyə almaq
 igid¹ (KT c 10; BK şm 8) – səhv, yalan, xəta
 igid² (KT c 9, 10, 16, § 23, 28, 29, cş; BK § 35, şm 13; T 62; KÇ 25) –
 yüksəltmək, yüksəlmək, dırçəlmək
 igil (MÇ 14) – xalq adı
 iki (BK § 33; MÇ 17, 43; IB 2, 37; Y 29, 31, 43, 49) – iki
 iki biŋ (T 16, 18) – iki min
 iki əlig (Y 15) – qırx iki
 ikinti (KT § 33, şm 5; T 39) – ikinçi
 iki otuz (BK § 25; HT 9) – iyirmi iki
 iki-üç biŋ (T 14) – iki-üç min
 il (KT c 3, 4, 8, 10, § 1, 3, 6, 8, 9, 22, 23, 25, 31, 36, 38, şm 3, 6; BK §
 27, 28, 30, 34, 36; T 1, 55, 56, 58; MÇ 1; HT 5; Y 26, 27, 28, 39, 30,
 32) – el, xalq, ölkə, dövlət
 İlbilgə (KT § 11) – şəxs (qadın) adı
 İl-çor (Y 32) – şəxs adı
 ilgərү (KT c 2, 3, § 2, 8, 12, 17, 21, 23, 28; BK § 37, şm 11; MÇ 20) –
 irəli, şərq
 ilət (KT § 23; BK § 19) – aparmaq, danışmaq
 ilig (Y 26) – əlli
 ilin (IB 95) – batmaq, ilişmək
 ilki (KT § 32; BK § 32, c 1; Y 18) – ilk, birinci
 illə (KT § 6) – el yaratmaq, dövlət qurmaq
 illig (KT § 9, 15, 18) – elli, eli olan, müstəqil
 ilsirət (KT § 15, 18) – elsiz etmək, elini dağıtməq
 ilt (Y 28, 29) – aparmaq, daşımaq
 İlteris (KT § 11; T 7, 48, 50, 54, 59, 61) – İlteris (şəxs adı)
 in (KT § 12; T 26) – enmək

inçə (Toy) – belə, bu cür
 İnəl kağan (T 31, 45) – şəxs adı
 ingək (T 25; IB 60) – inək
 ingən (IB 8; Y 28) – dəvə, dişi dəvə
 ini (O 4, 11; KT § 4, 5, 6, 21, 26, 30, 31, şm 10, c 1; KÇ 24; İA 1;
 Süci, Y 18, 26, 28, 30, 32; Tl 1, 5) – kiçik qardaş
 inili (KT § 6) – kiçik qardaşlı
 inilük (BK § 33) – kiçiklik
 iniyigün (KT c 1, şm 11) – kiçik qohum
 İnöz İnəncü (HT 1, 7) – şəxs adı
 ir¹ (O 7; BK c 15) – naqis fel
 ir² (HT 4) – ər, igid, döyüşcü
 ir³ (MÇ 8) – girmək, izləmək
 ir⁴ (T 44, 45) – çatmaq, çatdırmaq, qovmaq
 irkək (IB 36, 61) – erkək
 İrkin (BK c 14) – şəxs adı
 İrlün (MÇ 32) – yer adı
 irtür (KT § 40) – etdirmək, düzəldirmək
 is¹ (O 5, 6, 10, 11; KT § 8, 9, 30, q; T 52; MÇ 17) – iş, əmək
 is² (MÇ 7, 23, 24, 25) – dost, yoldaş
 isid (Y 24) – eşitmək
 isigti (KT c 5; BK şm 11) – içki
 isik (Y 43) – isti
 İsik Satun (IB 104) – şəxs adı
 isrik (Y 29) – sərxoş, kefli
 İstəmi (KT § 1) – şəxs adı
 İsiyi Likəj (KT şm 12) – şəxs adı
 iş¹ (Turfan; Y 48) – iş, əmək
 iş² (Y 16; Tl 1) – dost, yoldaş
 işit (St 3) – eşitmək
 it¹ (KT c 3, § 1, 3, 13, 16, 19, 21, 22, 39; BK § 2, c 15, şm 9, 12; T 43;
 KÇ 9, 14, 15, 16; MÇ 39; Tl 1) – etmək, düzəltmək, tərtib etmək,
 təşkil etmək
 it² (Y 28) – itələmək
 it-bert (Tl 5) – hədiyyə, bəxşis
 itguçi (KT şm 13) – edən, bənna, tikən
 iti (KT § 10) – təşkilat, dövlət quruluşu

itit (MÇ 20, 34) – etdirmək, düzəldirmək
 izgil (KT şm 3, 4) – xalq adı

I

i¹ (T 26) – kol
 i² (KT c 12) – göndərmək
 id (O 2, KT c 8, 12, § 6, 7; BK § 33, 35, 40, şm 14; T 9, 33, 34, 42, 52;
 IB 29; KÇ 19; MÇ 6, 16, 22, 23, 24, 27, 42; Y 10; Tl 10) – göndərmək,
 atmaq, yola salmaq
 I bar baş (T 26) – yer adı
 içə (Y 11) – qohumluq bildirən sözdür
 içgün (O 1, 2; KT § 6, 13; IB 34) – dağıılmaq, ayrıılmaq, tərk etmək
 iduk (KT § 10, 23, şm 1; BK § 35; T 38; MÇ 21, 28; Y 42) – müqəddəs
 İduk bas (BK § 25; T 38; MÇ 9) – yer adı
 idukluk (IB 61) – müqəddəslik
 idukut (BK § 25) – rütbə adı
 ığaç (BK c 11; T 25; IB 6, 9, 86) – ağac, bitki
 iğar (KT § 29, cş) – digər, ağır, gərəkli
 iğla (Y 28) – ağlamaq
 il (Y 45) – almaq, əldə etmək, qazanmaq
 inağaru (MÇ 10) – görə, yana
 Inal ögə (Y 47, 49) – şəxs adı
 Inal Uruju (St 1) – şəxs adı
 inanç¹ (Y 32) – inanılmış, etibarlı
 inanç² (KT q; Y 32) – rütbə adı
 Inançu alp (Y 29) – şəxs adı
 Inançu Bilgə (Y 26) – şəxs adı
 Inançu Çiksi (Y 24) – şəxs adı
 Inançu Çor (KT § 13) – şəxs adı
 Inan Uğraç (Y 22) – şəxs adı
 inçip (Tl 6) – belə, beləliklə
 irak (KT c 5, 7) – uzaq, ıraq
 ırk (IB 8, 9, 10) – fal, bəxt
 Isbara (MÇ 26) – şəxs adı
 işbara (O 4; KT § 33; KÇ 2, 8, 22; MÇ 26) – rütbə adı
 Isbara Tamğan (O 4) – şəxs adı
 Isbara Tamğan Çor (O 4) – şəxs adı

Isbara Yamtar (KT § 33) – şəxs adı
it¹ (BK c 10) – it
it² (KT § 40) – göndərmək, yollamaq
iyu (Y 13, 57) – heyhat

K (ka)

kab¹ (T 12) – qapmaq, birləşdirmək
kab² (HT 9) – qab, kisə
kabak (Y 26) – qızılıq, bakırəlik
kaban¹ (SS 25) – qab
Kaban² (HT) – şəxs adı
kabis (T 12, 20, 21; MÇ 22) – birləşmək, ittifaqa girmək
kabiş (MÇ 28, 45) – birləşmək, ittifaqa girmək
kaç¹ (O 9; MÇ 13; Y 12) – qaçmaq
kaç² (T 20, 21, 29) – neçə, nə qədər
kaçan (SS 11) – haçan
kaçın (T 20, 21, 29) – aralarınaq, təcrid olunmaq, qaçınmaq
kaçış (O 1) – qaçışmaq
kadaş (Y 3, 10, 11, 13, 16, 17, 18, 21, 29, 42, 44, 45, 48, 49, 50, 51, 55)
– dost, silahdaş
Kadaz (BK § 31) – yer adı
kadın (Y 17) – qayın
kadır (Y 19, 27) – güclü, müdhiş, qorxunc
Kadırkan (KT § 2, 21; BK § 39) – yer adı
kağadaş (Y 41) – qohum (?), yoldaş (?)
kağan (O 1, 2, 4, 10, 11, 12; KT c 1, 3, 9, 11, 12, § 1, 3, 4, 5, 7, 8, 9, 11,
12, 14, 15, 16, 17, 18, 19, 20, 23, 24, 25, 26, 30, 31, 32, 35, 36, 38,
şm 3, 12, 13; BK § 1, 2, 27, 28, 35, 36, 39, 41, c 10, 13, şm 9, 13,
14; T 5, 6, 7, 9, 10, 12, 15, 18, 19, 20, 21, 24, 26, 28, 29, 30, 33,
34, 45, 48, 50, 51, 53, 54, 56, 58, 59, 60, 61, 62; KÇ 3, 22, 24;
MÇ 1, 5, 12, 42) – xaçan, hökmədar, şah, padşah
kağanla (O 2; KT § 7) – xaqanlı olmaq, xaqanı olmaq
kağunhğ (KT § 15, 18, 29) – xaqanlı, xaqanı olan, müstəqil
kağansıra (KT § 13) – xaqansız olmaq, xaqanını itirmək
kağansırat (KT § 15, 18) – xaqansız etmək, xaqanını öldürmək

kal (KT c 9, § 16, 20, 30, şm 9; T 4, 13, 19; MÇ 15, 22, 40, 48; IA 1;
Turfan; IB 14, 18, 25, 57, 69; Y 8, 32, 45; TI 1, 3, 4) – qalmaq
kali¹ (T 30) – qalıq
kali² (IB 53, 67) – qalxmaq, uçmaq, havaya qalxmaq
kali³ (IB 53) – qalmaq yeri
kalın¹ (T 13; Y 28) – qalın, yoğun
kalın² (Y 47) – çoxlu, saysız-hesabsız
kalın³ (Süci) – cehiz (haqqı)
kalınsız (Süci) - cehizsiz
kalısız (T 30, 33) – qahqsız
kalyur (O 11) – qızışmaq, hirslenmək, əsəbiləşmək
kamağ (IB 39, 97) – hamısı, bütün, tamam
kamaş (KT şm 7; BK § 30) – qamaşmaq, burxulmaq, zəifləmək, əsmək
kamiç (IB 18) – çömçə, qaşıq
kamiğ (IB 39) – hamı, hər şey
kamil (IB 17) – yuvarlanmaq, çevriləmək
kamış (IB 15, 57) – qamış
kamşa (IB 24, 38, 56, 58) – qımlıdanmaq, hərəkət etmək
kamuğ (KT § 8) – hamı, hamısı, bütün
kamuk (O 9; T 12) – hamı, hamısı, bütün
kan¹ (KT § 24; T 52; IB 36) – qan
kan² (O 1, 12; T 2, 3, 28, MÇ 7, 9, 23, 42; Süci; IB 41, 51, 89, 90; Y 3,
10, 11, 13, 24, 25, 29, 31, 32, 38, 42, 44, 48, 51, 52, 53, 54) – xan
kanat (IB 53) – qanad
kanatlığ (IB 4) – qanadlı
kanca (IB 53) – neçə, necə
kanğı (IB 87, 88) – xanzadə, xan oğlu.
kanı (KT § 9) – hanı
Kanita Aza (Y 48) – şəxs adı
kanlan (T 2) – xanlanmaq, xanı olmaq, müstəqil olmaq
kanluk (IB 97) – xanlıq
kanta (IB 36) – harada
kantan (KT § 23) – haradan
kantayın (T 33) – necə, nə cür
kanj (O 5, 8; KT § 5, 11, 12, 14, 15, 16, 21, 25, 26, 30; BK § 1, c 10, 13,
14, 15, q; MÇ 5, 12; Y 6, 8, 30, 32, 42) – ata
kaŋsız (Y 6, 8) – atasız

kap (IB 66) – qapmaq
 kapağan¹ (O 4) – qapağan, fateh
 Kapağan² (T 51, 60, 61) – şəxs adı
 kapıg (KT § 2, 8, 17, 39, c 4; T 45, 46) – qapı
 kar (KT § 35; BK § 27; T 25) – qar
 kara¹ (BK c 12, şm 11; T 52; IB 4, 32, 65, 73, 78, 81, 97; Y 11, 26, 45) – qara, tünd
 kara² (O 9; KT § 8, 38, 39, 40, cq; MÇ 12, 14, 17; Turfan; Y 3, 10, 19, 32) – qara camaat, kütlə
 kara³ (T34) – baxmaq
 Kara bars (Tl 1) – şəxs adı
 Kara buluk (MÇ 22, 35) – yer adı
 Kara çor (Tl 2) - şəxs adı
 Kara kun (Y 30, 38) – şəxs adı
 Kara köl (KT şm 2) – yer adı
 Kara kum (T 7; MÇ 8) – yer adı
 Kara cənjir (Y 24) – yer adı
 Kara yaş (Y 5) – şəxs adı
 Kara yazmaz (Y 5) – şəxs adı
 kara yol (IB 76) – tale
 Kara yotalık (MÇ 27) – yer adı
 karağ (BK § 37) – əl, qol, qolun qarışı
 karağu (T 34, 53; MÇ 25) – gözətçi, qaraul
 kar¹ (T 56; IB 56) – qoca
 kar² (KÇ 3) – qocalmaq
 karın (IB 10) – qarın
 karluk (KT şm 1, 2; BK § 29, 40; KÇ 18, 20, 21; MÇ 25, 27, 29, 31, 40, 41) – xalq adı
 karşı (IB 29) – qarşı, hissə
 Kasuy (MÇ 19) – yer adı
 kaş (KT şm 11; Y 26) – qaş
 kat¹ (T 35; MÇ 7) – qatmaq, əlavə etmək
 kat² (IB 14, 77) – qat
 kata (Y 31) – dəfə, kərə
 katı (MÇ 18) – qati, möhkəm
 katığ (KT c 2, şm 11; IB 100) – qati, möhkəm
 katıldı (KT c 2; IB 19, 50) – möhkəmcə, yaxşıca

katılan (Süci; Y 10, 11, 45) – möhkəmlənmək, bərkimək
 katıl (MÇ 7, 32) – qarışmaq, qatılmaq
 katlan (Y 42) – qatlanmaq, dözmək, möhkəmlənmək, bərkimək
 katun (KT § 25, 31, şm 9; T 31; MÇ 47; Y 3, 12; Tl 1, 4, 5) – xatun, xaqqanın arvadı
 kaya (IB 59, 75, 78, 99; Y 38, 39) – qaya
 Kazan (Y 16) – şəxs adı
 kazğan (O 12; KT § 9, 16, 22, 26, 27, 30, 31; BK § 33, 34, 36, c 10, şm 12, 13; T 54, 55, 59, 61; KÇ 24, 25; Y 11, 26, 27, 32) – qazanmaq, əldə etmək, yaratmaq
 kazğanç (IB 45) – qazanc
 Kazlık köl (MÇ 26) – yer adı
 kibçak (MÇ 4) – xalq adı (qıpçaqlar, poloveslər, kumanlar)
 kid¹ (KT c 6) – qıymaq, müdafiə etmək, qoşulmaq
 kid² (KT c 6, § 8; BK § 4) – aparmaq, irəlilətmək, irəli aparmaq
 kil (O 10; KT c 10, § 2, 15, 16, 27, 29, 30; BK c 47, şm 9; MÇ 14, 16, 43; Y 6, 28) – etmək, eləmək, qılmaq
 kılıç (IB 13; St 1) – qılınc
 kılıçla (KT şm 5) – qılınlamaq
 kılım (O 4; KT § 1, 5; T 1; MÇ 12) – edilmək, yaradılmaq, tərbiyelənmək
 kılınç (MÇ 12) – xasiyyət, əxlaq
 kılunchılıq (Toy.) – xasiyyətli, axlaqlı
 kir (IB 97) – qırmaq
 kırğağlığı (BK şm 11) – qıraqlı, köbəli
 kirk (KT § 15, şm 1, 2; BK § 31; Y 16, 54, 55) – qırx
 kirk artukı yiti (KT § 15, şm 11) - qırx yeddi
 kirkiz (KT § 4, 14, 17, 20, 25, 35, 36, şm 13; BK s 26; T 20, 27, 28; MÇ 22, 23; Süci; Y 24) – xalq adı (qırğızlar)
 kis (O 1, 3; T 5, 6) – qışmaq, sıxişdirmaq, tikmək, qoymaq
 kışşa (MÇ 23) – qısa, gödək
 kışlat (BK § 37) – qısa etmək, qısaltmaq
 kış (BK c 2) – qış
 kışla (KT şm 8; BK § 31; MÇ 19) – qışlamaq
 kışlağ (IB 79, 87) – qışlaq
 kiy (Y 28) – qıymaq, doğramaq
 Kuyağan uruñju (St 1; Tl 10) – şəxs adı
 kiyin (T 32; MÇ 14) – cəza, tənbeh

kız¹ (KT § 24; BK şm 9, 10; T 48; MÇ 15, 42, 43; Süci; Y 16) – qız
 kız² (T 40) – qızmaq
 kız kadaş (Y 47) – rəfiqə, qız dostu
 kız oğul (Y 22) – qız, qadın cinsindən olan övlad
 kızgak (Y 3) – qız
 kızıl (T 52; Turfan) – qırmızı, qızıl
 ko (BK c 12; MÇ 14, 30) – qoymaq, salmaq
 kobar (KT c 10, § 12; MÇ 5) – çoxaltmaq, toplamaq
 kobı (IB 55) – boş, qurtarmış, sərbəst
 kobrun (T 4; KÇ 27) – toplamaq, yiğışmaq, çoxalmaq
 Koçu (St 1) – Koçu şəhəri
 kod (BK § 37; T 2, 27; MÇ 14, 16, 31; IB 14, 63) – qoymaq, tərk etmək
 arananmaq
 kodı¹ (IB 77) – geri
 kodı² (BK § 37; T 27; IB 77) – alt, aşağı
 kodı³ (T 27; BK § 37) – tərəf (qoşma)
 kodı tabışğan (IB 66) – ada dovşanı
 koğu (IB 53) – qu quşu
 koki (BK c 11) – qoxu, ətir
 kokılık (BK c 11) – ətirli, qoxulu
 kol¹ (Toy.) – qol, əl
 kol² (MÇ 15) – çay
 kol³ (IB 71) – yalvarmaq, rica etmək
 kolula (Toy.) – and içmək, əmin etmək
 komursğa (IB 56) – qarışqa
 kon (KT c 5, 7, § 2; BK § 39, 40; T 17; IB 95, 99) – qonmaq, yerləşmək,
 məskunlaşmaq
 kontur (KT § 21, 38; IB 51) – qondurmaq, yerləşdirmək, məskunlaşdırmaq
 konul (O 9) – yerləşdirmək, məskunlaşdırmaq
 konuş (III Orxon) – yerləşmək, məskunlaşmaq
 konuz (Turfan) – cücü, böcək
 kop¹ (KT c 2, 3, 9, 10, § 2, 14, 30, 33, 38, şm 1; BK § 28, şm 14; T 16,
 36, 42, 46; Turfan; IB 21, 22, 45; Y 22) – bütün, hamı, tamam
 kop² (IB 65) – qopmaq, aralanmaq
 kopın (T 16) – tamam, bütövlükdə, hamısı
 korğ (O 7; T 41, III Orxon; IB 3, 29) – qorxmaq
 kork (O 6, 7; T 41; Ib 3, 29) – qorxmaq

Koşu balık (St 1) – Koşu şəhəri
 kot (?) – qoymaq
 kubran (T 4) – toplaşmaq, birləşmək
 kudruk (IB 76) – quyruq
 kudursuk (IB 24) – quyruq (?)
 kuduz (T 48; MÇ 15) – qadın, dul qadın
 kul (KT § 7, 20, 21, 24; MÇ 13, 33; St 4; Y 32, 43, 44; TI 5) – qul
 Kul apa (St 1) – şəxs adı
 kula (TI 2) – kürən
 kulad (KT § 13) – qul olmaq, qul etmək
 kulkak (BK c 12, şm 11) – qulaq
 kullığ (KT § 21; BK § 18) – qullu, qulu olan, qul sahibi
 kulun (IB 36) – qulun, day, dayça
 kulunla (IB 7) – qulunlamaq, balalamaq, doğmaq
 kum (T 7) – qum
 Kun səşjün (T 9) – şəxs adı
 kunçuy (KT § 20, şm 9; IB 9; Y 1, 3, 6, 7, 8, 10, 11, 13, 16, 22, 25, 27,
 29, 45, 46, 57, 58) – xanım; xanım, bəyin, xaganın arvadı
 kur (BK § 36, 40) – leyaqət, kişilik
 kurğan (KT şm 8; BK § 31) – kurqan
 kurdan (T 14) – xalq və yer adı
 kuri (kuriğaru) (KT c 2, 3, § 8, 12, 17, 21, 24, şm 12, q; BK şm 11; T 14,
 17; MÇ 11) – geri, geriyə, qerb, qerbə
 kurikan (KT § 4, 14) – xalq adı (üç kurikan)
 kuriya (T 14, 17) – geriyə, qerbə
 kuriyakı (T 17) – geridəki, qerbədəki
 kurt (IB 18; Turfan) – qurd, soxulcan
 kurtğa (IB 18) – qoca, yaşılı
 kuruğçak (IB 13) – qursaq
 kuş (IB 6, 20, 53, 65, 66, 67, 78, 94) – quş
 kuşça (Y 28) – quş kimi
 kuşla (IB 65; Y 48) – quşlamaq, quş ovlamaq, quş vurmaq
 Kuşlağak (KT şm 5) – yer adı
 kuşlağı (IB 65) – ovçu
 kuşluğ (IB 86) – quşlu, quşu olan, quş sahibi
 Kuşu tutuk (KT şm 1) – şəxs adı
 Kuşuy karabaş (HT 10) – şəxs adı

kut (KT c 9, § 29, 31; BK § 35; MÇ 42; HT 4, 5,7; IB 3, 21, 71; III Orxon) – bəxt, səadət, xoşbəxtlik
 kutay (KT c 5; BK şm 11) – ipək, qumas
 kuthığ¹ (HT 1, 2, 3; Süci; Tl 9) – xoşbəxt, bəxtəvər, bəxtli
 Kuthığ² (St 1; Tl 9) – şəxs adı
 Kuthığ Çıkışı (Y 19) – şəxs adı
 kutuz (MÇ 15) – qız-gəlin
 Kutuz uruju (St 1) – şəxs adı
 kuy (Y 3, 6, 7, 8, 10, 13, 14, 16, 18, 22, 26, 27, 29, 45, 46, 47, 54; Tl 5)
 – ev, saray
 kuzğun (IB 19, 83) – quzğun

K (ke)

keç (KT ç 4, § 37, 39; BK § 26, 30, cş; T 16, 25, 27, 35, 38, 44; KÇ 16, 25, 27; MÇ 36) – keçmək, addamaq
 keçə (MÇ 13) – gecə
 keçig (KÇ 20) – keçid
 keçigsiz (T 35) – keçidsiz, bərəsiz
 keçür (MÇ 36) – keçirmək, adlatmaq
 Keçin (KÇ 10) – yer adı
 kedim (KÇ 4) – geyim, yəhər, çul
 Kedim uruju (St 1) – şəxs adı
 kedimlig (KT § 33; MÇ 33) – geyimli, zirehli, yəhərli
 ked (KT c §) – qisas, düşmənlik
 kel (T 8, 12, 14, 15, 22, 28, 29, 32, 33, 34, 37, 38, 39, 40, 43, 46) –
 gəlmək
 kem¹ (Turfan) – kum
 Kem² (BK § 26; MÇ 19, 25) – Yenisey çayı
 keri (O 11; KÇ 16) – geri
 kerü (KÇ 16) – geri, arxa
 keş (Y 3, 10, 25, 48) – kəmər, qurşaq, ox qabı
 Keşdim (Y 24) – yer adı
 keyik (T 8; Y 28, 44) – dağ keçisi, keyik
 Keyrə (MÇ 6, 7, 18) – yer adı
 kəkük (IB 35) – ququsu
 kəg (KT şm 3) – qisas, düşmənlik; qisasçı, düşmən

Kəglinç tarkan (HT 5) – şəxs adı
 kəl (O 9, 10; KT § 4, 20, 23, 31, 37, şm 7, 12, 13; BK § 27, 28, 31, 32, 34, 39, 41, c 8, 11; KÇ 21, 24, 26; MÇ 14, 15, 16, 17, 18, 22, 25, 26, 27, 33, 40, 43; Süci; IB 11, 12, 16, 46, 48, 51, 52, 63, 80, 85, 86, 90, 91; Y 30, 37) – gəlmək
 kəlin (Y 3) – gəlin
 kəlinün (KT şm 9) – gəlinlər, qız-gəlin, arvad-uşaq
 kəlmiş (T 38) – gələn, görünən, üzə çıxan
 kəltəçi (T 13) – gələsi, gələcək
 kəltür (T 54) – gətirmək, müşayiət etmək
 kəlür (KT c 11; şm 1, 12; BK c 12, şm 14; T 17, 36, 48, 53, 54; MÇ 15, 27, 49; Y 28, 29) – gətirmək
 Kənsik (St 1) – şəxs adı
 kəntü (KT şm 4; MÇ 14, 22; Turfan; IB 102) – öz
 kənərəs (KT § 39) – xalq adı (kəngərlər)
 kənərən (IB 34) – xəfif səs çıxarmaq
 Kənjü tarman (KT § 21) – yer adı
 kərəkü (IB 27) – çadır
 kərgək (KT § 4, 30, şm 10; KÇ 23) – məhv, ölüm, qurban, yox olma
 kərgəksiz¹ (KT şm 12) – hədsiz, bitib tükənməz
 kərgəksiz² (BK c 11) – gərəksiz, lazımsız, gərək olmayan, lazım olmayan
 Kərgün (MÇ 16) – yer adı
 kəs (IB 13) – kəsmək
 kəz (?) – gəzmək
 ki¹ (MÇ 21; IB 89) – geri, qərb
 ki² (Y 15) – getmək
 kiçə (MÇ 13) – gecə
 kiçig (KT c 3; BK § 41) – kiçik
 kidiz (MÇ 15, 21) – arxa, ard
 kidür (KT § 23; KÇ 20) – yerinə yetirmək, əməl etmək
 kil – bax: kəl
 kim (KT § 9, 22) – kim
 kinşür (kiñşür) (KT § 6) – savaşdırmaq, nifaq salmaq, ara vurmaq
 kir (O 12; KT § 38; BK § 38; KÇ 23; MÇ 11, 19, 32, 34; Y 25, 29) –
 girmək, daxil olmaq
 kirü (KT § 2; III Orxon) – geri, qərb
 kis¹ – bax: kəs

kis² (BK c 12, şm 11) – samur
 kisi (KT c 6, 7, § 1, 39, şm 10; BK § 28, 41; T 4, 10, 33, 60; KÇ 5, 8, 22) – adam, insan, kişi
 kisrə (O 1, 2; KT c 5, § 4, 5, 28, 34, 39; BK c 13, şm 14; T 6; KÇ 19, MÇ 10, 12; HT 5; III Orxon) – sonra
 kişi (Y 48) – samur, qara samur
 kişi (IB 58) – düyünlərnək, bağlamaq
 kişi (KT c 7; BK § 28; Turfan; IB 2, 3, 21, 43, 44, 82, 84, 93; Y 6, 18, 24, 27) – adam, insan, kişi
 kit (Y 15) – getmək
 kivan (Turfan) – Saturn
 kiyik (IB 21, 47, 68, 74, 92, 96, 97) – geyik, dağ keçisi
 kiz – bax: kəz
 köbürgə (BK q) – körpü
 köçür (IB 51) – köçürmək
 Kögmən (KT § 17, 20, 35; BK § 27; T 23, 28) – yer adı
 kögmək (Y 11) – ceyran, maral kimi bir heyvan
 kögür¹ (St 1) – kükrəmək, yaymaq
 Kögür² (MÇ 8) – yer adı
 Kögşin (Y 48) – şəxs adı
 kök (KT § 1, 3; BK § 2, c 12; Turfan; Y 10, 45, 53) – göy, mavi; kök teñri – mavi göy
 Kök amaş tutuk (Y 5) – şəxs adı
 Kök öj (T 15) – yer (çay) adı
 kök türk (KT § 3) – xalq adı
 köl¹ (KT § 34, şm 2; MÇ 18, 26, 27, 30; IB 34) – göl
 köl² (IB 38) – bağlamaq, qoşulmaq
 kölüg (T 15) – mal-qara, yük heyvanı
 Kömür tağ (MÇ 8) – yer adı
 köni (BK § 30) – həsəd
 köñək (IB 87, 88) – nov
 könjül (KT c 12, şm 11; BK şm 14; T 15, 32; III Orxon) – ürək, könül
 könjünçə (T 15, 32) – könlünçə
 könjultəki (KT c 12) – ürəkdəki, könüldəki
 köp – bax: kop
 köpük (IB 31) – köpük

kör¹ (KT c 11, 12, § 19, şm 10; O 7; BK § 2, şm 11, 14; T 7, 26; KÇ 3; MÇ 23, 27; Süci; IB 25, 26; Y 26, 32) – görmək, baxmaq
 kör² (KT c 2, § 8, 19, 30; BK § 30; T 1) – tabe olmaq
 körgü (KT § 23; BK § 19) – itaət, tabe olmaq
 körüg (T 8, 9, 29, 33) – casus, xəbərçi, kəşfiyyatçı
 körülig (IB 27) – pəncərə
 körüklüg (IB 27, 99) – gözəl, görkəmli
 kört (Y 10) – gözəl, qəşəng
 Körtlə (Y 2) – şəxs adı
 körus (IB 22) – görüşmək
 kötür (KT § 25) – götürmək, qaldırmaq
 köz (KT şm 10; BK şm 11, 2; III Orxon) – göz
 közət (KT q) – gözləmək, gözətləmək
 közlə (IB 99) – gözləmək
 közünü (IB 33; Y 26) – güzgü
 közünüük (IB 27) – güzgü
 közünc (Y 28) – şan, şöhrət, şərəf
 kü (KT c 11, § 12, 25, 26; BK § 36; T 32, KÇ 12; Süci) – səs, küy, şan, şöhrət
 küç (O 5, 10, 11; KT § 8, 9, 12, 30, q; BK § 32, 34; T 52; MÇ 17; Y 28, 32) – güc, qüvvə; iş-küç – əmək, zəhmət
 Küç bars (Y 14) – şəxs adı
 Küç kara (St 1) – şəxs adı
 küçlik (O 12; T 20; III Orxon; IB 5, 32, 93; Y 19) – güclü, qüvvətli
 küçük (O 12; IB 5, 32, 93) – güclü, qüvvətli
 Küç Öğə (T 18) – şəxs adı
 Küç Uyi (Y 26) – şəxs adı
 küdəgү (Y 3) – kürəkən
 kük¹ (T 16, 21, 30) – güman bildirən ədat
 kük² (KÇ 4) – ad-san qazanmaq, məşhurlaşmaq
 Kül bilgə kağan (MÇ 5) – şəxs adı
 Kül Çikşı (St 1) – şəxs adı
 Kül (küli) çor (çur) (BK c 13; KÇ 2, 3, 5, 6, 8, 10, 11, 14, 15, 17, 18, 19, 22, 24; HT 1) – şəxs adı
 Kül tigin (KT § 26, 27, 30, 31, 32, 34, 40; şm 1, 2, 3, 5, 7, 8, 10, cq, q) – şəxs adı
 Kül tudun (İA 1) – şəxs adı

külüg (O 6; KT § 4; BK § 1; III Orxon; Y 3, 10, 17, 24) – şanlı, Şöhrəti, məşhur
 Külüg apa (Y 20) – şəxs adı
 Külüg çor (Y 7) – şəxs adı
 Külüg sarjun (St 1) – şəxs adı
 Külüg tırıq (Y 44) – şəxs adı
 Külüg toğan (Y 44) – şəxs adı
 Külüg tutuk (Y 6) – şəxs adı
 Külüg Uruju (St 1) – şəxs adı
 Külüg yigə (Y 47) – şəxs adı
 Kümül ögə (Y 45) – şəxs adı
 kümüs (BK c 11; T 48) – gümüş
 kümüş (KT c 5, şm 12, cq; Y 11, 45; Tl 9) – gümüş
 kün (Y 3, 11) – xalq adı (?)
 kün (O 2; KT c 2, şm 12, cs; BK § 30, cs, cq; T 27, 39, 46; MÇ 13, 21, 31; İA 1; IB 36, 39, 80; Y 7, 10, 11, 44, 58) – gün, günəş, gündüz
 kün batsık (O 2; KT c 2; BK şm 11; Süci) – günbatan, qərb
 künəş (IB 88) – günəş
 kün ortusıñaru (KT c 2) – gün ortasına, cənub
 kün toğsık (O 2; KT c 2, § 4, 8, şm 12; BK şm 11; Süci) – gündoğan, şərq
 Künç tutuk (Y 35) – şəxs adı
 künü (Y 6, 44, 45, 47) – rəfiqə, dost; sonra gələn
 Künü tırıq (Y 6) – şəxs adı
 küntüz (KT § 27; T 12, 52) – gündüz
 kүн (KT § 7, 20, 21, 24, şm 9; MÇ 33; Y 42) – kəniz, karavaş, qul qadın; müqayisə et: günü – ikinci arvad
 kүjəd (KT § 13) – qul etmək, kəniz etmək, qaravaş etmək
 kүjlig (KT § 21) – kənizli, qaravaşlı, kənizi, qaravaşı olan
 kүp (St 1, 4) – küpə, qab
 kür (KT § 6) – kür, qorxulu, sarsılmaz
 Kürəbir uruju sañun (St 1) – şəxs adı
 küri (HS) – ağırlıq, həcm ölçü vahidi
 kürlig (KT § 6) – hiyləgərlik, casusluq
 küt (MÇ 17) – güdmək, gözləmək
 kuz (MÇ 20, HT 10) – payız

küzkü (Ay) – güzgü
 küzün (IB 33) – güzgü
 küzünüğ (IB 27) – pencəre

L

lağzin (BK c 10; MÇ 11; İA 1) – donuz; lağzin yıl – donuz ili
 Likən (KT şm 12) – şəxs adı
 Lisün tay səhjün (BK c 11) – şəxs adı
 lüi (lü) (O 12) – əjdaha; lüi yıl – əjdaha ili

M

mağ¹ (BK c 15) – tərif
 mağ² (Turfan) – ay
 mağa (IB 74, 75) – heyvan
 Mağı kurğanı (KT şm 8; BK § 31) – yer adı
 Markaç tamğaçı (KT şm 13) – şəxs adı
 manistan (IB 103) – monastır, məbəd, saray
 maya (barja) (KT c 2, § 30; BK § 28, 36, c11) – mənə
 mar (Süci; Y 2) – müəllim, ustad
 mən (KT c 11, § 27; BK § 29, 33, 36, c 3, 9, şm 12, 14, cq; MC 24, 33; IB 1, 2, 3, 4, , 6, 12, 15, 30, 32, 60, 63, 68, 73, 78, 79, 86, 93, 96, 98, 99; Y 10, 28, 29, 32) – mən (birinci şəxs əvəzliyi və şəxs sonluğu)
 mənəj (IB 47) – qida
 menjü (benfügü) (Y 39) – əbədi, abidə
 mənji (IB 80) – nəşə, seadət
 mənilik (IB 9, 96) – şən, nəşəli
 mənjlə (IB 1, 6, 42, 79, 87) – nəşələnmək, əylənmək, zövq almaq
 min (IB 24) – minmək
 miñ (biñ, muñ, biñ) (St 1) – min
 mi (T 5) – mi, mi, mu, mü ədatı
 munçuk (Turfan) – muncuq
 muñluk (burjluğ) (IB 34) – qəmli, dərdli, kədərli
 münrä (IB 93) – böyürmək
 müñüz (Y 42) – buynuz

N

nağıd (Turfan) – Venera, Zöhrə (planet)
nə (KT § 9; BK § 28; T 14, 32, 38, 39, 57; Turfan) – nə, hansı
nəçük (IB 69) – necə, nə cür
nəgündə (IB 36) – nədən, nə üçün
nəkə (T 38, 39) – niyə, nə üçün, nədən
nəlüğ (IB 88) – nədən, nə üçün, hansı səbəbdən
nəj (KT c 8, § 20; T 20, 21, 29, 56) – heç, heç bir, hər nə, hər hansı, nə isə
nəj nəj (KT c 11; BK şm 8) – hər hansı, hər nə
Nəj səjün (KT şm 12) – şəxs adı
nə təg (IB 27, 28) – nə kimi, necə, nə təki
nom (Toy.) – ehkam

O

oba (Tl 2) – oba, oymaq, tayfa, qəbilə
obut (T 37) – abır, həya, utancaqlıq
odğur (IB 31) – oyatmaq, ayağa qaldırmaq
oğlan (KT c 1, şm 11; Süci; IB 43, 101; Y 1, 3, 16, 18, 26, 29, 32, 42,
45, 47, 51; Tl 2, 4, 8, 10) – oğlan, mühafizə dəstəsinin üzvü
oğraklat (T 25) – düşərgə saldırmamaq, düşərgə tikdirmək
oğrı (IB 24) – oğru
oğul (O 4, 11; KT c 12, § 1, 5, 7, 21, 24, şm 10, 12, 13; BK § 24, 38, c2,
şm 12, 15; T 44, 46; KÇ 5, 13, 21, 22, 26; MÇ 19, 42; IA 1; Süci; IB
3, 20, 21, 44, 45, 68, 84, 89; Y 3, 7, 11, 13, 14, 18, 20, 22, 26, 29,
30, 31, 32, 43, 44; Tl 3, 5, 8) – oğul, övlad
Oğul Bars (Tl 1) – şəxs adı
Oğul Tarkan (KT § 12) – şəxs adı
oğuş (KTc 1, 6, şm 7; BK § 31) – tayfa, qəbilə
oğuz (O 5, 6; KT c 2, § 28, şm 4, 6, 7, 8, 13; BK § 1, 29, 32, 34, 35, 38;
T 7, 8, 9, 10, 12, 14, 15, 16, 22, 49, 62; KÇ 16; MÇ 3, 5, 13, 15,
22, 32, 47) – oğuz (xalq adı)
ok¹ (KT c 8, § 33) – ox (silah)
ok² (KT c 12, § 19; BK şm 15; T 19; MÇ 22; Y 43) – tayfa, qəbile; on
ok bodun – on qəbiləli xalq
ok³ (T 42, 52; Turfan) – məhz, lan, da, də (ədat)
oki (BK § 27) – çağırmaq
okm¹ (T 16) – bütün, hamısı

okm² (KT § 33) – oxla

oksız (KT § 3) – oksuz, bölgüsüz, vahid

ol¹ (KT c 3, § 24, 36; T 29; Y 24) – o (şəxs əvəzliyi)

ol² (O 1; KT c 7, 8, § 16, 21, 25, 32, 33, 34, 36, 38, şm 2, 4, 8; BK § 25,
27, 38; T 10, 12, 20, 22, 24, 27, 30, 33, 35, 36, 42, 46, 47; MÇ 18,
20; Turfan; IB 78) – o (işarə əvəzliyi)

ol³ (IB 1, 3, 5, 9, 11, 12, 13, 14, 16, 17, 22, 24, 26, 27, 28, 30, 32, 34, 37,
38, 39, 41, 43, 45, 46, 48, 49, 50, 52, 54, 55, 56, 57, 58, 60, 62, 64,
65, 68, 69, 70, 72, 76, 77, 80, 82, 84, 87, 88, 91, 92, 94, 95, 96, 98,
100, 101, 102; T 22, 34; Turfan) – «o» şəxs əvəzliyinin xəbərlik
şəkilçisi vəzifəsində işlənən variantı

olur (KT c 1, 3, 4, 8, 9, § 1, 3, 5, 16, 17, 25, 26, 27, cş; BK § 2, 36, şm 9,
cq; T 7, 8, 9, 12, 18, 22, 31, 32, 34, 51, 52, 62; KÇ 14, 24; MÇ 2, 3,
4, 22, 42; IB 1, 6, 41, 88, 95; Y 18) – oturmaq, yerləşmək,
məskunlaşmaq

olursık (T 12, 22) – rahatlıq, dırıclik, oturma

olurt (KT § 26, q) – oturtmaq, taxta çıxarmaq

on¹ (KT c 12, § 19, 30, 31, 32, şm 7; BK şm 15; T 19, 26, 36; MÇ 3, 16,
31; Süci; Y 24, 26, 28, 29, 30, 54) – on (rəqəm)

on² (IB 25) – rəngi solmaq, ağarmaq

onuç (BK c 10; MÇ 41; HT 7) – onuncu

on ok bodun (KT s 19, şm 13; T 19, 30, 42, 43; MÇ 11) – xalq adı (on
ox xalqı)

on tumən (T 36) – yüz min

on uyğur (MÇ 3) – xalq adı

On tutuk (KT § 31, 32; BK § 25) – şəxs adı

opa (Tl 6) – daş topası

opla (KT § 32, 36, şm 2, 4, 5; KÇ 10, 11, 15, 19, 23) – hoppanmaq,
atılmaq, hücum etmək

opul (KÇ 19, 23) – çevirmək, hərlənmək, fırlatmaq

ordu (KT § 8, 9) – orda, düşərgə, qərargah

Orz (Urız) (Y 48) – şəxs adı

Orkun balık (MÇ 34) – yer adı

Orkun ügüz (MÇ 3) – yer (çay) adı

ortu (ortusıñaru) (KT c 2; BK şm 11; IB 36, 74) – orta, ortasına

os (oş) (Tl 3) – daxil, içəri

ot¹ (KT § 27, 37; BK § 27) – od, atəş

ot² (IB 26, 82) – ot (bitki)
 otağ (Y 46) – otaq, ev, çadır
 otça (KT § 37) – od kimi
 otsuz (IB 68) – otsuz, ot bitmeyən
 otuz (KT § 4, 14, 32, şm 1, 2; BK § 26, 28, 34, c 2, 9, 10; MÇ 4, 29, 31;
 Y 27, 32, 45, 49; Tl 2, 4, 7, 10) – otuz
 otuz artukı bir (BK § 28, 29, c 9) – otuz bir
 otuz artukı tört (BK § 34) – otuz dörd
 otuz artukı səkiz (BK c 2) – otuz səkkiz
 otuz artukı tokuz (BK c 2) – otuz doqquz
 otuz artukı üç (BK § 34) – otuz üç
 otuz tatar (KT § 14) – xalq adı
 oyma (IB 43) – oyuncu, qumarbaz
 oyuğ (IB 43) – oyun, qumar
 oz¹ (BK § 28; IB 18, 26, 61, 78, 75) – xilas olmaq, qurtulmaq, azad
 olmaq
 oz² (KT şm 7; BK § 28) – dağıtmaq
 Ozmiş tigin (MÇ 9) – şəxs adı

Ö

ö (KT c 8; IB 23) – duymaq, düşünmək, anlamaq
 öbkələ (IB 90) – hirslənmək, açıqlanmaq, övkələmək
 öçəş (Toy.) – öcəşmək, dolaşmaq, yarışmaq
 öcük (Y 36) – örtük
 öd¹ (KT c 1, § 21, 40, şm 10) – vaxt, zaman
 öd² (BK § 29) – öd, öd kisəsi
 öd³ (IB 33) – öyünd vermək, nəsihət vermək
 öd⁴ (İA 2) – anlamاق, başa düşmək
 öd⁵ (KT şm 10) – tale, bəxt
 Ödə bört tutuk (St 4) – şəxs adı
 ödsək (BK § 34) – müvəqqəti, keçici, sürətli
 ödük (KÇ 28) – öyüd, nəsihət
 ödür (Y 32) – digər, başqa
 ödüş (BK cş) – gecə-gündüz, sutka, gün
 ög¹ (KT § 11, 31, şm 9; IB 53, 89, 90; Y 28, 29, 47) – ana
 ög² (KT § 23, 25; BK § 41, c 15) – öymək, tərifləmək
 Ögdəm Inal (Y 38) – şəxs adı

ögə (Süci; Y 26, 45; Tl 8, 10) – müdrük, ağılli
 ögin (Y 26) – kədərləmək
 ögir (IB 22, 45, 47, 51, 54, 64, 75, 93) – sevinmək, məmnun olmaq
 ögləş (ögləş) (T 20) – məsləhətləşmək, sözü bir yere qoymaqt
 örənç (örənç) (IB 54; III Orxon) – sevinc
 örənçlik (IB 85) – sevinçli, sevincək
 ögsiz (KT şm 9; Y 45) – anasız, yetim
 ögsiz ak (KT şm 9) – at adı
 ögür¹ (IB 86) – tövlə, sürü
 ögür² (BK § 2; Y 32) – tərifləmək, düşündürmək
 ögüş¹ (ügüş) (IB 67) – yırtılmaq, batmaq (bir şeyə)
 ögüş² (IB 67) – aşınmaq
 ök (T 6, 11, 16, 50, 52) – da, də (ədat)
 öküñ (KT s 40; BK § 38) – peşman olmaq, fikrindən dönmək
 öküñç (Y 4, 28) – öyünmə, inam
 öküş (üküs) (KT c 10, 16, 29; BK § 31; IB 54; Y 3, 39) – çox
 öküz (IB 37, 56; Y 10, 48) – öküz
 öl (O 7; KT c 6, 7, 8, 9, § 19, 20, 27, 28, 29, 32, 33, şm 4, 6, 10, q; BK §
 2, 33, 37; T 3, 6, 17; MÇ 17; Süci; IB 61, 87, 88; Y 10, 23, 26, 27,
 31, 37, 39, 41, 48) – ölmək, vəfat etmək
 ölkəli (KT şm 10) – ölməli, ölümə məhkum, ölmək üçün
 ölüg (O 11; KT şm 9; KÇ 23; İA 1, 2; Y 26) – ölü
 ölügli (KT şm 10) – ölümlü, ölümə məhkum
 ölüm (IB 26, 75) – ölüm
 ölür (KT § 10, 36, 38, 40, şm 1, 2, 7, 8; BK § 26, 27, 28, 29, c 1, 3, 8, 9;
 T 3, 10, 11, 21, 30, 42; KÇ 5; Y 11, 42, 44, 58, 59) – öldürmək,
 məhv etmək
 ölüüt (T 13) – öldürmək
 ömələ (IB 7) – iməkləmək
 ön (IB 97; Y 42) – çıxmaq, getmək, çatmaq, bitmək (ot, bitki)
 öntür (T 35) – çıxartmaq, bitirmək
 öj¹ (KT § 4; BK § 5, c 13; T 4, 7, 10, 11, 14, 17, 20, 25, 29; O 2; MÇ 6,
 7, 11; IB 7) – ön, şərq
 öj² (IB 7) – günəşli (yer, ölkə)
 öjdən (öndin) (T 29; MÇ 6, 35) – öndən, irəlidən, şərqdən
 öjni (IB 53) – ayrı, başqa

öñrə (O 2; KT § 4; BK c 13; T 7, 10, 14, 17, 20; MÇ 6, 31) – irəli, öñə
 tərəf, irəliyə tərəf, əvvəl
 öñrəki (T 17, 25) – öndəki
 öpdük (IB 32) – şanapipik, hor-hor quşu
 örgi¹ (MÇ 20, 21, 34; IB 1) – hörgü, saray, qərargah
 örgi² (MÇ 34, 35) – hörmək, tikmək, inşa etmək
 örgin¹ (MÇ 20, 21) – saray
 örgin² (IB 1) – taxt
 Örpən (BK § 26) – yer adı
 ört (T 40) – od atəş
 örtçə (T 40) – od kimi, odca
 örtən (IB 14) – alov; alovlanmaq, yanmaq
 örünj (BK şm 11; MÇ 10; T 48; IB 6, 8, 30, 60, 61; Y 11, 45) – ağaç
 parlaq, bəyaz
 öt¹ (IB 90) – öyüd, nəsihət
 öt² (IB 23) – ötmək, keçmək
 ötlə (O 11) – öyüd vermek, nəsihət vermek
 ötrü (T 12, 16; Mç 29) – ötrü, üçün
 Ötükən iş (KT c 3, 4, 8, § 23; T 17; MÇ 2, 23, 28, 42) – yer adı
 ötük (BK § 39; IB 29) – xahiş, arzu, dua
 ötükçi (St 3) – məsləhətçi
 ötüləg (BK § 34) – öteri, keçici
 ötün (O 8; T 12, 14, 15, 18, 24; IB 83) – müraciət etmək, xahiş etmək,
 məsləhətləşmək
 ötünç (T 15) – xahiş, müraciət
 ötüük (T 15) – xahiş edilən
 öy (KT c 5) – öyrətmək, təlqin etmək
 öz¹ (KT c 9, § 3, 6, 17, 20, 25, 27, 30, 38, şm 10; BK § 34, 36, c 11, 15,
 sm 9, 14, q; T 6, 13, 15, 17, 24, 34, 52, 55, 56, 59; KÇ 21, 23; MÇ
 6; III Orxon; Turfan; IB 13, 51, 70, 85; Y 7, 10, 26, 28, 42, 57; Tl 1,
 8) – öz, ayıq-sayıq, xüsusi, cins
 öz² (Y 42) – öz (təyin əvəzliyi)
 öz³ (IB 72) – ömür
 öz⁴ (Y 26) – dərə, vadı
 Öz Apa tutuk (St 4) – şəxs adı
 Öz Bilgə (MÇ 47) – şəxs adı
 Öz Bilgə Çanşı (Y 31) – şəxs adı

Öz Yiğin Alp Turan (Y 5) – şəxs adı
 özgə (Tl 2) – özgə
 özlek (özlük) (BK c 12, şm 11; KÇ 4, 15; IB 25; Y 28) – xüsusi, şəxsi,
 özünə məxsus, cins

P

pağarlı (Turfan) – səyyarə, planet, ulduz
 piçin (Tl 2) – meymun
 purum (KT § 4) – xalq, dövlət adı (yaxşı olardı: apa urum – böyük
 Roma, yəni Bizans, Vizantiya).

S

sab (KT c 1, 2, 5, 6, 7, 9, 10, 12; BK c 13, şm 14; T 9, 12, 22, 29, 30,
 33, 34, 35, 36, 42; IB 6, 12; Turfan) – söz, nitq, xəbər
 sabçı¹ (IB 16) – xəbərçi, xəber gətirən
 sabçı² (IB 85) – natiq
 Sabik basar (Y 32) – şəxs adı
 saç¹ (BK 12; Y 26) – saç, tel
 saç² (IB 31) – saçmaq
 sad (şad) (O 6, 8; T 41) – şad (rütbə adı)
 sağdıç (Tl 2) – dost, köməkçi, yoldaş
 sağır (IB 97) – tələ; çayır (?)
 sakın (O 10; KT § 10, 11; BK § 2, 33, 35, q; T 5, 6, 22, 24; MÇ 11, 46;
 IB 63, 90) – düşünmək, çəkinmək, fikirləşmək, ehtiyatlı olmaq;
 kədərlənmək
 Sakış (MÇ 16) – yer adı
 sal (MÇ 25) – sal, bərə
 salla (MÇ 25) – salla getmək, sivişmək
 sana (T 27) – saymaq, sanamaq; sanağalı – saymaq üçün, sanamaq üçün
 sanç (KT § 36, şm 2, 5, 6, 8; BK § 26, 29, 30, 31, 32, 33, 37; IB 51) –
 sanmaq, dəlmək, deşmək; öldürmək, möglub etmək
 sansız (BK c 12; Süci) – sansız, saysız, saysız-hesabsız
 Santuj (Şantuj) (T 18, 19) – yer adı
 sajun (St 1, 4; Y 18) – rütbə adı (general)
 Sajun bodb (Y 24) – şəxs adı
 sarıq (BK şm 11; T 18; Turfan; IB 16) – sarı
 Sarıçar (St 1) – şəxs adı

- seb (IB 5) – sevmək
 sebin (BK § 2; IB 22, 46, 51, 54, 64, 75) – sevinmək
 seçlən (Y 45) – seçilmək
 serig (Y 41) – sarı
 səkiz (BK § 28; MÇ 13, 15, 42, 47; Y 10, 11, 13, 26, 29, 42) – səkkiz
 səkizinç (MÇ 17, 18, 30, 40) – səkkizinci
 səkiz kırk (Y 24, 29) – otuz səkkiz
 səkiz oğuz (MÇ 15) – xalq adı
 səkiz on (KÇ 3) – səksən
 səkiz tūmən (BK § 26) – səksən min
 səkiz yetmiş (Y 41) – altmış səkkiz
 səkiz yigirmi (yegirmi) (St 4) – on səkkiz
 Sələñə (BK § 37; MÇ 2, 15, 16, 44) – yer (çay) adı; Selenga çayı
 Səm (T 9) – şəxs adı
 səmirt (səmrit) (IB 23) – kökəlmək, kökəltmək
 səmiz (T 5, 6; IB 100) – kök, yağlı
 sən (Tl 8) – sən (şəxs əvəzliyi)
 sənəün (KT § 32, sm 12; BK c 8, 9) – sənəün (çincə: general)
 səp (IB 73) – səpmək
 səs ~ şəş (Altay güzgüsü) – (nəyi isə) açmaq, (nədənsə) azad olmaq
 (paltarı) soyunmaq
 silig (KT § 7, 24) – xanım, əsilzadə; bakirə
 sin (sən) (T 10) – sən
 čini (T 10) – səni
 čiŋil (KT § 20; Tl 2) – kiçik bacı
 čir (T 3, 11, 60, 61, 62) – xalq adı; türk sir bodun – türk sir xalqı
 siz (MÇ 22; Y 1, 3, 5, 9, 10, 11, 14, 15, 16, 19, 21, 25, 26, 27, 31, 41,
 42, 43, 44, 45, 46, 48, 49, 51, 53, 55, 56; Tl 1, 2, 4, 5) – siz
 si¹ (KT c 11, § 36; BK sm 14; KÇ 20, 21) – sindirmaq, yerə salmaq
 si² (T 19) – sinmaq, sindirmaq, dağılmaq, təslim olmaq
 sığ (Turfan) – dayaz
 sığit (Kt sm 11) – sıtqi, ağrı, ağlama, aqlaşma
 sıghta (KT § 4; BK § 5) – ağlamaq, ağrı demək
 sığitçi (KT § 4, sm 11) – ağrıçı, ağrı deyən
 sığun (BK q; IB 92) – sığın, maral
 sik (MÇ 16) – sıxmaq, sıxışdırmaq
 sim (IB 10) – simmaq, qırılmaq
- sinuk (IB 73) – sıniq, qırıq, sınmış, qırılmış
 sıňar (BK § 32; T 40; MÇ 15, 18, 19; Y 41) – yarı, yarı, yarısı
 soğd (KT sm 12) – xalq adı
 soğdak (KT § 31, 39; T 46) – xalq adı
 Sokak (MÇ 35) – yer adı
 sokuş¹ (IB 2, 24, 40, 53, 71, 75) – qarşılaşmaq, girişmək
 sokuş² (IB 10, 23) – savaş, vuruş, savaşmaq, vuruşmaq
 soja (Y 28) – sona, ördək
 Soja yış (KT § 35; BK § 27) – yer adı (Sona meşəli dağları)
 soruğ (Süci) – səs-soraq, xəbər, soraq, söhbət; kü-soruğ – şan-şöhrət
 sök¹ (KT § 35; BK § 27; T 25) – sökmək; yaratmaq
 sök² (KT § 2, 15, 18; BK sm 10) – çökmək, dizi üstə düşmək
 sökür (KT § 2, 15, 18; BK sm 10) – çökdürmək, diz çökdürmək
 söz (MÇ 44; IB 11, 16) – söz
 sözləş (KT § 26) – danışmaq, məsləhətləşmək
 sub (O 12; KT sm 13; T 24, 27, 38; MÇ 2; Turfan; IB 25, 26; Y 11) – su;
 çay
 subça (KT § 24) – suca, su kimi
 subijari (BK § 40) – suyunə tərəf
 subsız (IB 69) – susuz
 suçulun (IB 66) – açılmaq, çıxməq, düşmək
 Suğcu balık (St 1) – yer adı
 suk¹ (sok) (IB 50) – soxmaq, sancmaq
 suk² (T 46) – həvəs, chtiras, istək
 suk³ (T 46) – soğda hökməri
 suk⁴ (IB 50) – yerləşdirmək, batırmaq
 suk⁵ (BK § 38) – düz, doğru
 suruğ (soruğ) (Süci) – soraq, səs-soraq, şöhrət, şan
 sü (O 9; KT § 2, 12, 28, 31, 32, 34, 37, 39; sm 5, 6, 7, 8; BK § 25, 26,
 27, 28, 29, 31, 32, 34, 37, 39; c 1; T 16, 18, 25, 28, 29, 30, 31, 33,
 35, 43; KÇ 10, 16, 20, 22; MÇ 5, 7, 17, 23, 25, 31, 33, 49; IB 51, 52,
 84, 97; HT 2, 3, 5; Y 10, 16, 39, 43, 57; Tl 8) – qoşun, ordu
 sü başı (T 31) – qoşun başı, sərkərdə
 sücid (KT c 5, 6) – şirin, dadlı
 Súcür (St 1) – şəxs adı

sülə (O 7; KT c 3, 4, § 2, 8, 12, 15, 17, 18, 28, 31, 35, 39; BK § 24, 25, 26, 28, 32, 33, 38, 39, 40, 41, c 2, 8; T 16, 18, 20, 21, 23, 28, 43, 44; HT 10) – qoşun çəkmək, qoşun yürütmək, hücum etmək
 sülət (T 18, 48, 53; HT 10) – qoşun çəkdirmək, hücum etmək
 sünjüg¹ (KT § 24) - sümük
 sünjüg² (KT § 35; BK § 26; T 28) – süngü
 sünjügin (T 28) – süngü ilə
 sünjülig (KT § 23) – süngülü, silahlı
 sünjüş¹ (sünjüs) (KT § 40, şm 2; KÇ 9, 10, 11, 16, 17, 20; MÇ 9, 16) - döyüş, vuruş, savaş
 sünjüş² (sünjüs) (KT § 15, 20, 31, şm 1; T 16, 28, 40, 41, 49; KÇ 10, 11, 12, 15, 16, 17, 18, 22; MÇ 13, 15, 16, 18, 29) – döyüşmək, vuruş maq, savaşmaq
 sur (KT § 23; KÇ 20; MÇ 26) – sürmək, qovmaq, aparmaq; süre elt (KT § 23) – sürüb aparmaq; süre kəl (MC 26) – sürüb gətirmək

§

şad (KT c 1, § 14, 17, şm 11; BK § 28, c 9, 13, 14, 15; T 5, 31; MÇ 19; Y 2) – şad (rütbə adı)
 şad-apit (KT c 1) – şadlar, apalar
 Şalçı (KT § 22) – şəxs adı
 santuj (KTC 3, şm 17) – yer (yayla, meşə) adı
 şas (MÇ 33) – şaşmaq, çəşmaq, özünü itirmək
 şəg (səg) (T 8) – leş (?), yem (?), sayiq (?)
 Şip (başı) (MÇ 15, 16) – yer adı
 Şoğur (Y 42) – yer adı
 Şubuş Inal (Y 45) – şəxs adı

T

ta (KT § 5) – da, də (ədat)
 tab (Y 5) – tapmaq, əldə etmək, qazanmaq
 tabar¹ (MÇ 29) – mal, davar
 Tabar² (KT § 38) – yer adı
 tabğaç (O 2, 9, 12; KT c 4, 5, 12, § 4, 6, 7, 8, 14, 28, 31, şm 12, 13; BK § 35, 36, 38, 39, c 1, 14; şm 12, 14; T 1, 2, 7, 9, 10, 11, 12, 19, 40; KÇ 12; MÇ 32, 42; HT 10, 11) – Çin, mabgaç (xalq və ölkə adı)
 tabılıku (IB 48, 49) – tubulğa, tivilğa (ağac, kol)

tabışğan (T 8; MÇ 20; IB 66, 67) – dovşan
 tabışğan (MC 20) – dovşan
 Taçam (O 12, y 1, 3, 7; HT 9; Y 32) – şəxs adı
 Tadık (KT § 32) – şəxs adı
 Tadıkın çor (KÇ 26) – şəxs adı
 tağ (KT § 12, 14; BK c 7, 8, q; T 44, 47; MÇ 27; IB 17, 25, 79, 96; Y 41) – dağ
 tağça (KT § 24) – dağca, dağ kimi
 tağdakı (KT § 12) – dağdakı
 tağık (KT § 12) – dağa qalxmaq, dırmaşmaq
 takı (IB 4, 50) – daha, da, də, dəxi
 takı (MÇ 10, 43) – toyuq
 Talakım (MÇ 32) – yer adı
 talçıq (T 4) – etibarlı, inanılmış
 talim (IB 4, 59, 65, 78) – yırtıcı, yırtıcı quş
 talula (IB 29) – seçmək
 taluy (KT c 3; T 18, 19; IB 4) – dəniz
 tam (KT c §) – divar, dam
 Taman tarkan (BK c 14) – şəxs adı
 Tamağ (KT şm 1; BK § 29) – yer adı (Tamağ İduk baş)
 tamğa (Y 51) – damğa, möhür
 tamğacı (KT sm 12) – möhürdar, möhür saxlayan
 tamğalıq (St 3) – damğalı, möhürlü
 Tamğan (O 4; İA 1) – şəxs adı
 tamka (Y 26, 41) – damğa, möhür
 tan¹ (T 35; IB 38) – dan, şəfəq, səhər tezən
 tan² (IB 4) – bədən, vücud, tən
 tanukluğ (St 3) – şahidlik
 tanla (IB 98) – dan yeri sökülmək, səhər açılmaq, səfəq tökülmək
 tarjut (BK § 24) – xalq adı
 tap (Süci; IB 4; Y 13, 16, 47, 54) – sitayış etmək, tapınmaq, tapmaq, xidmət etmək
 tapa (KT § 28, 31, 35, 36, 39; BK § 32, 40, c 2; KÇ 20; MÇ 19, 22, 23, 25, 28, 30, 34) – qarşı, tərəf, doğru
 tapığ (MÇ 44) – qismət, pay; girov
 tapla (BK § 35; IB 4) – tapınmaq, sitayış etmək, xidmət etmək

tarduş (tardus) (KT § 13, 17, şm 13; BK c 13; T 31, 41; KÇ 14; MÇ 19;
 HT 1) – xalq adı
 tarıq (IB 81) – taxıl, əkin
 tarkan (O 4; KT şm 12, q; BK c 13; T 6, 34; İA 1; HT 3; Süci; Y 30, 53)
 – rütbə adı
 Tarkan canjun (Y 32) – şəxs adı
 tarkanç (T 22) – üsyankar, qiyamçı, ası
 tarkat (KT c 1; MÇ 26) – tarkanlar
 tarkınç (T 22) – üsyankar, üşyançı, qiyamçı, ası
 tarlağ (Y 12) – tarla
 tartışmak (III Orxon) – dartaşmaq, çekişmək
 tas¹ (MÇ 21) – daş
 tas² (T 13; TI 3, 10) – çöl, bayır, dışarı
 tasık (T 30, 33) – çıxmaq, ayrılməq, bayıra/xaricə çıxmaq
 taş¹ (O 1; KT c 10, 11, 12, 13; şm 1, cq; BK c 15, sm 13, 14, 15, q; T 4;
 Turfan; Y 24, 48, 49) – daş, abidə daşı
 taş² (KT c 12, şm 11; BK şm 14; MÇ 28; Y 45) – dışarı, bayır, xaric
 taşıgır (MÇ 22) – daşdırmaq, çıxartdırmaq
 taşık (KT § 11, şm 8; BK § 32; MÇ 17, 22, 32) – dışarı (bayıra) çıxmaq,
 tərk etmək, tabe olmamaq
 taşra (KT § 11, 26) – bayıra, bayırda, dışarıya
 taşru (Y 41) – dışarı, bayır, dışayırı
 tat (KT c 12; BK şm 15) – tat, yadelli, türk olmayan xalq
 tatabı (KT § 4, 14, 28, şm 11; BK § 39, c 2, 7, 8; KÇ 17) – xalq adı
 tatar (KG § 4; MÇ 13, 15, 18, 20, 28, 47) – xalq adı
 tay (Y 10) – tay, tay-tuş
 Tay bilgə tutuk (MÇ 11, 17) – şəxs adı
 Tayğan köl (MÇ 27) – yer (göl) adı
 tayğun (KT c ş) – körpə, uşaq
 Tay ögə (St 1) – şəxs adı
 Tay sajun (st 4) – şəxs adı
 tegin (KT c 13; BK § 14, cq; MÇ 2) – şahzadə, xaqanın oğlu
 təri (O 3, 10, 11, 12; KT c 1, 9; ş 1, 10, 11, 12, 15, 22, 25, 29, şm 4, cs;
 BK § 1, 29, 33, 34, 35; c 13, şm 12; T 2, 3, 6, 16, 38, 40, 53; İA 2;
 HT 3; III Orxon; IB 2, 21, 25, 31, 57, 66, 73, 79, 83, 93; Y 3, 7, 10,
 13, 14, 16, 32, 36, 44, 45, 47, 51, 53, 57) – tanrı, allah, göy,
 müqəddəs

tənrikən (O 5, 6, 8; III Orxon) – tanrıyabənzər, tanrıının kölgəsi, tanrıının
 yerdəki nümayəndəsi, tanrı elçisi
 tənrlilik (IB 18) – tanrılı, allahlı, allah adamı, dindar
 teyin¹ (tiyin) (O 8) – deyə , deyin
 teyin² (tiyin) (BK c 12, şm 12) – dələ
 tezik¹ (T 45; KÇ 16) – ərəb, (ümumiyyətə): müsəlman
 tezik² (Y 44) – sürətli, sürətlə
 təbə (IB 8, 70) – dəvə
 təbliğ (KT § 6) – hiylə, hiyləgərlik
 təg¹ (KT şm 10; BK c 13; T 8, 13; KÇ 9; Y 26) – tək, dək, kimi
 (qoşma)
 təg² (O 9, 10, 11; KT c 3, § 5, 12, 30, 32, 33, 36, 37, 40, şm 2, 3, 4, 5, 6,
 8; BK § 1, 28, 30, cs; T 11, 14, 18, 35, 39, 46, 47; KÇ 10, 15, 17, 23;
 Süci; Turfan; IB 31, 91; Y 10, 26, 28, 31, 48) – dəymək, çatmaq,
 yictişmək, hücum etmək
 təgdük (KT § 36) - döyüş
 təgi¹ (O 2; KT c 3, 4, 6, 12, § 2, 8, 17, 21, 39; BK şm 1, 5; KÇ 16; MÇ
 15, 16, 21) – təki, kimi, şədər, -dək (qoşma)
 təgi² (KT şm 5) – çatma, dəymə, çatmış
 təgir (T 26) – aşmaq, dövrə vurmaq, hərlənmək
 təgirə (T 8; MÇ 2) – ətraf, dairə
 təgmə (Y 10) – dəymə, vuruş, döyüş
 təgrə (T 8; MÇ 2) – dairə, çevre, ətraf
 təgür (T 19, 47) – çatdırmaq, yetirmək, yetiştirmək, toqquşdurmaq
 təgzin (Y 31) – dolaşmaq, dövr etmək, gəzmək
 Təkəş (İA 1) – şəxs adı
 təl (KT § 22) – gəlmək, deşmək
 təlin (KT § 22) – dəlinmək, deşilmək
 Təmir kağın (KT c 4, § 2, 8, 17, 39; T 44, 46; KÇ 16) – yer adı (Dəmir
 qapı)
 təm¹ (Y 26) – tək, dənə, say
 təm² (Y 32) – taqət, qüdrət, güc
 Tənlik apa (St 1) – şəxs adı
 tər¹ (T 52) – tər
 tər² (Y 42) – dərmək, yiğmaq, toplamaq
 təril (T 3, 28; IB 42) – toplamaq, toplaşmaq, yiğişmaq
 tərit (IB 77) – tərləmək

tərkün (Y 10) – rütbə adı
 tərklə (IB 11) – tərk etmək, tələsmək
 tərtrü (IB 58) – tərs, tərsinə
 teyən (BK c 12, şm 12) – dələ, sincab
 təz (KT ş 34; BK ş 37, 38, 40; T 38, 43; MÇ 11, 34, 38) – qaçmaq
 Təzə (KÇ 18) – yer adı
 təzgın (Y 29, 32, 53) – gəzmək, dolaşmaq, səyahət etmək
 təzkin (IB 35) – gəzmə, dolaşma, səyahət
 ti (O 3, 7, 8; KT şm 11; BK ş 32, 40, 41; T 2, 5, 10, 11, 21, 23, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 38, 39; MÇ 14, 17, 22, 23, 25, 27, 28, 44; IB 3, 33, 61, 63, 72) – demək, söyləmək
 tig (Turfan) – sarı, sarımtıl
 tigin (KT şm 1, 2, 3, 5, 6, 7, 8, 10, şm ş, cş, cq, q, ş 26, 27, 30, 31; BK ş 31, cq; KÇ 24) – şahzadə, xaqqanın oğlu
 tigrət (IB 76) – kişnəmək, səs çıxarmaq
 tik (KT ş 16, 25; BK c 9, 11; Y 28, 30, 48, 49) – tikmək, inşa etmək; tikə bir - tikdirmək
 tilə (T 23; IB 36) – diləmək, istəmək
 tilkü (IB 70) – tülübü
 Tinəsi oğlu (T 44, 46) – şəxs adı
 tıjlı (tıjla) (KT c 2; IB 90) – dinləmək, qulaq asmaq
 tir¹ (KT ş 12; MÇ 5) – dərmək, toplamaq, yiğmaq
 tir² (Turfan) – Merkuri (planet)
 tirig (KT ş 29, şm 9, cş; MÇ 40) – diri, canlı
 tirigrü (KT ş 29) – diriliyə
 tiril¹ (KT c 10, ş 12; BK ş 31, 34, 36, 39, c 1; MÇ 13, 36) – dirilmək, dirçəlmək
 tiril² (T 33, 36; MÇ 27, 36; IB 18) – toplanmaq, yiğilmaq, toplaşmaq
 tirkış (KT c 8) – karvan; arkış-tirkış – karvan, qafılə
 titir (IB 30) – dişi dəvə
 tiyin¹ (BK şm 12) – dələ
 tiyin² (O 3, 5, 6, 7, 8, 10, 11; KT ş 12, 19, 20, 25, 27, 28, 39; BK ş 33, 39; T 6, 17, 23, 24, 34, 39, 40) – deyə, deyin
 tiz (KT ş 15, 18; BK şm 10; IB 33) – diz
 tizlig (KT ş 2, 15, 18; BK şm 10) – dizli, dizi olan
 tiğ (IB 76) – sarımtıl
 til (T 32, 36; MÇ 24) – dil, əsir

tıjla (IB 90) – dinləmək, qulaq asmaq
 tırnak (IB 67) –dırnaq
 titin (IB 67) – çəkilmək, dayanmaq
 to (KT c 8) – doymaq, tox olmaq
 tod (KT c 8) – doymaq, tox olmaq
 tog (KT ş 35, 37; BK şm 11; IB 39, 80; Y 26, 39, 48) – doğmaq, qalxmaq, çıxmaq (günəş)
 toğan (IB 6, 65, 66, 67, 98) – şahin (qus)
 Toğla ügüz (BK ş 30; T 15) – yer (çay) adı
 Toğlığ (Y 54) – şəxs adı
 toğrak (IB 99) – qovaq ağacı
 toğsık (KT c 2; Süci) – gündoğan, doğuş, şərq
 toğu (KT şm 4; BK ş 30) – gündoğan, doğuş, şərq
 Toğu balık (KT şm 4; BK ş 30) – yer (şəhər) adı
 toğur (MÇ 13, 29) – doğurmaq, doğmaq
 toğuru (MÇ 29) – doğru, tərəf
 Toğurğu (MÇ 36) – yer adı
 tok (KT c 8; T 8) – tox
 tokar (T 45) – xalq adı (toxarlar)
 Tok böögüt (Y 10) – şəxs adı
 tokı (KT şm 6; BK ş 31, c 8, şm 14; MÇ 9, 18, 20, 26, 29, 42) – toxunmaq, vurmaq, hücum etmək, döymək, tikmək
 tokit (O 9; KT c 12, 13; BK şm 5; MÇ 20, 21) – toxutdurmaq, toqqusmaq, toqquşdurmaq, qırdırmaq
 tokta (BK ş 2) – toxtamək, sakitləşmək
 tokuz (O 6; KT c 2, 3, ş 14, şm 4, 6; BK ş 34; MÇ 3, 5, 15, 16, 22, 47; IB 77, 92; Y 10, 30, 32, 44, 47, 51, 54) – doqquz
 tokuz altmış (Y 48) – əlli doqquz
 tokuz əlig (Y 48) – qırx doqquz
 tokuzinç (HT 2; Y 10) – doqquzuncu
 tokuz on (IB 44) – doxsan
 tokuz Ərsən (KT c 3) – yer adı
 tokuz kırk (Y 10, 23) – otuz doqquz
 tokuz oğuz (O 6; KT ş 14, şm 4; BK ş 1, 29, 35; T 9; KÇ 16; MÇ 3, 5, 22) – xalq adı
 tokuz otuz (MÇ 16; St 1) – iyirmi doqquz
 tokuz tatar (BK ş 34; MÇ 13, 15; Y 17) – xalq adı

tokuz yegirmi (BK c 9; Y 45) – on doqquz
 tolqat (BK § 13) – dolamaq, hərlətmək, fırlamaq
 ton¹ (III Orxon; Y 41, 56) – don, paltar, geyim
 ton² (IB 88) – donmaq
 tonlıq (KT § 29) – donlu, paltarlı, geyimli
 tonsız (KT § 26) – donsuz, paltarsız, çılpaq, geyimsiz
 Tonyukuk (T 1, 5, 6, 15, 17, 31, 34, 47, 59, 61; KÇ 1, 2) – şəxs adı
 Tonyukuk boyla bağa tarkan (BK c 14) – şəxs adı
 Toşa tigin (KT § 31) – şəxs adı
 Tojra (tojra səm) (KT şm 7; BK § 31; T 9) – qəbilə və şəxs adı
 tojuz (IB 10, 11) – donuz
 top (IB 77) – bağlamaq
 topla (T 13) – toplamaq
 Torgul (İA 1) – şəxs adı
 torığ (KT § 33) – ağ, boz, kəhər (at)
 tocik (KT c 8) – toxluq, tox olmaq
 Toyğun eltəber (KT şm 1) – şəxs adı
 Toýukuk (T 1, 5, 6, 15, 17, 31, 34, 37, 47, 58, 59, 61) – şəxs adı
 toz (IB 20, 95) – toz
 tög (IB 17) – bağlamaq
 tögünlük (T 54) – damğalı
 tök (T 52) – tökmək, tökülmək, axmaq
 Tök Bögü (Y 10) – şəxs adı
 tölis (töliş) (KT § 13; BK c 13; MÇ 1, 19) – xalq adı
 Töliş bilgə (Y 48) – şəxs adı
 töpə (KT § 11) – təpə, baş
 Tör apa (Y 11) – şəxs adı
 tört (O 1; KT § 1, 29; BK § 2, 30, 38, c 8, şm 9, cq; KÇ 11; MÇ 19; Y 10, 20, 29, 31, 46, 50) – dörd
 törtinç (KT şm 6; BK § 31; MÇ 15) – dördüncü
 tört yegirmi (MÇ 19) – on dörd
 törül¹ (KT § 1, 3, 8, 13, 16, 22, 30, 31; BK § 2, 36; III Orxon; Y 10) – qanun, qayda-qanun, adət-ənənə
 törül² (törə) (KT şm 10; BK şm 9, 10; Y 3) – törəmək, doğulmaq
 törün (BK şm 9, 10) – toy, düyü, qonaqlıq
 tözlük (Turfan) – köklü, əsash
 tu (T 23) – tutmaq, doldurmaq, tixamaq, qarşısını kəsmək

Tuçayan (Tl 2) – şəxs adı
 tudun (İA 1) – rütbə adı
 Tudun çıksi (İA 1) – şəxs adı
 Tudun yamtar (BK § 40) – şəxs adı
 tuğ¹ (MÇ 8, 17, 33, 42, 45, 46) – bayraq
 tuğ² (T 26) – tığ, qar yiğimi
 tuğlıq (MÇ 8, 46) – bayraqlı
 tuğraq (Xovd-somon) – nişan, damğa
 tulı (Tl 1, 3) – dul, ərsiz qadın
 turman (IB 20) – duman
 tur (KT c 9; MÇ 30; IB 20, 24, 25, 38, 42, 56, 57, 79, 87, 96; Y 48) – durmaq, yaşamaq, qalxmaq
 turğut (IB 31) – durğuzmaq, qaldırmaq
 turuğ¹ (KT § 39, T 5, 6, 24; MÇ 14; IB 23, 24) – dayanacaq, məskən, yer
 turuk² (turugo) (KT § 39; T 5, 6, 24; MÇ 14; IB 23, 24) – arıq, zəif
 turuyaya (turumyaya) (IB 94) – durna (quş)
 tusum (Y 44) – xeyir, fayda
 tuş (MÇ 25) – tuş, qarşı
 tut (KT c 4, 10, § 1, 3, 7, 11, 19, 32, 38, şm 3; BK c 9; T 13, 41; KÇ 6, 12; MÇ 13, 14, 16, 24, 42; Turfan; IB 5, 24, 97; Y 32, 45) – tutmaq, qəbul etmək, təşkil etmək, yaratmaq
 tutşik (KT c 4, 10; BK c 8) – vəsiyyət
 tutüz (KT § 38) – tutdurmaq, yaxalamaq
 tutuğ (IB 43; Y 32) – girov, girova qoyulmuş
 tutuk (KT § 31, 32; MÇ 23, 26, 35; Süci, Y 16, 24, 25, 48) – rütbə adı
 tutun (T 25) – tutum, boy; iğac tutunu – ağaç boyda, ağaç uzunlığında
 tuy (T 38; MÇ 10; IB 95) – duymaq, anlamaq, eşitmək
 tuyuğluğ (IB 7) – nallı, dirnaqlı
 tüğ ((IB 76) – düyünləmək, düymək, bağlamaq
 tügül (KT c 6) – deyil
 tügenük (IB 27) – baca, duxarı
 tük (MÇ 38) – pozmaq, dağıtmaq, tüketmək
 tükə (IB 4) – tükənmək, qurtarmaq
 tükəl (IB 21, 41, 63) – tam, bütöv
 tükət (KT c 1; BK şm 1; T 52) – tüketmək, qurtarmaq, bitirmək, son qoymaq
 tükəti (KT c 1; Y 11) – tamam, tükənənədək, tükənənə qədər

tümən (KT § 31; BK c 1, 8, şm 12; T 36; KÇ 10; MÇ 21, 46, 48, 49) – on min, on minlik qoşun hissəsi
 tün (KT c 2, § 27; BK cş; T 12, 22, 26, 35, 42, 51; MÇ 13; IB 36) – gecə tün ortusu (KT c 6; BK şm 11; IB 36) – gecə yarısı, cənub
 Tün yazı (KT c 6) – yer adı (Tün çöülü)
 Tüngər tağ (BK c 7, 8) – yer adı
 tünli-künli (BK cş) – gecəli-gündüzlü, gecə-gündüz
 tünür (Y 11) – qohum-əqrəba
 tüpüt (KT c 3, şm 12; Y 29) – ölkə və xalq adı
 Türqi yarğıın (KT § 34) – yer adı
 türgis (türgiş) (KT § 18, 36, 37, 38, 40, şm 13; BK § 27, şm 9; T 21, 28, 29, 30, 40; HT 3, 5; Y 38) – xalq adı
 türk (O 2, 3; KT c 1, 3, 7, 8, 10, 11, § 1, 3, 6, 7, 8, 10, 11, 13, 16, 18, 21, 22, 25, 27, 34, şm 6, cq; BK § 1, 2, 30, 33, 36, 38, c 10, 13, 15, şm 12, 13; T 1, 2, 3, 9, 11, 17, 18, 20, 22, 46, 54, 58, 60, 62; KÇ 4, 6; MÇ 4, 8, 10, 32, 47; Y 32, 57) – türk (xalq və ölkə adı)
 türlig (Turfan) – dürlü, müxtəlif, cürbəcür
 türt (IB 85) – dürtmək
 tüs¹ (IB 4) – mənzərə, görünüş
 tüs² (tüş) (KT şm 4; T 16, 30; MÇ 19, 26, 29, 31, 37, 40, 41, 43) – düşmək, yixilmaq, yerləşmək
 tüsür (tüşür) (T 27) – düşürmək, endirmək
 tuş (IB 70, 99) – düşmək, enmək
 tüşnək (IB 94) – dost, yoldaş
 tüşür (Y 38, 57) – düşürmək, endirmək
 tüz (KT § 3) – düz, doğru, sədaqətli
 Tüz bay küç bars (Y 17) – şəxs adı
 tüzəl (KT c 5; BK şm 3) – düzəltmək, tənzim etmək, qaydaya salmaq
 Tüzmis (tüzmış) (St 1) – şəxs adı
 tüzsiz (KT § 6) – düz olmayan, əyri; sədaqətsiz

U

u¹ (KT § 35; BK 3 27; T 27) – yuxu, röya
 u² (KT § 10, 37; T 11; Turfan; IB 24, 38, 42, 56, 58, 69, 95, 100, 101; İA 1; Y 46) – bacarmaq
 uç¹ (T 40; Turfan) – uc, qanad, cinah

uç² (KT § 16, 24, 30, şm 1, cş; BK c 10, q; MÇ 12; IB 20, 95; Y 28) – uçmaq, ölmək; uça bar – ölmək
 uçrıoğlu (IB 55) – uclu, zirvəli
 uçuk (T 8) – quş, ov quşu; qartal
 uçuz (T 13) – ucuz, asan
 ud (KT § 22; T 55; MÇ 14, 15, 16, 18, 30; IB 38, 39, TI 8) – təqib etmək, qovmaq, qoşulmaq, izləmək
 udaçı (Y 28) – qüdrətli
 Udar səjün (KT § 12) – şəxs adı
 udi (KT § 27; T 12, 22, 51; IB 31) – yatmaq, uyumaq, yuxulamaq
 udisik (T 22) – yuxu, uyuma, yatma
 udiş¹ (KT § 36, şm 2; T 15) – izləmək, bir-birinin arxasında getmək
 udiş² (Y 32) – uduş, qələbə, qalib
 udişru (KT § 36, şm 2) – döyüşdə, döyük zamanı, təqib edərək
 udız (T 5, 15; KÇ 13) – ardınca aparmaq, idarə etmək
 udlıq (KT § 36) – omba, bud
 udu (T 55) – ardınca, izləyərək, onun kimi
 uduğ (T 55) – ardınca, izləyərək, onun kimi
 Uduñ (TI 1) – şəxs adı
 Udur Çıkşı (Y 25) – şəxs adı
 uğruna (Y 10) – uğrunda
 uğur (III Orxon) – uğur, dövlət
 uğus (KT c 1, 6, şm 7; BK § 31) – tayfa, qəbilə
 uk (BK § 28) – anlamaq, başa düşmək, tabe olmaq
 ula (IB 73; TI 3, 4, 9) – bağlamaq, qoşmaq, qoşulmaq, ardınca getmək
 ulayu (KT c 1, şm 9, 11; BK c 13, 14; KÇ 24; TI 4) – izləyən, ardıcıl, qoşulan, başqa
 ulğa (Y 7, 29, 47) – böyümək, yaşa dolmaq
 ulğart (T 53) – böyütmək, çıxaltmaq, yüksəltmək
 ulis (KT şm 12) – ulus, el, oba
 uluğ (KT § 28, 40; BK § 34, c 9, şm 9, 10; T 5, 56; KÇ 3; Süci; III Orxon; IB 14, 77; Y 38) – ulu, böyük, iri
 Uluğ irkin (KT § 34) – şəxs adı
 Ulun şad (Y 14) – şəxs adı
 ulus (KT şm 12) – ulus, el, oba
 Umar (TI 5) – şəxs adı
 Umay (KT § 31; T 38) – ilahə, tanrı, allah

Umay bəg (Y 28) – şəxs adı
 una (T 35; IB 57) – razı olmaq, razılışmaq
 Unaçan çor (St 2) – şəxs adı
 unç (T 24) – əmin, inam, əminlik
 unit (St 3) – urutmaq
 ur (KT c 10, 11, § 33, 36; BK şm 14; T 34; KÇ 21; IB 43, 50, 53, 59, § 3) – vurmaq, həkk etmək, yazmaq
 Urğu (BK § 30) – yer adı
 uri (KT § 7, 24; MÇ 42; Süci; IB 59; Y 47, 48) – kişi cinsindən olan övlad, oğul; uri oğul – oğul (müq: et: kiz oğul – qız)
 Uri bəg (Y 26) – şəxs adı
 urilan (IB 9) – oğlan doğmaq, oğlu olmaq; nəsil vermek
 urmız (Turfan) – Yupiter (planet)
 urtur (KT c 10) – vurdurmaq, nəqş etdirmək, həkk etdirmək
 urug (KT § 10) – qəbilə, boy, nəsil, soy
 uruğsırat (KT § 10) – nəslə kəsmək, məhv etmək
 uruñ (Y 32) – bayraq
 Unuruñ (St 1, Y 10) – şəxs adı
 uruñ bası (Y 32) – buyruqdar, bayraq daşıyan
 Uruju çarjun (St 1) – şəxs adı
 us (Tl 3) – quyruq, at quyruğu
 usıç (IB 43) – təhlükəli
 Usın buntatu (T 9) – yer adı
 uruş (O 10) – vuruş, döyük, savaş, vuruşma
 ut (Turfan; IB 44; Y 28) – udmaq, qalib gəlmək, qazanmaq
 utru (MÇ 27; IB 2, 23, 65) – qarşı, doğru, tərəf
 utuz (IB 44) – uduzmaq, itirmək
 uy (Y 10) – nüfuzlu olmaq
 uya (Y 16; Tl 2) – qardaş, qohum
 uyal (Tl 2) – tayfa, qəbilə
 uyar (Y 10, 42) – qüdrət, nüfuz, hörmət
 uyarlıq (İA 1) – qüdrətli, nüfuzlu
 uyğur (BK § 37; MÇ 3; Süci; III Orxon; Y 7) – xalq adı
 uz¹ (BK cş) – usta, sənətkar
 uz² (BK cq) – şəkil, rəsm
 Uz bilgə çansı (Y 31) – şəxs adı
 uzun (T 52; IB 72) – uzun

uzuntonluq (IB 33, 62) – uzundonlu, rahib
 Ü
 ü (KT c 6, 10) – bölmək; yiğmaq, birləşdirmək
 üç (KT § 4; BK § 32, 41, c 8; T 14, 20, 33; KÇ 15; MÇ 7, 8, 11, 28, 40, 45, 46; Süci; Y 11, 28, 31, 32, 47) – üç
 Üç birkü (MÇ 7, 18) – yer adı
 üçəgү (T 12, 21) – üçlükdə, üç-üç
 üç əlig (Y 22) – qırx üç
 Üçin külüg tirig (Y 3) – şəxs adı
 üç karluk (MÇ 11) – xalq adı
 üç kurikan (KT § 4) – xalq adı
 üç oğus (BK s 32) – xalq adı
 üç otuz (T 19; MÇ 45) – iyirmi üç
 üç tuğlıq bodun (MÇ 8) – üç bayraqlı xalq
 üçün (üçin) (O 10; KT c 9, § 3, 6, 12, 15, 19, 23, 24, 27, 29, şm 4, q: BK § 1, 28, 30, 32, 33, 34, c 6, 9, şm 9, 10; T 3, 6, 40, 47, 48, 49, 55, 61; KÇ 7, 12, 25, 27; MÇ 17; İA 1; Y 10, 11, 13, 15, 17, 20, 24, 26, 28, 29, 30, 31, 32, 35, 41, 42, 43, 46, 47, 48, 49, 53, 57) – üçün
 üçüncü (KT § 30, şm 6; BK § 30; IB 9, 21) – üçüncü
 üçürkü (IB 77) – kilim, xalça
 ük (BK c 8; Y 17) – varlanmaq
 ükül (T 32) – çoxalmaq, artmaq
 üküş (üküs) (O 7; KT c 6, 7; T 7, 30, 40; MÇ 16) – çox
 üküş (üküs) (KT c 10, § 16, 29; BK § 31; IB 54; Y 3, 29) – çox
 ügə (öğə) (Süci) – ağılli, müdrik, təcrübəli
 ügüz (KT § 17, 37, 39; BK § 27; T 16, 18, 19, 35, 37, 44; MÇ 3, 8, 25) – çay
 ülə (KT c 6, 7, 10) – bölmək, hissələrə ayırməq, parçalamaq
 ülkən (Y 24) – böyük, yüksək
 ülüg (KT § 29; T 4; IB 61, 102) – pay, hissə, bölük, qismət
 ün (Y 25) – səs, ün
 üntür (T 35) – açılmaq, sökülmək; tan üntür – dan yeri sökülmək
 ürk (MÇ 31, IB 40) – hürkmək, qaçmaq
 ürkit (IB 33) – hürkütmək
 ürүн (BK şm 11; MÇ 10; T 48; IB 6, 8, 30, 60, 61) – ağ, beyaz
 üz (T 13, 14) – üzmək, qoparmaq

üzə (O 3, 12; KT § 1, 10, 16, 17, 22, 26; BK § 2, 35, şm 10, q; T 9, 20, 25; MÇ 3; Turfan; IB 1, 6, 10, 20, 25, 31, 39, 81, 83, 93, 99) – üstdə, üzerinde, yuxarıda

üzük (IB 73) – üzülmüş, yırtıq, qırıq

Üzüt uğdı (Y 24) – şəxs adı

Y

yaba (Y 34) – isti

Yabaş tokaş (MÇ 21) – yer adı

Yabaş tutuk (St 4) – şəxs adı

yabğu (O 4; KT § 14; BK § 28; MÇ 12, 19) – rütbə adı

yabız (O 7; KT § 26; BK § 32; IB 17, 37, 68, 69; St 4; Y 55) – pis, yava

yablak – (KT c 7, § 5, 23, 24, 26, 39, şm 7, 11; BK § 30; MÇ 11, 17; IB 11, 13, 14, 24, 34, 38, 50, 55, 56, 59, 65, 70, 77, 95, 101) – pis, yava

yabrit (BK § 31) – meydan oxumaq, zəfər yürüşü etmək

yadağ (BK § 32, c1; KT § 28, 32; T 1, 25; MÇ 33) - piyada

yadrat (IB 77) – yerə salmaq, əldən buraxmaq

yağ (IB 81) – yağmaq, yağış yağmaq

yağak (IB 86) – kök, yarpaq

yağaklıq (IB 99) – köklü, yarpaqlı

yağı¹ (O 5, 6, 10; KT § 2, 9, 10, 12, 14, 15, 34, 39; şm 1, 2, 4, 8; BK § 26, 29, 30; T 8, 19, 20, 53; KÇ 23; MÇ 30; Y 19, 25, 26, 27, 32, 35, 45) – yağı, düşmən

yağı² (KÇ 5, 18; MÇ 18, 19, 30; Y 28, 49) – yağı olmaq, düşmən olmaq

yağıçı (T 50) – bələdçi, sərkərdə, qoşunu yürüşə aparan şəxs

yağıt (MÇ 22, 28) – yağı olmaq, düşmən olmaq

yağıl (T 5) – yiğilmaq, yiğışmaq, toplanmaq

yağıla (Y 15) – vuruşmaq, hücum etmək, düşmənə qarşı getmək

yağısız (KT § 30) – yağısız, düşmənsiz

yağız (KT § 1) – qonur, tünd boz

Yağlakar kan (Süci) – şəxs adı

yağlıq (IB 18) – yağlı

yağmış (T 5) – qoşulan, yaxınlaşan, köməkçi

Yağmiş tutuk (St 1) – şəxs adı

yağrı (IB 24) – zəhərlənmək

yağru (KT c 5, 7) – yaxın, yaxına

yağuk (KT c 7) – yaxın

yağut (KT c 5; BK şm 4) – yaxınlaşdırmaq, cəlb etmək
yak (MÇ 8) – yaxın (?)

yaka (MÇ 20, 26) – ibadət, ibadət mərasimi, ibadət yeri

yakala (MÇ 20, 26) – ibadət etmək, tapınmaq, hündüd müəyyənləşdirmək

yalabaç (BK § 39; IB 16; Y 29, 30) – elçi, səfir

yalbar (IB 30, 83) – yalvarmaq

yalğa (IB 88) – yalamaq

yalım (IB 59, 75) – yalmın, yalçın, sərt

Yaluj (KT § 28, 29) – şəxs adı

yalma (KT § 33) – hərbi geyim, zireh

yaljuş (KÇ 23, IB 59) – yalnız, yalqız, tək

Yalsaka bəg (HT 6) – şəxs adı

yamğılıq (O 4) – hamısı, cəmi, bütün

Yamtar (KT § 33; BK § 40) – şəxs adı

yan¹ (T 26; MÇ 1) – yan, böyür

yan² (T 28, 29, 37; MÇ 6) – qayıtmaq, geri dönmək

yana (KT § 10 21, 28, 38, 40; T 2, 23; KÇ 19, 20; MÇ 5, 7, 17, 19, 31, 34, 40, 42, 45) – yenə, yenidən, təkrar

yancı (Y 47) – sərkərdə

yandar (yandır) (KT § 11) – yandırmaq, odlamaq

yandur (T 45) – qaytarmaq, geri döndərmək

yantık (T 26) – döş, yamac, dağın ətəyi

yantur (KT şm 11; T 45) – qaytarmaq, göndərmək

yanjak (BK c 12) – yanaq

yanı (MÇ 9, 13, 15, 17, 18, 22, 40, 41, 43) – yeni, təzə

yanıl (O 11; KT c 6, 10, § 19, 20, 23; BK § 35; T 26; MÇ 44; III Orxon; St 3) – yanılmaq, səhv etmək, yolunu azmaq, əleyhinə çıxməq

yanra (IB 34) – səslənmək, səs çıxarmaq

yanus (Y 16) – yalqız

yap (IB 41) – yarmaq, etmək, düzəltmək

yapıt (MÇ 44) – düzəltmək, yaratmaq

yar¹ (IB 59) – yarmaq

yar² (IB 45) – uğurlu olmaq, işi gətirmək

Yar uğuz (MÇ 8) – çay adı

yara (T 23; MÇ 22; IB 8, 9, 46, 61; Y 39) – yaramaq, yaratmaq

yarak (KT § 33) – yaraq, silah, tədarük
 yaraklığı (KT § 23, 32; T 54) – yaraqlı, silahlı
 yarat (KT § 10, 13, 20, şm 13; BK § 1, c 13, şm 9, 14; III Orxon; St 3) –
 yaratmaq, təşkil etmək, düzəltmək
 yaratıt (MÇ 8) – yaratdırmaq, düzəldirmək
 yaratur (KT c 12; MÇ 20, 21, 22) – yaratdırmaq, düzəldirmək, inşa
 etdirmək
 yargan (KT q; Süci) – rütbə adı
 yargun (IB 96) – yer adı
 yarık (yaruk) (St 1) – işiq, parlı
 yarıl (IB 10) – yarılməq
 yarın (IB 1, 2, 34) – sabah, səhər erkən
 yarınça (IB 59) – silah, mizraq
 Yarış yazı (T 33, 36; MÇ 45) – yer adı
 Yarış yazı (MÇ 31) – yer adı
 yarlık (Turfan; St 1) – əmr, fərman, göstəriş
 yarlıka (O 6; KT c 9, § 15, 29; BK § 33, şm 9, 10; T 16, 40, 53; HT 3;
 Turfan; Y 32) – fərman vermək, buyurmaq
 yartağ (MÇ 42) – parlaq, uğurlu
 yartımlıq (St 4) – yardımçı, köməkçi
 yaru (IB 32, 39) – işıldamaq, parlamaq, işıqlanmaq
 yaruk (MÇ 13; IB 39) – işiq, şəfəq, gün
 Yaruk tigin (Y 15) – şəxs adı
 yas (T 51) – yaş
 yasa (KT şm 10; KÇ 3) – yaşamaq, tənzim etmək
 yası (MÇ 21) – yastı, düz, hamar
 yasiç (IB 59) – mizraq, qamçı, şallaq
 yaşı¹ (KT şm 11) – yaş, göz yaşı
 yaşı² (KT § 30, 31, 32, 35, şm 1; BK § 24, 25, 26, 28, 29, 31, 34, 38, c 2;
 KÇ 18; MÇ 4; Y 3, 6, 10, 11, 15, 16, 21, 22, 23, 24, 25, 26, 29, 32,
 37, 41, 44, 45, 47, 49, 54) – yaş, adamın yaşı
 yaşı³ (IB 26, 82; Y 28, 41) – gənc, cavan, təzə, yaşıl
 yaşa (KT şm 2; Y 36) – yaşamaq
 Yaş ak baş (Y 2) – şəxs adı
 yaşıl (IB 78; Turfan) – yaşıl
 Yaşıl ügüz (KT § 17) – çay adı
 yay¹ (BK § 39, q; MÇ 20) – yay (fəsil)

yay² (O 1, 9; KT § 23, 34; BK § 31; T 16, 39, 41) – yaymaq, dağıtmaq,
 səpələmək
 yayla (MÇ 20, 21, 26, 42; IB 96, 99) – yaylamaq, yayı keçirmək,
 yaylağa çıxmaq
 yaylağ (IB 78, 86, 96) – yaylaq
 yaz¹ (KT şm 8; BK § 31, c2) - yaz (fəsil)
 yaz² (MÇ 44) – günahkar olmaq, yanılmaq, aldanmaq, tora düşmək
 yazı (KTc 7, § 17, 33, 36; Tl 6) – yazı, çöl
 yazı kıl (MÇ 16) – cəzalandırmaq, yaymaq, dağıtmaq, pərən-pərən
 salmaq
 yazığ (IB 76) – sərbəst, azad
 yazın (BK § 16, 17) – səhv etmək, günah işlətmək
 yazuk (MÇ 14) – günah, suç, təqsir
 yazukla (BK § 36) – günah etmək, suçlu olmaq, qəbahət etmək
 yazuklıq (MÇ 14) – günahkar, təqsirli
 yeg (KT § 29; T 37; Y 29) – yaxşı
 yegəd (BK § 36) – yüksəltmək, yaxşılaşdırmaq
 yegən (MÇ 47; Y 48) – qardaş oğlu
 yegin (BK c 10) – yaxşılıq, icaliq, böyüklük
 Yegin çor (KÇ 21, 26) – şəxs adı
 yegirmi (KT § 15; MÇ 18, 19, 25, 27, 32, 33, 45; HT 1) – iyirmi
 yegirminç (MÇ 25) – iyirminci
 yegrən (KÇ 15, 21) – kürən
 yel (T 26, 27) – yel; sürətlə getmək, qaçmaq, yellənmək; yelü kör –
 sürətlə getmək
 Yelgək (İA 1) – şəxs adı
 yelmə (T 34, 52; MÇ 18, 24) – hücum
 yemliq (Y 3) – yemlik, qurbanlıq
 yer (yir) (KT c 4, 13, § 3, 5, 19; BK 29, 35, 36, 40, şm 10, 15; T 11, 17,
 24, 26, 38, 47, 56; KÇ 6, 13; MÇ 14, 23, 30, 33, 46; IB 23, 25, 31,
 38, 74, 85; Y 3, 7, 10, 11, 24, 26, 28, 34, 36, 41, 45, 48, 51) – yer
 Yer bayırku (KT § 34) – yer adı
 yer-sub (BK § 35; Y 15) – vətən, ölkə
 yerçi (yırçı) (T 23, 26; St 1) - bələdçi, yerə bələd olan adam
 yeril (Y 40) – yadlaşmaq (?)
 yerlə (Y 24, 28) – yerləşdirmək, məskunlaşdırmaq
 yerükü (T 46) – yerdəki, yerdə qalan

yet¹ (MÇ 13, 15, 17, 32) – yetmek, çatmaq, məhv olmaq
 yet² (T 25) – yedəkləmək, yedəyə almaq
 yeti (O 5; KT § 11, 13; BK c 1; T 4, 49; KÇ 16, 18; Y 11, 26, 41, 48) – yeddi
 yeti birj (BK c 1; Y 26) – yeddi min
 yeti otuz (KT § 26; T 51; Y 47) – otuz yeddi
 yeti yegirmi (KT § 11; BK § 24; T 49; Y 26) – on yeddi
 yeti yetmiş (Y 11) – altmış yeddi
 yeti yüz (KT § 13; T 4) – yeddi yüz
 yetinç (O 12; HT 5, 10) – yeddinci
 yetmis (O 4) – yetmiş
 yetmiş (KT § 12; Y 42, 49) – yetmiş
 yetür (KT § 7) – sona çatdırmaq, məhv etmək
 yəbəci (Altay güzgüsü) – al qırmızı
 yəgın (Süci) – qardaş oğlu, nəvə (?)
 Yəgin çor (KÇ 21, 26) – şəxs adı
 Yəgin silig bəg (KT § 33) – şəxs adı
 yəgrən (Altay güzgüsü) – narıncı
 yəlmə (T 34, 52; MÇ 6, 12) – kəşfiyyatçı, qoşunun ön hissəsi, avanguard
 yəmə (KT c 10, § 3, 5, 19; BK § 13; T 16, 22, 27, 44, 50, 55, 56, 60; MÇ 22; III Orxon; Turfan; St 4) – yenə
 yi (T 8; IB 5, 26, 56, 70) – yemək
 yiçə (KT § 16; MÇ 14, 17) – yenə, təkrar
 yidinik (BK § 1) – indiki (?), sədaqətli (?)
 yig (KT c 4; III Orxon; Y 24) – yaxşı
 yigirmi (KT c§) – iyirmi
 yıl (IB 24) – əmcək, məmə (?)
 yinçgə (KT c 3, § 39; T 44; KÇ 16) – incə, nazik
 yinçü (KT c 3, § 39; T 44; KÇ 16) – inci
 Yinçi ügüz (Kİ § 39; T 44; KÇ 16) – çay adı
 yır (bax: yer)
 yır-sub (KT c 4, 8, 9, § 10, 19, 20, 22, 24, 27; HT 9; Süci) – vətən, ölkə
 Yit baş (MÇ 45) – yer adı
 yit (O 1, 3; KT § 7, 27; MÇ 17) – yetmek, sona yetmek, məhv olmaq, ölmək
 yiti (KT § 30, şm 1; Süci; Turfan) – yeddi
 yiti otuz (KT şm 1; BK c 10, c§) – iyirmi yeddi

yiti yegirmi (KT şm 1; BK c 10) – on yeddi
 yitiglig (IB 85) – yetginlik
 yitinç (KT şm 5) – yeddinci
 yiz (KT § 33) – üz, sıfət
 yidit (IB 91) – iylənmək, çürümək
 yiğ (O 1, 9, 10; T 43) – yiğmaq, toplamaq
 yiğla – (İA 2) – ağlamaq
 yıl (O 12; KT § 8, 36, şm 1, 4; BK § 30, c 9, 10; MÇ 3, 4, 9, 10, 11, 19, 20, 41, 43; İA 1; HT 2, 7, 10; IB 21, 32, 103; Y 9, 10 45) – il
 yılan (HT 7; IB 12) – ilan
 yılık (BK § 24, 38, 39, c 3; KÇ 25; MÇ 14, 15; Süci; IB 72, 82; Y 10, 11, 26, 46) – ilxı
 yillik (MÇ 21) – illik
 yilpağut (BK § 31) – rütbə adı
 yilsığ (KT § 26) – varlı, zengin, imkanlı
 Yılan kol (MÇ 15) – çay adı
 yimşak (KT c 5, 6) – yumşaq, incə, zərif
 yipar (BK c 11) – müşk
 yira (O 2, 5; KT c 1, 2, 4, § 14, 28; BK şm 11; T 7, 11, 14) – sol, şimal
 yiradantayan (T 11) – soldan, şimaldan
 yırağaru (KT § 28, c 2; BK § 23, şm 2, 11) – sola, şimala
 yirayakı (T 17) – soldakı, şimaldakı
 yış (T 15, 20, 28, 35, 37) – meşəli dağ, yayla, orman
 yış (O 2; KT c 3, 4, 8, § 2, 21, 23, 35, 36; BK § 7, 27; MÇ 21; IB 25; Y 16) – meşəli dağ, yayla, orman
 yita (Y 3, 10, 11, 17, 18, 26, 27, 28, 32, 43, 44, 45, 47, 48) – əfsus, hayif
 yobal (T 26) – əzab çəkmək, sürünmək, yumbalanmaq
 yoğ (O 12; KT şm 7, 11, şm §; BK c 10, 11; İA 1) – dəfn, dəfn etmək
 Yığa (O 4) – şəxs adı
 yoğan (yoğun) (T 14) – yoğun, qalın
 yoğaru (BK c §) – yuxarı
 yoğçı (KT § 4, şm 11; BK § 5) – yasa, dəfn mərasiminə başçılıq edən
 yoğla (KÇ 24, 27; Y 42) – dəfn etmək, basdırmaq
 yoğlat (T 31) – dəfn etdirmək, basdırmaq
 Yoğra yarış (MÇ 31) – yer adı
 yoğun (yogan) (T 14) – yoğun
 yoğur (T 26) – yoğurmaq, ayaqlamaq, palçıq yoğurmaq

yoğuru (T 26) – ayaqlayaraq, yoğuraraq, tapdalayaraq
 yok (O 1, 3; KT c 3, 4, 8, § 11, 25, 39, şm 3, 10; BK § 28, 33, 36, 40, c
 4, 9; T 3, 18, 31, 47, 55, 59, 60; KÇ 3; MÇ 10, 14, 41, 43; St 3; Y 9,
 10, 41, 48) – yox
 yokad (KT § 10) – yox olmaq, məhv olmaq, yox etmək
 yokaru (T 25) – yuxarı
 yokkış (T 11, 21) – yox etmək, məhv etmək
 yokkiş (KT § 32, 34) – yox etmək, məhv etmək
 yokla¹ (Y 25) – yüksəlmək, ucalmaq
 yokla² (Y 32) – yox olmaq, məhv olmaq, ölmək
 yol¹ (KT şm 9; T 16, 23, 24; MÇ 35; HT 6; St 1; IB 13, 25, 46, 52, 73) –
 yol
 yol² (BK § 32; MÇ 14, 29; HT 10) – yolmaq, ütmək, sökmək, urumaq,
 dağıtmaq
 yol³ (MÇ 11) – mənbə, qaynaq, üsul
 Yola (Y 12) – şəxs adı
 yolçı (Y 44) – yolçu, yoldaş
 yoli (KT § 15, şm 4; BK § 28, 30, c2) – dəfə, kərə, yol
 yoliğ¹ (BK cş) – xoşbəxt, bəxtiyar
 Yoliğ² (KT c 13, cş, cq; BK cq) – şəxs adı (Yoliğ tigin)
 yolsız (T 35) – yolsuz
 yoluk¹ (O 3) – yoluq, yolumuş, eziilmiş, qurban
 yoluk² (Y 10) – görüşmək, baş çəkmək
 yoluka (Y 10) – qurban olmaq, qurban getmək
 yont (MÇ 48, 49; IB 7, 36; Y 3, 45) – ilxi, at
 yönşur (KT § 6) – ara vurmaq, dalaşdırmaq, qızışdırmaq
 yorç (KT § 32) – qayın, kiçik qayın
 yori (O 5; KT c 4, 9, § 12, 35, 37, 38, 40; BK § 27, cş; T 10, 11, 23, 24,
 25, 29, 35, 61; MÇ 5, 7, 9, 16, 17, 18, 19, 20, 23, 27, 30, 31, 40; HT
 3, 10; IB 21, 26, 32, 60, 69, 75, 81) – yürüş etmək, getmək, hərəkət
 etmək
 yonık (III Orxon) – gediş, hərəkət
 yoruk (yürük) (Turfan) – uğurlu, müvəffəqiyyətli
 yorit (KT c 6; T 25; MÇ 17) – yürütmək, cəlb etmək, yürüş etmək
 yosuk (yosuğ) (St 1) – yay qabı
 yotaz (yotuz) (BK § 24, 38, c 3, 4; IB 45; Y 52, 53) – arvad, zövcə
 yögəri (KT § 11, cq; BK § 2) – yuxarı

yöktür (KÇ 2) – yüksəltmək, ucalmaq
 yönə (Turfan) – çıxməq, görünmək, zühur etmək
 yörü (yürü) (bax; yori)
 yuğ (yoğ) (KT şm 7; BK § 31, c12; O 12) – dəfn, dəfn mərasimi
 yuğçi (KT § 4) – ağıçı, ağı deyən, ağlayan
 yuğla (KT § 4) – dəfn etmək, basdırmaq, ağlamaq
 yuğlat (T 31; İA 2) – dəfn etdirmək
 yuğur (T 15) – tapdalamaq, keçmək, addamaq
 yukaru (KT § 11, cq; BK § 2) – yuxarı
 yul (IB 25) – bulaq
 Yula köl (MÇ 30) – göl adı
 yultuz (Toy.) – ulduz
 yurç (Y 17) – qayın
 yurt (KT şm 9; T 19; IB 18; St 1) – yurd, oba
 yut (BK § 31) – kütləvi mal-qara qırğını, qırğın, ölüm, bəla, bədbəxtlik
 yutuz (BK § 24, 38, c 3, 4; IB 45) – arvad, həyat yoldaşı
 yük (Y 28) – yük
 yükün (T 28, 43; İA 1) – baş əymək, tabe olmaq, təslim olmaq, ibadət
 etmək
 yüküntür (KT § 2, 15, 18; BK şm 10) – baş əydirmək, səcdə etdirmək,
 baş əyməyə məcbur etmək, tabe etmək
 yügəri – bax: yögəri
 yığır (KT § 24; T 52; IB 21, 23, 68) – qaçmaq, yüyürmək, axmaq,
 tökülmək
 yığırt (T 54) – yüyürtmək, çapdırmaq
 yürək (Y 44) – ürək
 yürü (MÇ 16; Y 29) – yürüş etmək, gəlmək, hərəkət etmək, qaşmaq,
 yüyürmək; yürə kəl – yüyüրək gəlmək
 yürüj (yörülj, örülj) (Turfan) – ağı, açıq rəngli
 yütürük (IB 36) – yüklü, əzabkeş, əziyyətli

BAŞLIQLAR

YENİSEY ABİDƏLƏRİ

1. Uyuk-Tarlık abidəsi.....	21
2. Uyuk-Arşan abidəsi.....	23
3. Uyuk-Turan abidəsi	25
4. Ottuk-Taş abidəsi.....	29
5. Birinci Barlıq abidəsi.....	30
6. İkinci Barlıq abidəsi	31
7. Üçüncü Barlıq abidəsi	32
8. Dördüncü Barlıq abidəsi.....	34
9. Ulu Kem-Qarasu abidəsi.....	37
10. Elegeş abidəsi.....	39
11. Berqe abidəsi.....	44
12. Aldu-Bel abidəsi	50
13. Birinci Çaxöl abidəsi.....	53
14. İkinci Çaxöl abidəsi.....	55
15. Üçüncü Çaxöl abidəsi.....	56
16. Dördüncü Çaxöl abidəsi	57
17. Beşinci Çaxöl abidəsi	59
18. Altıncı Çaxöl abidəsi	60
19. Yedinci Çaxöl abidəsi	62
20. Səkkizinci Çaxöl abidəsi	63
21. Doqquzuncu Çaxöl abidesi	64
22. Onuncu Çaxöl abidəsi	65
23. On birinci Çaxöl abidəsi	66
24. Kəmçik-Qayabaşı abidəsi	70
25. Oznaçənni abidəsi	73
26. Açura abidəsi	76
27. Oya abidəsi.....	81
28. Birinci Altın-köl abidəsi.....	84
29. İkinci Altın-köl abidəsi.....	89
30. Birinci Uybat abidəsi.....	94
31. İkinci Uybat abidəsi.....	97
32. Üçüncü Uybat abidəsi	99
33. Dördüncü Uybat abidəsi.....	104
34. Beşinci Uybat abidəsi	106
35. Birinci Tuba abidəsi	112
36. İkinci Tuba abidəsi	113

37. Üçüncü Tuba abidəsi	114
38. Ak-Yüs abidəsi	116
39. Kara-Yüs abidəsi	118
40. Taşeba abidəsi	121
41. Kəmçik-Çırğak abidəsi	122
42. Bay-Bulun abidəsi	127
43. Birinci Kızıl-Çira abidəsi	132
44. İkinci Kızıl-Çira abidəsi	135
45. Kejilik-Xobu abidəsi	138
46. Təle abidəsi	140
47. Xerbis-Baarı abidəsi	142
48. Abakan abidəsi	146
49. Birinci Tuva abidəsi	150
50. İkinci Tuva abidəsi	152
51. Üçüncü Tuva abidəsi	154
52. Birinci Elegest abidəsi	156
53. İkinci Elegest abidəsi	158
54. Sarqal-Aksı abidəsi	161
55. Birinci Kara-Bulun abidəsi	163
56. İkinci Kara-Bulun abidəsi	166
57. İyme abidəsi	168
58. El Bajı abidəsi	170
59. Kezek-Xüres abidəsi	172
60. Birinci Ovur abidəsi	173
61. İkinci Ovur abidəsi	174
62. İkinci Ottuk-Taş abidəsi	175
63. Borbak Arığ abidəsi	176
64. Camaqaltay abidəsi	177
65. Ortaa Tey abidəsi	179
66. Birinci Tepsey abidəsi	181
67. İkinci Tepsey abidəsi	183
68. Üçüncü Tepsey abidəsi	185
69. Dördüncü Tepsey abidəsi	186
70. Beşinci Tepsey abidəsi	187
71. Altıncı Tepsey abidəsi	188
72. Yeddinci Tepsey abidəsi	190
73. Səkkizinci Tepsey abidəsi	191
74. Döqquzuncu Tepsey abidəsi	193
75. Onuncu Tepsey abidəsi	194
76. On birinci Tepsey abidəsi	195

77. Turan abidəsi	196
78. Birinci Yur-Sayır abidəsi.....	197
79. İkinci Yur-Sayır abidəsi	198
80. Altıncı Uybat abidəsi.....	201
81. Yeddinci Uybat abidəsi	203
82. Səkkizinci Uybat abidəsi	204
83. Doqquzuncu Uybat abidəsi	205
84. Ozernoy abidəsi	206
85. Firkal abidəsi	207
86. Birinci güzgü	209
87. İkinci güzgü	210
88. Üçüncü güzgü	211
89. Dördüncü güzgü	212
90. Beşinci güzgü	213
91. Altıncı güzgü	215
92. Yeddinci güzgü	216
93. Səkkizinci güzgü	217
94. Doqquzuncu güzgü	218
95. Bayan Qol abidəsi	219
96. Qaya İyaş abidəsi	223
97. Baykal abidəsi	225
98. İkinci Oznaçennoye abidəsi	226
99. Kızıl muzeyindən bir abidə	228
100. Munisin muzeyindən kələfbənd	230
101. Tuqutuyup abidəsi	232
102. Üçüncü Ottuk-Taş abidəsi	234
Yenisey hövzəsində təpilmüş abidələrin albomu	236

TALAS ABİDƏLƏRİ

Birinci abidə	310
İkinci abidə	311
Üçüncü abidə	313
Dördüncü abidə	314
Beşinci abidə	316
Talas çubuğu	317
Səkkizinci abidə	324
Doqquzuncu abidə	325
Onuncu abidə	327
On birinci abidə	329
On ikinci abidə	331

Kulansay abidəsi	332
Qaya üstü yazılar	333
Daş portret abidəsi	336
Ak-təpə abidəsi	337
Kara Beyit abidəsi	338
Koysarı abidəsi	339
Kuru-Bakayır abidəsi	341

ALTAY ABİDƏLƏRİ

Çarış abidələri	347
Biy muzeyindəki abidə	349
Qaya köl abidələri	350
Biçiktu Bom abidəsi	351
Güzgü üzərində yazı	353
Koş-Ağac abidəsi	355

MÜXTƏLİF ABİDƏLƏR

İki iy abidəsi	358
Bir neçə türk pulu	360
Qayış toqqası	362
Naqy-Szent-Mikloş dəfinəsi	363
Karatal abidəsi	374
Göytürk yazılı abidələrinin tapıldığı arealların planları	375
Xüsusi isimlər	383
1. İnsan adları	383
2. Coğrafi adlar	388
3. Etnonimlər	392
Lügət	399

ƏBÜLFƏZ RƏCƏBLİ

**QƏDİM TÜRK YAZISI
ABİDƏLƏRİ**

4 cilddə

II cild

GÖYTÜRK YAZISI ABİDƏLƏRİ

II hissə



Kompüter dizaynı: Dürdanə Mirtağıqızı

Yığılmağa verilmiş 11.08.2009.

Çapa imzalanmış 02.09.2009.

Şərti çap vərəqi 29. Sifariş № 322.

Kağız formatı 60x84 1/16. Tiraj 500.

*Kitab «Nurlan» nəşriyyat-poligrafiya müəssisəsində
hazır diapoziitivlərdən çap olunmuşdur.*

Direktor: prof. N.B.Məmmədli

E-mail: nurlan1959@rambler.ru

Tel: 497-16-32; 850-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.